

AZƏRBAYCAN

10'2015

1923-cü ildən çıxır

**AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN
AYLIQ ƏDƏBİ-BƏDİİ ORQANI**

Baş redaktor: İntiqam QASIMZADƏ

Baş redaktor müavinləri: Südabə AĞABALAYEVA
Əsəd CAHANGİR

Məsul katib: Tofiq MAHMUDOV

REDAKSİYA HEYƏTİ: Ağasəfa, Vilayət Quliyev, Firuzə Məmmədli,
Məmməd Oruc, Vaqif Bəhmənli, Vahid Əziz, Seyran Səxavət, Saday
Budaqlı, Əli Əmirli, Yaşar, Asim Yadigar, Elçin, Əjdər Ol, Musa Yaqub,
Afaq Məsud, Rüstəm Kamal, Ənvər Əhməd, Kamil Əfsəroğlu,
Vaqif Yusifli, Fəxri Uğurlu, Paşa Əlioğlu, Əli İldirimoğlu

Redaksiyanın ünvani:

Bakı - Az1000
Xaqani küçəsi, 25

Çapa imzalambil:

30.09.2015

E-mail:

intiqam.gasimzade@gmail.com

Sifariş 2931

Tiraj 600

Qiyməti

1 manat 50 qəpik

Telefonlar:

Redaksiya –

498-78-10

493-28-32

493-28-34

Mühasibat –

493-29-41

Kağız formatı

70x108 1/16 - 6,5

kağız vərəqi

11 çap vərəqi

17,2 şərti çap vərəqi

Bakı şəhəri,


“Azərbaycan”

nəşriyyatının mətbəəsində

offset üsulu ilə çap olunur

Çap olunmuş yazılar qəbul edilmir.

Əlyazmalara rəy verilmir.



BU SAYIMIZDA:

P o e z i y a

FİRÜZƏ MƏMMƏDLİ – Şeirlər.....	3
Qəşəm Nəcəfzadə – Şeirlər.....	90
Ağamir Cavad – Şeirlər.....	132
Nazim Əhmədli – Şeirlər.....	137
Fəridə Hacıyeva – Şeirlər.....	156
Adil Şamiloglu – Şeirlər.....	160

N ə s r

Əli Əmirli – Ağdamda nəyim qaldı? (avtobioqrafik roman).....	13
Vaqif Nəsib – Sənsizlik, mənsizlik, onsuzluq (üç hekayət romanı).....	99
Xuraman – Dağılan dünya (hekayə).....	153

S ə y a v u ş M ə m m ə d z a d ə n i n 8 0 y a ş i

MƏMMƏD ORUC – Şahmat gedişlərindən savayı	142
KONSTANTİN SİMONOV – Şeirlər.....	143

Y e n i t ə r c ü m ə l ə r

Ataol Bəhramoğlu – Şeirlər.....	145
---------------------------------	-----

Ə d ə b i y y a t ş ü n a s l ı q

Gülşən Əliyeva-Kəngərli – "Şeyx Sənan": sufizmdən romantizmə.....	163
--	-----

İ s t i - i s t i


Vaqif Yusifli – Vüsal Nurunun keçmişə "səyahəti".....	168
---	-----

K i t a b l a r , r ə y լ ə r

Sərvər Əlioğlu – Adəm övladlarını qardaşlığa çağırın roman.....	172
---	-----

K i t a b r ə f i

174



◆ P o e z i y a



Firuzə MƏMMƏDLİ

***YERİNİ BİLMƏYƏN LƏR
ÖZÜNÜ BAŞDA GÖRÜR.***


ILLƏRİN


Birdən-birə nə düşmüşdü yadına,
Vərəqlədin keçmişini illərin?!
Saydın, seçdin, seçmələdin, nə yaxşı,
Əllisini, yetmişini illərin?!

Bu seçdiyin ürəyincə deyilsə,
Ələ gələn gərəyincə deyilsə,
Donluq olub, çörəyincə deyilsə,
Nə gəzirsən itmişini illərin?!

Nəyi vardı, xəlbirlədin, ələdin,
Acısını şirininə caladın.
Çağaydımı, - laylaladın, bələdin,
Daha vaxtı ötmüşünü illərin?

Sözgəlişi dedim bunu, incimə,
Hövüllənmə savaşına, dincinə.
At zamanın sənə düşən küncünə,
Gəlmışını, getmişini illərin.





Nə qədər ki, yerisində dirisən,
Canım-gözüm, beş adamdan birisən.
Çəkmə, çəkmə... Çəkəməzsən geri sən
Ömrü talan etmişini illərin.

Eh, il vardi, vaxt əlində saz idin,
Bir sarışın, bir alagöz qız idin.
Gərək onda arayaydın, gəzəydin
Düzü əyri bitmişini illərin.

Karvan gedib, izi qalıb yollarda,
Zaman adda tozu qalıb yollarda.
Qaytar geri, gözü qalıb yollarda,
Qəfil yada düşmüsünü illərin.

2015

BAHAR RİTMLƏRİ

Gün - bulud əsiri, dan yeri küskün,
Yağır, yal-yamacın çəməni yağır.
Göydən Yer üzünə kəkotu, yarpız,
Göydən Yer üzünə səməni yağır.


Hələ yumuludur bahar əlləri,
Qaranquş gəlməyib, dimdiyində su.
Novruz xoncasından bağ ətri gəlir,
Gəlir, gözlərində bahar yuxusu.


İncimi səpilir qar dənəsində?! -
Bənövşə dodağı qaçıq torpağın.
Gecikmiş qış baba hər dənəsində
Elə bil mirvari saçır torpağa.

Üşüyür qar altda aldanmış çiçək,
Bu sazaqlı gün də nahaq deyilmiş.
Əyninə qar geyib gülən təbiət,
Aprel yalanımış, bahar deyilmiş.

...Elə cilvələnir aşığın təbi,
Əli üzüləmmir saz ətəyindən.
Açıq boxçasını axır ki düzərlər,
Bənövşə töküür yaz ətəyindən.

Sinəsi atlanan çəməndən, çöldən
Çiçək ətri gəlir, yaz ətri gəlir.





Daha şairlərin qələmindən də
İncə, lətfətli söz ətri gəlir.

2015

BAXIR

Güzgündəki "mən"ə

Ah, bu gözlər mənimdimi?!
Mənə yaddaşlardan baxır.
Sevinci yox, kədəri yox, -
Ürəyi daşlardan baxır.

Qanadlanıb, milyon kərə
Uçuşu çırpılıb yerə.
Bəlkə, bəlkə, buna görə
Həsrəti quşlardan baxır?!

Nitqi bağlı dildir daha,
Ağlaya da bilmir daha.
Axıb gildir-gildir daha,
Quruyan yaşlardan baxır.


Nə şövqü var, nə həvəsi,
Nə meyardı, nə tərəzi.
Hara dönsə, savaş gəzir, -
Ağılsız başlardan baxır.


2015

* * *

Səbrimin ətəyilə
Gözümü sildim, yetər.
Bir ümidin yolunda
Ölüb-dirildim, yetər.
Sirdi, hikmətdi, nədi...
Öyrənib, bildim, yetər.
Daha bildiklərimi
Bəyan etmək vaxtıdır.

Yerini bilməyənlər
Özünü başda görür.
Haqqı nahaq deyənlər
Sülhü savaşda görür.
Əli gəlmir atmağa,





Günahı daşda görür.
Daşatan zamanlara
Qiyam etmək vaxtıdır.

Dayan, qisas adamı,
Zamanla az kəllələş.
Dəniz kimi hirsini
Qumlara yaz, kəllələş.
Bəlkə, bəxtin gətirdi,
Qəbrini qaz, kəllələş.
Doğru, dürüst, hər nə var,
Yalan etmək vaxtıdır.

2015

ƏLİM

*Əllərim var idi, danışan, gülən,
Əllərim var idi, - çəhrayı pilə.
Bəs hansı dözümdən göyərdi görən
Üşüyən əllərim, donan əllərim.*

(Müəllif)

Çöhrəmin xəcalətinə
Örtükdü, boyaydı əlim.
Səsi göylərdən gələrdi, -
Alqışdı, duaydı əlim.

Bir uğura sultan idi,
Bir hücuma qalxan idi.
Gen dünyada arxam idi,
Bir isti yuvaydı əlim.


Haram yoxdu çəkdiyində,
Biçdiyində, əkdiyində.
Ömrün səhra təkliyində
Ləhləyən dəvəydi əlim.


2015

* * *

Çəkib bağladım qapısın,
Nə bilim, kimindi bu ev.
Pəncərə gözü də baxmaz,
Hansi miskinindi bu ev?

Maşa burda, kömür burda,
Niyə ocaq sönüb burda?





Kimin sonu gömüb burda?
Kimin ilkinindi bu ev?

Qapısını açanı yox,
Qəfil döyüb qaçanı yox.
"Harda"sı yox, "haçan"ı yox,
"Yox"un, itkinindi bu ev.

2015

ZƏHMƏT ADAMI


Heç nə deyəmmədim,
zəhmət adamı...
Sənin gəlirin yox,
mənimsə dərdim.
Eləcə bağımdan bir
nar dərmişdim,
Onu dənələyib
sənə göndərdim.


Bax gör sevərsənmi
bağını özün?!
Niyə zəhmətini
dada bilmirsən?
Əkirsən, biçirsən...
min-bir ümidi
Barı bircəsini
sata bilmirsən.

Yığırsan üst-üstə
bağ əməyini,
Gəzişir barmağın
alın tərində.
Şaha əyilməyən qəddin
əyilir
Bir sınmış budağın
ətəklərində.

Daha nə söyləyim,
zəhmət adamı?!
Sənin gəlirin yox,
mənimsə dərdim.
Eləcə bağımdan
bir nar üzmüşdüm,
Onu dənələyib
sənə göndərdim...

2015





XOF

Ömürdən dediyin yetər, bir az da
Ümidi, arzudan, əməldən danış.
Danış, böyükleri kiçildən nədir,
Kiçiyi böyüdən təməldən danış.

Danış, həqiqətin sərt üzü yoxmu?
Yoxmu xəyanətin qızaran üzü?
Niyə tikan biçir çicək əkənlər?
Niyə gülümsəmir güzəran üzü?

Cırılır ortada inad yaxası,
Kimə üz tutasan, kimi anasan!..
Susur fəryadı da misra simlərin,
Vargəldir ömür də... Səndən-sənəcən.

Təzə bir qıtəsən, bəlkə, özün də, -
Səni keşf edənin yolları bağlı.
O kimin xofudur susur gözündə?!
Durub uğurların - qolları bağlı.

Hanı o beş metr Yer payın, göstər,
Bəlkə, heç qismətin yoxmuş ona da.
Vaxta, zamana bax, hamidan əvvəl
"Unutma", dediyin səni unudar.

Hanı Yer qulağı, bir bəri tutsun,
Tənə qulağı da ötürməz səni.
Doğma planetdə yerin yoxdusa,
Ögey planetlər götürməz səni.

2015


* * *


Vaxtın qulağı səsdə,
Hövsələ yox bir kəsdə.
Adamlar dəstə-dəstə
Yoxa çıxırlar, Allah.

2015

* * *

Vida bu yalqız həyata,
Vida bu simsar həyata.





Mən gedirəm düz həyata,
"Yox" adlanan "var" həyata.

Həm yaxındı, həm aralı,
Həyası üzdən aralı.
Əlvida bızdən aralı,
Dörd yanı bulvar həyata.

Canımı fəda etmişəm,
Olsun ki, xəta etmişəm.
Artıq əlvida etmişəm,
Gen dünyası dar həyata.

2014

* * *

Uğur kəsib ayağını,
Qapımızdan keçmir daha.
Deyən küsüb duygular da,
Mənlə kəlmə kəsmir daha.

Beynimdən kimsəm yox olub,
Məscidim, kilsəm yox olub.
Çilləmi kəsən yox olub, -
Başım üstdə əsmir daha.

Nəslim mənə güc deyilsə,
Boynumdakı borc deyilsə,
Tutduğum oruc deyilsə,
Qıldığım da nəhsdir daha.


2015


* * *

*Bəziləri təzələnməyi
cildini dəyişmək kimə başa düşür.*

Sözümə "köhnə" dedim,
Gör neçəsi sevindi!
Açılmadı bu sərr də,
Bilməcəsi sevindi.

Biri qapdı qələmi,
Alıb-satdı aləmi,
Yazdı ağla gələni,
Gülməcəsi sevindi.





Zalım bir "qan-qan" dedi,
 "Görün, mən buyam" dedi.
 "Köhnə dəryayam" dedi, -
 Gölməçəsi sevindi...

2015

* * *

Heç cürə könlüm açılmır,
 Heç cürə rahat olmuram.
 Yumulub, gülüm açılmır,
 Bir sevincə ad olmuram.

Quş sədası, quş ünүyем,
 Fəsillərin qış günүyем.
 Qarğışa düşmüş kimiyem,
 Bir xoş günə şad olmuram.

Əzizləyir ağrı məni,
 Allahın fağırı məni.
 Götü çagırır məni,
 Uçmağa qanad olmuram.

Eh, nə deyim mən bu günə?!
 Salıb işimi düyüñə.
 Allahın göndərdiyinə
 Nə doğma, nə yad olmuram.

2015


* * *


Sevdaliyam mən əzəldən,
 Seçilmişəm ən əzəldən.
 Allah verən can əzəldən,
 Mənlə yola getmir, getmir.

Səbr quyu, daşmaq olmur,
 Qismət busa, qaçmaq olmur.
 Durub bazar açmaq olmur,
 Ağıl pula getmir, getmir.

Ömür verib yazı əldən,
 Ümid salıb bizi əldən.
 Könül qalıb - sazı əldə,
 Mizrab telə getmir, getmir.

2015





* * *

Göydələnlər üçün

Yuxarıdan baxan şəhər,
 Mən Yerə yaxınam a...
 Yerin ovcunda məscidə,
 Minbərə yaxınam a...

Çox atırsan can Allaha,
 Oxuma meydan Allaha.
 Sənə nisbət mən Allaha
 Min kərə yaxınam a...

Düşmənlə göz-gözə duran,
 Məni mənə unutduran,
 Yağılara qan udduran
 Səngərə yaxınam a...

2015

* * *

Artır xarabaliqlar,
 Mərdiməzarlar artır.
 Göydə qara balıqlar,
 Yerdə məzarlar artır.


Hərbə Göt də Yerdi ta,
 Haqlı, haqsız birdi ta.
 Alan, satan sirdi ta,
 Qara bazarlar artır.


Fərq yoxdu boyda, yaşıda,
 İnsanda, fildə, quşda.
 Canda, ürəkdə, başda
 Azar-bezarlar artır.

İlahi, nə dərddi bu?!

Dərdə də son həddi bu.
 Yoxsa axırətdi bu? -
 Qəbirqazanlar artır.

2014





* * *

Gelmışəm anım yerinə,
Can verim canın yerinə.
Dur, mən uzanım yerinə,
Yatdığını yer sərtdi, bacı.

Dinirəm, sözümdən axır,
Susuram, üzümdən axır.
İllərdi gözümdən axır
Ah, bu necə dərddi, bacı?!

2015

BU ADAMLAR NAHAQ NIYƏ DANIŞIR?

İstəkləri, mətləbləri bilinməz,
Bu adamlar haqsız niyə danışır?
Hövüllənib açıldımlı "gül" ağızı,
Gah aşkara, gah gizliyə danışır.

Sərxoşdumu içməmiş, içmiş,
Çaşbaş salır sarımsağı, kişmiş.
Töküşdürüb yaxın, uzaq keçmiş,
Qırı-qırı gələcəyə danışır.


Yetirdimi əməlləri xəsarət,
Üz-gözünü suya çəkir xəcalət.
Elə buymuş demə mərdlik, cəsarət,
Sinəsinə döyə-döyə danışır.

Haqlısını, haqsızını bilən kim,
Dərd-sərinə ağlayan kim, gülən kim.
Ürəyini boşaltmağa elə ki,
Adam tapmir, yerə-göyə danışır.

Baxammırlar bir-birinin gözünə,
Əyriləri calayırlar düzünə.
Bir tənəni qıya bilmir özünə,
Başqasını söyə-söyə danışır.
Bu adamlar nahaq niyə danışır?

2015






◆ N e s r

Əli ƏMİRLİ

Ağdamda nəyim qaldı?

◆ *Avtobioqrafik roman*




Monoloq

Keçmişə boylanmağı sevmirəm, gələcəyə də heç vaxt möhtəşəm planlar qurub arzular sorağında olmuram. Fikrime, hər şey bu gündə, indidə həll olunur. Hər gələn sabah da elə indiyə, bu günə çevrilir. Personajlarımın birinin dili ilə desəm, keçmiş yuxu, gələcək (əgər gələcəksə!) naməlum, nağd olan bugündür, indidir, onun qədrini bilmək gərək. Bəlkə, elə bu inamıma görədir ki, mən ağdamlı olsam da, Qarabağı o qədər də tez-tez xatırlamırəm. Xatırlayanda isə, Qarabağ mənim üçün iki məkana bölünür: doğulduğum Novruzlu kəndi, böyüdüyüm, məktəbi bitirdiyim Ağdam şəhəri.

Kənddən yeddi, şəhərdən on yeddi yaşında çıxıb, dünyanın ən gözəl, ən doğma şəhərinə - Bakıya gəldim. O Bakıya ki, yaxşı nəyim varsa, onunla bağlıdır. Mən bu şəhərdən kənardı heç müvəqqəti də yaşaya bilmirəm, işgaldən qabaqkı vaxtlarında Ağdama yolum düşəndə də üç-dörd gündən artıq qala bilməzdəm. Bakısız özümü xoşbaxt hiss eləyə bilmirəm. Bununla belə, altmış yeddi illik ömrümün ilk on yeddi ili məhz Novruzlu ilə, Ağdamla bağlıdır. İstəsəm də onu kəsib ata bilmərəm, heç atmaq da istəmirəm. Həqiqətən, keçmiş yuxu olsa da, o, adamın içində həmişə canlıdır, diridir, o, keçmiş insanın bütün gələcək həyatını müəyyənləşdirir, ona istiqamət verir.

Boccalı

Dünyaya göz açdığını Novruzlu kəndinin özündə çox kiçik, amma daha doğma bir vətənim də vardi. Bu, kəndin lap girəcəyindəki Boccalı məhləsi idi. Bu məhlənin tən ortasında, bedana tut ağaclarının əhatəsində hələ Oktyabr inqilabından əvvəl Qarqar daşından tikilmiş üstü qırmızı dəmir taxta-puşlu ikimərtəbəli böyük bir evdə doğulmuşdum. Elə bir evdə ki, kəndin qalan



evləri ilə müqayisədə paçğah sarayı kimi bir imarətdi. Bu evi üzünü görməyib adını daşıdığım babam Məşədəli kişi (Məşədi Əli) böyük qardaşı Kəlbabbasla (Kərbəlayı Abbas) şərīkli tikdirmişdi. Ev beş aşağıda, beş yuxarıda on otaqdan ibarətdi. Onu üç tərəfdən bəzəkli məhəccərləri olan geniş artırma dövrələyirdi. İkinci mərtəbədə ocaq qalamaq, biş-düş eləmək üçün qara-göy daşdan yonulmuş iri buxarı vardı ki, yananda tüstüsü dəmir taxtapuşun üstündəki bacalardan burula-burula çıxır və hardasa əriyb yox olurdu.

Kəndin girecəyində olsa da, elə bizim bu evə görə Boccalı bir vaxtlar Novruzunun mərkəzinə çevrilmişdi. Səbəb də kolxozi idarəsinin, kənd sovetinin, sonralar kənd xəstəxanasının da inqilabçı hökumət tərəfindən qismən müsadirə edilmiş bu imarətə, yeni bizim evə yerləşdirilməsiydi.

Baba mülkümüzdən bizim on baş ailəmizə ikinci mərtəbədə bircə otaq və evin dövrələmə artırmasının bir hissəsi verilmişdi. Evin o biri kəlləsində bir otaq da Kəlbəabbasin madar oğlu Hümbət əminin ailəsinində. Bizim otaqla divar-divara otaqda isə Xumuş əmimdi öz ailəsi ilə. Ata nənəm, yeni bir vaxtlar bu mülkü tam səlahiyyətli xanımı olmuş Kəklik də Xumuş əmimlə bir yerdəydi. Qalan otaqlar inqilabi hökumətində.

Kənd soveti və kolxozi idarəsinin, kənd xəstəxanasının bu evdə məskunlaşması Boccalını kəndin administrativ mərkəzinə çevirmişdi.

Mülkümüzün hökumət tərəfindən işğalı altmışinci illərə qədər davam etmişdi. Sonralar elə bir vaxt gəlib çatmışdı ki, o möhtəşəm imarətdə mənim yönülü bir gün görməmiş yazıq anamdan, Xumuş əminin dul qalmış arvadı Şokət bibidən, bir də Hümbət əmi ilə arvadı Reyhan bibidən başqa bir kimsə yoxdu. Mamam demiş, qu desən, məhlədə qulaq tutulardı, amma mənim uşaqlıq illərimdə, yeni əlliinci illərin əvvəllerində bura çox gürşad yerdə. Kənddən kimi axtarsan, bizim evdə tapardın.

Mənim uşaqqı təsəvvürümde həyətimiz qonaqlı-qaralı, çox səsli-küylü, qaynar bir yerdə. Arabada, çox vaxt yorğan-döşək arasında xəstəxanaya gətirilən xəstələri evimizin artırmasından maraqla izləyirdim.

Kolxozi adamlarının axşamtərəfi idarəyə yiğışması da bir özgə aləmdi. Kolxozi iclaslarındakı danışqlar, mübahisələr, planla, sosialist öhdəlikləri ilə bağlı davalar evimizin içindəydi. Evin en görkəmli yerindən asılmış qara boşqaba oxşayan radioda olduğu kimi, adamların üzünü görməsək də səslərini eşidirdik. Divarın o üzündə danışanları səslərindən tanıydıq. Bax, o gur qalın səs kolxozi sədri Hüseynində. Bizim evdə hamı ona Hüseyn qağa deyirdi, çünkü Hüseyn qaşa kolxozonun sədri olmaqdan başqa, həm də xalam qızı Dilşadın əriydi. O gər səsli cığal danışqı isə, həmişə at belində gəzən Tağı Yarovunu. Nədənsə, adamlar ondan danışında familiyasını adına yapışdırıldılar, bəlkə də, familiyasının səslənməsindən xoşlanırdılar. Mən bilmirdim Tağı Yarovun vəzifəsini, amma həmişə ortaçıda olurdu, at üstündə olması da onun nəsə mühüm bir adam olduğundan xəbər verirdi. Hər halda, kəndin məşhur adamlarından, bu yazını davam elətdirsəm, Tağı Yarovun üstünə mütləq qayıdadəm.

Mənim ailəm

Dörd qızdan sonra doğulmuşdum, ona görə də evin ən sevilən, ən ərköyün uşağıydım. Ağlım kəsəndən, bütün kənd məclislərinə atam Xanlar da (biz atamıza əmi deyirdik, ümumiyyətlə, Qarabağ tərəfdə o vaxtlar "ata-ana" müraciət forması yoxdu, kənddə hamı uşaqlar atasına ya bizim kimi "əmi" ya da "qaşa" deyirdi, nadir hallarda "dədə" deyənlər də olurdu), anam Sitarə də (anamıza bütün kənd uşaqlarından fərqli olaraq, biz "mama" deyirdik, bu da, görünür, xəstəxanaya işləməyə gələn və vaxtaşırı dəyişilən

şəhərli həkimlərin ailələrinin təsirindəndi) təkcə məni aparardı. Elə buna görə də kənd, el-oba məclislərindən bəzi fragmənləri çətinliklə olsa da xatırlayıram. Amma bu fragmənlərə keçməmiş "əmi" dediyim atam haqqında danışmaq istəyirəm, çünkü bugünəcən heç bir yazımda, hətta avtobioqrafiyamda belə onun adını çəkməmişəm.

Atam Xanlar Məşədəli kişinin beş oğlundan ikincisi idi. Bir vaxtlar Novruzunun zənginlərindən olmuş Məşədəli kişinin kasıbladığı, daha doğrusu, inqilabçı hökumətin onu müflis etdiyi zamana düşmüdü uşaqlıq illəri, ona görə də oxumağa, təhsil almağa böyük həvəsi olsa da istəyi baş tutmamışdı, elə kənddə qalıb təsərrüfatla dümələnmiş, bekarçılıqdan tez də evlənmişdi. Dörd uşaq atası olanda müharibə başlamış və, təbiidir ki, cəbhəyə çağırılmışdı. Dörd il vuruşmuş, sağ-salamat evə qayıtmışdı. Özü salamat qayıtsa da, ailəsi neçə can itirmişdi: arvadı və iki oğlu acliqdanmı, xəstəlikdənmi vəfat eləmişdi, bəlkə də, tələf olmuşdular ifadəsi daha doğru olardı. Ailəsindən ikicə qızı qalmışdı: Tərlan və Nazilə.

Müharibə bu ailəyə sağalmaz yaralar vurmuşdu. Məşədəlinin oğlanlarının, yəni Əmimin qardaşlarının ikisi cəbhədə həlak olmuşdu. Əmimin yun hazırlığının direktoru vəzifəsində işləmiş böyük qardaşı Qulu (evdə hamı onu Qulus çağırırmış) isə, repressiyaın tügħyan etdiyi 1937-də həbsə alınmış, 44-də türmədə vərəm xəstəliyindən vefat etmişdi. Bir də, müharibəyə yaşı düşməyən kiçik qardaş Xumuş sağ idi, sonralar müəllimlər institutunda oxumuş, uzun illər Novruzlu və Sufcanlı məktəblərində dərs demişdi. Dediym bu tarixlərdə, əlbəttə, mən yoxdum.

Mən doğulmamışdan on bir il qabaq, yəni 1937-ci ildə Qulus əmim həbsə alınanda onun özündən iyirmi yaş cavan arvadı Sitarə hamilə imiş. Elə həmin il də doğulan və dustaq atanın istəyi ilə Elmira adlandırılın qızını Qulus əmim türmədə olduğu üçün görə bilməzdi, heç vaxt da görməyəcəkdi, bir az əvvəl dediyim kimi, o, 44-də həbsxanada vefat etmişdi.

Deməli, mənim müharibədən salamat qayıtmış gələcək atam Xanlar anadan yetim qalmış iki qızla, gələcək anam Sitarə isə, atadan yetim doqquz yaşlı qızı ilə dul qalmışdı. Belə yerdə o qədər də təqdir olunmayan bir adət boy göstərir, qohum-əqraba qarışır işə və mənim gələcək valideynlərimin birge həyata qədəm qoymalarını çox məntiqli hesab edirlər:

- Kişi iki qızla qalıb arvadsız, qardaşının qızı da atadan yetim, niyə özgə adama ata desin o binəva körpə, doğmaca əmisi ola-ola? Evin gül kimi dul gəlini niyə özgə ocağa qismət olsun, hazır dul qayın olan yerdə?

Əslində, burda bəyənilməyən mənəvi bir naqışlı olsa da, rasionallıq baxımından sərfəli bir izdivaca rəvac verilə bilərdi. Verildi də!

Bu məsələdə Sitarənin qardaşı, bu yazının əsas qəhrəmanlarından biri kimi adı tez-tez çəkiləcək dayım Mamed Əmirovun rolü az olmayıb, baxmayaraq ki, sonralar, ləp çox sonralar öz qulağımla eşitmışdım Xanları qınamağını: "Qeyrəti olan kişi qardaşının arvadını almazdı!"

* * *

Xeyli mürəkkəb strukturu olan yeni bir ailə yaranır, doğma əmiqizi olan qızlar ata bir - ana ayrı ögey bacılara çevrilirlər; yeni izdivacdən şərikli uşaqların dünyaya gəlməsi ilə struktur bir az da qəlizləşəcəkdi. Uşaq vaxtlarında da, sonrakı yeniyetməlik çağlarında da atamın bu izdivacdən nə qədər əziyyət və xəcalət çəkdiyinin dəfələrlə şahidi olsam da, hiss edirdim ki, o, anamlı çox xoşbaxtdı, anam da atamdan razıydı, amma ətraf vardi, sənin xoşbaxlığını sinirə bilməyen qohumlar, qonşular, dostlar-tanışlar, düşmənlər deməyə dilim gəlmir.

Atam kənd kişilərinin çoxundan fərqli olaraq, anama dərhal görünən bir məhəbbət bəsləyir, hədsiz qayğı göstərirdi. Anamın təsərrüfat işlərində əli yoxdu, o, firavan, şən həyata meyilli, səsli-külü, gözəllik haqqında kənd etalonuna tam uyğun gələn yaraşlıqlı qadındı. Mənim zahiri görkəmi ilə diqqət çəkməyən təvazökar, sakit təbiətli, qayğıkeş Əmimlə çox fərqli olsalar da, bir-birini yaxşı tamamlayırdılar. Sözün həqiqi mənasında, bir-birini sevən xoşbaxt ər-arvad idilər, amma bu xoşbaxlılığın üstündə ağır bir kölgə vardi. Bu, Qulus əminin heç vaxt çəkilib getməyən kölgəsiydi.

Həmişə təriflərlə yad edilən, mərdliyinə, şücaətinə, qızıl müşduğuna, gümüş portsıqarına, uzunboğaz xrom çəkmələrinə oxşamalar deyilən, sarı kəhər atı haqqında nağıllar söylənən, bütün nəslin keçmiş fəxr yeri olan Qulus əmini nəslin sağ qalan tör-töküntüləri unudulmağa qoymurdular. Qulus zavallı Əmimin həm doğma qardaşı, həm də çox güclü rəqibi idi. Əmim nə qədər yaxşı insan, sevən qayğıkeş ər olsa da, heç vaxt Qulus əmi səviyyəsinə qalxa bilməzdi, buna ətraf və Qulus əmi haqqında yaranmış mif imkan verməzdi. Əmim hər cəhətdən uduzurdu böyük qardaşına.

Vaxtaşırı söz çıxırdı, guya Qulus əminin hardasa görən olub, guya o sağ-salamatdı, amma qardaşının xəyanətini eşidəndə kəndə gəlməyib, elə gəldiyi yerə də qayıdib gedib.

Əlimizdə Qulus əminin qazamatda vərəm xəstəliyindən öldüyünü sübut eləyən kağız olsa da, Əmim bərk həyəcan keçirir, böyük və hörmətli qardaşının qayıdib gələrsə, üzünə necə baxacağının qorxusunu çekirdi. Bəlkə, elə ona görə dörd illik müharibədən sağ-salamat çıxan kişi sağalmaz üzək xəstəliyi tapdı və 1963-cü ildə qırx səkkiz yaşında vəfat elədi. Anam atamla birgə dünyaya gətirdiyi dörd balaca uşaqla (özümü hesaba almırıam, çünki atam vəfat eləyəndə mən çoxdan Ağdamda dayımın himayəsindəydim, doqquzuncu sinifdə oxuyurdum) ikinci dəfə dul qaldı və daha heç vaxt xoşbaxt olmadı.

* * *

Anama nisbətən atam çox sakit, təvazökar, hətta utancaq adamdı. Orta boyu, qara gur qıvrım saçı, bir balaca sarıya çalan qalın biği vardi. Kəndin hərbidə olmuş kişilərinin çoxu kimi qalife şalvar geyirdi. Geyim-keçiminə, saçına-başına qulluq eləməyi sevirdi. Bu da təbii idi. Əmim cəbhədən qayıdanan sonra dəlləklik eləyirdi. Novruzlu boyda çox iri bir kəndin təkcə dəlləyi idi. Məhləmizə yaxın olan su dəyirmənin yanında balaca bir dükəni vardi. Kəndin bütün kişiləri başını bu dəlləkhanada qırxdırırdı. Bütün varidatı əlindən çıxmış Məşədəli kişinin oğlu - Əmim, qolçomaq oğlu olduğuna görə, dediyim kimi, təhsil ala bilməmişdi, tez evlənmiş, gəncliyini də müharibəyə bağlışlamışdı. Yaxşı ki hərbi xidmətdə baş qırxmaq öyrənmişdi, ömrünün axırınadək bu sənət onun karına gəldi. Elə bu peşəsinə görə onu it əzabı olan kolxoz işindən də azad eləmişdilər.

Əmimlə bağlı xatirələrim çox deyil, dünyani az-çox anlamağa başlayanda, yəni yeddi yaşımin tamamında evimizdən ayrılib Ağdamın özündə dayım Mamed Əmirovun evində yaşamalı olmuşdum.

* * *

Kənddə, doğma evimizdə keçən uşaqlıq illərimdə həm ailədə, həm məktəbdə qayğı ilə əhatə olunmuşdum, məndən sonra doğulan iki qardaşım - İlhami və Çingiz də ailədəki birinciliyimi əlimdən ala bilməmişdilər. Bu ərköyünlük yeddi il davam elədi. Və günlərin birində valideynlərim məni

Ağdamın ən məşhur adamlarından biri olan və həmişə "dayımın canı haqqı" deyib canına and içdiyimiz Mamed Əmirova peşkəş elədilər. Ən təəccüblüsü bu idi ki, kəndimizdən, evimizdən, ata-anamdan, bacı-qardaşlarımıdan qətiyyən ayrılməq istəməsəm də, Ağdama, dayımın evinə getməyə etiraz eləmədim.

Məsələ bircə anda baş verdi. Dayım növbəti arvadı Şəfiqə ilə bize qonaq gəlmişdi kəndə - tut yeməyə. Saçı zavivkali, dodaqları pamadalı, dikdaban çəkməli, uzunboylu bu qadın elə bil özgə planetdən gəlmişdi. Nəinki Novruzluda, heç Ağdamın özündə də belə qadına rast gələ bilməzdin.

Şəfiqə dayımdan xeyli cavan olsa da, uşağı olmurdu. Bu qisırlığın səbəbini mən sonralar anladım, özüm kişi-qadın münasibətlərinə bələd olandan sonra. Onu da deyim ki, Şəfiqənin ərindən xeyli gənc olan qadılara məxsus hədsiz ərköyünlüyü vardı. Sözü sözdü, kəsdiyi başa da sorğu-sual yoxdu.

Qapımızdakı cavan tut ağacını karxana deyilən çox iri bez parçaya çırpanda, mən barama irilikdə yetmiş beş-altı tutu şirədən qaralmış xırda ovcumua yiğib hər şeyə şışirdilmiş maraqla baxan bu qəribə qadına yaxınlaşdım, əlimi ona tərəf uzadıb ovcumu açdım və "Ala, ye!" dedim. Nəydi məni o qadına tərəf aparan? Bəlkə, onun qeyri-adi görkəmi? Gözəlliyi? Bəlkə, daha qəлиз səbəb vardi: Tale! Qismət! (Əcəb monoloq yeridi.) Niyə bir elə uşağın içində o qadına tutu məhz mən aparmalıydım şirədən qaralmış ovcumda? Bu nə jestdi belə? Doğrudanmı dünya, həyat təsadüflər üzərində qurulub? Buna mənim şübhəm var. Bəlkə, bu, mənim həyatımın fabula başlanğıcı idi? Ritorik sualları saxlayaq, fəlsəfə də mənim xörəyim deyil.

Şəfiqə məni, yəqin ki, indicə gördü və içdən gələn səmimi heyretlə az qala qışkırdı:

- Oy, Mamed, gör nə qəşəng uşaqdı!

Mamed o saat eşitmədi, bizdən xeyli aralıda yerə sərilmüş karxananın bir qırığında yanğı oturub gülləmə tut yeyirdi, yəni ən yaxşı tutları seçib tez-tez ağızına atırdı.

Şəfiqə əlimdən tutub məni dayıma tərəf çəkdi.

- Mamed, sən allah, buna bax! - Yanağımı əllədi. - Heç şəhərdə belə simpatişi uşaq yoxdu.

Dayım tutdan ayrılib mənə baxdı, elə bil birinci dəfə görürdü, bəlkə, elə doğrudan da bu vaxtacan məni görməmişdi.

- Bo-ho! Nətəər Sitarıya oxşuyur, az, bu?!

Qadın bu dəfə əlimdən möhkəm yapışb hökmə dedi:

- Mamed, mən isteyirəm bu uşaq mənim olsun!

- Nətəər yanı sənin olsun, nənə? Bu itdi, pişikdi?

- Mən onu oğulluğa götürürəm!

- Nə deyirə, bu?

- Dedim bu uşağı mən oğulluğa götürürəm, Mamed!

- Gerçek sözündü, nənə?

Arvad ərköyünlükə qırmızı dikdaban çəkməsini yerə vurdı:

- Mışka, mən onsuz getmiycəm şəhərə!

Qadın hökmünü vermişdi. Onun səsində elə bir qətiyyət, dediyinə inam vardi ki, nəinki dayım, o yaşimdə mən də bildim ki, həqiqətən, bu bərli-bəzəkli arvad dediyini yeridəcək.

Dayım bir mənə baxdı, bir tovuzquşu kimi yüz bir rəngli arvadına və tərəddüdə bir də təkrar elədi:

- Nənə, gerçək sözündü?

Hə, onu deyim ki, bu "nənə" sözünü o vaxt anlamasam da, sonralar bildim ki, bu "nənə" o "nənə"dən deyil, bunun ayrı mənası var: mehribanlıq məqamında kişi arvadına "Nənə", arvad da ərinə "Mışka" deyirdi. Bu müraciət

formasının arkasında nə dayanırdı, heç vaxt dəqiq bilmədim.

- Çox şirin uşaqdı! - Qadın neçənci dəfə təzəcə qırxılmış başımı siğallayıb, yanağımı əllədi.

Dayım sınayıcı nəzərlərlə bir də üzümə baxdı və özünəməxsus əda ilə "Səni Ağdama aparsam gedərsənmi, ə?" sualını verəndə mən dərhal başımı tərpədib çox ədəblə "Bəli!" dedim və o zaman aqlıma da gəlməzdi ki, bu qısa sözlə həyatımın istiqamətini tamam dəyişmiş oldum.

Dayım gur səsi ilə Mamamı səslədi:

- Az, Sitara, bu gədəni verərsənmi aparım bizə?

Karxananadan tutu iri məcməyiyyə boşaldan Mamam dizi üstə dikəldi:

- Niyə vermirəm, ə?! Saa mənim bu canım da qurbanı!

- Az, həmişəlik aparıram ey, oğulluğa istiyirəm.

Mamam, deyəsən, heç duruxmadı da.

- Ə, balalarımın hamısı sənin o birçə qaraltına qurbanı, qaşa!

- Bo-ho?! - Dayım təəccübənir. - Az, bə Xannara gənəşmiyək?

- Ə, Xannar nə deyəjək?!

Doğrudan da, Xanlar heç nə demədi, etiraz da eləmədi. Onu da deyim ki, Əmim bir az çəm-xəm eləsəydi, onun ərköyü qaynı dərhal bu fikirdən vaz keçərdi, amma bunu bir toyda deyərdi, bir də yasda.

Ele həmin gün dayım məni Ağdama, heç adına-sanına, tutduğu vəzifələrə, özü demiş "salidni" görkəminə, bir sözlə, statusuna yaraşmayan evinə apardı. Bununla da yeddi yaşimdə mənim uşaqlıq həyatım bitdi.

Bir filmdə qəhrəmana sual edirlər:

- Uşaqlığın necə keçdi?

Cavab verir:

- Qısa.

Mən bu dialoqu eşidəndə öz uşaqlığım yadına düşmüştə.

Dayımın ailəsi

Mən Ağdama gələndə dayımın evi bir otaqdan və şüşəbənd halına salınmış artırmadan ibarətdi. Burada dayımla arvadı Şəfiqədən başqa, yaşı yetmiş çoxdan ötmüş nənəm Zinyət, dayımın əsgərlikdən qayıdır evlənmiş yeganə oğlu Mənaf arvadı ilə yaşayırırdı. Onu da deyim ki, Mənafın arvadı mənim atabir-ana ayrı bacım Naziləydi. Yəni Əmimin müharibə vaxtı tələf olmuş arvadından qalmış iki qızından biri.

Bu gün o vaxtkı şəraiti təsəvvürə gətirəndə adam dəhşətə gəlir, o zamanlar isə, yəni 50-ci illərdə bu darkeşlik elə də qəribə görünmürdü. İndi bu qədər adamın dar-düddək bir evdə yaşadığı halda, hələ kimisə də övladlığı götürməyin adı nəydi bilmirəm. Beləliklə, mənimlə birlikdə altı nəfərlik ailə, amma xeyli mürəkkəb, özü də qarışq ailə. Bu evdə hamiya ögey Şəfiqə idi, heç kimlə qan qohumluğu yoxdu. Mənə gəldikdə isə, məsələ xeyli mürəkkəbdi. Mənaf indi mənim həm dayım oğlu, həm qardaşım, həm də yeznəmdi, bacımın eri. Nazilə mənim həm ögey bacım, dayımın gelini, həm də qardaşımın arvadıydı. Nənəmin qohumluq əlaqəsi dəyişməzdə, istənilən halda doğma nənəmdi, amma ögey nənədən betər: etiacı, hirsli-hikkəli, açıqli. Yeri gəlmışkən, Nənəm mənim bu evə oğul keyfiyyətində gətirilməyimi qəbul eləyə bilmirdi və vaxtaşırı çox müdrik, amma biədəb bir misal çəkirdi: dana damdan çıxar, oğul... Həm də ona elə gəlirdi ki, bu oğulluq məsələsi ilə mən onun özünə daha yaxın bildiyi Mənafın haqqına girmiş oluram. Əsas səbəbsə, təşəbbüsün o "hayasız"dan gəlməsi idi, yəni Şəfiqədən. Dirsəyini lazımlı gələndə Şəfiqəyə göstərib: "Umud ol, onnan saa oğul olajax!" - Bir ağız öskürüb bıçağı bir az da dərinə işlədirdi: "Oğul istiyən onu doqquz ay qarnında

Ağdamda nəyim qaldı?

19

gəzdirər, canı çıxar hıqq eliyif doğar, o dərtif göyə dikəltdiyi döşdərinən emizdirər, canım saa desin..."

Bundan sonra dava düşür, tərəflər bir-birlərini yamanlayır və Nənəmin göz yaşları və kənddə qoyub gəldiyi ev-eşiyinə ağı deməsi, ötən günlərini oxşaması ilə bitirdi.

Bəs necə olmuşdu Nənəm kənddə bir anbar ağbirçəklik hörmətini, özü demiş, topdağıtmaz evini, bağını-bağçasını, çox evdən rahat töyləsini, mal-heyvanını, toyuq-cüçəsini buraxıb gəlmüşdi şəhərə, oğlunun bu dardüddək evinə? Hələ bu azmiş kimi, evi müəllimlər evindən bir arakəsmə divar ayırdı. O müəllimlər evi ki, bir vaxtlar orada Ağdam teatrı yerləşirmiş. İndi həmin müəllimlər evində bir tar dərnəyi vardi ki, uşaqlar orda səhərdən axşamacan, "bəsdi deyincə" tar dinqıldadır, Nənəm də deyinməkdən, "başınız-dışınız ağrısın!" deməkdən yorulmur, hərdən də əlinin altında olan çəliyinin tutacağı ilə divarı bərk-bərk döyücləyirdi.

Məsələ burasındaydı ki, babam Şahverən kişi Allahın rəhmətinə gedəndən sonra Nənəm bir müddət yeniyetmə yaşında olan Mənafla tək qalır. Günləri pis keçmir; kişi oldu-olmadı, elə əvvəlindən təsərrüfat işlərinə Nənəm özü rəhbərlik edirmiş. Mənafla da əsgərlik yaşına qədər ona ən ağır işlərdə kömək eləyir, əlbüruqçusu kimi, arvadın göstərişlərini yerinə yetirir.

Mənafla hərbi xidmətə çağırıldından və uzaq Rusiyaya xidmətə yola düşəndən sonra dayım, bundan sonra Papa deyəcəm ki, çəşqinliq olmasın, qərara gəlir ki, tək qalmış qoca anasını şəhərə yanına gətirsin. Onda Papamın arvadı bir vaxtlar onun özü ilə Ağdam teatrında aktrisa kimi çalışmış Mahizərdi. Yaxşı muğam səsi olan bu xanım Ağdam teatrının tamaşaya qoyduğu muğam operalarında Leylini, Əslini, Ərəbzəngini oynayıb. Papamdan ayrılanan sonra Bakıya köçməş, Opera və Balet Teatrında işə qəbul olunmuş, yenə də muğam operalarında müxtəlif partiyaları ifa etmişdi. Ərə də getmişdi, hələ desən oğlu-uşaq sahibi də olmuşdu. Sözüm onda deyil. Elə Ağdamaya gəldiyi ilk gündən Nənəmlə gəlinin xasiyyəti tutmayıb. Artıq Şəfiqəyə aşiq olmuş və canını Mahizərdən qurtarmaq istəyən Papamın əlinə yaxşı bəhanə düşür və "ipək kimi" anasını yola vermədiyinə görə ondan ayrılməq qərarına gəlir. Eşitdiyimə görə, qadın da məmənuniyyətlə boşanır. Səbəblər də çoxdu: Ağdamda teatr neçə ildir bağlanıb, ailədə uşaq yox, Papam kolxoz bazarının müdürü vəzifəsindən çıxarılib, işsizdir, nə cibində, nə də altında bir manat yox. Bir tərəfdən də, kənddən gəlmış ərköyün qayınana firounluq eləyir, gəlinə gün verir- işiq vermir. Ayrılmaq qaçılmazdı. Əlbəttə, bu danışdıqlarım eșitdiklərimdir, məndən qabağın işləridir.

* * *

Papam növbəti dəfə subaydır, yenidən evlənmək, düz iki il dalbadal alışib-verişdiyi Şəfiqəni evə gətirmək məsələsində heç bir maneə yoxdur. Amma yox, karlı maneə vardi: pulsuzluq! Şəfiqə tanış olduqları iki ildə Papamı pullu görüb, özündən xeyli yaşılı olsa da (əslində, 48 yaş kişinin həm bilən, həm bacaran vaxtıdır), kifayət qədər yaraşıqlı, indi deyilən kimi, xarizmatik kişi, səxavətli, vəzifəli... İndi buyur: evlənmək məqamında pulsuzluq kəsib qabağını. Evlənmək istədiyi qadına necə desin ki, mən lüt-lütqomam? Kişi bir balaca düşünüb çıxış yolunu tapır: kənddə qapısı-darvazası bağlı qalmış ev kimin nəyinə gərəkdir?!

Ata yurdunu satdığını görə qonum-qonşunun, qohum-əqrabanın qınağına tuş gələcəyini bilsə də fikrindən daşınmayıb, heç Nənəmə gənəşmeyib də. Arvad bir də ev əlindən çıxanda ayılıb, gücü də çatıb qısqırmağa, qarğış eləməyə, amma gecdi, olan olub, torba dolub, daha geriyə yol yoxdu. Alan da

kəndin cəddi daş çatlaşan çox hörmətli, ağır seyididir. Əslində, Papam savab iş görmüşdü, bomboş qalmış ata yurdu müqəddəs ocağa çevrilmişdi. Həqiqətən, adam bilmir harda qazanır, harda itirir, amma Papam üçün mühüm olan bu deyil, mühüm olan pul probleminin həll olunmasıdır.

Yeni izdivac baş tutur, qubalı qız Ağdama, Deyirman həyətinə gəlin gəlir. Çətin də olsa, Deyirman həyətini, Papamın ordakı evini görən qadının xəyal qırılığını təsəvvür etməyə çalışıram, amma...

Təzə gəlinin ayağı sayalı olur, papamı "Selpo" deyilen kəndlərlə bağlı bir ticarət idarəsinə müdir təyin edirlər. Vəziyyət tez dəyişir: pul var, vəzifə var, hörmət var, o vaxtların nadir bəzək əşyası olan qızıl "Zarya" saat və onu gözəl biləyinə bağlayan təzə arvad da var! Bir sözlə, həyat gözəldir, amma Nənəm belə düşünmür, o yenə də müxalifətdədir. Yetənə deyir ki, "Toy toğlusuna oxşayan bu qırmızıdodax gəlinnən heç bir kişi yə, heç Məhəmmədə də arvad olmaz!"

Bir tərəfdən də Mənaf əsgərlikdən qayıtmalıdır. Kənddə ev yox, qocalmış nənə özü qalıb evsiz-eşiksiz, "podralı-qrasqlı yad qızının əlində əsir-yesir". Amma evin aman-zaman bircə oğlu əsgərliyi "savib" küçələrdə qalmayacaqdı ki! Buna Deyirman həyəti nə deyər? Onu da deyim ki, Mənaf hələ üzünü görmədiyi təzə analığından bir yaşı da böyükdü. Axı, Papam ilk dəfə evlənəndə on beş yaşının içində olub. Nənəm sonralar danışardı ki, gədəni evləndirəndə xrom çəkməsinə qəlbi dabən vurdurub başına uzunşüllək gümüşü papaq qoymuşdum ki, boyu qəlbi olsun, yaşılı görünüsün, yoxsa kənd sovetində kəbin kəsmirdilər. Ona görə də Mənaf, əslində, Papamın kiçik qardaşı yerindəydi, yaman da oxşayırdılar. Fərq ondaydı ki, Mənaf ilk baxışda boylu-buxunlu, yaraşıqlı olsa da, atasının xeyli primitiv dublikatı idi.

Papam əsgərlikdən gəlmış, heç bir təhsili, sənəti-peşəsi olmayan Mənafa bir budka-dükən açdırır və Mənaf başlayır ticarətə, amma unutmayaq ki, Mənaf atasının oğluydu, yeyib-içən, kefqom, qadınlara münasibəti də əsgərlikdən göndərdiyi şəkillərdən məlumdu. Papamın sevimli monoloqlarından: "Ə, camaatın uşağı əsgərlikdən tank belində, avtomat çinində şəkillər göndərir evə, mənimki də urus qəhbələri ilə şəkil çəkdirib yolluyur üstümə. Deyirəm, ay oğrac, mən səni ora göndərmişəm tūfəng atasan yoxsa... nəhlət saa şeytan dayna!" Bu monoloqu eşidəndə Mənaf gülməkdən qəşş eləyirdi.

Bu yerdə Nənəm Mənafa qahmar çıxır:

- Ə, Məhəmməd, saa çəkif dayna! Sənnən oluf özgəsinə oxşamışejydi ha! On üç yaşının arvad deyif dad döyürdün.

- Palan içi tökmə, az! Sənin yekəltidiyin uşax bunnan artıq olmuyajeydi!


Bu yerdə Nənəmi saxlamaqmı olardı:

- Neynək, ə, mən pisiydim, gəlif sən yekəldedyin! Arvad bilmədin, ata-ana saymadın, uşax tanımadın, qızdın qızə bildikcə, kəndə siğmadın, qaşdın şəhərə. Pis yekəltmişəm mən?! Bə niyə onda fikrin çəkmədin baleyin? Anası da demə qıñqlış dayanıfmiş, o da hayixif qoşuldu qaşdı Çölməhlə lotusuna! Qaldım altıaylıq südəmər uşaxla. Sənin dilin də var danışırsan, ay beinsaf? Mənaf yazix havax ata gördü, havax ana südü əmdi?

- Bəsdi, az! Ağzını qoyma Allah yoluna! Dinc saxla o yüz qramlıq dilini!

- Niyə, ə, mənim səsimi alıflar? Qaldım eeey tək canıma dilsiz-ağızsız tifilnən. Şəlliyyirdim kürəyimə, inək sağırdım, pəyə kürüyürdüm, mal nobatına gedirdim. Bir də gördüm oduhaa... kürəyimin arası isdandı, işəməyi axdı belimnən dabanımacan... Sən də onda kefdeydin; lotu qalmadı Ağdamda, aldın-boşadın, aldın-boşadın...

Nənəmin bu aqressiv reçitativindən sonra növbəti davanın ikinci, daha qaynar fazası başlayırdı.



* * *

Papam Mənafın ipə-sapa yatmadığını, qazandığını "arvadlara və qumara" qoyduğunu görüb onu evləndirmək qərarına gəlir və bir dəfə kənddə bizim evdə gördüyü Naziləni isteyir Mənafa. Nazilənin ağ bənizi, bilek yoğunluğunda sarışın hörüyü, yaşıla çalan ala gözləri kişinin xoşuna gəlmışdı. İki ögey qızına əsil "öyəlik" eləyən Mamam məmənuniyyətlə razı olur, təki yetimlərin birindən canı qurtarsın, qardaşının da könlü xoş olsun. Elə bircə günün içində Naziləni Mənafa, həmin o dardüddək evə gəlin gətirirlər. Mənafa kimi almaq fərq eləməzdi, həm də atasının sözündən çıxmazdı. Gənclik illərində, elə sonralar da "qağa" dediyi atasından həm çəkinir, həm də çox istəyirdi. Onun müqəddəs and yeri qağasının canı idi. Sonralar Mənaf evdən xeyli aralıda ev kirələdi və arvadı ilə ora köcdü, şübhəsiz bu həm də Şəfiqənin təzyiqinin və istəyinin nəticəsi idi. Amma bu köcdən qabaq çox işlər oldu, çox hadisələr baş verdi. Bu barədə yeri gələndə və lazımlı bilsək danişarıq. Beləliklə, Mənaf ev tutub köçəndən sonra bu evdə qaldı Papam, Şəfiqə, Nənəm və mən.

* * *

Ağdamda, təzə evdə, yad ailədə mən hər bazar gününü səbirsızlıklə gözləyirdim. Həmin gün Əmimlə Mamam şəhərə, yəni Ağdama bazarlığa gəlirdilər. Təbiidir ki, bazara gəlib qardaşı evinə dəyməyə bilməzdi Mamam. Həm də orda indi anasından, qardaşından başqa mən də vardım, özündən ayırib qardaşa peşkəş elədiyi uşaq.


Ağdama gəldiyim gündən darıxmağa başladım. Ata-anam, bacı-qardaşlarım, həyətimiz, bağçamız üçün tək burnumun ucu yox, ürəyim göynəyirdi. Dayımın evində mən özümü sürgündəki kimi hiss edirdim, amma bunu heç kimə deyə bilmirdim, hamidan gizlədirdim, necə xifət elədiyimi heç vaxt bürüzə vermirdim. Hami məni xoşbaxt, ərköyun, sevilən uşaq bilirdi. İndi mənə çox qəribə gəlir, yeddi-səkkiz yaşlı uşağı ikili həyat sürməyə, həqiqi hissələrini cidd-cəhdə gizlətməyə məcbur edən nəydi? Nəydi məni bu evdə, bu sünə ailədə saxlayan? Mən Papamın neçənci arvadı olan Şəfiqənin qabağında, elə Papamın hüzurunda niyə özümü ata-anama biganə göstərirdim? Onların yanında anama həmişəki kimi mama demirdim, həm də deyim ki, buna ixtiyarım da çatmırı. Bilirdim ki, artıq Papa dediyim dayım, mama dediyim Şəfiqə mənim valideynlərimə göstərdiyim bu biganə münasibətdən xoşlanır, hətta anamın məni öpməsinə qısqanlıqla yanaşırıdlar. Yaziq Mamam bunu bildiyindən Papamın, xüsusilə də Şəfiqənin yanında məni öpməkdən çəkinirdi. Özünü saxlaya bilməyib məni yüngülvari öpəndə isə, Şəfiqə o saat Papamı köməyə çağırırdı:

- Mamed, buna bax, gör necə öpür Əlini?
- Nədaaz, dəəsən peşman olmusan?

Yaziq Mamam vəziyyətdən çıxmaga çalışır:

- Ə, indi qardaşımın balasını öpbəyə ixtiyarım yoxdu, Mamed?

Əmimin gücü isə mənə baxıb məzljum təbəssümle gülümseməyə çatırdı. Elə ki, mamamgil bizdən çıxıb bazara yol alırdılar, bir bəhanə ilə qaćıb qaranəfəs onlara çatır, özümü Mamamın həsrətində olduğum qucağına atırdım. Mamam burda, küçədə, qardaşının gözündə iraq yerde məni duz kimi yalayırlı, üz-gözümüzü göz yaşları ilə isladırdı. Əmim isə xasiyyətinə uyğun təvazökarlıqla, sakitcə, ən çoxu da günahkar adam kimi üzümdən və başımdan öpürdü. Mən hələ onda hiss edirdim ki, Əmim mənim üzümə baxmaqdan utanır.



Mamam toxтайб göz yaşlarından islanmış yanaqlarını ipək kəlağayısının ucu ilə silir və hırslı-hıkkəli soruşur: "O lotu səni incitmır ki, ə?" Mamam lotu deyəndə Şəfiqəni nəzərdə tuturdu, çünki qulağına Ağdamlı qonşularımız Şəfiqənin məni nöker kimi işlətdiyini piçildamışdır.

- Bax, qorxub eləmə, saa pis baxırlarsa de bu sahat aparım səni evimizə. Mən qardaş-zad bilmərəm! - Bu yerdə Mamamın səsi çatal vurur, gözləri yaşa dolur.

Mən Mamamın sualına heç nə demədən başımı bulamaqla cavab verirdim. Heç vaxt Şəfiqənin məni incitdiyini, əlbüruqqusu kimi işlətdiyini, hətta həyət süpürtdürdüyüni demirdim, çünki hələ o zaman da bilirdim ki, Mamam qardaşından çox asılıdı. Bilirdim ki, Mamam tez hırsınlənən, özündən çıxan hıkkəli qadındı, özü demişkən heç nəyin üstündə "qırğıñ qoparandı", bircə şikayətimdən hırsınlı sabahı düşünmədən məni elə burdanca götürüb kəndə apara bilərdi, amma tez də peşman olardı. Əvvəla, bircə qardaşı ilə küsü saxlaya bilməzdi, bu heç bir cəhətdən ona sərf eləməzdi, ikincisi də qardaşını çox istəyirdi. Papam hər bir cəhətdən onun uman və guman yeri idi. Bütöv Ağdamda tanınan, sayılıb-seçilən adamdı kişi, elədiyi xahiş boşça çıxmaz, sözü havada qalmazdı. Bir çətinliyimiz olanda dərhal dayı yada düşürdü. Özü demiş "Poxu g...dən əyri çıxan" üstünə yüyürdü.

Kənddə çox adam Mamama, elə bizim ailəyə Mamed Əmirova görə hörmət edir, bizi adamlı bilirdilər. Arvadlar Mamama "Sənin nə dərdin, ay Sitara, adı rayyonnan bir qardaşın var" deyirdilər. Mən uşaq olsam da, bütün bu nüansları başa düşür və ona uyğun hərəkət edirdim.

* * *

Mən Şəfiqənin bütün təpkilərinə dözürdüm, nə qədər istəsəm də, kəndə qayıtmağı ağlıma belə gətirmirdim. Çox illər sonra, onda Əmim xeyli vaxtdı rəhmətə getmişdi, Mamam bir söhbət əsnasında dedi ki, "Əmin saa görə çox xifət eliyirdi, yazix kişi içinde çekirdi. Bir dəfə bazardan qayıdanda dedi ki, az, Sitara, biz niyə belə nainsaf iş tutduq?!" Mamam gözünün yaşını silir: "Əli, o dayının canı haqqı, bir dəfə də bunu dedi, sonra o boyda kişi içini çekib hıçqıra-hıçqıra ağladı. Mən də dedim ki, ə, Xannar, ə, ağlamaq nədi, ay dəli, görmürsən gədəni paççah balası kimi saxlıyıllar?! O boyda kişi belindən gələn Mənafı qoyuf Əlinin canına and içir? Bəənnən də danışdixca gözümüzən yaş axı... Axi hər şeydən xəbərim vardı, anan ölsün sənin, mən anan..."

Əlbəttə, nə Şəfiqə, nə onunla antoqonist münasibətdə olan nənəm Zinyət, nə də Papam məni məxsusi incitmirdilər, amma mən bu evə gələndən artıq uşaqlığım bitmişdi. Uşaq istəklərimin çoxunu içimdə dəfn etmişdim. Heç kimə ərkim çatmırıldı. Evdə güvənə bilecəyim adam yoxdu. Ona görə də məhlədəki tay-tuşlarım kimi ürəkli deyildim. Nahaq deməyiblər yetim quzu qoç olmaz! Bilirdim ki, çətin məqamda arxamda dayanan olmayıacaq, əksinə haqlı-haqsız çoxlu danlaq, tənə yeyəcəm, odur ki, bütün hərəkətlərimi Şəfiqənin xoşuna gələ biləcək istiqamətdə tənzimləyirdim. Bir oğlan uşağı kimi mənim azadlığım yoxdu, heç kəs kənddəki kimi başına fırlanmir, məni tumarlamır, nəvazış eləmir, üzümdən öpmürdü. Mən heç doğmaca Nənəmdən də elə bir məhəbbət, qayğı görmürdüm. Onun başı özünə qarışmışdı, daha çox "toy toğlusuna oxşayan" gəlinlə mübarizədə idi. Ümumiyətlə, Dayımın evində bütöv bir ailə anlayışı yoxdu.

Şəfiqə

Şəfiqə Papamdan iyirmi yaş kiçik, məndən cəmi on beş yaş böyükdü. Mən uşaq olsam da bilirdim ki, bu izdivac müvəqqətidir. Prinsipcə onları bağlayan

heç nə yoxdu, ayrılməq üçünsə səbəblər kifayət qədərdi. Bu qadını papamın kişi yarasığı, xarizmatik görkəmi, ən çoxu da pullu və səxavətli kişi rolunu məharətlə oynaması aldatmışdı və bunu başa düşmək üçün bir toyuğun ağılı da kifayət edərdi. Qubalı qız Ağdama gəlib reallığı gören gündən hər şeyi anlamışdı mən bilən, amma gecdi, dərhal geri qayıtməq ayıb olardı. Hər bir cəhətdən siniq təknə təəssüratı yaşamış və nə etmək lazımlı gəldiyini bilməyən, bəlkə də hələ nəyəsə ümid eləyən bu gənc qadın hər şeyi öz axarına buraxmışdı.

Papam yaxşı vəzifələrdə işləsə də pul qazanan deyildi, əyri işlərə girişməz, hökümət əmlakına əl uzatmaqdan qorxardı. Xırda-xuruş nələri isə nəzərə almasaq, əsasən, aylıq məvaciblə dolanar, onun da əsas hissəsini əyin-başına xərcləyərdi. Hər şeydə simic olsa da, özüne geyim almaqda səxavətli idi. O sabahı düşünən kişilərdən deyildi, kef adamıydı. Əslində, Şəfiqə də gələcəyi görənlərdən deyildi, yüyəni zamanın, bəzən də, lap anın əlindəydi. O, cavanlığından istifadə edib şıltaqlıqlar yapır, bir aktrisa kimi, lazımlı gələndə vurğun qadın rolunu da pis oynamırıdı. Bu da Papamın xoşuna gəlirdi.

Məni oğulluğa götürmək də bu qadının növbəti şıltaqlıqlarından biri, sonrani görməyən adamın əməli idi. Yəqin onun ağılna da gəlməyib ki, uşaq kukla deyil, canlı varlıqdı, onun başını siğallayıb yanağını əlləmək azdır, onu çımdırmək, yedirtmək, geyindirmək, bir sözlə, qayğısına qalmaq lazımdı, özü də bir dəfə yox, beş dəfə yox. Deyim ki, o buna təşəbbüs də elemişdi. Ağdama gəldiyim ilk günlər çox böyük həvəslə mənim əyin-başımı dəyişib şəhərli görkəminə salmağa girişdi və Papamın köhnə pal-paltarından mənə qısa şalvar, çesuçadan o vaxtlar şəhər yerində dəbdə olan yaxası tikməli köynək, daha nələrsə tikdi, geyindirdi. Kənd uşağı tezliklə təgyiri-libas olub şəhər uşağına çevrildi, hətta məhle uşaqlarını da bu qəribə geyim-kecimlə keçdim, onlar da mənə maraqla baxırdılar. Şəfiqənin modelyerlik həvəsi tez keçib getdi, payız gəldi, dalınca da qış və məlum oldu ki, mən çilpağam. Bax, onda Əmim hər qışda olduğu kimi, on manata mənə bir balaca sıriqlı aldı bazardan və mən yenə də əvvəlki kənd uşağına çevrildim.

Heç vaxt övladı olmamış gənc bir qadının birdən birə yeddi-səkkiz yaşlı özgə uşağının qayğısını çəkməsi, əslində, asan iş deyildi. Onun buna nə həvəsi, nə istəyi vardı. Deməli, səkkiz yaşıını tamam eleməmiş bir uşaq özü öz qayğısına qalmalı, əyin-başını təmiz saxlamalıydı. Və bütün bunlar Şəfiqə tərəfindən düzgün tərbiyə metodu kimi qələmə verilirdi. Məsələ dözülməz olardı, əger Mənafın arvadı, mənim bacım Nazilə olmasayıdı. İndi yadına düşür ki, Mənafgil kirayə ev tutana qədər evin işlərinin hamisini yazıq Nazilə görürdü. Amma mən insaflı olmalıyam. Şəfiqənin müsbət tərəflərini də deməliyəm.

* * *

Altı il mama dediyim bu qadın heç vaxt mənə əl qaldırmadı, demək olar ki, haqsız yerə incitmədi. Əger bu humanist yanaşmanın bir səbəbi Şəfiqənin, prinsipcə, xeyirxahlığa meyilli olması ilə bağlıydısa, ikinci səbəb mənimle bağlıydı - mən gəldiyim gündən bu ailədə həllədici səsə və hökmə malik bu qadının istəklərinə köklənməyi bacarmışdım. Məni incidən, mənə mənəvi əzab verən onun mənə can yandırmaması, bəzən də kobud, qaba davranışısı idi. Əlbəttə, o vaxtlar indiki ağılımla düşünə bilsəydim, hər cəhətdən mənə ögey-özgə olan qadından ana sevgisi ummagın ən azı sadəlövhilik olduğunu biler və ondan bu qədər inciməz, özüm də əzab çəkməzdəm. Əslində mən öz valideynlərimdən küsməli, inciməliydim, bunu isə, bacarmırdım, çünki mən Şəfiqəni deyil, onları sevirdim. Sevdiyindən incimək

olmur. Bununla belə, sevsəm də, sevməsəm də, istəsəm də, istəməsəm də Şəfiqə mənim həyatıma həmişəlik girmişdi. Mən uzun illerdən sonra, indinin özündə də bunu aydın görür, etiraf eləyirəm.

İlk olaraq onu deyim ki, mənim dünyagörüşümün yaranmasında, hətta Ağdam mühitindən fərqli olmasına, zövqümün formalışmasında Şəfiqənin xidməti danılmazdı. Həyətimizdəki ev arvadlarından fərqli olaraq o, ardıcıl şəkildə kitab oxuyur, mütalıə edir, məni də kitab oxumağa həvəsləndirirdi. Rus dilində oxuduğu kitabların məzmununu danışındı mənə. Drayzerin adını ilk dəfə Şəfiqədən eşitmışdım. "Cenni Herhardt", "Kerri bacı", "Dahi" romanlarını mən ondan sonra oxumuşdum. Rus dilində oxuduğu kitabların məzmununu mənə nagiil eləyəndə hiss eləyirdim ki, o, bu işdən ləzzət alır, bəlkə də, aktrisa olduğu illər yadına düşür, mənə tamaşa oynayırdı. "Qraf Monte-Kristo" romanını Şəfiqə mənə bitdə-bitdə elə danışmışdı ki, sonralar, özüm də rus dilində mütalıəyə başlayanda o romanı oxuya bilmədim, mənə elə gəldi ki, bu romanı artıq bir dəfə oxumuşam, məzmun mənə bütün təfərrüatları ilə məlumdu.

Şəfiqə teatrda danışmağı da çox sevirdi. Büyük həvəslə yadına salırdı oynadığı rolları, ayrı-ayrı parçaları əzbərdən deyir, bəzən ağlamağı sevməyən bu qadının gözlərinin yaşardığını görürdüm. Onun aktyorluq fəaliyyətinin məkanı olan Quba teatrının o vaxtkı repertuarı haqqında mən tam məlumatlı idim. Təbii ki, bu teatr səhbətlərinin mərkəzində Şəfiqənin özü və onun oynadığı rollar dayanırdı. Onu demək artıqdır ki, bu səhbətlər, kitaba, illah da teatra aid nağıllar mənim uşaq yaddaşimdə dərin izlər buraxırdı. Məhz həmin illerdə mən Azərbaycan dramaturqlarının bütün pyeslərini oxudum.

Şəfiqə şəhər kino-teatrında göstərilən təzə filmlərə baxmağı sevirdi, bu həm də o uzaq illerin hansında Papamin Ağdam kino idarəsinə rəhbərlik etdiyi vaxta düşürdü. Təzə filmlərə Şəfiqə çox vaxt yəhudi qonşularımızla, Faynşteynlərlə gedirdi, mən də bir kişi kimi bu üç qadını müşayiət edirdim. Zalda qadın qismində Şəfiqə və Faynşteynlər olurdu. Ağdam qadınları ancaq məşhur hind, bəzən də səs salmış Azərbaycan filmlərinə baxırdılar.

Şəfiqənin Faynşteynlərlə səhbəti yaxşı tuturdu, amma bu dostluq deyildi, hardasa bir-birinə lazım olan insanların mənəvi ehtiyacından yaranan münasibət, ünsiyyətdi.

Faynşteynlər Ağdamda, Dəyirman həyətində illərlə yaşasalar da, həyətin qadınları ilə ünsiyyətə meyl göstərmirdilər. Qızların anası Manya divar qonşusu Surayya ilə heç yola getmirdi. İmkən düşən kimi ona bir-iki acı söz deyirdi. O vaxtlar qadının hırsı dodağının altında Surayyanın ünvanına dediyi "şalava", "prostitutka", "zaraza" kimi sözlərin mənasını aydın bilməsəm də, pis söyüş olduğunu hiss edirdim.

Haqqında danışdığını bu qadınlar Şəfiqə başda olmaqla mənim fikrimdə, düşüncəmdə, maraq dairəmin formalışmasında mühüm rol oynayırdılar. Təbiidir ki, o vaxtlar mən bu barədə düşünə bilməzdim, təriyəmdə kiminsə hansı mühüm rol oynadığını anlamazdım. İndi isə, hələlik Şəfiqəni rahat buraxıb qayıdaq mənim uşaqlığımın xoşbaxt günlərinə, doğma Boccaliya, atanamla getdiyim kənd toylarına.

Novruzlu toyları

Dediym kimi, ögeyli-doğmalı qardaş-bacılarından kənd məclislərinə getmək təkcə mənim imtiyazımıdı. Təbii ki, burada mənim çox yaraşlı uşaq olmağım da rol oynayırdı. Valideynlərim mənimlə qürrələnirdilər.

Kənd toyları əsrarəngiz yuxular kimi yadına düşür. Düzdür, yaşa dolduqca, ele birbaşa deyək, qocaldıqca köhnə xatirələrin təsir gücü azalır, bir vaxtlar səni üzən nostalji zəifləyir, heydən düşür, amma yenə də! Bu xatirələr

İçerisində kəndin toylarının dəyişməz "paccahi" olan gər səsli ariq, hikkəli, artıq bu yazının əvvəlində adını çəkdiyim Tağı Yarovu, bir də çox gözəl rəqs eləyən, ağappaq sıfəti işiq saçan, kənd qadınlarından kəskin seçilən, şəhərlilər kimi yaraşıqlı geyinən Gülsaba müəlliməni elə bilindi də görürəm. Bu qadının rəqsi də başqa qadınların rəqsindən kəskin seçilirdi. O, adı kənd qadınları kimi başını aşağı salıb utana-utana oynamırıd, onun rəqsi qadının bütün gözəlliyini aşkar edir, onu olduğundan da yaraşıqlı, məlahətli göstərir. İndi də Gülsaba müəllimənin geyim-kecimi, başındaki ağ, uzun saçaqlı ipək örpəyi, örpəyi rəngində lak dikdaban çəkmələri gözümün qabağındadı.

Çox-çox uzun illerdən sonra Bakıda xalam oğlunun hüzür yerində az qala əylilib ikiqat olmuş bir qarını mənə göstərib: "Gülsaba müəllimədi" - dedilər. "Sənin yadına gəlməz, bir vaxtlar Novruzluda bundan gözəl arvad yoxuydu".

Onda mən donub qaldım, heç nə də demədim... Doğrudanmı quru yarpaq kimi bükülüb bürmələnmiş bu xırda qarı mənim uşaqlıq yaddaşımı həkk olunmuş o ağ örpekli, dikdaban çəkməli, ay qabaqlı qadındı?! "Sənin yadına gəlməz" - dedilər. Doğru dedilər, mənim yadımda olan tam başqa qadındı.

Bir də, başında soğanı rəngdə örpekli olan çox utancaq bir qızın rəqsi yaxşı yadımdadı. Görünürdü ki, o çox utanır, sixılır, təzə yerimək öyrənən körpə kimi qorxa-qorxa addım atır, ləng oynayır, elə bil icbari vəzifə yerinə yetirirdi. Onda Mamam Əmimə piçildədi ki, Şəkərin qızıdı, ərə gedəndən birinci dəfədi üzə çıxır. Yeri gəlmişkən, o zamanlar bizim kənddə, elə bütöv Qarabağda arvadlı-kişili hamı bir mağarda (Bakıda palatka deyirlər) olurdu toyda. Bu ümumi mağarə rəqs və musiqi üçündü. Burada yemək verilməzdi. Yemək üçün qonaqları beş-beş, bəzən on-on mağardan çıxarıb başqa bir otağa dəvət edərdilər.

Qonaqlar mağarda, adətən, iki-iki oynayardı. Ər arvadla, gəlin qayınana və ya qardaşla, yəni doğmalar, dostlar... O zamanlar kollektiv rəqs yoxdu, heç kəs başqasının havasına oynamırıd. Əsl hökmərə ədası ilə toyu idarə eləyən Tağı Yarov bütün bu qaydalara ciddi nəzarət edir, pozucuları cəzalandırırı.

Paccahın qabağındakı kiçik stolun üstündə həmişə seçmə payız meyveləri ilə dolu mis məcməyi olurdu. O da istədiyi qonağı bir zingilə üzümlə, yaxud bir dilim yaxşı armudla, alma ilə mükafatlandırır, istəmədiyini və ya toya gecikəni ferraş vasitəsilə cəzalandırır, kimisə rəqsə məcbur edir, şabasla cərimə kəsirdi. Bu, əsl tamaşa idi; rejissoru və baş rolin ifaçısı Tağı Yarov özü, rejissor köməkçisi əli çubuqlu ferraş Dilqəm, aktyorlar da toyun qonaqları. Hamı bu tamaşada məmnuniyyətlə iştirak edir, rolini məharətlə oynayır, bəziləri isə geniş improvizəyə meyl edir, hoqqalar çıxarıır, nəticədə, Tağı Yarovdan ya hədiyyə alır, ya da cərimələnirdi.

Hava qaralanda toyun ən maraqlı vaxtı başlayırdı. Hələ kənddə elektrik işığı olmadığından, mağarda bir neçə nöyüt lampası yandırılırdı, iki otuzluq lampa da paccahin stolunun üstünə qoyulurdu. Lampa işığında toy daha maraqlı, daha sirli görünürdü. Uşaq vaxtlarında yaxşı oynadığımı görə məni tez-tez ortaya çıxarırdılar. Hər tərəfdən şabaş verilən iri kağız pullar xırda ovuclarıma güclə sıçırsırdı. Bilirdim ki, oyun bitəndə mən o pulları istəməsəm də, çalğıçılara verməliyəm. Qayda beləydi.

* * *

Toyların birində "Qarabağın maralı" mahnısının müəllifi İsgəndər Novruzunu görmüşdüm, indi də onun Səməd Vurğunun yaşılı, saçları ağarmış vaxtını xatırladan yapışqlı çöhrəsi yadımdadı. Onun həqiqi adı İngilisdi, sonradan dəyişmişdi. Deyilənə görə, İngilis Novruzlu Hacı bəyin oğluydu. Amma vaxt o vaxtdı ki, adamlar bəy, kulak, molla oğlu olmayı ilə

qürrələnmir, əksinə, bunu hər vəchlə gizlədirdilər. İngilisdə də nə bəylik qalmışdı, nə var-dövlət, nə də təkəbbür. O adicə bir oxuyandı. Taleyi isə adı deyildi. İki müharibə iştirakçısı olmuşdu.

1917-ci ildə anadan olmuş İngilis əvvəl Sovet - Fin, sonra 1941-1945-ci illər mühabibəsində hərbi xidmətə çağırılmış, hər dəfə də yaralanaraq tərxis edilmişdi. Buna baxmayaraq, İngilis Hacıbəy oğlu etibarsızlar sırasında idi. Qələbədən sonra yeni bir güclə tügyan edən repressiyadan, təqib və tənələrdən canını qurtarmaq məqsədi ilə İngilis Türkmenistana gedir. Orada evlənir, oğul-uşaq sahibi olur. Təəssüf ki, 1948-ci ildə baş verən Aşqabad zəlzələsində o, bütün ailəsini bir göz qırpmında itirir və havallanmış şəkildə yenidən Novruzluya qaydır. Toyarda oxuyur, şeirlər yazır, adını da dəyişib İsgəndər Novruzlu qoyur. Mən bu məlumatları dostum Mustafa Çəmənlinin "Bir şair-bəstəkarın taleyi" ocerkində götürmüşəm. Elə o ocerkdən bir parçanı yada salmaq istərdim: "Ətrafi istedadlı şair-bəstəkarı olduğu kimi qəbul edə bilmirdi. Azad ruhlu İsgəndər onların əhatəsində təkdi. Qanadları qırılmış bir quşa bənzeyirdi, çırpınır, vurnuxur, bir çıxış yolu tapa bilmirdi. Ailesini itirib tətənha qalmış İsgəndərin şair könlüne yeni eşq odu düşmüşdü. O, Novruzlunun çox hörmətli seyid ocağından bir qızə vurulmuşdu. Təbiidir ki, bütün kəndin müqəddəs bildiyi bir ailə meyə meyl edən, azadlıq sevən, dilinin siyasi mənada qaytanı olmayan İsgəndərə qız verməzdi. Bu uğursuzluqdan sonra şair bir az da bədbinləşir, hamidan, lap dünyanın özündən də küsür, artıq-əskik danişir, adamları haqlı-haqsız acılayır, incidir. Nəticədə İsgəndər həbsə alınır. İstedadlı şair, incə ruhlu bəstəkar qəfəsə salınmış bülbül kimi çırpınır, səsinə səs verən tapılmır. Heç kəs fərqində olmur ki, diller əzbəri "Qarabağın maralı" mahnisının müəllifi Qala türməsində xiffətdən saralıbsolur. Dünyanın, Qarabağın, onun gözəlliklərinin heyranı olan İsgəndər 1958-ci ildə vəfat edir".

Əgər İsgəndər əlli səkkizinci ildə vəfat edibse, deməli mən onu beş-altı yaşında görmüş, yaddaşında saxlamışdım. İndi də o məşhur mahnını eşidəndə keşməkeşli həyat yaşamış şair-bəstəkarın məlahətli siması köhnə albomda ilişib qalmış pozuq şəkil kimi gözümün önündə canlanır.

**Ay qız, gəzmə aralı,
Könlüm səndən yaralı,
Gözlərinə heyranam,
Qarabağın maralı.**

Bir vaxtlar mahnında "Qarabağın maralı" əvəzinə "Azərbaycan maralı" deyilməsi tələb olunurdu və bu günün özünə kimi də bu təhrif qüvvədə qalır. Onda, həqiqətən, senzura kimi səbəb vardı, bugünkü səbəb isə bilməməzlikdən və yəqin ki, vərdişdəndir.

* * *

Kəndə ilk dəfə radio xəttinin çəkilməsini, elektrik işığının verilməsini də xatırlayıram. Kəndin məişətini kökündən dəyişən bu texniki yeniliklərə möcüzə kimi baxırdıq. Radio ilk vaxtlar camaatın əlini işdən soyutmuşdu. Hami radioya aludə olmuşdu, millet daim konsert sorağındaydı. Saat on iki dən sonra verilən oyun havalarını adamlar həsrətlə gözləyirdilər. Məni oynatmaq üçün məktəbdən gəlməyimi güdürdülər.

Birinci sinfə getməyim də yadimdadır, heç xoşlamırdım məktəbə getməyi, hər səhər ağlayırdım. Mamam əvvəl məni əzizləməyə, dilə tutmağa çalışır, sonra, özü demiş, "höysələsi bir tikə olanda" qışqırırdı:

- Cəhənnəmə get! Getmirsen- getmə!

Əmim isə, mələk kimi hövsələli, qılıqlı, mehribandı. Yaxşı da muğam səsi olduğundan çox yumşaq danışar, "Əlləş (Əmimdən başqa heç kəs mənə Əlləş deməzdi) niyə ağlayır?" - deyib, həmişə ağappaq olan dəsmalı ilə burnumu silər, cibindən bir manat pul çıxarıb verərdi mənə. Mən pulu görüb susar, Novruzunun bizim Boccalıdan xeyli uzaqda - Aşağı məhlədə yerləşən məktəbinə yollanardım.

Deməzdim ki, yaxşı oxuyurdum, yazıq Əmim hər axşam mənə hesab dərsini öyrədənə kimi cəhənnəm əzabı çekirdi. Otağım böyükdü, onun aşağı başında bir stol qoyulmuşdu, bir-iki də stul. Əmim həmişə stol arxasında oturur, yeməyini orda bizdən ayrı çəngəllə yeyir, bizim kimi palaz üzərində salınmış süfrə qıraqında oturmurdu. Mənim hesab dərsim də elə o stolun arxasında başlayırdı.

Əmimin hesab öyrətmək cəhdı, bir qayda olaraq, mənim göz yaşlarımla bitti. Onda kişi dilxor halda məndən əl çekir, mənim də canım kibrıt çöpləri ilə misal həll eləməkdən qurtarırdı. Buna baxmayaraq, məktəbdə şəklimi əlaçı kimi şərəf lövhəsinə vurmuşdular. Həmişə belə olub; uşaq vaxtlarımızda da, gənclik dövrümüzə də, bir sözlə, həyatımın hər dönməндə tay-tuşlarının deyil, məhz yaşılı adamların hörmətini, hətta məhəbbətini hiss eləmişəm, bəlkə də, qazanmışam. Sonralar, ele indinin özündə də çox vaxt yaşıdlarımıda deyil, məndən böyük'lər (indi məndən böyük'lərin sayı xeyli azdır), bir də məndən çox-çox cavanlarla daha səmimi ünsiyət qururam. Yaşıdlarımıla münasibət qurmaqdə çətinlik çekirəm, bu kompleks məni həmişə izləyir. Ümumiyyətlə, hər bir adamla, hətta dost dediyim adamlı da, aramda görünməyen bir sədd var. Bu sədd mənə dostluq eləməkdə ciddi əngeldir. Ona görə də çevrəmdə tanışlar çox olsa da, dostların sayı bir əldəki barmaqların sayından azdır. Bəlkə, bu, mənim çox erkən yaşlarımdan ehtiyatlı davranışmaq vərdişimin nəticəsidir?!

Dəyirman

1956-ci ilin yayından mənim Ağdamlı günlərim başladı. Papam məni şəhərin ən yaxşı və nüfuzlu hesab olunan 1 nömrəli məktəbinə yazdırdı. Mənim Ağdamla bağlı xatirələrimin çoxu da məhz bu məktəblə, bir də "Dəyirman həyəti" kimi tanınan məhlə ilə bağlıdır. İndidən hiss edirəm ki, bu yazıda məktəbdən yox, bir yazıçı kimi yaradıcılığında dərin izlər buraxmış bu köhnə məhlədən söhbət açacam.

Bəli, Ağdamda bir dəyirman vardi. Adına çox vaxt od dəyirmanı deyirdilər, yəqin su ilə deyil, elektriklə işlədiyinə görə. Mənim uşaq təsəvvürümə görə, bu, çox nəhəng bir tikili idi. Həm də yarıxaraba bir yerdə, baxmayaraq ki, onun bir hissəsi, deyək ki, ağızı çeynəyir, dən üyüdürdü.

Yaxın-uzaq kəndlərdən bura üyütməyə çuval-çuval dən gətirildilər. Dövrə görə xeyli arxaik mənzərə idi. Nimdaş geyimli adamlar eşşək və ya at qoşulmuş araba ilə kisə dolu buğda, arpa, dari gətirir, axşam tərəfi qovurğa iyi verən unu elə həmin kisələrdə arabaya yükləyib geri aparıldilar.

İlk vaxtlar dən üyüdüləməsini maraqla izləyirdim, sonralar şəhərli tay-tuşlarımıda olduğu kimi, bu proses mənim üçün də adiləşdi. Dəyirmanla bağlı əsas marağımız həyətin cənub divarına, bir növ hasarına çevrilmiş bu yönəmsiz, çox iri və uzunsov tikilinin baxımsız və istifadəsiz qalmış arxa tərəfiydi. Pəncərə şüşələri bizim, bizdən də qabaqkı nəsil uşaqların atlığı daş parçaları ilə sındırılmış, dişi tökülmüş ağız kimi mırıqlamışdı. Bununla belə, şüşələrdən hələ salamat qalanları da vardi. Hərdən kiminsə əli dinc durmur, daş atıb daha bir şüşəni sındırır və dəyirmançı Astanın qulağı səsi alanda balaca bir qara-qışqırıq, qalmaqal qopurdu.


Dəyirman ikimərtəbəli idi, ya da tavanı çox hündür olduğundan bize ikimərtəbəli kimi görünürdü. Avdi tövləsi kimi uzun, ucu-bucağı görünməyən yarıqaranlıq zalda çoxlu metal hissələr, dəzgahlar, saysız-hesabsız dişli, dişsiz çarxlar, təkərlər, onları birləşdirən enli qayış ötürmələr, transpartyorlar... Nələr yoxdu burda?!

Biz şüşəsi sindirilmiş pəncərələrdən qorxa-qorxa içəri keçirdik; Astandan qorxurduq, amma burda Astan təhlükəsindən başqa, məzmunu bize aydın olmayan bir vahimə də vardı. Bəlkə də, bu vahimə dəyirmanın sirli bətni ilə bağlıydı və elə bu vahimə, qorxu bizi nəhəng piton şikarını çəkən kimi Dəyirmanın içində çəkirdi. Parlaq metal hissələri əlləşdirir, o üzünə bu üzünə çevirir, böyük hissələrdən vaz keçib xırda metal hissələri qənimət kimi götürür, "Dava-dava" oyununda silah kimi işlədirdik. Metal kürəcik, diyircəkli təkər tapan uşaqlara isə həsədə baxırdıq.

Mənim uşaq təsəvvürümdə Dəyirman sonralar Hollivudun savaş-döyüş və triller filmlərindəki mürəkkəb konstruksiyalı əsrarəngiz məkanlara bənzəyirdi.

Astanın çox vaxt dəyirmanın yağmalanmasından xəbəri olmurdu. Biz qarəti ya axşamtərəfi, Astan evə gedəndən sonra saxlayırdıq, ya da Astan dən üydəndə. İkinci hal risqli olsa da, şəbxunlar, yəni gecə basqınları daha cazibəli, vahiməli və qandondurandı. Adama elə gəlirdi ki, indi hansı qaranlıq küncləndən əcaib bir məxluq çıxıb səni görünməz bir aləmə dərtib aparacaq. Adətən, bu gecə basqınlarından sonra fantaziyası zəngin olan uşaqlar maraqlı nağıllar uydururdular. O vaxtlar məndə hələ yazıçı istədədi oyanmamışdı, maraqlı bir şey düzüb-qoşa bilmirdim, həm də kənddən gəldiyimə görə şəhər uşaqlarından bir baş geriydim, sən deyən populyarlığım və liderliyim də yoxdu. Şəhər uşaqları üçün mən maraqlı deyildim. Səmimi görünmək üçün onu da deyim ki, uşaq yaşlarında məndə əlamətdar bir cəhət yoxdu, bir zahiri görkəmim, qırvım saçımı ki, o da yaşılı adamların, xüsusilə qadınların diqqətini çəkirdi. Onu da deyim ki, saçının qırvım olduğunu mən Ağdamda bildim, kənddə başım həmişə Əmimin çalışqanlığı üzündən daz olurdu. Başımın elə bir balaca qaralması kifayət edirdi ki, Əmim maşınkanı götürüb işə başlasın. Ağdamda isə birdən-birə saçının qırvım olduğunu keşf etdik. Bu, Papamın xoşuna geldi. Hətta məktəbdə saçının uzunluğuna müəlliimlər irad tutmasın deyə, həkimdən arayış da almışdı, guya başım qırıldırında burnumdan qan açılır. "Ögey ana" filminin də populyar vaxtıydı. Böyüklər saçının qırvılığına görə məni İsmayıla bənzədirildilər. Mənim bu təbii üstünlüyüm tay-tuşlarının vecinə deyildi.

Dərslərdə də uğurum yoxdu, üçüncü sinifdə qiymət vərəqində dörd qəşəng "iki" vardı. Alt-alta yazılımış o dörd ikinin qırvım görkəmi altmış ildən sonra da gözümün qabağındadı. Bu vəziyyət beşinci sinfə qədər davam elədi, altıncı sinifdə isə mən "iki" və "üç"ün nə olduğunu unutdum, humanitar fənlərdən dörd-beş almağa başladım. Məktəbi bitirməyə yaxın mən artıq medala namizəddim, amma namizəd olaraq da qaldım. Elə onda da medal məsələsində valideyn-müəlliim münasibətləri az rol oynamırdı. Bir tərəfdən də, yaxşı ki, mənə medal vermedilər, yoxsa mən də biabır olardım, məktəb də. Məsələ bu ki, riyaziyyat müəlliimi mənim riyazi qabiliyyətimi nə qədər tərifləsə də, şəxsən mən özüm bilirdim ki, riyazi təfəkkürdən, demək olar ki, məhrumam. Bununla belə, həvəs və istəyimin əksinə olaraq, AZİ-yə (indiki Neft akademiyası) daxil olmaq istədim və xoşbaxlılıqdan elə birinci imtahandan kəsildim. Bu yerdə çox-çox illər sonra bir elmi-tədqiqat institunda rəhbərlik elədiyim şobədə hər cəhətdən qartılmış bir erməni işçimin sözü yadına düşür: "Adə, eto tvoy xorək?" Doğrudan da, AZİ, özü də avtomatika-telemexanika qətiyyən mənim xorəyim deyildi.



* * *

Astanın çox vaxt dəyirmanda baş verən hadisələrdən, bizim şəbxunlar-dan xəbəri olmurdu. Dəyirman, bir növ, quyruğunun çürüdüyündən xəbəri olmayan dinozavr kimiyydi. Onun ağız hissəsində hələ də dən üyütməsəyidilər, yəni faydalı bir işə yaramasayıd, milyon illər qabaq məhv olmuş ve skeleti bir möcüzə ilə salamat qalmış dinozavrdan artıq bir şey olmazdı.

Əlbəttə, bu Dəyirman ekzotik bir şeydi, amma uşaqlıq həyatımın ən maraqlı, bəzən dramatik, bəzən komik məqamları Dəyirmanın özündə deyil, onun yanındakı dövrləmə həyətdə, konkret desək, Dəyirman həyətində baş verirdi. Mənə atalıq ələmək iddiasında olan Papam da bu həyətin ən koloritli sakinlərindən biriydi. Yox, birincisiydi!

Tutduğu vəzifələrə, rayon miqyasındaki hədsiz populyarlığına, hörmətinə, nəhayət sosial statusuna görə, Papam bu məhlənin çox sadə kontingentinə yad adamdı desəm düz olmazdı, sadəcə, yaraşmırıdı. Kommunal təsərrüfat idarəsinin, daha sonra təmir-tikinti idarəsinin, bütün Qarabağda məşhur olan Ağdam kolxoz bazarının, yol idarəsinin rəhbəri olmuş bir adamın Ağdamda ən azı ikimərtəbəli ev tikdirməsi çox təbii, adı bir iş olmalıydı, amma kişi bu həyətə necə alışmışdısa, ordan aralanmağı ağlına belə gətirmirdi. Bir tərəfdən də o, ev-eşik, ailə adamı yox, kef adamıydı. Heç vaxt evində cibindəkindən artıq pulu olmazdı. Çox vaxt idarə müdürü olduğundan gələn ayların maaşlarını da vaxtından qabaq alır, pal-paltara, hansısa kostyuma, çəkməyə, köynəyə, sayı-hesabı olmayan qalstuklara xərcleyirdi. Bəlkə də ağıllı işi o görüb. Ağdamın ağ daşdan tikilmiş saysız-hesabsız saraylarını murdar düşmən acgöz canavar kimi vəhşicəsinə yağmaladı, sökdü, dağıdı, daşlarını belə daşıyıb apardı. "Zıپırtıçnı" kommunal evi itirmək dəbdəbəli villa itirməkdən agrısız olmalıdır yəqin. Bu faktın özü maraqlı bir xarakter kimi Mamed Əmirovu tanımaqdə bir ipucudu.

Papam

Ata-anasının verdiyi ad Məhəmməd olsa da, Papamın pasportunda Məmməd Əmirov yazılmışdı. Buna baxmayaraq, bütün Ağdam əqli özüqarışq, Mamed deyirdi ona. Pasportunda yaşı 1908-ci il olsa da, kişi iddia edirdi ki, 1912-də anadan olub, özü də Novruzluda. Burda deyək ki, yalan yoxdu. Həqiqətən o, Novruzlu kəndinin Orta məhləsində anadan olmuşdu. Niyə məhləni xüsusi qeyd edirəm, çünki kəndin özündə hansı məhlədən olmağın əhəmiyyəti böyükdür, burda vətən kiçilib, daralıb bircə məhləyə siğışır. Kənddən çıxbı xırda vətəndən aralandıqca vətən böyüyür, rayon mərkəzində sən artıq filan kənddənsən, böyük şəhərdə sən filan rayondansan, ölkədən çıxbı xarici diyara üz tutanda isə, sən artıq filan ölkədənsən. Bir sözə, xırda vətəndən aralandıqca vətənin miqyası genişlənir, vətən böyüyür.

Kənddə məhlələr çox fərqli olur, yerliçilik hissi də elə məhlədən başlayır. Məhlə təessübü üstündə kənddə qan da tökürlər, ölüm də ola bilər.

Mamed Əmirovun atası, yəni mənim ana tərəfdən babam Şahverən kişi cavanlıq vaxtlarında tarçalan olub, toylara, məclislərə gedirmiş. Arvadı, mənim ana nənəm Zinyət Urusdam (Rüstəm) qızı isə tək Novruzluda deyil, bütün Qarabağda məşhur olan Hacı bəyin bacısı qızıydı. Nənəmle bağlı xatirələrim çoxdu, Babamı isə görmədiyimdən onunla bağlı çox az şey bilirəm. Bildiklərimi də Nənəmdən eşitmışəm... Hə, Şahverən kişi tarçalan olub cavan yaşlarında, ahil çağında isə günlərin bir günü tar çıarmaqdan, toylara getməkdən imtina edib, özü də xarakterinə uyğun çılgın bir hərəkətlə.

Nənəm danışırıdı:

- Bir də gördüm günü qaraəəlmış tarı köynəyinnən sıyırif çıxartdı, özü də tiyə bir köynəkdə çıxdı həyətə. Söyux da adamı piçax kimi kəsir. Soruşdum, belə köynəkçə harediyirsən ay əvi yixilmiş, demirsən söyux vurar ölərsən durduğun yerdə?

Bu yerdə deyim ki, Nənəmə görə bütün azar-bezarın balskarı soyuqdu, odu ki, yay-qış damalı yun şalı ciyinindən düşməzdi. Danışanda da deyərdi "A balam, istidən ölən olmuyuf, hamıca söyuxdan ölüür."

Babam arvadın ritorik sualına dodağının altında sakitcə cavab verib:

- Gedirəm dədeyin gorunu... - Burda Babamın sözünü yarımcıq saxlamaq hər cəhətdən məsləhətdi. Ağızdan harfa kişi həyətdəki qoca şah tuta yaxınlaşış hikkə ilə tarı onun iri-yoğun gövdəsinə nə təhər çırpırsa, tar elə ilk zərbədən cılıc-cılıc olub töküllür yere.

- Buy allah, itin-pişiyin olum! - Bu, hadisəyə Nənəmin reaksiyasıdı.

- Vəssalam! Beynamışam, beqeyrətəm, oğracam bir də əlimə tar götürsəm!

Bu hikkəli tobalamadan sonra Şahverən kişi sazəndəliyin daşını birdəfəlik atmış, kənd məscidində təmənnasız qarovul çəkməyə başlamışdı, sərasər on iki il, yəni Allah dərgahına gedənə qədər.

* * *

Nənəmlə Babamın ailəsində yeddi oğlan, iki qız dünyaya gəlib. Açılışı xalam Sayad eləyib, bağlanması anam Sitarə. Bu iki qızın arasında Nənəm parta-part yeddi oğlan gətirib dünyaya. Hayif ki, onların altısı erkən yaşlarında "tələf olublar", qalan bir Məhəmməd olub, yəni Mamed Əmirov! İndi bu oğlanın ailədəki yerini, xətir-hörmətini, həddi-hüdudu olmayan ərköyünlüyü təsəvvür edin. Nənəm onun uşaqlığı, yeniyetməliyi, ilk gəncliyi, nadincliyi, söyüscüllüyü və ərköyünlüyü haqqında nələr danışmadı... Bu əsil minbir gecə nağıllarydı, onunla işim yox. Bir onu demək kifayətdi ki, bu insan harda, hansı şəraitdə olursa-olsun, mütləq hamidan seçilməli, dərhal görünməli, hadisələrin mərkəzinə keçməliydi. Bunun üçün Allah ona hər şey vermişdi: gözəl boy-buxun, yaraşlı və çox məlahətli qarayanız sima, şirin dil, incə, bəzən də qaba humor, qalın sirayətedici səs, qadınlara sonsuz maraq və fəal məhəbbət. Ən əsası isə, hərtərəfli istedad və hədsiz-hüdudsuz artistizm! Elə bunun nəticəsi idi ki, hamı ona artist Mamed deyirdi, amma bu "artist" ayaması həm də onun həqiqətən bir vaxtlar Ağdam teatrında aktyor olması ilə bağlı idi.

Papamın aktyorluq istedadından başqa, yaxşı qələmi də vardi. Ali təhsili olmayan bu adamın çoxlu şeirləri, bir neçə pyesi vardi. Hələ müharibə vaxtı Ağdam teatrında "Qana - qan" adlı pyesi tamaşaşa da qoyulmuşdu. Rayon məqyasında müxtəlif təşkilatlarda rəhbər işlərdə çalışsa da, həmişə bədii yaradıcılıqla da məşgül olmuşdu. Altmışinci illərin ləp ilk illərində "Qohumlar" və "Kəbinli subaylar" adlı iki komediya yazmışdı. O, bu pyesləri ucadan oxumağı çox sevirdi, özü də böyük şövqlə, aktyor məharəti ilə. Əlinə keçən bir neçə yaxın dostunu tutub evə gətirir, çay süfrəsi arxasında bu pyesləri böyük ləzzətlə oxuyurdu. Mən belə məclisləri çox sevir və böyük maraqla Papamın mahir ifasına qulaq asırdım. Əslində, bu bir aktyorun teatrıydı.

Papamın xeyli publisistik yazıları da vardi. Bu yazıları vaxtaşırı Ağdamın "Lenin yolу" qəzetində dərc etdirirdi. Onun məqalelərindən biri həttə Ağdamın qədim kəndlərindən hesab olunan Sufcanlının adının dəyişdirilməsinə səbəb olmuşdu. Belə ki, Sufcanlı dönüb oldu Yusifcanlı. Halbuki, Sufcanlı sözünün Yusifcanlıya oxşaması hələ onun Yusifcanlı olmasına dəlalət elemirdi. Hər halda bu iddianın heç bir elmi əsası yoxdu. Buna baxmayaraq, Papamın versiyası yaşamaq hüququ qazandı və bundan sonra hamı kəndə Yusifcanlı

deməyə başladı, hətta bu ad öz-özünə rəsmiləşdi. Sufcanlı demek savadsızlıq əlaməti hesab olundu. İndi düşmən tapdağında olan bu kəndin hər dəfə Yusifcanlı kimi təqdim olunmasını eşidəndə Papamın "xidmətini" xatırlayıram. Elə vaxtda gülməyimi saxlaya bilmirəm və öz-özümə deyirəm ki, kişi kəndin gül kimi adını xarab elədi.

* * *

Dediym kimi, Papam bir vaxtlar Ağdam teatrında aktyorluq eləmişdi; 1948-ci ildə teatr ləğv olunana qədər. Mamed Əmirov teatr truppasının əsas aktyorlarından biri kimi neçə gözəl rolun ifaçısı olmuşdu. Söhbətlərindən biliirdim ki, ən çox sevdiyi rolu Şillerin "Qaçaqlar"ında Frans Moor, biri də əlbəttə ki, məşhur "Vaqif" pyesindəki Ağa Məhəmməd şah Qacardı.

Səməd Vurğunun həqiqətən xalq dramı səviyyəsinə qalxmış "Vaqif" pyesində, qarabağlıların fikrincə, Qacar rolunun ən gözəl ifaçısı məhz artist Mameddi. Köhnə aktyor, yəni Papam kefi yuxarı olanda mənə Vaqif rolunun məşhur ifaçısı Ələskər Ələkbərovla bağlı bir əhvalatı təkrar-təkrar danışardı.

Guya məşhur aktyor vaxtaşırı rayonlarda fəaliyyət göstərən dövlət teatrlarına Vaqifi oynamağa gedərmış, yəni təkbaşına qastrol, təbii ki, əlavə para qazanmaq üçün. O vaxtlar da nəinki dövlət teatrları, hətta xalq teatrları, məktəb dram dərnəkləri belə, "Vaqif"i tamaşaşa qoyurdu. Belə bir qastrol səfərini Ələskər Ələkbərov Ağdam teatrında gerçəkləşdirir. Təbii ki, Papam Qacarı oynamalı imiş məşhur bakılı aktyorla və nədənse, Papam bunu rinqə hazırlaşan iki boksunun təkbətək döyüşü kimi qəbul edir və tamaşaşa da elə o ayaqdan hazırlaşır.

Azdramanın məşhur aktyorunun Ağdama çıxmazı, Ağdamlı Qacarla döş-döşə gelməsi fövqəladə hadisə idi şəhərin teatr həvəskarları üçün. O da məlumudur ki, iddialı əyalət teatrlarında paytaxt teatrları ilə bəhsə girmək və onlardan əskik olmadıqlarını daima sübut etmək istəyi, indiki anlamla desək, kompleksi mövcuddur. Başa düşülən hissdir.

Həmin qarışq hisslerin təsiri altında ağdamlı aktyorlarda da paytaxtdan gəlmış rəqiblər möglüb etmək və yerli aktyoru qalib görmək istəyi baş qaldırır. Neticədə teatra yaxın adamlar, illah da Papamın pərəstişkarları məşhur aktyora kələk qururlar, qonaqlıq şəklində. Nahar vaxtı onu çox soyuq araşa qonaq eləyib möhkəm içirdirlər. Gözlənilən nəticə alınır: həm aktyorun səsi yatır, həm də axşam tamaşaşa qədər tam ayyla bilmir.

Tamaşa başlamaq ərəfəsindədir, teatr həvəskarları salonu doldurub, hamı azartlı bir yarış sorağındadır. Tamaşa başlayır. Millət səbirsizliklə Vaqiflə Qacarın "döyüş" səhnəsini gözləyir.

Şəkillər bir-birini əvəzləyir. Səməd Vurğunun möhtəşəm replikaları bir-birini çırır. O vaxtkı teatrdə əsas olan söz, aktyorun səsi, aydın diksiyası, pafosu idi. Qacar qışqırır, Vaqif qışqırır, Vaqif qışqırır, Qacar onu üstələməyə çalışır və buna tam nail olur, çünkü səsinin möhkəmliyinə, gurluğuna, şaqraqlığına görə artist Mamedə çata bilən ikinci aktyor tapmaq çətindi. Ələskər Ələkbərov da səsdə zəif deyildi, amma artist Mamedə çata bilməzdi. Papam bu hadisəni şövqlə danişanda mən çox təsirlənib o səhnəni təsəvvür etməyə çalışırdım, alınmirdi, bu gün isə o döyüş səhnəsini çox yaxşı canlandırma bilirəm xəyalımda. Bakılı Vaqifin səsini batırır ağdamlı Qacarın səsi. Bu, əyalət teatrının paytaxt teatrının korifeyi üzərində bir günlük qələbəsi, triumfu idi. Filosof Ziyəddin Götüşov "Həzz və iztirab" kitabında ağdamlı Qacarın məhərətini vəcdlə xatırlayır. Papam isə fəxrlə danişirdi ki, mən Qacarı oynayanda qabaq sıradə oturan uşaqlar qorxudan altını batırırdı. Burda bir haşiyə çıxmı.

* * *

1967-ci il. İki ildir Bakıda yaşayır, Azərbaycan Dövlət Universitetinin, indi Bakı Dövlət Universiteti deyirlər, filologiya fakültəsinin axşam şöbəsində oxuyur, gündüzlər özümü dolandırmaq üçün zavodda fəhlə işləyirəm. İşlədiyim zavodun yataqxanasında da qalıram. Burada bir məqamı deyim: bilirik ki, xarici ölkələrdə, konkret desək, ele Amerikada gənclər on yeddi - on səkkiz yaşa çatanda ailədən ayrılib müstəqil yaşamağa üstünlük verirlər. Bu, amerikalı gəncin həyatında çox vacib mərhələ hesab olunur. Gənc adam müstəqil yaşamağa, müstəqil qərarlar qəbul etməyə, ən əsası isə, himayədən azad olmağa çalışır və buna da nail olur, çünkü əsil azadlıq iqtisadi azadlıqdan başlayır. İlk baxışda bu bize qəribə gəlir, halbuki, əllinci illerdən başlayaraq, ölkənin "rayon" deyilən əyalət şəhərlərindən Bakıya təhsil, iş dalınca gələn bizim gənclər də ele həmin yaş cıvarında müstəqil həyata başlayırdılar. Ailə himayəsindən, daha çox da nəzarətindən ayrı düşən belə gənclər müstəqil yaşamağı addım-addım öyrənirdilər, ona görə də belə gənclərin eksəriyyəti Bakıda uğur qazanır, bir növ, Balzak, Mopassan qəhrəmanları kimi böyük şəhəri fəth edirdilər. Fəth etmək üçünə mücadilə aparmaq, yaxşı-pis fəndlərə yiylənmək lazımlı gəlirdi. Ailədən erkən ayrılmış gəncin şəhər gəncinə nisbətən daha kreativ, daha fəal olması başadüşüləndi; onu böyük şəhərə gətirən məqsəd dəqiq və aydınlaşdır. Əlbəttə, əsas hədəfə hamı çata bilmir, şəhərlə mücadilədə məğlub olanların sayı da az olmur, istəklə imkan həmişə üst-üstə düşmür.

Mən də müstəqil həyata on yeddi yaşımda başladım, özü də tam müstəqil. Bakıya tək gəldim, cibimdə iyirmi səkkiz manat pulla. Əynimdə Papamın köhnə kostyumundan tikilmiş pencək-şalvar, ayağında Papamın enli pəncələrini sıxlığı üçün geyinə bilmədiyi uzunburun qəhvəyi çəkmələri. Ağdamdan çıxandan sonra dalımcı bir manatın belə göndərilmədiyini də desəm, mənzərə tam aydın olar, amma mənim az pulla yaşamaq, hətta ailə saxlamaq kimi iki-üç illik Ağdam təcrübəm vardi. Bu barədə yeri gələndə bəlkə danışdım, indi isə qayıdırám 1967-ci ilə.

Eşitdim ki, Ağdamda dövlət teatri açılıb, Papamı da teatra direktor təyin ediblər. Hələ bu azmiş, Papam iyirmi illik fasılədən sonra səhnəyə də çıxıb aktyor kimi. Həm də mən bu hadisədən çox gec xəbər tutmuşam.

Mən Ağdama ildə bir ya iki dəfə gedərdim, o da yay aylarında, teatr məzuniyyətdə olanda, on-on beş günlüyü. Əvezində Papam Bakıya tez-tez ezamiyyətə gəlir və biz, təbiidir ki, görüşürdük. Bir şeyi də deyim ki, onun məndən bir az çəkinməyi, bəlkə də utanlığı vardi, buna görə səhnəyə çıxmasını məndən gizlədirdi. Tamam təsadüfən, teatrin artıq mövcud olduğunun 5-ci, ya 6-ci ilində mən özgə adamdan eşitdim ki, Mamed Əmirov Qacar rolunda səhnəyə çıxıb. Bu xəbər, etiraf eləyim ki, mənim xoşuma gəlmədi. Növbəti görüşümüzdə mən narazılığımı bildirəndə kişi bir az pərt oldu:

- Əli, sən Öl, bax, saa sən Öl deyirəm, məni qabıra qoyasan yalan deyirəmsə, katib öz əyağı ilə gəldi tiyatıra, dedi eşitmışəm, Mamed məllim, sən yaxşı Qacar oynamışan o vaxtlar, o kişidən də yaxşı oynamışan, Sidqi Ruhulladan. Nə deyim?! Dedim, düz eşitmışən, yoldaş katib, cavannıxda oynamışam. Sən Öl, Əli, dedi, nədi, Qacar cavan olub Şuşuya hücum eliyəndə? Dedim, yoldaş katib, cavan deyəndə ki... mən bilən, əlli yeddinin içindəyəm. Bu da duruf soruşasan ki, bə sənin neçə yaşın var? Dedim əlli yeddidən bir az çox olar, yoldaş katib. Ta duruf buna da demiyəjəm ki, yaşımı havaxsa azaltmışam. Əli, bu kopolu nə desə yaxşıdır? Sən Öl, saa sən Öl

deyirəm... dedi, samiy raz! Bax, indi özün de, başına dönüm, mən bədbaxt oğlu bədbaxt neynəməliydim? Özün birləşən ki, katibin kəsdiyi başa sorğu-sual yoxdu, bütöy rayyonun yəəsidi.

- Bəs məndən niyə gizlətmisən?
- Nə bilim, ə, dedim dildər oləssən dayna!

Beləcə, Papam təzədən aktyorluq fəaliyyətini Qacarla bərpa edir. Onu da deyim ki, uşaqlıqdan teatrı çox sevsəm də, Papamın iyirmi il direktoru olduğu Ağdam teatrının, demək olar ki, heç bir tamaşasına baxmamışdım. Amma bir dəfə artist Mamedı gördüm səhnədə, özü də məşhur rolunda, Şuşada.

* * *

1977-ci ildə ailəmlə (onda mən evlənmışdım, birinci qızımın da dörd yaşı vardi) istirahət evindəydim Şuşada. İyulun isti günlərindən biriydi. Bir də gördüm Papam axırıcı arvadı Zümrüdlə istirahət evinin həyetindədir. Bizi axtarır. Görüşdük və məlum oldu ki, teatr Şuşaya qastrola gəlib.

- Bildim burdasınız, bu arvadı da getirdim, kopaqqızı ölür gəzməydən öteri, dedim savabdı, qoy bir-iki gün burda şəllənsin siznən.

Arvadı bizə tapşırıb sağıllaşanda dilucu təklif elədi:

- Ə, bu axşam "Vaqifi" göstərəjiyik, bəlkə, gəlib baxasan?

Qacar

Axşam biz teatra getdik. Həmin gün xatirimdə rəngi solmuş kinoxronika kimi qalıb: tamaşaçı çoxdu, yarıqaranlıq darısqal zalda nəfəs almaq mümkün deyildi. Boynuma alım ki, gəlməyimə dərhal peşman olmuşdum, amma sonralar, xüsusilə indi, qırx ilin tamamında şükür eləyirəm: nə yaxşı Papamı birinci, həm də axırıcı dəfə səhnədə gördüm, artist Mamedı Qacar rolunda izləmək mənə nəsib oldu. Təəssüratımı deməyəcəm, bir halda ki, kişi həqiqətən Sidqi Ruhulladan pis oynamadı, ağdamlıların yaratdığı və yavaş-yavaş yaddaşlardan silinən Qacar mifi qoy olduğu kimi də qalsın, amma bir səhnəni danışmaya bilmirəm.

Deməli, Qacar bədheybət qrimdə, zərzibali geyimdə, qəzəb və kinini soyutmaq üçün "Rəqqasələr gəlsin!" replikasını atır. Rayon teatrındakı aktrisa qitliğində rəqqasə keyfiyyətində səhnəyə çıxan sıniq-salxaq üç qız indi də gözümün qabağındadır. Qızlar tar, kamança və qavalın canlı ifası altında nəsə çox primitiv bir oyun havasında səhnəyə varid oldular. Onlar qəzəbli şahın qabağında elə bircə dövrə vurmuspərvənlər ki, Papam sürü güdən şir kimi əl atıb qızlardan ən cəlimsizini qamarladı, az qala marçılı ilə öpdü və xilas olmaq üçün çapalayan şikarını buraxmadan "Deyirlər şirindir busənin dadi, O da kor bəxtimə qismət olmadı!" replikasını deyib var gücü ilə qızı kulisə tulladı. Əgər o qız salamat qaldısa, nənəsi "toçnu" namaz üstdəymiş.

Ümumiyyətlə, mənim uşaq dünyamda Qacarın xüsusi yeri vardi. Papam səhərlər Dəyirman həyatından qarğı hasarla ayrılmış kiçik xudmani həyatımızın ovuc boyda artırmasına çıxanda (bura kiçik səhnəyə bənzəyirdi) çox tez-tez Qacarın monoloqlarından bir-iki parçanı səsləndirirdi: "Yan, yan tərlanların yaşıl yuvası! Ruhuma can verir ölüm havası... Çıxsın asımana odlar, alovlar, Göylərdən od töksün yerə ruzigar!" və ya "Keçdi pəncəmizə gözəl Qarabağ, Öpsün qılıncımdan hər qaya, hər dağ! Mən Qacar nəsliyəm, şahlar şahıyam, Mən də yer üzünü bir allahiyam!"

Bəlkə də, mənim çox-çox sonralar, əlli il keçəndən sonra Ağa Məhəmməd şah Qacar şəxsiyyətinə müraciət etməyimdə bu uşaqlıq xatirələrinin, daha çox da təəssüratların rolu vardi. Mən "Vaqif" dramını oxumuş, Azdramanın məşhur

aktyorlarının ifasında onun tamaşasına baxmışdım. Əbddürrəhim bəyin "Ağa Məhəmməd şah Qacar" pyesi ilə də lap uşaqlıqdan tanışdım. Bununla belə məndə Qacar haqqında pyes yazmaq istəyi Jan Gevrin "Xacə şah" romanını oxuyandan sonra yarandı. Mən bu bədbaxt hökmdarı bütün yaxşılıqları və pislikləri ilə daha yaxından tanıdım, bir dramaturq kimi onun mifik varlığına daxil olmağa çalışdım və cəsarət eləyib onu səhnəyə insanlarda rəğbət oyada biləcək bir biçimdə gətirdim. Bu tarixi şəxsiyyəti eybəcər karikaturaya çevirmiş Səməd Vurğunla xəyalı polemikaya girdim. Onu da nəzərə almışdım ki, azərbaycanlılar Qacarı tarix kitablarından deyil, məhz Səməd Vurğunun məşhur pyesindən tanıyırlar. O pyesdən ki, orada müəllif Qacarı "Bir boyunu olsayıdı bəşəriyyətin, Onu bir qılıncla vurardım yeqin" deməyə məcbur edir. O pyesdən ki, Azərbaycan teatr tarixində ondan populyarı olmayıb, fikrimcə, olmayacaq da, amma bütün ədalətsizliklər bir gün haqqa məğlub olur. Bəlkə elə bu qanuna uyğunluğun nəticəsidir ki, mənim qətiyyən ideallaşdırmadığım Qacar tamaşalar tərəfindən sevildi. Ustad rejissorumuz Azər Paşa Nemətin və qüdrətli aktyorumuz Fuad Poladovun köməyi ilə mən Qacarı qaniçən monstr kimi deyil, qüdrətli sərkərdə, ağıllı siyasətçi, qətiyyətli kişi, lazımlı gələndə qəddar hökmdar kimi təqdim edib, tarixi ədalətsizliyi aradan qaldıra bildim. Bildimmi?!

* * *

Mən yeddi yaşimdə Ağdama gələndə Papam teatrdan çıxdan ayrılmışdım. Neçə vəzifə dəyişmişdi bu illərdə. İndi də "Selpo"nun müdürü idi. Söz düşəndə teatrı yamanlayır, artist olmaq istəyənin atasının gorunu söyürdü, amma görünürdü ki, bütün bunlar üzdəydi, bir az dərinə gedəndə, kişinin qəlbində teatr məhəbbətinin hələ də yaşadığı özünü bürüzə verirdi. Bakıdan hansısa bir teatr, xüsusilə Azdrama qastrola gələndə Papamın əhvalı dəyişir, mütləq şəhərdən gəlmış aktyorlarla görüşür, onlarla saatlarla söhbət eləyir, aktyorların yerləşdiyi yeganə mehmanxananın arxasındaki çayxanada çay içir, hətta qonaqlıq verirdi. Hərdən də deyirdi ki, mən vaxtında Bakıya getsəydim, indi, en ažı, xalq artistiydim.

Papam teatrı bitməyən məhəbbətlə sevirdi. Təsadüfi deyildi ki, evləndiyi qadınların çoxu sənətdə olub, hətta arvadlarından biri məşhur rəqqasə imiş. Elə buna görə də Şəfiqədən sonra aldığı axırıncı arvadın sənətə dəxli olmadığını biləndə qohum-əqraba, xüsusilə qardaşının əməllərinən həmişə narazı qalan Sayad xalam çox sevinmişdi:

- Axır ki, Mamed də bir abırkı arvad alarmış!

Sonra məlum oldu ki, bu arvad da stolda yaxşı ritm tutub nağara çalmağı bacarıır. Əlbəttə, nağara və ya qaval çalmaqdə bədnəm bir şey olmasa da, bu, artıq diaqnozdú.

Papamın əksər macəralarının şahidi olmuş, bir növ, ona Sofilik eləmiş xalası oğlu Yelmar peşəkar nağaraçalandı, yaxşı sənətkar kimi ad da çıxarmışdı Ağdamda. Həmişə də Abdal-Güləblı aşiqlarının dəstəsində olardı. Çox məclislər görmüş, toylar yola salmışdı. Uzun qış gecələrində evimizin sevilən qonağı olurdu tez-tez. Onun gəlişi və bizdə gecələməsi hamımız üçün, hətta Nənəm üçün də toy-bayramdı. Papamın arvadları ilə də həmişə zarafatı vardi. Yelmar axırıncı arvadın stol üstündə yaxşı ritm tutduğunu birinci dəfə görəndə demişdi:

- Tüpürüm sizin məstəbinizə, arvad nağara çalır, ə! Tü! Ə, deyirəm aşı, buna yönüü arvad gəlməz!

Yelmar dayı yada düşmüşkən, onun həyatının bir lətifəsini də danışım.

Müharibə başlayanda Yelmar dayını davaya aparırlar, Papam isə ideoloji cəbhənin əsgəri və sevilən aparıcı aktyor kimi brona düşüb qalmışdı arxa

cəbhədə. Bədbaxt Yelmar dayı cəbhədə elə ilk döyüşdəncə əsir düşür və dörd il faşistlərin əsir düşərgələrində zülm çəkir, amma ölümə can vermir. Qələbədən sonra əsirlikdən azad olub sağ-salamat gəlir doğma Gülablı kəndinə. İndi də burda - vətəndə əsir düşmənlərə gün verib işiq vermirlər. Uzun illər səsləri alınan, etibardan düşən, tənelər yeyən ikinci növ adam kimi gözükögəli dolanırlar. Papam isə arxa cəbhədə teatrda işləyib, tamaşalarda oynamışdı, hələ dediyim kimi, "Qana - qan" adlı bir pyes də yazıb səhnələşdirmişdi. Beş-üç medalı da vardi. Qələbə bayramından - Qələbə bayramına da medallarının sayı artırdı. Elə ki 9 May gəlirdi, Papam müharibə veteranları kimi, medallı pencəyini geyinib çıxırdı şəhərə. Onda Yelmar dayiya elə bil od vururdular, çoxmərtəbəli söyüşün biri olurdu bir qəpik: "... bu hökümətin daşını qoyanın dədəsinin kəlləsini! Mən kopolu vuruşmuşam, qan tökmüşəm, neçə il əsirlik çəkib ajınnan otdamışam, düzəndə qanqal yeyif inək kimi köppüşəm, əvəzində səsimi alıflar, arvad-uşağımı gözüqip xəliyiflər, amma bu burda arvadlarla yatif-duruf sinəsində medaldan yer yoxdu. Sizin məstəbinizi, ananızı, bajınızı!"

* * *

Beş-altı dəfə evlənsə də, Papamın bircə övladı olmuşdu. O da, artıq dediyim kimi, birinci arvadından olan oğlu Mənafdı. Papamın birinci evliliyi elə Mənaf altı aylıq olanda bitmişdi. Dəli ehtirasları ilə daha kəndə siğışmayan genç ata, yumşaq desək, canını götürüb qaçmışdı şəhərə - Ağdama, daha böyük məkana, özü də birdəfəlik. Sonralar bitib-tükənməyən macəralarının birbaşa bədəliyi ki, evləndiyi arvadların heç birindən döl tuta bilməmişdi, taqsırkar olduğunu da hamidan yaxşı özü biliirdi. Görünür, elə yuxarıdan da belə məsləhətmiş, yoxsa neçə qanuni evlilikdən və saysız-hesabsız qeyri-qanuni əlaqələrindən əmələ gələn çox uşaq yetimçilik çəkərdi.

Kənd qızı olsa da, körpə Mənafın anası da onu qoyub qaçan ərindən geri qalmayıb, südəmər uşağını Nənəmin üstünə atıb, ərə getmişdi başqa kişiye. Nənəm məcbur olub ərköyn böyüdüyü madar oğlunun altıaylıq körpəsini saxlaşın əsgərlik yaşına qədər. Doğma və yeganə oğluna atalıq eləməyi unutmuş dayımın uzun illərdən sonra mənə necə papalıq etdiyini təsəvvür eləmək çətin olmasın gərək, amma onu da deyim ki, Papam məni həqiqətən, bir övlad kimi istəyə biləcəyi qədər istəyirdi, həmişə canıma and içirdi, yuxarı siniflərdə oxuyanda isə, ağılsız yeniyetmə olmadığımı görüb mənimlə hesablaşırıdı. Bu yazıda dediyim kimi, Papam tez-tez yada düşəcək, indi isə söhbətin istiqamətini Dəyirman həyətinə yönəldirəm.

Dəyirman həyəti

Səhərin bu hardasa ekzotik həyətində yaşadığım on il içərisində dəyirman özü tədricən ölürdü, şəhər adamları daha onun xidmətindən istifadə eləmirdi, hətta kəndlərdə də yavaş-yavaş dükan çörəyi, ağappaq un satılmağa başlayandan, buğda almaq, dən üyütmək, təndirə çörək yapmaq həvəsi azalırdı. Adamlar dükandan daha keyfiyyətli hazır kisə unu almağa üstünlük verirdilər.

Dəyirman xaraba qalmış tikintiyə bənzəsə də, onun yanında dövrələmə kommunal evlərdə həyat öz axarı ilə gah ləng, gah da sürətlə gedirdi. Burda on iki ailə, demək olar ki, ağız-ağıza yaşayındı. Odur ki, qonşulardan gizli heç nə eləmək mümkün deyildi. Yay-qış, dəxli yoxdu, hamı bir-birini görür, hətta güdürdü. Kimin evinə kim gəldi, nəyə gəldi, niyə getdi, nə vaxt getdi? Soyuq

qış günlərində on iki evdən bir az aralıda yaşayın ailəsiz-uşaqsız Fatma arvad bu gün kimin qapısını açacaq, kimin evində bir az qızının söhbətlə, qeybətlə başını qatacaq, günüünü yola verəcək?

Deyilənə görə, bu evlər bir vaxt karvansara kimi bir şey olmuşdu. Dəyirmana dən üyütməyə gələnlər bəzən burada iki-üç gün qalmalı olurmuşlar. Odur ki, burda yaşayan hər bir ailənin ev şəraiti demək olar ki, eyni idi: bir otaq və həmin otağın qabağında iki-üç metr enində, qabağı açıq artırma. Sonradan gücү çatan, imkanı olan kommunal təsərrüfatı idarəesindən icazə alıb artırmanın qabağını şüşəbəndə çevirmişdi. Həmin şüşəbənd çox vaxt mətbəx rolunu oynayırdı.

Ağdamlıların da Dəyirman həyəti adlandırdığı bu kiçik məhlə şəhərin lap mərkəzində yerləşirdi. Həyəti bir tərəfdən bir-birinə bitişik mənzillər özləri qövsvari formada əhatəleyirdi, digər tərəfdən, Müəllimlər evinin binası və bizim barı dediyimiz hündür daş hasar qapayırdı. Şimal tərəfdən həyət rayon prokurorunun iqamətgahını və meyvəli bağ-bağçasını mühafizə edən digər bir hasarla xarici aləmdən təcrid olunurdu. Yeri gəlmışkən, üç ildən - beş ildən bir rayona göndərilən hər təzə prokuror məhz bu "iqamətgah"da yerləşirdi. Biz meyvə vaxtı prokurorun həyətinə oğurluğa gedirdik. Bu çox risqli və təhlükəli işdi; rayonda hamı prokurordan qorxurdu. Bunun səbəbini yaxşı bilməsək də, biz də çəkinirdik. Həm prokurorun özündən, həm də neçə prokuror yola salmış zəncirli qoca avçarkadan.

Həyətin ayaq hissəsi isə Dəyirmanın nataraz binası ilə hasarlanmışdı, başqa sözlə bu həyət başqa tikililərin köməyi ilə qapalı bir məkana çevrilmişdi ki, ordan yeganə çıxış Kommunist küçəsinəydi. Bu küçə çaxır zavodundan başlayıb bizim məhlənin qabağından keçərək İmarət deyilən tarixi yere və İmarətin yanındaki məşhur Ağdam stadionuna gedib çıxırdı. İlk dəfə stadionu gedib görməyincə bu küçə mənə elə uzun görünürdü ki, inanmirdim o hardasa bitir.

Ağdamın çox səsli-küülü, dəli-dolu adamlarından biri, kinomexanik və yaxşı fotoqraf Qəzənfər də Dəyirman həyətində yaşayırı, daha doğrusu, at oynadırdı. Qəzənfər hind kinolarından Rac Kapurun, onun ən uğurlu tərəf-müqabili və mənim ilk məhəbbətim Nərgizin, Gülcöhə rolunda Leyla Bədirbəylinin şəkillərini böyüdüb rəngləyir, Ağdam bazarındakı piştaxtasında ya özü, ya da bazar uşaqlarından biri satırı. Sonralar, yuxarı siniflərdə oxuyanda bildim ki, Qəzənfər o vaxtlar üçün çox risqli bir işlə də məşğul olur, yəni lüt qadın şəkillərini çoxaldır və yaxşı qiymətə satır. Daha sonralar Dəyirman həyətinin lap ucqar hissəsində on iki mənzildən ayrı xudmani bir həyət evində yaşayan, bir az əvvəl adını çəkdiyim Fatma arvadın evində (qadının ölümündən sonra) əməlli-başlı qumarxana açıbmış. Rayonun ən qızığın qumarbazları bu "kazinoya" yiğisirmişlər. Prinsipcə, Qəzənfər indiki əyləncə biznesmenlərini çoxdan qabaqlayıbmış.

Belə danışırlar ki, Qəzənfər zarafat məqsədi ilə qolboyun dayanmış üç lüt qadın şəklini (məşhur "Üç qratsiya" ilə səhv salmamalı!) xalası Fatmaya göstərir. Arvadın gözü pis göründü, eynək də taxmırıldı. O, şəkli bir o tərəfə çevirir, bir bu tərəfə, gözlərinə yaxınlaşdırır, uzaqlaşdırır və nəhayət, deyir: "Ay Qəzənfər, nə yaxşı uruset inekləridi! Bunun bircəciyi mənim oleydi, bağlardım həyətə, ot-əncərdən tökərdim qabağına, süd-qatıx dərdim olmazdı." Söhbətin nə qədər doğru olduğunu demək çətindi, amma Qəzənfər bunu elə bir məzə ilə danışındı ki, adamlar gülməkdən qəşş eləyirdilər, xüsusilə də həyətin gülməyə bəhanə axtaran arvadları.

Qəzənfər dəli-dolu xarakterinə uyğun bir gürşadlıq gətirirdi həyətə. O, həm də, dediyim kimi, Ağdamın mədəniyyət evində kinomexanik işləyirdi, bir növ, incəsənət adamıydı; mədəniyyət evində Bakıdan gələn teatrlar, konsert

briqadaları, hətta sirk kollektivləri də çıxış edirdilər. Söz sözü çəkər, mən Azdramanın 60-cı illərdə çox məşhur olan tamaşalarına elə bu mədəniyyət evinin səhnəsində baxmışdım.

Gərək ki, 1962-ci ildi. Azdrama çox böyük bir heyətlə Qarabağa qastrola gəlmişdi. Əsas ştab da, yeni dislokasiya yeri Ağdamdı. Ən yaxşı və ağır dekorasiyalı tamaşalar da məhz burda göstərilirdi. Onda mən bütün qastrol tamaşalarına baxa bildim. Bu, mənim üçün sehirli bir aləmdi. Qəzetlərdə haqqında resenziyalar oxuduğum tamaşaların, adlarını eşitdiyim aktyorların özünü gördüm. "Otello", "Vaqif", "Pəri cadu", "Fərhad və Şirin" də o dövrün ən məşhur aktyorları oynayırdı; Fatma Qədri, Hökümə Qurbanova, Barat Şəkinskaya, Leyla Bədirbəyli, İsmayıllı Dağıstanlı, Ətayə Əliyeva, Həsənağa Salayev, Ağadadaş Qurbanov, Məhluqə Sadıqova, Əli Qurbanov, Əjdər Sultanov, Rza Əfqanlı, Fateh Fətullayev... İndi Fatma Qədrini səhnədə görənləri barmaqla saymaq olar, onlardan biri mənəm. O məşhur qastrolda Fatma Qədrini mən Emiliya ("Otello"), Hafizə ("Pəri Cadu"), Xuraman ("Vaqif") və Məryəm ("Fərhad və Şirin") rolunda gördüm.

Həmin qastrol günlərində mən Barat Şəkinskayani tək səhnədə deyil, küçədə də gördüm. Gərək ki, İsmayıllı Dağıstanlı ilə mədəniyyət evinin qabağında gəzisirdilər. Mən məktəbdən qayıdırıdım, onları görəndə, elə bil yerə mixlandım. Mən Ağdamda bu aqlıqda, bu gözəllikdə arvad görməmişdim. İndi də onun ağappaq yalın ayaqları, "indiyski bezzadnik" deyilən qızılı çəkələkləri, çəhrayı platysi, balaca qızlar sayağı saçını iki yerə bölüb "kosička" bağlaması gözümün qabağındadır. Qadın xeyli qabarık formaları olan ağır əndamını çox asanlıqla, xüsusi bir qratsiya ilə daşıyırdı. Barat xanımı belə detalları ilə (hamısını sadalamağı lazımlıdım) aydın xatırlasam da kişinin kim olduğunu dəqiq deyə bilmirəm. Bəlkə də, həqiqətən İsmayıllı Dağıstanlı idi. Niyə İsmayıllı Dağıstanlı, çünki Ağdamda göstərilən "Otello"da Dezdemonanı Barat xanım, Otellonu İsmayıllı Dağıstanlı oynayırdı.

Bir dəfə də "Leyli və Məcnun" operasını getirmişdilər Ağdama. Tamaşaşa baxmaq istəyən o qədərdi ki, mədəniyyət evi darlıq elədi, tamaşanı Ağdamın məşhur stadionunda göstərmək qərara alındı. Bəlkə də, ilk dəfəydi bu opera stadionda, açıq havada ifa olunurdu. O məşhur stadion tamaşasının bir özəlliyi də ondaydı ki, Leylinin partiyasını növbəliliklə dörd aktrisa-müğənni, səhv eləmirəmse, Zeynəb Xanlarova, Rübəbə Muradova, Rəsmiyyə Sadıqova və daha kimse, bəlkə də, Nəzakət Məmmədova ifa edirdi. Məcnunu da bir neçə müğənni oxuyurdu. Yadımda qalan Arif Babayev, Qulu Əsgərov və, gərək ki, Bakır Haşimovdu. Sözüm onda deyil, sözüm Dəyirman həyətinin Qəzənfərindədir.

* * *

Hərdən rayona yaxşı bir film gələndə Qəzənfər heç nədən, heç kimdən çəkinmədən nataraz ölçüləri olan kinoqurğunu evinə gətirib məhlə adamlarına kino göstərirdi. Səhər açılandan hamı bilirdi ki, bu axşam Qəzənfər hamınınki kimi balaca, dardüddək evində kino göstərəcək. Bu, bakılırlar demiş, bir özgə məərəkəydi: uşaqlar, arvadlar, kişiler yığışırı Qəzənfərin evinə. Seans başlayırdı. Təbiidir ki, repertuarda çox vaxt hind filmləri olurdu. O vaxtlar "Avara" və bir qədər sonra "Cənab 420" filmləri çox populyardı. Mən bu filmlərə Qəzənfərin ev seanslarında dəfələrlə baxmışdım. Daha bir film də yadımdadı: "Xleb, lyubov i fantaziya". Bu, hind filmi olmasa da, Qəzənfərin məzəli sinxron tərcüməsi, çox vaxt qaba, hədd bilməyen, abır-həya gözləmeyən şərhleri, duzlu zarafatları və bir otaq arvadın ciyərdən gələn şəqraq zəngulə, kişnəmə xarakterli qəhqəhələri ilə böyük uğur qazandı.

Dəyirman həyəti italyan neorealizminin bu məşhur şedevrini yüksək qiymətləndirdi.

Qəzənferin arvadı çox gözəl bir rus qızı idi, əsgərlidən gətirmişdi özü ilə. Nainanın uzun, sünbü'l rəngində çox gözəl saçları vardı. O, başını hamar darayıb ipək saçlarını bir höryüye alar və boynunun dalında sancaqlayardı. Başqa rus qadınlarından fərqli olaraq, Nainanın çox abırlı gözəlliyi vardi. Görünürdü ki, Qəzənferi çox sevir, həm də qısqanır. Tez-tez vuruşurdular. Hamı da bu davalara şahid olurdu. Dediym kimi, bu həyətdə gizli, örtülü heç nə baş vermirdi. Dava da, sülh də, mehribanlıq da, hətta sevişmə və küsüşmə də hamiya dərhal əyan olurdu. Odur ki, Qəzənfergəlinin ər-arvad döyüşləri də gizli qalmırıdı. Belə döyükş məqamlarının birində bizim dili bilməyən Naina Qəzənferin cibindən tapdığı bir şəkli sübut kimi ona göstərib qışqırır:

- Seyças ya yeyo cirim-cirim sdelayu!
- Dura, o şəkildəki arvadın mənə dəxli yoxdu, atkritkadı!
- Yesli eto atkritka, to poçemu zdes yest nadpis? Ya seyças yeyo cirim...

Qadın sıfətində tapança kimi açılan şillədən sözünü bitirə bilməyib çarpayıya yixılır. O, ağlaya-ağlaya "Ya uyedu, seyças je uyedu" deyib bir az da bərk hönkürür.

- Yesli uyedeş, ubyu tebya!

İndi mən düşünürəm ki, bəlkə də, o şəkil Leyla Bədirbəylinin şəkliymiş, amma yox, Naina elə də sadəlövh deyildi.

Qəzənferin Nainadan bir qızı da vardi, buna baxmayaraq, o gözəl gəlin Ağdam mühitinə, Dəyirman həyətinə çox dözə bilmədi, düşdüyü dar qəfəsin qapısının açık olduğu əlverişli bir məqamda qızını da qoyub uçdu öz vətəninə, doğma yuvasına. Tez-tez arvadını "ubyu" ilə hədələyən Qəzənfer də ona mane ola bilmədi.

Bir şeyi də deyim ki, mənim xeyli xoş hissələrlə xatırladığım o qadının üstünə kölgə düşməsin. Naina çox istəyirdi qızını da aparsın özü ilə, amma Qəzənferdən qanun yolu ilə, özü də Ağdamda uşaqmı almaq olardı?! Bir tərəfdən də qızın nənəsi, Qəzənferin anası Güleyşə arvad! Bah-bah-bah! Gözəl anasını sarışılığından başqa heç nəyi ilə xatırlatmayan Mila adlı bu qızın Güleyşə arvad elə heyvərə tərbiyə vermişdi ki, qız özünü nəinki ailənin, hətta həyətin ağası, tiranı hesab eleyirdi. Belə sonsuz-hüdudsuz hakimiyəti hansı axmaq buraxıb naməlum yerə gedərdi? Nənəm demiş, ömrə billah getməzdi. Getmədi də!

Dəyirman həyətində bu qızın gözün üstdə qaşın var deyən anasından olmamışdı. Əgər kimsə, istər, uşaq, istərsə, böyük, çəşib belə bir cəsarət göstərsəydi, indi deyilən kimi, qabağında Güleyşəni görəcəkdi. Güleyşənin ağızından salamat qurtarmaq ilan ağızından çıxmak kimi bir möcüzə olardı. O adam bir həftə, bəzən bir ay Güleyşənin qara qarğışlarının, tualet məzmunlu söyüslərinin hədəfinde olardı. Ümumiyyətlə, həyətdə hamı çalışırdı ki, Qəzənferin ailəsinin qabağına çıxmasın.

Burda yazdığım bəzi məqamları, çox ciddi ev redaktorum və senzorumun məsləhəti ilə silib etiraf etməliyəm ki, səkkiz - on yeddi yaş arasında tez-tez vurulurdum. İlk məhəbbətim, bir dəfə qeyd etdiyim kimi, hind kino aktrisası Nərgizdi, bu xeyli platonik məhəbbətdi, həyətdə isə ilk məhəbbətim Nərgizə çox oxşayan Nahidə adlı bir qızdı. Mən Dəyirman həyətinə gələn gündən ona vurulmuşdum. Mənim səkkiz, qızın doqquz yaşı vardi, sonra məlum oldu ki, biz bir sinifdə oxuyacaqıq. Mən ikinci sinfi qurtarıb gəlmışdım Ağdama. Yadimdadi, uşaqlarla "dava-dava" oynayanda Nahidə şəfqət bacısı olurdu, mən də onun xidmətindən istifadə eləmək üçün tez-tez yaralanırdım. Məqsədim qızın əlindən tutmaqdı. O illərdə sevgi obyekti tez-tez dəyişsə də, Nahidəyə olan istəyim uzun illər, yəni məktəbi bitirənə qədər məni tərk etmədi,

baxmayaraq ki, bu uzunömürlü məhəbbət başqa qızlara vurulmaqdə mənə mane olmurdu. Onu da deyim ki, qız mənə tam biganeydi, deyəsən, mənim istəyimdən də xəbərsizdi. Və günlərin bir gündə düz qırx beş il sonra, altmış yaşı arxada qoyduğum, çoxdan yazılıçı kimi tanındığım bir vaxtda Nahidə mənə telefon açdı, kimliyini bildirəndə canımdan yüngül bir həyəcan dalğası keçdi. Çox sürətlə məktəb illərini və bu yaşlaşmış səsin sahibinə olan sevgimi xatırladı. Qadın hal-əhval tutandan sonra hansı rayondasa, gərək ki, bağça müdürü işlədiyini və keçmiş sınıf yoldaşı kimi mənimlə görüşmək istədiyini bildirdi. Mən onunla görüşdən çəkindim, axırıncı dəfə on yeddi yaşında gördüyüüm, haçansa sevdiyim qızı bağça müdürü kimi, həm də pensiyə yanında görmək... Bu, ağ olardı!

* * *

Həyətdə müxtəlif yaşdan olan qızlar diqqətimi çekirdi. Onların içərisində məndən yaşca böyükər də vardı, məndən yaşca xeyli kiçiklər də. "Kişi və qadın" adlı epataj komedyamda personajlarından biri arvadına günahsız olduğunu sübut etmək üçün deyir: "Nahaq sən mənə inanmirsan, əzizim. Mənim bircə məhəbbətim olub; qızğın, ehtiraslı, o da..." Qadın ərinin sözünü kəsir: " Bilirəm, o da obyektini yüz on yeddi dəfə dəyişib."

O vaxtlar mənim yeniyetməlik məhəbbətim də obyekti tez-tez dəyişirdi, amma reputasiyamı təmiz saxlaya bilirdim, xüsusilə böyükərin gözündə. Sevgi məsələsində çox səliqəli və konspirativ davranışdım, oğlan tay-tuşlarına da sərr verirdim. Tərəf-müqabillərim olan qızlardan başqa heç kəs mənim gizli tərəfindən xəbərdar deyildi. Mən hər bir cəhətdən tərbiyeli uşaq imicini Dəyirman həyətində yaşadığım on il müddətində qoruyub saxlaya bildim.

Faynşteynlər və digər qonşular

Arvadlı-kışili, qonşuların hamısı məni çox isteyirdi. Çünkü, hamı ilə mərifətlə dolanır, sözə baxır, buyrulan işdən boyun qaçırırmır, heç bir böyüyün üzünə ağ olmurdu. Həyətdə məni bütün uşaqlara nümunə göstərirdilər. Belə tərbiyeli uşaqları, bir qayda olaraq, tay-tuşları sevmirlər, məndə əksinəydi, məktəbdə də, həyətdə də uşaqlar mənimlə, sevgi deyə bilmərəm, saygı ilə davranırdılar.

Onu da deyim ki, dəyirman həyəti internasional həyətdi. On iki ailənin yeddisi azərbaycanlı, dördü erməni, biri isə Faynşteyn familyalı yəhudi ailəsi idi. Faynşteynlərin mənzili sağ tərəfdən bizim evlə divar-divara idi. Ailə üç qadından ibarətdi: ana - Manya, böyük qız Klara - rayon bankında baş mühasib, kiçik qız Lyuba - su idarəsində mühasib. On-on iki yaşından bu ailə ilə mənim xüsusi münasibətim yaranmışdı, illah da tyotya Manya ilə.

Az yaşımıla mən taleyin hansı oyunu ilə isə gəlib Ağdamə düşmüş bu qoca qadının yaşamağa məcbur olduğu mühitdən, ona hər cəhətdən yad olan bu adamlardan nə qədər narazı olduğunu hiss edir, görürüm, deyim ki, onu başa düşür, haqq qazandırırdım. Bəlkə, elə ona görə tyotya Manya fürsət düşəndə, dərdini heç kimə yox, məhz mənə, özü də çox vaxt təklikdə, həmişə də ayaqüstü danışındı. Mənim nə dərəcədə rus dilini anlayıb-anlamadığımı da nəzərə almırırdı. Bəlkə də, onun üçün bunun heç fərqi yoxdu, ona sadəcə danışmaq, ürəyini boşaltmaq lazımdı. Necə ki Çexovun oğlunu təzəcə torpağa tapşırmış qəhrəmanı İona Potapov insanlardan qarşılıq görməyib dərdini dilbilməz qoşqu atına danışır. İonanın atından fərqli olaraq, mən dərdin dilini anlayırdım. O vaxtlar Ağdam şəhərinin üç kitabxanasının üzvü idim.

Azərbaycan dilində olan əksər bədii kitabları acgözlükle oxuyub başa vurmuşdum, artıq rus dilində kitablar oxuyur, başa düşür, hətta cəsarət eləyib rusca danışirdım da. Hərdən Papam da mənimlə özünün pozuq rus dilində danışındı. Gözümü yumuram, yaddaşimdə kişinin kəskin, hikkəli bariton səsi cingildəyir:

- Alik! İdi suda!

Rus dilində mənim ilk ciddi həmsöhbətim tyotya Manya idi.

Faynşteynlər, xüsusilə də tyotya Manya Stalinə nifret eləyirdi, hərdən rusca ədəbsiz söyüş də işlədirdi onun ünvanına. Ağdamda isə, Stalinin populyarlığı hələ də yaşayırdı, onun qızığın pərəstişkarlarından biri də elə Qəzənfər özü idi. XX partiya qurultayında Xruşşovun şəxsiyyətə pərəstişin, konkret olaraq, Stalinin ifşasına həsr olunmuş məşhur məruzəsindən sonra dahi rəhbərin populyarlığı bir az da artmışdı. Stalinin heykəllərinin yiğişdirilması, adının hər yerdən silinməsi insanları narazı salmışdı. Müharibədən sonra Stalinə olan məhəbbət eyforiyası səngiməyə başladığı bir vaxtda bu məruzə əks təsir yaratmış, diktatora xalq məhəbbətini yeni qüvvə ilə alovlaşdırılmışdı.

Qəzənfər Stalinin şəkillərini böyüdüb bazaarda satdırır, dahi rəhbərin anası və alkaş oğlu Vasili ilə olan şəkillərini retuş eləyib gözəlləşdirir, çıxaldıb paylayırırdı. Süruçülərin maşınının qabaq şüşəsində o şəkil cəddinə görə böyük avtoritet olan Seyid Lazım ağanın şəkli ile yanaşı yapışdırılırdı.

Məhlədəki adamların hamisindən fərqli olaraq, mənim Stalinə simpatiyam yoxdu, qəribə də olsa, mən bütün hərəkətləri ilə təlxək təəssüratı yaranan Xruşşova "balet" eləyirdim. Məhlədə hamı bunu bilirdi. Qəzənfərlə tez-tez mübahisələrimiz olurdu. Papam da deyirdi ki, ə, Qəzənfər, ona fikir vermə, boynuna düşüb.


"Boynuna düşüb" ifadəsi mənə yaxşı tanışdı. Dəyirman həyətinin bütün sakınları kimi, mən muğamata deyil Azərbaycan bəstəkarlarının romanslarına, operalarından ariyalara, estrada mahnilarına qulaq asırdım və demək olar ki, dirlədiyim bu əsərlərin hamisini əzbər bilir, hətta oxumağa cəsarət eləyirdim. Hamı bazar günləri saat ikidə verilən bir saatlıq muğamat konsertini gözləyəndə, mən dərd çəkirdim ki, yenə bir saat muğam oxunacaq. Mən Bülbülə, Rəşidə, Şövkət xanıma qulaq asırdım. Bu o vaxtlar idi ki, Yelmar dayı deyirdi, ə, camaat Bülbülün əlindən radiosunu satmaq istəyir. Şövkət Ələkbərova fortepianonun müşayiəti ilə bəstəkar mahniları oxuyanda isə arvadlar qışqırırdı ki, az, o zəhrimarı keçirt, genə Şökət urucca oxuyur. Rəşiddən danışmağa dəyməzdi. İndi belə bir mühitdə mənim ariyaya qulaq asmağıma Dəyirman həyətinin reaksiyasını təsəvvür eləmək çətin olmasın gərək. Papam deyirdi: "Atama nəhlət, əger o qulaq asdığının bir şey qanırsa! Elə boynunaca düşüb."

Deyim ki, mən özüm də zövqümün bu istiqamətinə təəccüb edirdim. Nənəm demiş "uluyan arvaddara" xüsusi bir ləzzətlə qulaq asırdım. Zəhra Rəhimovanın ifasında Firuzənin ariyasını dirləməkdən doymurdum, hətta Üzeyir bəyin bu gözəl əsərini əzbər bilirdim. Bir də görürdün ariyanın kulminasiya hissəsində Nənəm müğənnidən bərk qışqırıdı:

- Ay üstünə od tökülsün, kəs o uluyan arvadın səsini, başım getdi!

Mən muğamatı, qədim xalq mahnilarımızı ancaq Bakıya gələndən sonra, yaşım artıqla anlamağa, hiss eləməyə, duymağa başladım. İndinin özündə də muğam xiridarı deyiləm, amma ustad nəfəsini dərhal hiss edirəm.

Manya Stalinə mənfi münasibətimdən xəbərdar olduğundan mənə ürək qızdırır, Kobani o ki var söyürdü. Ərinin güllələnməsini, oğlunun həbsə atılmasını, ailəliklə müxtəlif yerlərə sürgün edilmələrini, sonralar oğlunun cərimə diviziyasına göndərilməsini və döyüşlərdə həlak olmasını yana-yana danışındı. Bu yerdə indiki ağlımla Axmatovanın bir şeiri yadına düşür, elə bil



şairənin taleyini Manya Faynşteyn də yaşamışdı: «Eta jenşina odna, eta jenşina bolna. Muj v moqile, sın v türme, pomolites obo mne». Mən çox-çox illər sonra bu şeiri oxuyanda tyotya Manyanı xatırladım. Ümumiyyətlə, mən o üç yəhudi qadını vaxtaşırı xatırlayıram, deyim ki, yaradıcılığında da onların öz yeri var. Bu barədə az sonra!

* * *

Tərtəmiz geyimli, yaxası önlüklü, başında həmişə xırda göy xalları olan ağ ləçəkli, yanaqları xırda tor qırışlarla örtülmüş solğun ağ bənizli, dümağ saçlı qadının dodağının altında Stalinin ünvanına mırıldamasını və nifrətlə "... tvoyu mat!" deməsini çox təbii qarşılıyırdım.

Tyotya Manya halal yaşamağı sevir, haqqını da əldən vermirdi. "Mənimkinə dəymə, səninkini istəmirəm" prinsipi ilə yaşayırırdı. Burda bir haşıyə çıxmı.


Evimizin qabağında kiçik həyətimiz, həyətin ən uzaq yerində tualetimiz və su kranımız vardı, bir sözlə, böyük həyət içində kiçik bir həyətdi. Hasarımız da qarğıdan hörülmüşdü. Bu qarğı çitəmə ilə qonşuların gözündə yayınırdıq. Dardüddək həyətimizdə darsqallıqdan qorxub çılız qalmış dörd-beş meyvə ağacı da vardı. Bir də şüsbənd artırmamızın qabağında, ev qapısının önündə ağ mişar daşları üzərində kiçik bir eyvan-meydança da tikdirmişdik. Bu eyvanın qabağında da təzə ekilmış cavan bedana tut vardi ki, darsqallıqga bir gənclik ehtirası ilə üsyan edib, hara gəldi qol-qanad atmışdı. Ağac cavan olduğundan iyunun əvvəlindən sonuna kimi hərəsi barama boyda ağ şirin tut gətirirdi. Bu ərköyün ağacın yaxşı bir qanadı qarğı çitəməni aşib Faynşteynlərin heç bir hasarı olmayan şərti həyətinə uzanmışdı. Əslində, bu, həyət yox, onların uzunu üç-dörd metr olan artırmalarının qabağı idi. Bütün qonşuların hamisinin belecə bir artırmaqabağı şərti həyəti vardı, amma heç kəsin həyəti Manyanın həyəti qədər təmiz deyildi. Əgər kimsə yolunu qısaldıb Manyanın həyətindən düz bucaq üzrə deyil, diaqonal üzrə kəsə gedirdisə, Manyanın həyətinin sərhədi pozulmuş olurdu. Onda arvad dodağının altında cins it kimi mırıldanır, söyüş söyür, süpürgəsini götürüb hikkə ilə adamın keçdiyi o yerə nümayışkaranə bir-iki süpürgə çekir, bəzən də aftafadan su töküb süpürgə ilə yuyurdu. Ona görə də Faynşteynlərin həyəti təmizliyinə görə hamininkindən seçilirdi, hətta onların həyətinin asfaltı daha təzə, daha tünd görünürdü.

Deməli, bizim tutun bir qanadı Faynşteynlərin həyətinə uzanırdı. Manya bundan xeyli naraziydi, əlaci olsaydı, o qanadı dibindən kəsərdi. Yayda tut töküldü Manyanın həyətinə, payızda saralmış yarpaqlar. Tut sovuşanacaq, yarpaqlar tökülib qurtaranacaq süpürgə Manyanın əlindən düşmürdü. Gündə neçə dəfə deyinə-deyinə, mırıldana-mırıldana həyəti süpürdü.

Konsert tutun yetişdiyi vaxt olurdu: barama kimi iri ağ tutlar şirələnir, ağırlaşış saplaşğından qopur və Faynşteynlərin həyətinə düşürdü. Onda Manya hər səher gecə yerə tökülmüş tutları bir-bir asfaltın üstündən boşqaba yiğib bizə gətirirdi ki, bu sizindi, lütfən götürün. Manyadan zəndeyi-zəhləsi gedən, çox davakar, yava Nənəm eləcə arvadın üzüne bir "Aley!" çevirib öz dilində deyirdi: "Qareer aybını örtməsin, yazıxsan, tökülf yiğ ye dayna! Biz tut tamarzısıyıx?"

Manyanın da Nənəmlə arası yoxdu, salam verməz, salam almadı, hərdən Nənəmin uzun çəkən dörd oktavalıq öskürəyi tutanda, dodağının altında arvadı yamanlığını, hətta söydüyü dəfələrlə eşitmışdım. İndi o Nənəmin Novruzlu şivəsində dediyini tam başa düşməsə də, intonasiyadan əsas məzmunu almışdı. Cavabını isə Nənəmə yox, mənə deyirdi: "Nam çujovo nenada!"

Nənəm soruşur:



- Nə mirtdiyir, ə, o gürcü arvad?
 - Heç nə! Deyir bizi özgənin tutu gərək deyil!
 - Denən gərək dəyil, süpür tulla dayna! Yoxsa biz tut görməmişik? Həyətimdə on beş tut ağacım vardi, hərəsi bu həyat boyda! İndi gəlib düşmüsəm gürcünün-erməninin arasına..." - Bu yerdə Nənəmi uzun bir öskürək tutur, Manya da bundan istifadə edir, tut dolu nimçəni qoyub gedir.

Deyim ki, bu tut gətirmə jestinin arxasında bir məqsəd də dayanırdı; Manyagilin də iki gavalı ağacı vardi, yaxşı da bar gətirirdi. O ağaclarдан birinin karlı bir qanadı bizim şiferli dama uzanırdı. Arvad hər il bəhər vaxtı o budağın gavalısından söz salır, açıq deməsə də, istəyirdi, mən də dama çıxmı, onun bəhərini yiğib verim özünə. Bu da bizi, ən çoxu da mənə sərf eləmirdi. Çünkü gavalı çox yaxşı qara gavalıydı, onu yiğib Manyagilə vermək heç insafdan deyildi, bir halda ki, gavalı bizim damdaydı, deməli, bizimdi. Həm də dama məndən başqa heç kim çıxa bilməzdi. Əlbəttə, mən Manyanı başa düşürdüm, "Mənimkinə dəymə, səninkini istəmirəm" ədalətli prinsipdir, hətta elə ədalətli ki, hər bir insan ona əməl etsə, dünya cənnətə dönər, amma bir şey var ki, ən azı səninkinin sənin olduğunu sübut etməlisən, bax, bu çətindir, bir halda ki, qarşındaki səndən çox-çox fərqli düşünür. Nəticədə dünya, bəlkə də, "Mənimkinə dəymə, səninkini də istəyirəm" prinsipi ilə idarə olunur.

Deyəsən, Dəyirman həyətindən danışanda Faynşteynlərə çox yer verdim. Umumiyyətlə, bu familiya mənim yaddaşımı həmişə qidiqlayır, əsərlərimin bir neçəsində ondan istifadə eləmişəm, daha doğrusu, əsərdə olmayan, amma adı çəkilən obrazlarda. Nəhayət, bu familiyanın daşıyıcıları mənim 2013-cü ildə yazdığım "Ünvansız qatar" adlı pyesimə təşrif gətirdilər, üçü də birdən: Manya, Klara və Lyuba Faynşteynlər! Öz adları, familiyaları, taleləri ilə birgə. Qarabağdan çıxan sonuncu qatardaki qaçqın ailələrindən biri məhz Faynşteynlər ailəsidir, qohum-əqrəbasız, simsarsız, oğul-uşaqsız iki qız və ana. Qırx ilin qaçqınıları və onların Qarabağla bağlı qaçqınlıq faciəsi. Maraqlanan həmin pyesi "Azərbaycan" jurnalının 2013-cü il, 12-ci nömrəsindən və ya Azadlıq.org saytının onlayn kitabxanasından oxuya bilər.

Həqiqətən, yaradıcılıq qəribə, sırlı bir möcüzədir. Fikir verin, əgər mən bu yaşa çatmışamsa, yurdsuz-yuvasız, vətənsiz, qaçqın o üç qadın, təbii ki, çoxdan həyatda yoxdur, heç kəs onları xatırlamır, bu dünyada heç izi-tozu da qalmayıb onları. Demə, əlli ildən sonra onlar hansısa bir bədii əsərdə yenidən zühur edəcəkmişlər. Manya Faynşteynin ağılına gələrdimi ki, dərdlərini, ailə sərgüzəştərini, qaçqınlıq macəralarını danışlığı yeniyetmə oğlan bir vaxt yazıçı olub onun dramatik, hətta faciəvi obrazını yaradacaq?!

Yeri gəlmışkən! Ağdamda bir qəribə familiya da vardi: Traxtenberq! Ağdamın yeganə almanı! Heç kəs onun adını bilmirdi, daha doğrusu, elə biliirdik adı elə Traxtenberqdi. Onun da familiyasından mən "Kişi və qadın" pyesimdə istifadə eləmişəm. Sonralar, yaşa dolduğum vaxtlarda həmişə təəccüb edirdim: yəhudü hara, Ağdam hara?! Alman hara, Ağdam hara?! Özü də ola Faynşteyn! Hələ Traxtenberq! Personajlarımdan biri necə deyir: "Ah, hər şey göründüyü kimi sadə olsayıd!"

* * *

Faynşteynlə Traxtenberqin Ağdam kimi xalis Qarabağ şəhərində olmaları nə qədər qəribə idisə, ermənilərin Ağdamda olmalarını biz təbii qəbul edir, buna görə nə təəccübənir, nə də qıcıqlanırıq.

Dəyirman həyəti də ermənisiz deyildi. İlk vaxtlar həyətdə iki erməni ailəsi yaşayındı, sonralar müharibə vaxtı düz Berlinəcən gedib çıxmış Mərkəz müəllim həyətdən köçüb gedəndən sonra onun yerinə üçüncü, Calal müəllim

təzə ev alıb həyətdən çıxandan sonra dördüncü erməni ailəsi gəldi. Beləliklə, mənim yeniyetməlik dövrüm başlayan vaxtlarda Dəyirman həyətində dörd erməni ailəsi vardi. Ermənilərə keçməmiş bir-iki cümlə də Mərkəz müəllim haqqında deymim.

Böyük Vətən Müharibəsi deyilən davanın qəhrəmanlarından Mərkəz müəllim, görkəmində də bir igidlik vardi: qarayanzı, arğaz, hər iki yanağında içəri batmış dərin qırış, çuxura düşmüş bir cüt qaynar qara göz. Davadan qayıdanda özü ilə bir qənimət də gətirmişdi - trofey. Bu çox yaraşıqlı bir süfrəydi, bəlkə də, çarpayı örtüyü id?! Hər nəydisə çox gözəldi. Bəlkə də, mən o örtüyə heç fikir də verməzdəm, amma Mərkəzin arvadı o matahı ildə bir-iki dəfə günə verəndə qonşu arvadların necə həsədlə baxdıqlarını, sonra da xisin-xisin danışdıqlarını görüb diqqət yetirmişdim.

Qarayanzı, qıvraq, qayışbaldır Mərkəz müəllimin bütün görkəmindən igidlik yağırdı, amma bu igidlik arvadı Xanımın qabağında bir göz qırpmında itirdi. Kişi qadının hirsli-hikkəli çığırtıları qabağında necə yiğisir, fağırlaşırdısa, adamın yazılı gəlirdi. Xanım Mərkəz müəllimdən xeyli cavan, yaraşıqlı bir qadındı, amma dəhşət əsəbiydi. Onların dörd oğlu, çox göyçək, cazibədar bir qızları vardi. Bir vaxt o qızə maraq göstərmışdım deyə, yaxşı xatırlayıram. Qızın çox gözəl oynaması vardi, rəqs dərnəyinə gedirdi, hətta Bakıda hansısa olimpiiadada mükafata da layiq görülmüş, o dövrün çox populyar qəzeti olan "Ədəbiyyat və incəsənət" in birinci səhifəsində rəqs elədiyi yerdə boyaboy şəkli də verilmişdi. Əgər Xanım uşaqlardan hansınasa hirsənib qısqırır, nifrnlər tökürdüsə, axırı Mərkəz müəllimə qarğışla bitirdi: "Ciyərin yansın, Məçəz!" İndinin özündə də ərinə cikkənek çəkib cırıq səslə qarğış eləyən o qadının "Ciyərin yansın, Məçəz!" səsi qulağımdadır. Qarğışın bədbaxt Mərkəzə ünvanlanması səbəbi o yaşlımda mənə də aydınlaşdırırdı.

Vaxt gəldi Mərkəzgil həyətdən köçüb getdilər və onların yerinə daha bir erməni ailəsi köçdü. Bu Qrişa adlı bir erməniydi, arvadının da adı gərek ki, Nelya idi. Sonradan bütün məhələ bildi ki, bu qadın Ağdamın idarə müdürülərindən birinin aşñasıdır. Qrişa da elə həmin idarənin təsərrüfat işlərinə baxır, o zamanın dili ilə desək, zavxozdu. O biri ermənilərə nisbətdə bu ailə heç nəyi ilə maraqlı deyildi, gərek ki, uşaqları da olmurdu, Nelya qardaşı qızını saxlayırdı. Duzsuz bir uşaqdı.

* * *

Ən maraqlısı və təəccüblüsü bu idi ki, Dəyirman həyətinin erməniləri bir-birləri ilə yola getmirdilər, hətta düşməncilik eləyənləri də vardi. Dəllək Arsenin yüz iyirmi kiloluq arvadı Knarik Mailiyan Sürəyya Hüseynova adını götürmiş Raya Soqomonyanla qanlı-bıçaqdı. Əvvəl onu deyim ki, həyətdəki erməni arvadlarının hər birinin "musurman" kişilərlə məlum mənada qanuni və ya qeyri-qanuni "iştiriliyi" olmuşdu.

O zamanki rayon əhlinin gözəllik haqqındaki təsəvvürü Knarikin xarici görkəmi ilə tam üst-üstə düşürdü. Bu iri qadının çənəsini hər tərəfdən dövrələmiş ağ buxağı, hərəsi bir donuz çosqasını xatırladan ağappaq yoğun qolları, bir sözlə, yeriyəndə yer titrədən əndamı görənləri valeh edirdi. Kökəlmək üçün sino gedən ariq, tüklü, miyanə görkəmli həyət arvadları hər səhər artırmada Şəhli arvadın Şıxbabalı kəndindən gətirdiyi bir kasa qaymaqla bir təndir çörəyini təkbaşına şirinçayla yeyən Knarikə həsədlə, paxılıqla baxırdılar; hamı Knarik kimi hər səhər üç manat verib qaymaq ala bilmirdi, ikincisi də, hamının yediyi Knarikdə olduğu kimi üzə çıxmırıldı, zay olub gedirdi.

Knarik ovunda bürmələdiyi bir xışma "Vişka" qəzeti (Arsen "Vişka"ya abunəydi) evindən çıxıb ümumi həyətin lap axırında yerləşən dal-dala

yapışdırılmış qoşa tualet budkasına üz tutanda onun hər ani hərəkətdən əsim-əsim əsən quyuğunun yerişi ahəngində ahəstə-ahəstə titrəməsinə kişili-arvadlı neçə göz baxırdı. Bu mənzərəni Papam göründüsə mütləq "Vay dədeyin evi yixılsın, fələk!" nidasını özünəməxsus bir məzə ilə elə deyirdi ki, Knarik də eşidir və tualetə gedən uzun yolu yanında saxlamayıb ciyərdən gələn qəhqəhə çəkirdi. Görünür, papamin heyrət dolu bu nidasını qadın çox eşitmışdı, həm də fərqli şəraitlərdə.

Knarikin tək Deyirman həyətinə deyil, bütün Ağdama belli olan zəngin keçmiş də vardi. Papam da yaxşı qadın mütəxəssisi kimi daha məlumatlıydı. "Ciyəri yanmış Məçəzin" qəhrəmanı olduğu həmin mühəribədə Knarikin əri Arsen də iştirak eləmişdi. Həyat yoldasını davaya yola salan arvad yasa batıb ər yolunu gözləməmiş, Arsenin dəlləkxana yoldası və həmkarı Yunusa əre getmişdi - qeyri-rəsmi. İndi buna nədənsə vətəndaş kəbini deyirlər. Zatən çox təntənəli səslənir, hətta mən deyərdim bu ifadədə nəsə ictimai-siyasi və patriotik bir çalar da hiss olunur.

Yunusun bir ayağı topal olduğuna görə hərbidən azadmış, amma xoşbaxtlıqdan qalan əzalari yerindəymış, elə olmasayı, Knarik kimi arvadı yanına almazdı. Deyilənə görə, dəllək Yunus həm Knarikə yaxşı baxmış, çəkisinin aşağı düşməsinə imkan verməmiş, həm də Arsenin bir cüt xırda oğluna atadan artıq olmuşdu. Bu vətəndaş nikahı Arsen davadan sağ-salamat qayıdib gələnə qədər davam eləmişdi. Sonra qadın vəfali bir dost kimi balalarını da götürüb qayıtmışdı Arsenin üstünə. Bəs Arsen neynəmişdi? Knariki və artıq gimrikləşmiş oğlanlarını sağ-salamat qoruyub saxladığına görə Yunusa dərin minnətdarlığını bildirmişdi. Əger Yunus olmasayı, Allah bilir, Knarik nələrdən keçər, başına hansı oyunlar gələrdi, balaları Robertlə Albertin taleyi necə olardı?! Nəysə, yaxşı olan odur ki, yaxşı qurtarır. Bu "unikal" ailəyə mən bir də qayıdacam, hələlik danışım növbəsini gözləyən Surayya Hüseynovadan, yeni Raya Soqomonyandan.

* * *

Raya cavaniqliqda bir "musurman" a, yeni azərbaycanlıya əre gedibmiş. Bir xeyli də birgə yaşayıblarmış. O kişidən övladı olmasa da, əvəzində yaxşı bir azərbaycanlı familiyası qazanmışdı. Raya bununla kifayətlənməyib adını da dəyişib olmuşdu Surayya Hüseynova, əsl azərbaycanlı!

Surayya çox koloritli, məzəli danışan, zarafat eləməyi sevən, tez cırnayan, bərkdə əli olmasa da, davakar arvaddı. Həyətdə onun dalaşmadığı nə arvad qalmışdı, nə kişi. Dalaşlığı adama pulemyot kimi "dı-dı-dı-dı" çapında söyüsnifirlər yağıdırır və sonda da bir "De get!" deyib tələsik yuvasına - evinə soxulurdu ki, cavab atəşinə məruz qalmasın. O, hər davada bu taktiki manevrdən böyük uğurla istifadə edirdi. Surayya xalanın dalaşmağına dəhşət "balet" eləyirdim. Xüsusilə rəqibini söyüb bulayndan sonra "De get!" nidasını "kontrolni" güllə kimi düşmənin kəlləsinə sıxıb tələsik evinə soxulması məni əyləndirirdi.

Dava bitəndən, ara sakitləşib əsəblər yatandan, Surayya da yaxşıca yeyib-içəndən sonra yağılı əllərini və bulaşmış ağızını çirkdən işildayan önlüyünün ətəyinə silib təmizləyir və artırmasının qabağında nərdtaxtanı hazırlayıb başlayır musiqi ilə məni çağırmağa:

- Əə - li!

Mən onunla nərd oynamağı heç sevmirəm, ona görə də səsimi çıxarmayıb susuram.

- Əə-li! Bilirəm, eşidirsən, maddax! De gəl!

Mən cavab vermirəm.

- Əəə-li! Hardasan, a yeddi manat yarım?!
"Yeddi manat yarım" ifadəsi mənə lezzət eləyib güldürsə də susuram.

Surayya ruhdan düşmür və yenə də musiqi ilə çağırır:

- Əəə-li! Ara, sən eşitmirsən, maddax? Saa sözüm var li!

- Nə var e, nə istəyirsən?

- De gəl də!

- Oynamıram!

- Bircə tas, maddax, bircə tas!

- Heç yarım tas da!

- Ay yeddi manat yarım!

- Havayı oynamıram.

- Yaxşı, bir mars iyirmi qəpik.

- Yox bir, iki qəpik!

- Yaxşı, sən deyən olsun.

- Bir manat!

- De yaxşı, gəl!

- Bir manat!

- Vay astuvas!

Bir manata təslim olub arvadın əvvəlcədən hazırladığı kətildə otururam.

- Bax, bircə tas, Surayya xala! Pulu da qoy ortaya!

- Ara, de bazar açma li!

- Peşman oldun? - Qalxıram.

- Vay astuvas! Sən lap alverçi oldun li!

- Alverçidən örgəniyəm!

- De otur! - Önlüyünün cibindən əvvəlcədən hazırladığı yağloça kağız manatı çıxarıb nərdin altına qoyur. - Bu manata on dənə sərçə alıram mən, maddax.

- Sərçəni neynirsən? Camaat göyerçin saxlıyır, sən sərçə?

Surayya qəhqəhə ilə gülür:

- Yox bir yarasa saxlıyajam! Ara, bazarda avara uşaqlara zakaz eliyirəm, axşama on dənə sərçə vurub gətirirlər, biri on qəpikdən.

- Neynirsən sərçəni, kabab eliyirsən?

- Kabab niyə? On dənə sərçədən bir sup-xarço bişirim töyüxdən daddı.

Sabah bişirif bir qab da saa verəjəm.

- Özünə saxla, mən sərçə-xarço yemirəm.

- Ara, sərçə-xarço nədi? - Surayya gülməkdən uğunur. - Sərçə-xarço! Yox bir... - Daşlardan birini gizləcə irəli sürüsdürür və danışmaqdə davam edir. - Ara, bilirsən mən səni naxartana istiyirəm? Valodun canı, Valod qədər istiyirəm səni.

Valod Surayyanın yeganə övladı idi, atası kimdi bilmirdik, amma familiyasını daşıdığı Hüseynovdan deyildi. Mən bilən, Valod təmiz erməniydi, özü də bir müddətdi Bakıya getmişdi, yoxsa Surayya belə asudə yaşaya bilməzdı.

Elə ki, oyun qızışır, Surayya uduzduğunu görüb başlayır ciğallığa, fırıldaq gəlməyə, özü də məni fırıldaqda günahlandırma-günahlandırma. Sonralar bildim ki, bu keyfiyyət, yəni elədiyi pislikləri başqasının üstünə yixmaq həyasızlığı ermənilərdə anadangəlmədi. Ümumiyyətlə, qədim millətlər çox məkrli olurlar.

-Bəyaxları nəyə gülürdün, a yeddi manat yarım?


- Hansı "bəyaxları"?

- Ara, mən o qaxbanı itin dalına soxub çıxardanda?

Məni yenə gülmək tutur. O da ciyərdən gələn qəhqəhə çəkir.

- Sən söyüsdən sonra "De get!" deyib tələsik evə təpiləndə məzəli alınır.


Elə bil...



- Nə elə bil, ara?
- İncimə, elə bil it yuvasına soxulur qorxudan.
- A yeddi manat yarım, mana it deyirsən?
- Dedim də, lətifəsi sənnən uzax!
- Az aşın duzu döyülsən haa!
- Bu da mars! - Surayyanın axırıncı açıq ayağını şaqqılıtlə bağlayıram.
- Surayya dik atılır.
- Ara, demişəm elə şaqqıldatma da!
- Araşıya söz qatma, marsdı!
- Ara, belə mars olar?!
- Mars elə belə olur li!
- Mən belə oynamıram, sən zər tutursan.
- Cığallığa başdadın?!
- Ara, indicə başdadıx, nə mars? - Surayya uduzduğunu görüb həqiqətən pərt olur, yanaqları qızarib pörtür, gözləri sulanır. - Ged e burdan! Sən pırıldaxsan!
- Az, nə pırıldax, Surayya xala? Görmürsən bağladım?
- Mamed duz deyir, sən zər tutursan! Sən... - tutduğum xanadan daşı çıxarıb ayağı açır. - Burda daş vardı? İndi soxdun bura!
- Bax, ona görə oynamıram də sənnən! - Manatı taxtanın altından qəfil götürürəm. - Vsyo! Tas bitdi, uduzdun! - Pul cibimdə olduğundan arxayıñ şitənirəm. - Özün də həmişəki kimi suxoy uduzdun. İki mars dalbadal. - Ona tərəf əyilirəm. - Qulağını gətir, söz deyirəm.
- Ara, ged e!
- Mən ölüm, qulağını gətir!
- Ara, ta nə söz e? - Qulağını yaxınlaşdırır.
- Mən bərkdən arvadın qulağına qışqırıram:
- De get!
- Surayya səksənir, eyni zamanda cəld tərpənib mənim qırvım saçımdan yapışır:
- A yeddi manat yarım!
- Az, burax!
- Surayya saçımı buraxır.
- Sən maa kələk gəlirsən, mən axmax da Seyid Lazım ağıya nəzir eliyirəm saa görə.
- Az, nəzir eləməknən nərddə udassan?
- A priçom nard?! Nəzir eləmişəm sən inistuta giresən.
- Nə nəzirdi o elə?
- Valodun canı üçün düz beş manat!
- Sən o pulu ver maa, mən inistuta seyidsiz də girəjəm.
- Surayya dirsəyini göstərir:
- Ala, bu saat verdim!
- Mən də borclu qalmırıam:
- Surayya xala, niyə bu məhlədə qoja arvaddarın hamısı sənin kimi tərbiyəsizdi?
- Qoja sənin nənəndi!

* * *

Surayya xalanın Ağdam bazارında yüz cür xirdavat satdığı bir budkası vardi. Budka balaca olsa da arvadın firavan yaşayışını gen-bol təmin edirdi. Dərdi-səri də olmazdı, əgər oğlu Valod onun başına itin oyununu açmasaydı. Məsələ burasındaydı ki, Surayyanın yeganə oğlu havalı idi, hətta,



necə deyərlər, cəmiyyət üçün təhlükə yarada biləcək qədər dəli idi. Surayya bunu etiraf eləmək istəməsə də, özü də Valodla bir otaqda yatmaqdən qorxurdu. Odur ki, otağının qabağındakı artırmənin bir hissəsini balaca bir aynabəndə, Ağdamda deyilən kimi, şüsbəndə çevirib, yay-qış orda yatırdı ki, gecənin bir aləmi Valod onun həyatına qəsd eləməsin. Bununla belə, Surayya heç vəchlə oğlunu dəli hesab eləmirdi, uzaq başı "balam xəstədi" deyirdi.

Bir az əvvəl dedim ki, Knariklə Surayya heç yola getmirdilər. Səbəb daha çox Valodla bağlıydı. Gündüzlər ümumi həyətin ortasındakı mənşəbiyyətini bilmədiyim qollu-budaqlı iki ağacdan birində yaşayırdı Valod. Yaşayırkı deyəndə, ağacın yuxarı budaqlarına bir- iki enli döşəmə taxtası mixlayıb, oturub- durmağa yer düzəltmişdi, hətta nöyütə işləyən pilətəyə də yer qayırmışdı. Orda canına nöyüt hopmuş piltələri yandırır, çaydanda çay qoyur, sapılıcada kartof qızardırı. Hərdən qonşu cavanları da yuxarı çağırırdı çay içməyə. Gecələri isə Valod ağacdan düşüb evə keçir, orda gecələyirdi. Elə hər şey də gecə başlayırdı. Ona elə gəlirdi ki, heç kim yox, məhz Knarik gecələr hamını yuxuya verəndən sonra girir onun otağına, lüt soyunub dırmaşır "pataloka", orda yerini rahatlayıb yoğun ayaqlarını yellədir, Valoda açıq verir. Həftədə bir-iKİ, bəzən də hər gün dalbadal səhərlər Valod həyətə çıxıb Knariki əxlaqsız sözlərlə təhqir edirdi:

- Ay qaxba, el çak də mənnən! Girmə da mənim evimə, ayaqlarını patalokdan aşağı salkıb yellətmə da!

Knarik də sülh bilməyən, əmin-amanlıq yaratmaq istəyində olmayan ərköyun, iddialı, kifayət qədər hayasız bir qadın, amma bir tərəfdən də Knariki başa düşmək çətin deyildi. Vallah, Dəyirman həyətində bir dava qopurdu, səsi Arsenin dəlləkxanasına gedib çıxırdı. Valod hirsindən maykasını cirr, sinəsinə döydürdüyü Lenin-Stalin şəklini Knarikə göstərir, "Man belə kişilərlə oturufdururam, a qaxba, al çak mannan!" Dalınca da rusca, ermənicə söyüşlər, Knarikin çıçırtıları, lapatkanı götürüb Valoda hücum eləməsi. Robertlə Albert evdə olurdusa, tərəflər arasında mübarizə daha gərgin, daha xatalı olurdu.

Bu davalar çox vaxt gündüzlər, əsasən səhər saatlarında başlayırdı, Valod yuxudan duranda. Bütün gecəni Knariklə mübarizə aparan Valod yəqin ki, səhərə yaxın yuxuya gedir, ona görə də on birdə-on ikidə yataqdan qalxıb həyətə düşür və gecənin hayifini Knarikdən çıxırı. O vaxtlar Surayya bazarda, Arsen dəlləkxanada, Robert-Albert bulvarda olurdu. Odur ki, Valodla Knarikin davası çox vaxt təkə-tək baş verirdi.

Surayya axşam evə qayıdanda dava təzələnir və Knarik Valodu tutdurmaqla hədələyirdi arvadı. Onların davası daha çox erməni dilində olurdu, hərdən hamının başa düşməsi və tərəfdar tapmaq üçün kimse Azərbaycan dilinə keçirdi. Əlbəttə, bu davalarda həmişə Knarik qalib gəlirdi, çünki taqsır qarşı tərəfdəydi, həm də Surayyanın davada bərki yoxdu, açıq davadan tez qaçırdı. Təbiidir ki, Surayya çox narahatlıq keçirir, gərginlik yaşayır, amma nə Valoda təsir eləyə bilir, nə də Knarikə başa sala bilirdi ki, bu adam xəstədir, ona baş qoşma, keç günahından.

Nəhayət, növbəti davaların birində Knarik Valodun təhqirlərinə dözməyib milisə şikayət verdi və Valodu 15 sutkalığa həbs elədilər. Surayya işdən qayıdır məsələdən həl olanda möhkəm bir dava salmağa təşəbbüs eləsə də alınmadı və elə həyətin ortasında oturub hönkür-hönkür ağladı.

- Mənim xəstə balamı tutduranın balaları türmələrdə çürüsün!

Surayya bu qarğısı qışqırmadan sakit və toxraq səslə dedi və əlavə elədi:

- Ya Seyid Lazım ağanın cəddi, eşit səsimi!

Sonra yadımdan çıxar demərəm, sıfarişçi müsəlman olmasa da, Seyid Lazım ağanın cəddi öz işini gördü: Knarikin ikinci oğlu Albertin gənc həyatı, həqiqətən "türmələrdə çürüdü".

* * *

Həbs müddəti bitənəcən Surayya Dəyirman həyətinin qonşuluğunda Valod üçün ev kirələmək fikrinə düşdü, tapdı da. Qonşuluqda Əliş kişinin ağ daşdan tikilmiş ikimərtəbəli çox yaraşıqlı evi vardi. O zaman Ağdamda o cür evi çox az adam tikdirə bilərdi. Əliş kişinin evinin ən gözəl cəhəti həyətindəki gülüstanlıqdı. "O olmasın, bu olsun" filmində Rüstəm bəyin qızılgüllərlə dolu həyətini görəndə indiki yaşımda da Əliş kişinin bağçasını xatırlayıram. Bu həyət başdan-başa hər növdə, rəngdə qızılgüllər məskəniydi. Əliş kişinin suyu da kəsilməzdi. Yay aylarında onun həyətindən çox su daşımışam.

On beş günlük həbsdən sonra Valod həbsxanadan birbaşa kirayə evə köcdü və Knariklə davalara da son qoyuldu, amma həyətin iki ən populyar qadınının düşmənçiliyi həmişə aktualdı; bu düşmənçilik gah közərib alovlanır, gah da qızaran közün üstünü kül təbəqəsi örtür, hərarət oləziyirdi.



Bu sülh, əmin-amalıq çox çəkmədi. Dörd-beş aydan sonra Əliş kişi Valod kimi kirayənişindən canını qurtarmaq qərarına gəldi, qorxdu ki, gül kimi evini yandırıb kül eləyər. Valod təzədən həyətimizə, yəni öz evinə qayıtdı. Surayyanın gərgin günləri təzədən başladı. Valod yenə də Knariki qaraladı, iki dəfə on beş gün-on beş gün yatdı çıxdı, amma heç nə dəyişmədi, yenə də Knarik "geçələr Valodun otağının tavanından sallanıb yoğun baldırlarını yellədir, Valoda açıq verirdi".

Nəhayət, günlərin bir günündə məlum oldu ki, Valod Bakıya gedib işləməyə, demə o, yüksək dərəcəli sürücüymüş, xəstələnməzdən əvvəl yük maşınınında işləyirmiş. Onu da deyim ki, Valodun ruhi xəstə olduğu dərhal bilinmirdi, o, sakit dəlilərdəndi, heç kimdə işi yoxdu, bir Knarikə münasibətdə aqressivdi, bir də öz-özünə astadan danışmağı vardi, yəni prinsipcə, onu qəribəliyi olan adam kimi də qəbul eləmək olardı. Bu səbəbdən də o Bakıda iş də tapdı (yük maşını sürürdü), arvad da.


Surayyanın uçmağa qanadı yoxdu, yeri düşdü-düşmədi Valodun Bakıdakı işindən, evindən, ailəsindən danışındı. Dediklərinin çoxunu da Knarikə eşitdirir, ona açıq verirdi, çünkü Knarik də övlad əlindən yaralıydı, böyük oğlu Robert nəşəxordu, kiçiyi Albert də içən və qumarbaz. Bədbaxt Arsenin dəlləklikdən qazandığını yeyib avaralanırdılar. Səhər Ağdamın məşhur "bulvar" deyilən parkına gedir, xırda qumar oynayır, axşam evə gəlirdilər, yeməyə.

Surayya qapımızın ağızında yerə çöküb balaca döşəkəcə üstündə oturmuş Nənəmin qənşərində ayaq üstdə dayanıb Knarikə eşitdirir:

- Jasmen deyir Valod nə qazanır, evə gətirir qəpiyinəcən.
- Kim deyir, kim deyir? - Nənəmin sualıdı bu, qulağı Jasmen sözünü almayıb.
- Az, Jasmeni deyirəm dayna!
- O kimdi dedin?
- Az, Valodun arvadı dayna, Zinyat xala! Adı Jasmendi.
- Nə beqəvliyət addı, az?! - Nənəm sakitləşmir.
- Aaa, sən də intresni arvadsan ey! Erməni adıdır da!
- Dedin nə deyir?
- Kim nə deyir, az?
- Az, gəlinini deyirəm dayna! Nədi adı dedin?
- Jasmen!
- Hə, dayna, o nə deyir?
- Deyir Valod nə qazanır, evə gətirir.

*Ağdam erməni işgalindan sonra*

- Yaxşıca deyir.
 - Burda balamı dəli eləmişdilər.
 - Kim eləmişdi, az?
 - Bilmirsən kim eləmişdi? Guya Valod dəliymış!
 - Az, bəri bax... - Nənəm güçənir ki, Sürəyyanın adını yadına salsın, bir şey çıxmır. - Adın nədi, az, sənin?
 - Kimin adı?
 - Az, səni soruşuram dayna! Adın nədi, huşumda qalmayıf.
 - Surayya!
 - Hə dayna! Dəli dəyildi gedən bəs nəydi, Surayya?
 - Dəli niyə olur, ay arvad? Kimə neynəmişdi mənim balam?
 - Az, ta neyniyəjeydi, çıxırdı ağacın başına, bişmiş qayrırdı orda.
 - Az, sən allah, bəsdi! Uşaxdı da! Siz uşax olmamışınız?
- Nənəm güzəştə gedən deyildi:
- Harasıydı, az, onun uşax? Bir dəfə mənim mis aftafamı da çıxartmışdı ağacın başına, günən aldım əlinnən, suyun yox vaxtında naxartana suya çəkif pak elədim.
- Surayya sonrakı söhbətin mənasız olduğunu görüb atəş açı:
- Yaxşı eləyib çıxartmışdı!
 - Bo-ho!
 - Hamının yerini dar eləmişdi mənim xəstə balam! Dəli! Sözə bax! Dəliyə o boyda Bakıda iş verəllər, maşın daveryat eliyəllər? Ağdam dəyil ey ora! Şəhərdi! Qoy allah mənim balama dəli deyənin balalarının qabağına çıxartsın! Ya Seyid Lazım ağanın cəddi, mənim balama dəli deyənin dilini qurut birdəfəlik. Belindən vur heç qalxa bilməsin yerinnən! De get! - Burda Sürəyya fırı eləyib evinə soxulur.
- Bayaqdan səsini udub dayanmış Nənəmin uyuşuğu açılır. Arvad Sürəyyanın dalınca bir qaramat çevirib deyinir:



- Harsın kopaqqızının fırıldamağına bax ey! Guya bu özü ağıllıdı! - Bir ağız öskürür. - Denən bə dəli nətəər olur? Ta dəlinin başında palid ağacı bitməz ki?!

Zaman keçir, Surayya Valoddan, Valodun arvadından əhvalatlar danışır, bəzən özündən nələrsə uydurur, qonşulara, daha çox da Knarikə acıq verirdi.

Nəhayət, yay günlərinin birində, iyulun axırları idi, mən Bakıya instituta daxil olmağa hazırlaşdığını bir vaxtda Valod bir yük maşını ilə qonaq gəldi Ağdama, yanında da Jasmen. İlk baxışda pis arvad deyildi Jasmen, amma bir az danışandan sonra bilinirdi ki, ağılda heç bir qram da Valoddan irəlidə deyil. Əxlaqında da bir naqışlıq, sürüşkənlilik hiss olunurdu, amma çox istiqanlı, söhbətcildi, özü də rus dilində danışındı, bizim dili, elə erməni dilini də pis bildirdi. Əyalət aktrisalarına bənzeyirdi Jasmen. Boynu-boğazı-qulağı ucuz bijuteriyalarla doluydu. Sonradan, mən artıq Bakıda olanda Jasmeni sirkdə dondurma satan gördüm, deməli, mən səhv eləməmişdim, dolayısı da olsa, Jasmenin incəsənətə dəxli varmış.

* * *

Erməni qonşuların azərbaycanlılarla münasibəti çox yaxşıydı, mehribandı. Dilimizi, adətlərimizi çox gözəl bilir, bayramlarını bizimlə birgə qeyd eləyir, hətta məhərrəmliyə də saygı ilə yanaşır, bəzən nəzir deyib məscidin həyətində bir çaydan şərbət paylayanı da olurdu. Bizdən nə deyim, özgə millətə həmişə özümüzündən çox hörmət göstərmişik, ayrı-seçkilik eləməmişik. Dözümlülük, tolerantlıq, nə bilim, indi deyilən kimi, multikulturalizm bizim canımızda, qanımızdadır. Nə qədər ermənidən məkr, hiylə, nifrət, qəddarlıq, yalan öyrənmək istəyib, onları öz silahları ilə vurmağa çalışsaq da, alınmır, alınmayacaq da, çünkü bizim mayamızda xeyirxahlıq, humanizm, özgə millətlərə və dirlərə dözüm, hörmət və mərhəmət dayanır. Bu saydıqlarım bizim milli keyfiyyətlərimizdir. Əslində, bu da bizim silahımızdır, və deyim ki, bu silah daha güclüdür. Ümumiyyətlə, haqqa tapınmaq, xeyirə qulluq eləmək, qəlbində sevgi becərmək son nəticədə insanın özünə xoşbaxlıq gətirir. Baxaq guya qələbə çalmış erməniyə və məğlub olmuş azərbaycanlıya. Kim daha xoşbaxtdır? Kim daha firavan yaşıyır? Sualın cavabı usaqda aydınlaşdır. Əlbəttə, haqqın üzü bizədir, o, nazile bilər, amma üzülməz, o, həmişə qalibdir.

Erməni qonşularımız bizə xoş getsin deyə tez-tez Stepanakert və İrəvan ermənilərinin dalınca danışındılar, yəni biz onlardan deyilik, heç dillərini də başa düşmürük: "Yerevannıların dili tamam başqadı, ollar əsl erməni döyüllər" deyirdilər.

Bir dəfə də Knarik yay axşamlarının birində dedi ki, bu qış Stepanakertdən qonaqlarımız gəlməşdi, Arsenin uzaq qohumları. Çox yava-yava danışındılar, Mamed.

Sonra da heç dəxli olmadan Knarik ortaya belə bir sual atdı:

- Ağdamlılar qoyer Naqornı Karabax Yerevana bitişsin?

- Nətəər yanı Naqornı Qarabağ, az? Qarabağ yəəsizdi? - Papam hirslenir.

-Mən nə bilim, Mamed? Ollar deyir Stepanakert də, Şuşa da Armeniyənində.

- Pox yeyib deyirlər! Onu deyənin, səndən uzaq, lap... Nəhlət saa şeytan dayna! Ə, niyə bizim çörəyimizin duzu yoxdu?!

- Bəs mən nə deyirəm? - Knarik həsləyir.

- G...ü var Ermənistənən alsın Qarabağ görün nətəər alır?!

Məhlədə belə söhbətlər, axşam qeybətləri çox vaxt yay aylarında olurdu. İstilər düşəndən bütün məhlə həyətə köçür, həyətdə yaşayırdı. Həyətə

çixmayan da artırmasında oturub olanları müşahidə eləyir, söhbətlərə qulaq verirdi; Faynşteynlər kimi. Onlar həyətin gündəlik həyatına qarışır, avtonom yaşayırlılar.

Axşam saat onda ləng addımlarla dəlləkhanadan yorğun-argın gəlib çıxan və bir tərefdə xırda kətilin üstündə oturub "Avrora"sını tüstüldən Arsen hiyləgər təbəssümlə xəfifcə gülümşəyir.

-Vazgen deyir səbr eliyin, hoppanıb-düşmüyün, hər şeyin vaxtı var, axarına buraxın.

- Pox yeyir Vazgen də, onun sözünü gəzdirən də!

Papamın təhqirindən Arsenin sıfəti allansa da, təbəssümünü saxlaya bilir və ehtiyatla deyir:

- Söyməyə nə var ki?!

- Nədəə, bəlkə, ermənilər İspanakertdə zülüm çəkillər? Ya biz burda sizin ananızı?.. Nəhlət saa şeytan dayna! - Papam hirslenib siqaret yandırır.

Knarik Arsenin nəsə demək istədiyini görüb hirsə təpinir:

- Tsenit kitre!

Papam ciyərini doldurmuş tüstünü ağızından-burnundan buraxır:

- Arvad deyənə qulağ as, səsini kəs! Gəmidə oturuf gəmiçiyənən dava eləmiyin. Sən burda bizim çörəyimizi yeyirsən. Arvadın da bizim zəhmətimizlə yüz iirmi kiloya çatıb! - Papam hirsə qalxıb həyətimizə tərəf yönəlir və deyinə-deyinə uzaqlaşır, hətta Knarikin incik səslə "Sağ ol, Mamed!" deməsini də eşitmır.

Mən onda Vazgenin kim olduğunu bilmirdim. Deyəsən, böyükler də Vazgeni tanımadılar. Ümumiyyətlə, bizimkilər bu "erməni-musurman" söhbətlərini ciddi qəbul eləmir, hər şeyi zarafata salır, çalışırdılar qonşu erməniləri pərt eləyə biləcək naqolay danışqlara yer verməsirlər.

Ləp sonralar, illər keçəndən sonra Qarabağ hadisələri, qovğalar başlayanda mətbuatda, meydan mitinqlərində tez-tez Vazgenin adı çəkilirdi. Bax, onda mən xatıradım ki, bu Vazgen elə Arsenin dediyi Vazgendi, "miatsum" ideologiyasının müəlliflərindən biri, şeytan libaslı katalikos Vazgen.

Arsenin o vaxtlar Vazgenle bərabər tez-tez dilinə getirdiyi Eçmədzinin də nə və hara olduğunu anladım. Anladım ki, erməni problemi, erməni xəstəliyi nə deməkmiş; heç vaxt sağalmayacaq xroniki xəstəlik. Bunun əlaci ondadır ki, həmin xəstəliyin daşıyıcısının üstündə Damokl qılıncı misallı ağır bir qapaz olsun ki, hər məqamı gələndə sorğu-sualsız başına endirib yerini göstərəsən ona.

* * *

Uşaqlığımın on ilini, yəni 1965-ci ildə məktəbi bitirib Bakıya yollanana qədər, Dəyirman həyətində yaşadım. İlk gənclik həyatım burda başladı, burda formalaşdı, burda hamısı haqqında danışmadığım qəribə, çox qəribə, həm də çox adı insanlar bu formalaşma prosesində az-çox rol oynadılar. İlk sevgim də bu həyətdə oldu, ilk öpüş də, o vaxtlar məzmununa o qədər də dərindən vara bilmədiyim və məni əks cinsə tərəf çəkən hissərin sırlı, əsrarəngiz qarışığı da.

Bu on il ərzində Dəyirman həyətində yaşayan ailələrin bir çoxu köçüb getdi, yerlərinə başqaları gəldi. Hami mənim Papam kimi sədaqəli olmadı bu həyətə. Cəlal müəllim musiqi məktəbinin direktoru olandan sonra onun ailəsi artıq birotaqlı evə sığışmadı, köçüb daha geniş evə getdi, onların yerinə də təzə bir erməni ailəsi köçüb gəldi. Bu, Baqrat Davıdov, arvadı Arusyak, onların iki oğlan və bir qızdan ibarət ailəsi idi. Oğlunun böyüyü Bakıda yaşayırı, qızı

Ağdamda axmaq bir hərbçi erməniyə ərə getmişdi, tez-tez acıq eləyib ata evinə qayıdırıldı. Baqratın kiçik oğlu Yurik mənimlə yaşındı, bir neçə il dostluq da elədik.

Baqrat rayonun əsas ticarət idarəesində baş mühasib işləyirdi. Qeribə deyildi; Azerbaycanın hər yerində olduğu kimi, Ağdamda da maliyyə ilə bağlı vəzifələrin çoxunu ermənilər tuturdı. Ağdamın bütün ticarət işçiləri Baqrat kişiye hörmət və saygı ilə yanaşırıldılar, çünki hamisının "atçotu" onun əlindən keçirdi. Baqratgilin dolanışığı məhlədəki ailələrin hamisindən fərqli və firavandı. Kişi həmişə evə əlidolu qayıdırıldı, bu da məhlə arvadlarının gözündə yayılmırdı: "Bəxdəvərin oğlu elə bir üjdən dərtif gətirir."

- Bəxdəvər o dəyil ey, o yönsüz arvadıdı, gözü də doymur.

- Olmaz o bəxdəvərdən! - Bunu Baqratgilin, illah da Baqratın arvadı Arusyakın paxılılığını çekən Knarik deyir. - Yediyi üzünə-gözünə çıxmır. Mən su içəndə də kökəlirəm.

Yurikin yaxşı velosipedi, bir neçə fotoaparati, radiolası, hətta maqnitofonu vardı. Yaxşı şahmat və nərd oynayırdı. Arusyak da əlində bir parça süd, "Yuvik! Yuvik!" deyə-deyə dalınca gəzirdi ki, gədə heç olmasa bir-iki qurtum içsin. Bize süd nədi, heç su verən də yoxdu. Tay-tuşlarından kimin hünəriydi anasının "Yuvik" dediyi Yurikə əl qaldıra, söz deyib söyüş söyə. Haqlı-haqsız, Arusyak ancaq oğlunun tərəfini saxlayır və bütün günü "uşağı" incidentin qarasına deyinir, erməni dilində söyür, qarğışlar tökürdü. Bax, elə bu üstünlüklerinə görə məhlə oğlanları Yurikə həm həsəd aparır, həm də saygı göstərildilər.

Yurikə münasibətdə bircə təsəllim vardı - mən dərslərimi, xüsusilə yuxarı siniflərdə, ondan qat-qat yaxşı oxuyurdum, hətta oğlunu hamidan üstün tutan Arusyak məni ona misal göstərirdi ki, bax ona, bir qayğısına qalanı yox, dərs oxu deyəni yox, amma gör kitabdan əl çekir, qiymətləri də dörd-beşdi. Bunları ermənicə deyirdi, mən də az-maz başa düşürdüm, bilmədiyimi də imkan düşən kimi məni nərd oyununa çekən Surayya tərcümə eləyirdi.

O vaxtlar evdə mənim qayğıma qala biləcək heç kəs yoxdu. Papam öz kefində, Nənəm də kiməsə qayğı göstərəcək yaşıda deyildi. Onsuz da analıq eləməyi bacarmayan, buna heç həvəsi olmayan Şəfiqə də Papamdan ayrılib getmişdi, heç şələ-küləsini də aparmamışdı, bir növ, sürpriz eləmişdi.

Quba tətilləri

Əsli Qubadan olan Şəfiqə hər yayın azı iki ayını anasının yanında keçirməyi xoşlayırdı, həmin yay tətilində mən də iştirak edirdim. Mənim Qubaya getməyim, bir növ, şırma rolunu oynayırdı. Yoxsa qonşular arasında söz-söhbət yaranardı: kişi burda Ağdamda, arvad da, Allah bilir harda?! Beləliklə, yayın iki ayını mən yad adamların evində - Qubada qalırdım. Bu iki ay ərzində mən Qurbanın lap mərkəzdə yerləşən Sülh küçəsində (onda "Mir" deyirdilər) Şəfiqənin anası Töhvənin ikimərtəbəli communal evin ikinci qatında yerləşən iki otaqlı mənzilində yaylayırdım. İki deyəndə ki, onun biri hardasa on kvadratlıq balaca otaqdı, o biri də otağa bənzəyən üç-dörd kvadratlıq kiçik bir hücre. Bircə çarpayı yerləşirdi bu hücrəyə. Çox vaxt mən həmin çarpayıda yatırdım. Hiss edirdim ki, bu darkeşlikdə mən onlara, illah da Şəfiqəyə, artıq yükəm, amma başqa variant yoxdu; o da dözməliydi, mən də.

Evin pəncərəsindən Qızılqaya, onun ayağından axan gen yataqlı, az sulu Qudyalçay və çayın o tərəfində Qızılqayanın ətəyində Krasnaya Sloboda (Qırmızı Qəsəbə) görünürdü. Şəhərlə qəsəbəni çayın üstündən keçən körpü birləşdirirdi. Artıq mən bilirdim ki, o xırda, birmərtəbəli kasib evlərdə,

qubalıların dediyi kimi, cuhudlar yaşayır, sonralar onlara dağ yəhudiləri (qorskiye yevreyi) deməyə başladılar.

Sülh küçəsi şəhərin iki parkını birləşdirirdi, yeni küçənin əvvəlində də, axırında da park vardi. İkinci park ingilissayağı parkdı, yaşıllığı və təbii gözəlliyi daha çoxdu. Bu küçə şəhərin, bir növ, bulvarı idi. Küçə boyu, Ağdamdakından fərqli olaraq, əsasən birmərtəbəli xudmani və xeyli səliqəli xüsusi evlər cərgə ilə düzülmüşdü. Hər evin arxa hissəsindən on-on iki sotluq alma bağı uzanırdı çayın sıldırımlanadək. Bu küçədə olmasa da, Qubanın qədim hissəsində milli memarlıq üslubunda tikilmiş evlər çoxdu. Bir vaxtlar xanlıq mərkəzi olmuş şəhərlərin hamisində bir özünəməxsusluq əhvalı var. Bu əhvalı mən Şəkidə, Şuşada, Naxçıvanda, uşaqlıq dövrümə düşsə də, ilkin olaraq Qubada duymuşdum. Sonralar, bəlkə, bir otuz-qırx ildən sonra xatirələr dənizinə baş vurmaq, Qubalı günlərimi yaddaşımda canlandırmak üçün yolumu ora saldım ailəmle, uşaqlarımla. Qırx ildən sonra həmin küçəni tapdim, altı yay yaşadığım-yayladığım evə yaxınlaşdım, Şəfiqəni, çoxdan rəhmətə getmiş Töhvəni yada saldım, amma evə qalxmadım, onu içəridən görmədim.

Küçə həmin küçəydi, çəhrayı ev, demə çox balaca, həqiqətən ikimərtəbəli evmiş. Guya heç nə dəyişməmişdi, amma hər şey dəyişmişdi. Birinci növbədə, mən dəyişmişdim, mənim havam dəyişmişdi. Yad adamlar əhatəsində, bakılılar demiş, birovuz yaşayan qırvım saçlı o göyçək uşaq yoxdu, əlli il qabaq ölmüşdü. İndi onun yerində altmış yaşını keçmiş, hissələri silinsimiş, istəkləri azalmış, Papam demiş, "salidni" bir kişi itiyini axtaran adam kimi ora-bura baxır, nələri isə arvadına, nəvəsinə, uşaqlarına danışır, ən çox da özünə deyir, hansısa hissələri oyatmağa, yenidən yaşamağa təşəbbüs edir.

* * *

Xatirələr tek hissələrə, duyğulara deyil, insanın fiziki varlığına da təsir göstərir. İki yay bundan qabaq yenə də yayda nəsə axtarıldım, əlimə, bəlkə də, elə otuz-qırx il əvvəl istifadə elədiyim qara bir portfel keçdi. Portfeli açdım, içi mənim əsgər məktublarımla doluydu. Mən bu məktubları iyirmi beş yaşimdə əsgərlikdən arvadıma yazmışdım. Üç yüz gün hərbi xidmət və üç yüz məktub! Əslində, bu, məktublara yazılmış əsgər gündəlikləriydi.

Naxçıvanda xidmət edirdim. Hərbi hissəyə daxil olduğum gündən başlayaraq, hər gün evə məktub yazırdım. Doqquz aylıq qızımı, çox sevdiyim arvadımı Bakıda qoyub əsgər getməyə məcbur olmuşdum. On aylıq, sözün həqiqi mənasında, hicran, on aylıq sürgün! Necə yazmayasan?! Hər gün yazdığını məktubları arvadım yiğib saxlamışdı. Qırx yaşı vardı bu məktubların. İndi mən onlarla neyləməliydim? Artıq hasarın o üzü haqqında düşünən kişinin bu məktubları saxlamağa ixtiyarı vardımı? Axi, bu məktublar 75-ci ildə qalmış gənc kişinin, gənc atanın həsrət, məhəbbət, ehtiras, ağrı-acı, kədər-sevinc, gələcəyə ümid dolu hissələrinin kağız üzərinə köçürülmüş ifadəsiydi. Bu məktubları başqa bir adamın oxuması, iki adama məxsus intim hissələrin şahidi olması lazımdı? Əlbəttə, mən bunu istəməzdim. Bir halda ki, ölüm də gözlə qaş arasındadır. Deməli, bu mirası məhv elemek vaxtıydı. Necə deyərlər, mən sizi yazmışam, mən də sizi, Qəzənfərin arvadı Naina demiş, "cirim-cirim zdelayu". Amma məktubları cirmamışdan qabaq oxumaq qərarına gəldim. Və birdən-birə mən uzaq 1974-ci ilə düşdüm. Həqiqətən, söz vaxtına çəkər. Bu sətirləri mən iyulun birində yazıram, əsgərliyə isə dediyim ilin 6 iyulunda yola düşdüm. Arvadım, qucağında doqquz aylıq qızım, məni qapıdan yola

salır. Onların üzündə elə dərin kədər və qorxu var ki, mən göz yaşlarını saxlaya bilmirəm. Həmin gün mənim "Ədəbiyyat" qəzetində hekayəm çıxmışdı. Mən "Bakı - Naxçıvan" qatarında üzücü dərddən o hekayəni oxuya bilmədim. Bütün dünya mənim üçün arvadımın və körpə qızımın gözlərindəki kədərə bürünmüdü. Körpəmin gözlərində donmuş yaş gözümün qabağından çəkilmirdi.

Məktubları oxuduqca mən o on ay içərisində olmuşları, məktublarda yazılmışları, tək hadisələri, nələr haqqında isə mülahizələri, fikirləri deyil, hissələri də yaşayırdım. Qəribədir ki, o məktubları oxuduğum günlər mən yaşımı hiss eləmirdim, necə ki, cavan adam yaşını duymur, bu haqda heç düşünmür, necə ki, sağlam olanda insan sağlıq haqqında fikirləşmir. Hətta məktublardan ayrılib gündəlik işlərimin dalınca gedəndə də özümüzde daxili bir yüngüllük, hər şeyə gücüm var inamı məni tərk etmədi. Təhtəlşürurda gizli bir bayram əhvalı yaşayırdım. Elə bil mənim bu nimdaş bədənimə gənc adamın hissələrini, duyğu və istəklərini köçürmüdürlər. Arvadıma da o uzaq illərin ehtirası ilə baxırdım.

Oxuduqca məktubları cırmağa əlim qalxmadı. Bir düşündüm ki, bəlkə, bu məktubları "Üç yüz sevgi məktubu" və ya elcə "Üç yüz məktub" adı ilə çap elətdirim, olsun epistolyar roman. Çox güman ki, kifayət qədər tanınan yazıcının çox-çox şəxsi məzmunlu məktublardan ibaret romanı böyük maraq doğura bilərdi. Eləmədim! Dəbbələməmək üçün arvadıma belə gənəşmədən məktubları çirdim. Bir portfel xatırəni məhv elədim. Elədimmi?!

* * *

Axşamüstü sərinləmək, gəzmək, özünü adamlara göstərmək istəyən qubalılar və daha çox da şəhərə istirahətə gələn qonaqlar bu küçədə iki park arasında aşağı-yuxarı gəzişirdilər. Şəhərin dram teatrı və elə küçənin adını daşıyan "Mir" kinoteatri da burda yerləşirdi. Kino diqqətimi daha çox çəkirdi. Tez-tez gündüz seanslarına gedirdim. Çox vaxt da məni kinoya pulsuz buraxırdılar, amma bir dəfə, nə illah elədim, məni "Naməlum qadın" adlı ərəb filmində buraxmadılar ki, on altı yaşdan aşağı uşaqlar bu filmə baxa bilməz, icazə verilmir. Şəhərdə də hamı bu filmdən danışır, kinoteatr tamam bir həftə adamlı dolur, boşalar. Hamı da kinodan gözü yaşılı çıxır.

Nəhayət, böyük çətinliklə, yalvar-yaxarla zala keçə bildim, özü də axşam seansına. Filmin təəssürati o qədər zəngin oldu ki, bu gün, əlli beş ildən sonra da onu bütün detalları ilə xatırlayıram. İlk dəfə bu filmdə ərəb musiqisi eşitdim, özü də tanqo ritmində. Çox gözəl zahiri görkəmi olan aktrisa Şadiyyə və yaşı olsa da, hələ qadın qəlbini fəth eləyə bilən kübar ədalı Əhməd Həmdi tamaşaçıları heyran eləmişdilər. Onların həmin tanqo altında rəqs etmələri, bir-birlərinə könül verib evlənmələri, bir-birini əvəz edən effektli səhnələr, dramatik-sentimental epizodlar tamaşaçıların qəlbini riqqatə gətirirdi. İstehsalat münasibətlərinin, sxematik müsbət sovet adamlarının, kolxozsovxozi mənzərələrinin üstünlük təşkil etdiyi filmlərdən sonra "Naməlum qadın" melodraması quraq səhrada oazis təəssürati yaratmışdı. Onu da deyim ki, əlli-almışinci illər hind və ərəb kinematoqrafi dünyaya miqyasında tanınan və çox sevilən filmlər istehsal edirdi.

Çəhrayı rəngli iki mərtəbəli, iki bloklu bu binada yeddi-səkkiz ailə yaşayındı. Dediym kimi, Töhvənin evi ikicə xırda otaqdan, kommunal mətbəxdən və iki ailəyə bir tualetdən ibarətdi. Daha böyük və rahat mənzildə çox hörmətli və Qubada yaxşı tanınan ziyalı ailə yaşayındı. Bu ailə ilə Töhvənin münasibəti çox gərgindi. Səbəb elə evlə bağlıydı. Əvvəllər Töhvənin mənzili də həmin ailəninmiş, sonradan o iki balaca otağı alıb ona vermişdilər. İndi mən həmin

ailə haqqında danışmaq fikrində deyiləm, amma bir məqama toxunmaq istəyirəm.

Bu hörmətli ailənin hər iki ayaqdan sıkəst bir oğlu vardı, deyəsən, ləp uşaq yaşlarından polemielit xəstəsiydi. Məndən on yaş böyük olardı. Məktəbi bitirmişdi, mən bilən, ali təhsili də vardi. İki çəliyin köməyi ilə çətinliklə yeriyən çox balaca boylu, amma hərtərəfli maraqlı olan bu oğlan yoldaşları arasında çox populyar, çox hörmətli idi. Hər axşam beşaltı hündür boylu, cavan, sağlam oğlan gəlirdi onun yanına, özləri ilə gəzməyə də çıxarırdılar onu. Sonralar mən həmin adama Bakida, "Azərbaycan" nəşriyyatında rast gəldim. Bildim ki, boyu bir metrən bir az çox olan bu anadangəlmə sıkəst insan idman üzrə (!) ixtisaslaşmış jurnalistdir. Bir-iki il bundan qabaq yetmiş beş yaşında rəhmətə getdiyini mətbuatda oxudum.

* * *

Qubada günlərim yaxşı və maraqlı keçirdi. Bunun bir səbəbi də o idi ki, burda məni buyurmağa nə həyət vardi, nə əlavə bir iş. Su da evin içində fasilesiz gəlirdi. Vedrə ilə növbəyə dayanıb su daşımağa ehtiyac yoxdu. Çox vaxt küçədə, həyətdə olurdum. Burda da bir dost tapmışdım özümə, onun da adı Yura idi, xoxoldu. Əsilləri Qarabağdan olan iki bacı da vardi: Lidya və Nəstərən. Sonralar bildim ki, o vaxtlar mənə çox qəribə gələn hər iki adın biri, gərək ki, yunan mifologiyasından, o biri, yəni Nəstərən, klassik Şərq ədəbiyyatından gəlir. Bacıların ikisi də məni maraqlandırırdı, elə buna görə də daha çox onlarla oynayırdım. Qızlarla tək qalanda onlar toyuq-cücə kimi qəqqıldısaq qaçırdılar məndən, amma bu oyun onların xoşuna gəlirdi. Tez-tez şitənirdilər ki, onların dalınca qaçım.

Kinoteatrın binasında bir kitabxana da vardi, ora tez-tez gedir, kitab alır, bəzən elə orda da oxuyurdum. O vaxt Qubada dövlət teatrı da vardi, özü də, dediyim kimi, bizim küçədə yerləşirdi. Bir vaxtlar Şəfiqə də həmin teatrın aktrisası olmuşdu. Köhnə iş yoldaşları ilə görüşmək üçün ora gedəndə məni də bir neçə dəfə özü ilə aparmışdı. Orda yaşlı bir aktyorla da tanış olmuşdum. Kişi Papamı tanıydı, deyəsən, nə vaxtsa Papamla Ağdam teatrında işləmişdi. Məni çox əzizləyirdi. Ona güvənib hərdən teatra gedir, aktyorların masaarxası məşqinə qulaq asırdı. Bu mənə çox maraqlı görünürdü. Hətta həmin teatrda bir axşam Məcid Şamxalovun "Qaynana" komediyasına tamaşa eləmişdim. Onda hələ Musiqili Komediya Teatrı bu əsəri tamaşaşa qoymamışdı, Nəsibə Zeynalova da Cənnət rolunda oynamamışdı. Bunu mən sonralar bildim. Qurbanın "Qaynana" tamaşasından yadimdə qalan Afət rolunda oynayan Anik adlı aktrisa oldu. Biliirdim ki, Anik ermənidir, özü də teatrın direktorunun arvadıdır. Şəfiqə dedi ki, əri direktor olduğuna görə həmişə baş rolları oynayır. Ah, aktyor qısqanlığı, teatrın əbədi problemi!

Dediyim kimi, Qubada Ağdama nisbətən daha sərbəst olurdum, hətta bir az özbaşınaydım. Hara istəsəm gedir, harda istəsəm gezirdim. İki ay, bəlkə də, bir az artıq vaxt Qubada tez keçirdi və sentyabra bir həftə qalmış Şəfiqə ilə qayıdırdıq Ağdama, evimizə.

Quba təlləri beş ya altı il təkrar olundu. Birinci tətilim, gərək ki, üçüncü sinifdən sonraya düşmüşdü, sonuncu tətilim isə səkkizinci sinfi bitirəndə. Elə həmin il o vaxtlar çox populyar olan "Kirpi" jurnalında əvvəl Papam haqqında "Köhnə aktyorun təzə monoloqu" adlı felyeton çıxdı, sonra da onun özünü təmir-tikinti kantorunun rəisi vəzifəsində çıxardıb işini verdilər məhkəməyə, amma bir-iki aylıq "siliş"dən və onunla bərabər keçirdiyimiz həyəcanlardan sonra məlum oldu ki, Papamın heç bir yeyinti işində əli yoxdur. Buna

baxmayaraq, onu işə bərpa eləmədilər və kişi bir müddət işsiz qaldı. Həmin kritik vəziyyətdə də Papam Şəfiqə ilə məni yenə Qubaya yola saldı, yay tətilinə.

* * *

Yenə də mənim Quba tətilim, yenə də hər şey təkrar olunur, amma mən indi o qədər də uşaq deyiləm, artıq on beş yaşımlın içindəyəm, çox şeydən də başım çıxır. Bu yay özümdə yaşımla bağlı yeni fiziki keyfiyyətlər kəşf etdim. Səsim də qalınlaşdırı, qız səsinə bənzəyən diskantın yerini dramatik tenor tutdu. İçimdə də həmişə diri olan bir qürur hissi yeni güclə baş qaldırıb. Mən Qubada, bu kiçik ailədə özümü tamam yad uşaq kimi deyil, yad kişi kimi hiss eləyirəm. Bu, məni incitsə də, mən emosiyalara, hisslərə deyil, ağıla tabe olub dözməliyəm, dözməyə məcburam.

* * *

Həmin yay Şəfiqənin xalasının ailəsi hansı rayondansa köcüb Qubaya gəlmışdı. Xalanın əri yaxşı vəzifədə işləyirdi. Çox yaraşıqlı, görkəmli, abırı və tərbiyəli kişi idi. Zahiri görkəminə görə Xala hər cəhətdən ərinə uduzurdu, amma onların arasında o saat görünən bir mehribanlıq, istək vardi. Qadın nə qədər kifir olsa da, xasiyyətində sirayətedici bir müləyimlik, xeyirxahlıq vardi. Heç bir cəhətdən böyük bacısı Töhvəyə bənzəmirdi. Nə sıfətdən, nə boy-buxundan. Deməsələr, onların doğma bacı olduqlarına heç kəs inanmazdı. Deyim ki, Xalanı da, ərini də həmişə xoş, isti hissələrə, məmnuniyyətlə xatırlayıram.

O yay tətilində günüm Xalagildə keçirdi, mən bilən, bu hamiya el verirdi. Xalagil Qubada yaxşı bir həyət evi almışdilar - geniş, rahat. Şəfiqəgildəki darisqallıq adamı sixirdi. Düzdü, kənddə də evimiz darisqaldı, Ağdamda da, amma oralarda mən nə qədər də olmasa doğma adamların arasındaydım. Genişlikdən başqa Xalagilin evində bu vaxta qədər heç bir yerdə rast gəlmədiyim bir asudəlik, mehribanlıq, müləyim və abırı aura vardi.

Evin yaxşı alma bağçası da vardi. Darixanda bağçaya çıxıb ağaclar arasında fırlanırdım. Çox vaxt da bağçanın göz tutmayan ucqar bir yerinə çəkilib "Baskervillərin iti"ni oxuyurdum. Bilirdim ki, bir azdan Xalanın iki qızından biri, böyüyü özünü yetirəcək... Burda yenə də redaktorumun məsləhəti ilə bəzi məqamları buraxıram.

* * *

Uzun illər Xalagilin övladı olmamışdı və "Düz on beş ildən sonra Allah baxmışdı üzlərinə", bir-birinin dalınca iki qız vermişdi onlara. Onların bu əyriqç qızların üstündə necə əsdiklərini görmək lazımdı. Nənəmin dili ilə desəm, elə bil göylər yarılıb göydən düşmüşdülər.

Onu da deyim ki, Xala da, onun əri də mənə böyük simpatiya ilə yanaşırıdlar. Elə hey "Kaş sənin kimi bir oğlumuz olaydı!" - deyirdilər. Bir ara çox səmimi şəkildə məni oğulluğa götürmək də keçmişdi ürəklərindən, hətta dilə də gətirmişdilər istəklərini. Xala mənim hamını maqnit kimi çəkən qıvrım saçımı tumar çəkib soruşmuşdu: "Bizim oğlumuz olarsan?" Bu işdə kifayət qədər təcrübəsi olan adam kimi mən onlara qəşəng bir "bəli" cavabı vermişdim. Sonra arvad məsələnin ciddi olmadığını anlayıb: "Qismətdən artıq yemək olmaz" demişdi. "Şükür ki, on beş ildən sonra Allah heç olmasa bu qızları verdi bizə!"

* * *

Həmin yayın bitməsini istəməsəm də, günlər uçur, həftələr sürətlə əriyir, Ağdama getmək vaxtı yaxınlaşır. Papam məktub yazıb nə vaxt qayıdacağımızla maraqlanır. Şəfiqənin isə qayıtmaq fikri yoxdu, mən bunu çoxdan hiss eləmişəm, bəhanəsi də vardi, Töhvə ürək xəstəliyi tapmışdı, bir ay da qalıb arvada qulluq eləmək istəyirdi. Həqiqətən, Töhvənin ürkgetməsi vardi, bir neçə dəfə tutmasının şahidi olmuşdum, amma bu, indinin məsələsi deyildi, xəstəliyin on ildən çox stajı vardi.

Dərslər başlayırdı, mən getməliydim. Deməli, məni tək yola salmalı idilər Ağdama. Elə də oldu, Şəfiqə anası ilə məni Bakıya gətirib Ağdam avtobusuna mindirdi. Töhvə, qızından fərqli olaraq, avtobusa minməmişdən qabaq məni qucaqlayıb öpdü, dünən dəlləyə aparıb bir az səliqəyə saldırdığı saçımı əlləşdirdi, hətta gözündən yaş da çıxdı. Mən də kövrəldim. Qadın heç vaxt qoltuğundan düşməyən yastı qara redikülündən əzik-üzük "Belamor" qutusu çıxartdı. Əsən əlləri ilə bir papiroş götürüb o vaxtlar az adamda olan gümüşü alışqanı ilə yandırdı. Dərin bir qullab vurub tüstünü məharetlə ağızından-burnundan buraxdı. Papiroso heç kim onun kimi ləzzətə çəkə bilməzdi. Adam elə ona qoşulub çəkmək istəyirdi. Çəkmişdim də. Onun qutusundan xəlvətcə götürdüyüm papiroso evdə tək qalandı əllərim əsə-əsə yandırib necə dərin bir qullab vurdugum yadına düşəndə indi də başım hərlənir. Tüstü ciyərimə gedəndə elə bildim içimə xəncər işlədi. Bir müddət nəfəs ala bilmədim. Dəhşətli bir öskürək tutdu məni. Hannan-hana özümə gələndə başımın necə hərləndiyini hiss eleyib bərk qorxdum. Elə bildim ölçəm. Sakitcə uzanıb həyəcanla nə olacağını gözlədim. Ölmədim. Yəqin, ona görə ki, əserin qəhrəmanı belə tez öle bilməz.

Bu əməlimin xeyri o oldu ki, mən papirosonun dadına bir də on doqquz yaşımda baxdım. Onu da deyim ki, qırx il papiroş çəksəm də, onun aşığı, xəstəsi olmadım.

Töhvənin əsəbi və kəskin hərəkətlərini, bir qədər lotuyana danışğını, ustalıqla papiroş çəkməsini xoşlayırdım. Bu qadına məndə heyranlıq qarışqı bir rəğbət hissi vardi. Yaşım az olsa da, çox şeyi başa düşürdüm. O vaxtkı yaşımı və bildiklərimi, duydularımı yadına salanda anlayıram ki, uşaq çox erkən yaşıdan ən inca mətləbləri də qanır, dəqiq müşahidə edir.

Mənim içimdə lap erkən yaşıdan, Ağdama gələndən iki "mən" yaşayırırdı, birinci "mən"i özümdən başqa heç kəs tanımındı, ikinci "mən"im isə ətraf üçündü. Birinci "mən"imdən bəzi məqamları bu yaxıda demişəm, amma axıracan yox, orda örtülü yerlər çoxdu. İkinci "mən"im isə reklam xarakterlidir, hamiya açıqdır. Bu "mən"im həmişə göz qabağında olub, böyüklerin sözünə qulaq asıb, onların istəklərinə köklənib, "bəli - xeyir"dən usanmayıb, yerinə uyğun hərəkət edib. Bir sözlə, nümunəvi uşaq, sayılı yeniyetmə, tərbiyəli gənc!

Ətrafımda baş verən hadisələrə isə, çox vaxt gizli "mən"imin gözü ilə baxır, onun düşüncəsi ilə qiymət verirdim. Odur ki, Qubadakı müşahidələrim, qulağım alan sözler, söhbətlər mənə bu ana-bala ilə bağlı çox şeyləri bildirmişdi. Mən Şəfiqəni, onun anasını Papamdan yaxşı tanıyırdım.

Mən bu qənaətdəydim ki, Töhvə dünyانın hər üzünü görmüş, bir qədər kişi ədaləti olan, mərd qadındı. Onda, yaxşı mənada, bir kişi başlanğıçı vardi. Dizdən bir az aşağı düz ətəkli, boz rəngli kabardin parçadan olan yubkasını kişi şalvar geyən kimi çekirdi əyninə. Qısa kəsilmiş saçını bir əlinin kəskin hərəkəti ilə tez-tez arxaya darayırdı, özü də bircə həmləyə. Vaxtı ilə rayon miqyasında məsul vəzifələrdə çalışmışdı. Rayon meyvə hazırlığı bazasının


direktoru işləyəndə kişi həmkarlarının xəyanəti və acgözlüyü səbəbindən xeyli əskiyi gəlmış və haqsız yere həbsə alınmış, altı il türmə həyatı yaşamış, şəhərin çox yaxşı yerində geniş, dəbdəbəli evindən məhrum olmuş, var-yoxundan çıxmış, evini-ailəsini itirmişdi. Həbsə düşəndən sonra arvada nisbətən çox faşır əri oğlunu və qızını başsız qoyub doğma kəndinə çekilmiş və özünə bab bir kənd qızı ilə evlənmişdi, bir növ, heç bir tərəfdən tayı olmayan Töhvəni, ondan olmuş övladlarını unutmuş, hər şeyi sıfırdan başlamışdı. Yiyəsiz qalan Şəfiqə və qardaşı bir az uşaq evində, bir az da qohumların himayəsində yaşamışdır. Şəfiqəni on altı yaşında Quba teatrına cəlb eləmişdilər, burada Papama əre gedənə qədər aktrisa kimi çalışmışdı. Töhvə həbsdən çıxanda o, artıq əməlli-başlı aktrisa imiş.

Töhvə Qurbanın kəndində yaşayan və hansı dildənse dərs deyən ərini heç vaxt bağışlamamış, heç adını çəkməyi də özünə sığışdırıbmamışdı. Şəfiqənin Papama əre getməsini də qəbul eləməmişdi, amma susmuşdu, görünür, qızının teatrdə işləməsi onun qabağını kəsmişdi, başa düşmüşdü ki, onun kiməsə əre getməsi zay olmuş reputasiyasını tam da olmasa bərpa eləyə bilər.

Papam da Şəfiqəni elə səhnədə görmüşdü. Quba teatri Ağdamda qastrolda olarkən Papam çoxdan teatrda ayrılmış sabiq aktyor kimi teatr xatirələrini təzələmək qərarına gəlir və "Məlikməmməd" tamaşasına baxır. Şəfiqə Divə əsir düşmüş qızlardan birini oynayırmış. Papam quyudan çıxarılan Şəfiqəni görən kimi ona necə vurulursa, evdə qoyub gəldiyi arvadı da yadından çıxır, daha doğrusu, evli olduğunu bilmərrə unudur.

Başı daşdan-daşa dəymış, xəyanətlər görmüş, türmədə yatmış Töhvənin, əslində, ona heç dəxli olmayan bir yeniyetməyə görə ağlaması bir az qəribə idi. Amma Hacı Qəmbər demiş, uşaqlıqda mən, artıq bildiyiniz kimi, çox göyçək uşaqdım, plus böyüklərə özümü istətməyi də bacarırdım, ona görə də məni o yaşımda istəməmək, biganə qalmaq çətindi, az adam olardı ki, yanından ötəndə məni saxlayıb "Kimin oğlusan? Neçənci sinifə gedirsən? Qiymətlərin neçədir?" kimi axmaq suallar verməsin, heç olmasa "naxadu" qıvrım saçımı əl vurmasın, yanağımı siğallamasın. Arvadlar isə fürsət düşən kimi üzümdən öpürdülər. Ağdamda qonşuluqda məndən bir neçə yaş böyük Xatirə adında bir qız (bir az havalı idi) girəvə tapanda, heç nəyə, heç kimə məhəl qoymadan, məni marça-marçla ələ öpürdü, əlindən güclə qurtarırdım. Bir dəfə də məktəbdən evə qayıdanda Ağdama qastrola gəlmiş Musiqili Komediya Teatrının bir dəstə aktyoru ilə rastlaşmışdım, Lenin bağının yanında. O dövrlərdə teatrda tamaşaya qoyulan bütün əsərlərdə duzsuz baş rolların əsas ifaçısı aktrisa-müğənni Şəfiqə Qasımovaya yoldaşlarına göstərib "Ay allah, bu nə qəşəng uşaqdı!" deyib məni saxlamış, cavablarını əzbər bildiyim suallarını verəndən sonra saçımı qarışdırıb qəşəng biçimli, həm də pamadalı dodaqlarını yanağıma yapışdırılmışdı. Onda Şəfiqə xanımın heç ağlına da gəlməzdidi ki, o, gələcəyin məşhur dramaturqunu öpür.

Amma bir az əvvəl qeyd elədiyim kimi, mən göründüyüm qədər də sadə, sadəlövh uşaq deyildim, özümü istətməyi yaxşı bacarırdım, başqa sözlə, böyüklərə kəf gələ bilirdim. Töhvənin da qəlbini beləcə fəth eləmişdim. Ona görə də qadın mənə qayğı ilə yanaşır, hətta qızı ilə mənə görə sözleşirdi, hesab edirdi ki, Şəfiqə mənə layiq olduğum münasibəti göstərmir, mənimlə insafsız davranışır, hətta görəndə ki, Şəfiqə mənə oğlan uşağınə yaraşmayan iş buyurur, hirslənirdi. Qızına tat dilində bir-iki söz deyib əsəbi hərəkətlə çox vaxt barmaqları arasında unudulub sönmüş papirosunu alışdırırdı. Elə burda yadına düşdü ki, Şəfiqənin tat olduğunu deməmişəm. Düzdü, mən o vaxtacan tat adlı xalq tanımıldım, amma Şəfiqənin fars dilini başa düşdүünü



Ağdamda nəyim qaldı?

59

bilirdim. Yadıma gəlir ki, o, radio ilə İranı tutur, orda gedən söhbətlərə qulaq asır, həvəsi olanda mənə də tərcümə edirdi. Şəfiqə Ağdamda dəmirçilik eləyən beş-on lahicin da dilini bilirdi. Nənəmin olan-qalan mis qazanlarını misgərlərə satanda onların dilində danışırkı. Hərdən Papamla məzələnəndə fars dilinə bənzəyən bu dildə biz başa düşməyək deyə sözlər, cümlələr deyirdi. Papam onu çox vaxt başa düşürdü, mənim də anladığım məqamlar olurdu.

* * *

Mən ilk dəfə idi təkbaşına belə uzaq yola çıxırdım. Yolda yeməyə Töhvə mənə iki dənə pavidalı bulka almışdı vağzalda. Bulkaları iki dəfəyə yedim, krantdan su içdim. Cibimdə Töhvənin verdiyi üç manat olsa da, dayanacaqlarda qarğıdalı, peraşki, iris və sair xirdavat satanlardan heç nə almadım. Bilirdim ki, Papam işləmir, bu pul mənə lazımq olacaq.

* * *

Ağdama çatanda axşam düşmüşdü. Qarşılıyanım yoxdu. Yüküm 7-8 kitabdan ibarət dərsliklərimdi. Kitabları da mənə Töhvə almışdı. Sonradan, bəlkə, bir beş-altı aydan sonra "Ən yeni tarix" adlı dərs kitabının ləp arxa səhifələrinin birində qəhvəyi karandaşla tələsik yazılmış bu sözləri oxudum: "Əli, tarix unudulmazdı, sən də bizi unutma". İmza olmasa da xətdən bildim ki, yazının müəllifi Töhvədir. Bu bircə cümləni oxuyanda, yadımdadı, mən məktəbin ən ucqar küncündə yerləşən və uşaqların "Kamçatka" dediyi sinifdə dərsdəydim, elə bil tok vurdı məni. Qadının papiros çəkməkdən xeyli qalınlaşış kişi səsini xatırladan səsini eşitdim, kişiyana ədalarını gördüm, barmaqlarının mehriban təmasını saçılımda hiss elədim. Gözlərim doldu, ağızım əyildi, sıfətimi gizlədib ağlamaq istəyimi çətinliklə dəf elədim. Mən onları unutmuşdum! Yox, unutmamışdım, heç vaxt da unuda bilməzdəm, əlli ildən sonra yazdığını bu sətirlər də göstərir ki, o qadınlar həmişə mənim içimdə, xatırımdə, xarakterimdə yaşayırlar, həmişə də yaşayacaqdalar, o vaxtsa mən onlardan sadəcə üz çevirmişdim. Bakı vağzalında ayrıldığımız gündən keçən altı-yeddi ayda mən bir barmaq kağız belə yazmamışdım onlara. Səbəbini bu günə qədər də bilmirəm. Onlarla keçirdiyim o axırıcı yaydan sonra mən nə Töhvə ilə, nə də altı il mama deyib çağırduğım Şəfiqə ilə bir daha görüşmədim.

* * *

İllər sonrası bir dəfə Bakıda təsadüfən küçədə gördüm Şəfiqəni, Malakan bağıının yanında. Kimdənsə eşitməmişdim ki, Teatr institutunda qiyabi təhsil alır. Yaxınlaşış görüşmədim, uzaqdan onu müşahidə elədim, gözdən itirənə kimi. İndi mənə tamam yad olan bu qadın mənim həyatımda neçə il baş rolda oynamışdı. Məni çımdırıb, əynimə qəribə geyimlər tikib geyindirib kiçik yaşlarımda, məni danlayıb, haqsız yerə incidiib, əlbuyruqçusu kimi işlədib, bütün azadlığını əlimdən alıb, məni gözüqpiq eləyib, mənim uşaqlığımı öldürüb. Bununla belə, mən ona nifrət elemirdim, heç sən deyən incikliyim də yoxdu. Bəs onunla görüşməkdən məni nə saxladı? Bilmədim, amma hiss edirdim ki, mən düz eləyirəm. Mənim ona sözüm yoxdu. Görünür ki, o da məni həyatından silib atmışdı. Bu gün də bilmirəm neçə il mama deyib çağırduğım o qadın sağdır ya yox? Əslində, fərqi yoxdu. Uzun illərdən sonra da o qadınla bağlı heç nə mənim qəlbimi titrətmir.

Yenə də Dəyirman həyəti

Anasının danlaqları Yurikin beyninə girmirdi, onun fikri-zikri elə fotoaparatda idi. Yaxşı şəkillər çekir, Qəzənfər də ona bir ustad kimi məsləhətlər verirdi. Sonralar Bakıda 60-70-ci illərdə hərdən Yurikə rast gəlirdim, fotoqraf işləyirdi. Malakan bağının yanında, "Çiniçi" mağazasının yerindəki köhnə Bakı həyətində onun kiçik fotoatelyesi vardı. Bir dəfə onun yanına şəkil çəkdirməyə gedəndə məşhur "Şərikli çörək" filminin həyət çəkililərinin şahidi olmuşdum.

Haqq üçün deyim ki, Baqrat kişinin ailəsi də, özü də çox abırlı, tərbiyəli idi. Onların bu tərbiyəsinə, xüsusilə Baqrat kişiyyə görə hamı bu ailəyə hörmətlə yanaşırırdı, bir Knarik dözmürdü Baqratgilə, paxılıqlı eləyirdi. Odur ki, onlara münasibətdə yeri-göyü dalayırdı, dava eləməyə bəhanə gəzirdi. Əgər belə bir bəhanə tapirdisa, vəssalam! O gün Davıdovların günü qara olurdu.


Knarik tez-tez küsülü olduğu bu adamlara, xüsusilə Arusyaka sataşır, söz atır, dava salırırdı. Belə davaların birində Knarik geyinib-kecinib işə getməyə hazırlaşan və arvad davalarına, demək olar ki, baş qoşmayan Baqrata həmlə elədi. Ağzı köpüklənə-köpüklənə, ermənicə nəsə deyə-deyə həyət süpürgəsi ilə kişini döyməyə girişdi. Bu artıq son həddi. Nəsə olmalı, bəlkə də, qan tökülməliydi. Bütün məhlə tamaşaşa durub kulminasiyanın açılışını gözləyirdi.

Baqrat süpürgə zərbələrinin altında çəşib qalmışdı. Neyləyəcəyini kəsdirə bilmir, müqavimət də göstərmirdi. Hiss olunurdu ki, süpürgə zərbələrindən qorunmağı özünə siğışdırırı. Sir-sifətdən çıxmış arvad isə getdikcə azığınlaşırdı. Nəhayət, rüsvay olmuş kişi hirsindən tüpürcək ifraz edən qadını dayandırmaq üçün ermənicə nəsə dedi. Elə bil Knarikə od qoydun. Hikkəsindən ağlini itirmiş qadın dava-dalaşdan ləzzət alan tamaşaçıların gözünün qabağında arxasını Baqrata çevirib etəyini yuxarı, belinə qaldırdı. Əlini on qoyun quyuğuna bərabər yanına bir-neçə dəfə ləzzətlə şappıldadıb erməni dilində deyil, bizim dildə elə bir təklifdə bulundu ki, onu redaktorun müdaxiləsi olmadan da təkrar eləye bilmərəm. O sözdən və əcayib təklifdən sonra Baqrat kişi qadının öz şapalağından hələ də titrəyən yanına yaxşı bir təpik vurmali idi, amma, dediyim kimi, Baqrat çox tərbiyəli kişiydi; Knarik isə hələ də ikiqat dayanıb təklifinin nəticəsini gözləyirdi.

Rəngi pərtlikdən və haqsız təhqirdən qapqara qaralmış Baqrat Knariki elə ikiqat vəziyyətdə qoyub ağır addımlarla yoluna davam elədi. Bu davadan çox keçmədi, Davıdovlar ailəsi Dəyirman həyətindən çıxbı daha yaxşı, geniş və rahat evə köcdülər. Həqiqətən, hər pisin bir yaxşı tərəfi də var.

Onu da deyim ki, bu həyətdə dava-dalaşlar, küsüşmələr, vuruşmalar epizodik xarakter daşıyırırdı. Məhlə adamları əsasən mehriban qonşuluq şəraitində dolanırdılar və bu həyətdə maraqlı münasibətlər, kiçik sevgi intriqaları, flirtdən o yana getməyən kişi-qadın ilişkiləri də baş verirdi. Əlbəttə, mən bu münasibətləri yeniyetməlik yaşlarımda o qədər də... anlamırdım demək istədim, amma yox, o zamanlar "flirt" sözünü bilməsəm də, münasibətlərin mahiyyətini başa düşürdüm.

Axi, otuz yaşıını keçdiyini cidd-cəhdə gizlədən Donaranın on altı - on yeddi yaşlı oğlana sivaşmasını necə başa düşməyəsən? Bu sivaşma əvvəl-əvvəl sataşma xarakteri daşıyırırdı və oğlani, yəni məni, qızardır, bir az da pərt eləyirdi. Eyni zamanda vaxtında dərilməyən meyvə kimi sulanıb saplağına ağırlıq eləyən bu qızın ikibaşlı zarafatları, hər dəqiqə sizanaqlı yanaqlarına əl atması, guya təsadüfən əlimə-qoluma toxunması məni həyəcanlandırmaya bilməzdi. Burda Donaranı söhbətin desert hissəsinə saxlayıb deyim ki, axırıncı



Quba səfərindən qayıtdığım yayın sonunda mənim sıfətim birdən-birə sizanaqlarla doldu, bir gecənin içində "prişşik" basdı üzümü. Sonra il-il artdı, məktəbi bitirəndə üzümdə təmiz yer qalmamışdı, üstəlik, burnum da xeyli yekəlib qabağa çıxmış, üzümün xeyli hissəsini tutmuşdu. Uşaqlıqda olan yaraşığım məni birdəfəlik tərk elədi...

Nənəmlə mən

Qubadan Şəfiqəsiz qaydırıb gələndən sonra ailəmizin və, təbiidir ki, həyatımın yeni bir mərhələsi başladı. İndi biz üç nəfərdik: Papam, Nənəm və mən. Bura onu da əlavə eləyim ki, Papam hələ də işsizdi, deməli, maddi vəziyyətimiz gərgin, hətta dözülmezdi.

Nənəm çox qoca olduğundan heç xörək də bişirə bilmirdi, qab-qazan əlindən düşürdü, bir dəfə paltarlarını yumaq üçün qızdırıldığı bir qazan qaynar su ilə ayaqlarını yandırmış, bir neçə ay özü də, biz də zülm çəkmışdik. Onun olan-qalan qüvvəsi bütün günü deyinməyə, qarğış eləməyə və öskürməyə çatırdı. Arvad faydalı iş görmək qabiliyyətindən çox-çox uzaqdı.

Papam işləməsə də səhər evdən çıxır, ancaq hava qaralandan sonra, bəzən də lap gecəyarısı gəlirdi evə, çox vaxt da kefi yuxarı. Ağdamın baməzə söhbət sevən kefcil oğlanları, demək olar ki, hər gün Papamı kababxanalara, restoranlara yeyib-icməyə aparırdılar. Kişi gününü pis keçirmirdi, yemək-icməkdən də korluq çəkmirdi. Cibinə siqaretpulu adıyla xərclik də basırdılar. Problem Nənəmlə mənimki idi.

Papam hər gün, bəzən də günaşırı mənə bir manat pul verirdi. Bu pulla mən evi dolandırmalıydım. Pis-yaxşı, bir-iki adda xörək bişirməyi öyrənmişdim. Demə, Şəfiqə cürbəcür işlər buyuranda məni bu günə hazırlayırmış. Yaxşı ki, Mənaf köçüb yaxına gəlmiş, Dəyirman həyətinə bitişik bir ev kirələmişdi. Dediym kimi, Mənafın arvadı mənim atabir bacımdı. Az-çox o bizi el yetirirdi. Elə Mənaf da bizi unutmurdu. Ümumiyyətlə, Mənafın ən yaxşı xüsusiyyəti onun Papama nisbətdə çox səxavətli olmasına idi. Bununla belə, evin bütün işlərini mən görməli olurdum, məsuliyyət mənim üstündə idi. Mən evi yiğisdirimalı, bazara getmeli, xörək bişirməli, su gətirməli, bir sözlə, evin bütün təsərrüfat ehtiyaclarını ödəməliydim. Doqquzuncu sinifdə oxuyan on beş yaşlı oğlan üçün çox çətin missiya idi. Amma çıxış yolu yoxdu, yaşamaq, təhsil almaq, qoca nənənin qayğısına qalmaq lazımdı. O nənənin ki, mənə məhəbbət bəslədiyini heç vaxt hiss etmədim, bir "Başına dönüm, ədə! Səni verənə şükür! Gözümün işığı!" kəlməsini eşitmədim o arvaddan. Nədənsə ona elə gəlirdi ki, mən onun oğlunun, yəni Papamın evini dağıdırıram. Arvad mənə ögey oğul, ögey nəvə kimi baxırdı, baxmayaraq ki, mən onun doğmaca qızının qarnından çıxmışdım.

Beləcə, 1963-cü ilin yayını keçirdik, əsas imtahan qışda oldu.

* * *

Ovaxtlar Ağdamda hamı evi odun peçi ilə qızdırırdı. Normal yaşayışı olan ailələr hələ yayda odun tədarük edirdilər. Qış rahat başa vurmaq üçün ən azı iki yük maşını yaxşı odun lazımdı. O qış biz odun da ala bilmədik, amma donmamaq üçün evi qızdırmaq lazımdı. Papam hələ də işsizdi, odun almaqdan danışmağa dəyməzdı. Nənəm məni sevməsə də, onun soyuqdan titrəməsinə baxa bilmirəm, elə özüm də əziyyət çekirəm. Əlimə nə taxta-tuxta, zir-zibil düşürsə, yiğib getirirəm, peçdə yandırıb beş-on dəqiqəlik də olsa evi qızdırıram, amma bu çıxış yolu deyil. Nəzərlərim bizim kiçik

həyətimizin tualetə yaxın tərəfində çox yoğun və, demək olar ki, qurumuş çəkil ağacına yönəlir. İki adam əl-ələ versə, o ağacın gövdəsini qucaqlaya bilməzdi. Mən o ağaç kəsib doğramaq qərarına gəlirəm. Bunun gücüm xaricində olduğunu bilsəm də, soyuq məni buna məcbur edir.

Ağzının yarısı qırılmış küt balta ilə işe başlayıram. Hər gün məktəbdən qayıdanan sonra nərdivanla çəkilin başına çıxır, əvvəlcə qurumuş budaqları qırıram. Sonra aşağı düşüb həmin budaqları cılıklayıb peçin ölçüsünə uyğun doğrayıram. Mənim o çoxillik çəkil ağaç ilə mücadiləm getdikcə qızışır. Əvəzində peçimiz, pis-yaxşı, yanır. Bir gün, beş gün, budaqlar qurtarır, indi qalır çox yoğun gövdə, ağzının yarısı qırıq balta və mənim qabar bağlayıb suluqlamış əllərim, amma nə olur-olsun, qışdan salamat çıxmaliyiq. Nənəm hamama gedəsi halda deyil, hərdən onu çızmisdirmək lazımdı, deməli, peç yanmalı, ev isti olmalıdır. Burda bir vaxtlar Nənəmdən eşitdiyim bir əhvalat köməyimə gəlir.

Deyir, keçmiş əyyamlarda bir oğlan bir qızı elçi düşəndə qız evi oğlanın bərkliyini-boşluğunu yoxlamaq üçün ona mənim çəkilim yoğunluğunda bir kötük verəmişlər ki, doğrasın. Əgər oğlan işin öhdəsindən gəlirdisə qızgıldı "hə" cavabı alırdı, gəlmirdisə, "yox" kəlməsi eşidirdi. Bir dəfə bir adaxının da qabağına kötük itələyirlər. Oğlan bir az ağıldan zay, bədəndən də çəlimsizmiş, odun yarmaqda da mənim kimi səriştəsi yoxmuş. Qız görür oğlan işin öhdəsindən gələ bilməyəcək, deməli, adaxlı əldən çıxacaq. Qərara gəlir ona yardım eləsin, amma necə? Elə zaman, elə dövrəndi ki, qız oğlana heç yaxınlaşa bilməzdi. Nəsə bir fənd işlətmək lazımdı. Yaxşı ki, oğlana nisbətən qız daha ağıllı imiş. Tələsik bir qab ayran götürüb aralıda şöngüyüb yad oğlana hırsıla baxıb mirldayan, boynundakı zənciri çeynəyən itə yaxınlaşır və ayrıni yerə tökür. İt acıgözlükə ayrıni yalamağa başlayır. Onda qız oğlana eşitmək üçün itə müraciətlə deyir:

- Ay it, tələsmə, üzdən-üzdən yala, üzdən-üzdən!

Oğlan nə qədər küt olsa da, itə xitabən deyilənin məhz ona aid olduğunu başa düşüb kötüyü qızın dediyi kimi üzdən-üzdən doğramağa başlayır və tez bir zamanda sınaqdan üzü ağ çıxır.

Mən də həmin ağıllı qızın məsləhəti ilə o yoğun çəkili üzdən-üzdən, qamqalaq-qamqalaq doğramağa başlayıram. Hər gün küt baltamı ağacın oraburasına çırpıçırpı bir-iki manqal qamqalaq tədarük eləyirəm. Böyük çillənin axırınan mən o çəkili dibindən doğraya-doğraya, qamqalaqlar qopardaqoparda yerə yıldım. Qonşular məəttəl qalmışdır. Heç kəs gözünə inanmındı, elə mən özüm də.

Yelmar dayı çəkili böyrü üstə yerdə görəndə heyrətindən mat qalmışdı.

- Mamed, sən Öl, mənim o eşşək belinnən düşməyən gədələrim bunu eliyə bilməzdilər. Özdəri də sıpa boydadılar.

Papam qürürlənir:

- Ə, sıpa boyda olmaxnan dəyil ha, adamın gərək ağılı ola!

Bax, onda, deyəsən, Nənəm də dedi ki, ömrü uzun olsun bu gədənin, yoxsa mən yaza çıxmazdım. Ömrünün axır illərində arvadın yaşamaq şərti qışdan yaza çıxməqdı: "Bu yaza çıxsam, ölmərəm", "Məni bu qara geyif, göy çalmış qış aparajax", "Adam istidən dəyil, söyüxdən ölü".

Nənəmin Allahla da öz haqq-hesabı vardı. Hava pis olanda münasibət kəskinləşir, arvad açıqca Allaha tənə edir, hətta danlayırdı:

- Genə nə qara geyif göy çalırsan, çıxart dayna bu gününü!

Bir az qabağa qaçıb deyim ki, yaza çox ümidi olan arvad çox qorxduğu qışda deyil, öz dili ilə desək, yazın qırx beşində, yəni yazın oğlan çağında vəfat elədi.

* * *

1963-cü ilin qışından Nənəm salamat çıxsa da, Əmim rəhmətə getdi ürək xəstəliyindən. Düzdü, o, mənim həyatımda çoxdan elə bir rol oynamırdı, amma mənə çox doğma olan sakit, təvazökar, doğma bir insanın ölümü təklədi məni. Məni kəndə yas yerinə apardılar. Hamının mənə maraqla baxdığını hiss edirdim. Əslində, ağlamalıydim, amma bacarmadım, ağlaya bilmədim. İçim ağır nisgillə, hüznlə dolu olsa da gözlərim quruydu.

Həmin il həm də mənim sevimli Xruşşovumun "ağılı" iqtisadi siyasetinin nəticəsində dəhşətli bir çörək qılığı yaranmışdı. Ağdamda buğda, un və təbii ki, çörək tapmaq müşkülə çevrilmişdi. Hətta elə vəziyyət yaranmışdı ki, müharibə vaxtında olduğu kimi, çörəyə norma qoyulmuşdu: adam başına üç yüz qram, özü də qara çörək.

Ailəmizin adı evimizdən xeyli aralıda yerləşən çörək budkasındakı siyahıda idi. Budka bazara və məktəbimə yaxındı. Öz-özünə aydındı ki, həmin o çörəyi nə Papam növbəyə dayanıb alındı, yəni özünə, şəxsiyyətinə sığışdırımdı, nə də Nənəm bu işi bacarandı.

Əmimin vəfat elədiyi gündən çox keçməmişdi. Soyuq gündü. Dərsdən çıxıram. Çörək almaliyam. Bazara tərəf yönəlirəm.

Budkanın ətrafında növbə gözləyən xeyli adam var. Hələ çörək gətirməyiblər. Dedilər saat dördə olacaq. Mən də növbəyə yazılıram. Düz iki saat gözləməliydim. Havayı yol ölçmək istəmədim, ona görə də evə gedib bir də qayitmaq fikrindən daşındım. Həm də Nənəm əliboş gəldiyimi görüb mütləq qara-qışqırıq salacaqdı. Bir tərəfdən də, Ağdam saatına gümanım yoxdu, burda vaxta münasibət nisbi idi, dörd deyib üçdə də gətirə bilərdilər, beşdə də.

Hava get-gedə soyuyur. Əynim yalındı. Ölümündən əvvəl iki-üç il xəstə yatlığından Əmim işləyə bilmir, qazanmırıldı. Deməli, mənə sıriqlı alan da yoxdu, alsa da geyinməzdim, xeyli vaxtdı yaraşdırımdı özümə sıriqlini. Ağdamda sıriqlı geymək "kəççilik" əlaməti idi.

Əynimdə tünd boz rəngdə pamaziya oxşar parçadan astarsız pencək vardi. Papamın illər dostu olan Böyükkişi əmi "mesprom"dakı dərzi sexində tikdirmişdi. İlk vaxtlar uzunu az qala dizimə çatan o pencəyi geyməyə utanırdım, elə bilirdim məktəbdə hamı mənim bu qəribə pencəyimə baxıb gülür. Deyim ki, uşaqlıq illərimdə geyimimə görə həmişə sıxlımsam, utanımsam, hətta əzab çekmişəm. Sıriqlım, əynimə xeyli yekə parusin kostyumum (o kostyum mənə iki il - mən yekəlib onun ölçüsünə uyğunlaşana qədər əzab verdi), Papamın köhnələrindən tikilən, çevirtdirilən, calaşdırılan daha nə bilim nələrim, Papamın ayağına dar gələn, mənim ayağıma isə iri olan çəkmələri... Geyimimə görə bir-iki dəfə sevinmişəm. Papam "Remstroykantoranın" rəisi olanda ilk dəfə mənə məxsusi olaraq çox gözəl bir kostyum aldı. Bu, yeniyetmələr üçün çox dəbdə olan, özü də Çexoslovakiyada tikilmiş idman stilində şalvar-kurtka idi. Kostyum həm "modni"di, həm də əyniməydi. Ən çox xoşuma gələn isə ətəyi rezinli, sinəsində klapanları olan iki cibli kurtka idi. O kostyumu iki il dalbadal geyindim, əynimə balacalaşana qədər. Yenə də geyəcəkdir; günlərin bir günü Nənəm şalvarın süzülmüş, amma hələ cirilməmiş dizlərinə tünd gøy sətindən yamaq salmasayıdı. Sevdiyim o kostyumda qonşu qızla şəklim var. Bu şəkildə mən çox xoşbəxtəm. Hələiksə, mənə xeyli əzab vermiş pamazı pencəkdə titrədirəm.

Bərk üşüyürəm. Odun doğramaqdan içi qabar bağlamış, üstü havanın sazağından çat-çat olmuş əllərim soyuqdan gör-gör göynəyir. Dilim söz tutmur. Hərdən qızınmaq üçün yaxındakı aptekə girir, az qala daş kömür peçinin qarnına girirəm.

Nəhayət, üstünə "Çörək- Xleb" yazılmış maşın göründü, adamlar tərpəşdi. Mənə düşən bir buxanka qara çörəyi hansı müsibətlə allığımı nağıl eləyib qan qaraltmaq istəmirəm; şikayətlənməyi və gileyəlməyi heç uşaqlıqda da özümə siğışdırıbmamışam.

İsti çörəyi qoltuğuma sıxıb az qala qaça-qaça evə yollanıram. Bilirəm ki, Nənəm acdi. Elə mənim də ürəyim acıdan siyrilir, amma sevinmirəm, içimdə elə bir kədər, elə bir ağırlıq var ki, indi də həmin vəziyyəti xatırlayanda əlli ilin o tayında qalmış yeniyetmənin vəziyyəti gözlərimi yaşardır.

Qoltuğumda çörək evə salıram özümü, axırıcı qamqalaqların yandığı peçə soxuluram, göynəyən əllərimi az qala isti qara metala yapışdırıram. Göynərti bir az da güclənir. Sifətimin ağrından əyildiyini hiss edirəm. Nənəm, görünür, çıxdan başlamış öskürək tutmasını bitirib töyüyə-töyüyə qışqırı:

- Ay üstünə od tökülsün, hardasan? Bəs demirsən nənəm kopaqqızı öldü ajinnan?

Mən ziğildaya-zığildaya ağlayıram. Məni ağladan nə əllərimin göynərtisi idi, nə də Nənəmin qarğışı, onsuz da ondan alxış gözləmirdim, dediklərini də çıxdan vecimə almirdim. Məni ağladan Əmimin ölümündən sonra içimdə yiğilib qalmış və heç kimə etiraf eləmədiyim qəhər, Mamamın dərdi, bacı-qardaşlarının yetim qalması idi. Məni ağladan həmişə içimdə diri olan gizli qürurumun bir buxanka qara çörəye görə əzilməsi, təhqir olunmasıydı. Fəhm gücünə hiss edirdim ki, mən bu həyat tərzinin adamı deyiləm, məni əhatə eləyən insanlardan xeyli fərqli olduğumu düşünürdüm, amma sərt reallıq başqa şey deyir, məni əzirdi. Bir təsəllim vardi; həmişə, ləp uşaq vaxtlarından reallıqla hesablaşmağı bacarırdım. Bax, bu keyfiyyətim mənə yaşamaqda, ən çətin vəziyyətlərdən az itki ilə çıxmada yardımçı olub. Personajlarımın birinin dediyi kimi: "Sən reallıqla barışmaya bilərsən, amma onunla hesablaşmağa məcbursan!"

* * *

Nəhayət, Papama iş verdilər. İndi o, "rayispalkom" deyilən rayon icraiyə komitəsində əhəmiyyətsiz bir şöbəyə müdir təyin edilmişdi. Bu iş üzəyincə olmasa da, razılaşmağa məcbur olmuşdu. Maaşı yüksək deyildi, amma, Nənəm demiş, "Nəhlət yoxa!".

Papam Bakıya ezməyyətə getməyi çox sevirdi, Bakı üçün də bərk darıxmışdı. İsləmədiyi üç ildə bir dəfə də olsun paytaxta yolu düşməmişdi. İndi əvəz çıxmağın yeri vardi. Şöbənin işi ilə bağlı tez-tez, ažı ayda bir dəfə Bakıya gedib yuxarı idarəyə hesabat verməli idi. Bakıdan hər qayıdanda əynində təzə nəsə olurdu, ən ažı qalstukunu təzələyirdi. Hərdən mənə, hətta əyni-başı çıxdan tökülmüş Nənəmə də əl yetirirdi.

Şəfiqənin qayıdıp gəlməsinə olan-qalan ümid də çıxdan yox olmuşdu. Xeyli vaxtdı qırdı-qacılığına bərəət qazandıran, baş verənlərdə, ilk növbədə, yaziq Nənəmi günahlandıran məktublarının da arası kəsilmişdi. Onun yazdığı məktubları oxumaq üçün Papam hərdən mənə verirdi, amma özünün nə yazdığını xəbərim olmurdu. Məktublarının birində Şəfiqə yazmışdı ki, qorxuram nənən (Papam anasına "nənə" deyirdi) saçını kəsə-kəsə "strışka" elesin. Bu atmacanın məzmunu mənə məlumdu.

Məsələ buydu ki, Nənəm Şəfiqənin vaxtında heç olmasa həftədə, on gündə bir məscidə gedirdi. Əgər bu gediş gəlinlə dava-qırğından sonra baş verirdisə, qayıdanda mütləq ona eşitdirirdi ki, saçından kəsib qoyub məscidə. Bu o deməkdi ki, Nənəm kiməsə qarğış eləyib, kimisə Həzrət Abbasa tapşırıb və girov kimi də saçının ucundan kəsib qoyub məscidin hansısa bucağına. Əgər döyüş çox ağır olub yaralar dərinə işləyirdisə, Nənəm saç kəsməklə

kifayətlənməyib, birbaşa Həzrət Abbasa ərizə yazdırıldı. O da məlumdu ki, qarğış o zaman effekt verir ki, obyektin bundan xəbəri olsun. Nənəm də mütləq elədiyi niyyətlər haqqında öz obyektiñə, yəni Şəfiqəyə xəbərdarlıq edirdi. Gərgin vəziyyət bir neçə gün davam edirdi, qarğışların sayı artırdı, deməli, Nənəm məscidə tez-tez, bəzən hər gün getməli olurdu. Doqquz-on yaşlarımda mənə elə gəldi ki, məscid kiməsə qarğış eləmək üçün xüsusi yerdi. İndi Nənəmin "strişka"sından yazanda Şəfiqə keçmiş olayları yada salib Papama kinayə edirdi.

Yeri gəlmışkən, Şəfiqə kinayə eləsə də, Nənəm Dəyirman həyətində namaz qılan, oruc tutan, məhərrəmlik ayinlərinə riayət edən yeganə, deyək ki, imanlı ağbırçəkdi. Onun dini tərbiyəsi Novruzlu ilə bağlı idi. Ağdamın ən qədim kəndlərindən biri kimi tanınan Novruzlu məscidi olan az kəndlərdən biri idi. Ana babam Şahverən kişi də, yəni Nənəmin, necə deyərlər, ömrü-gün yoldaşı on ildən çox həmin məscidin qarovalunu çəkmişdi, özü də məccani, yəni ictimai əsaslarla. Mən namaz, zikr, oruc, məhərrəmlik, qətl və şəbehin nə olduğunu Nənəmdən öyrənmişdim. Kəlməyi-şəhadəti də Nənəm diqtə eləmiş, mən yazmışdım, hətta ezbərləmişdim də. Yatağa girəndə Nənəm şüşəbəndin yuxarı başındaki çarpayısında, mən də aşağı başındaki çarpayımda kəlməyi-şəhadətimizi deyib yatırdıq. Ağdamda da Nənəm vaxtaşırı şəhərin lap mərkəzindəki qoşa minareli məscidə gedirdi. Mən də məktəbə həmin məscidin yanından keçib gedir, gündə üç dəfə azan səsi eşidirdim.

Bu yaxınlarda jurnalistlərdən birinin Ağdam məscidi ilə bağlı bir sualı məni o uzaq illərə apardı. Sualın məğzi beləydi: düşmənlərimiz Avstraliyanın qədim peşə ilə məşğul olan bir aktrisasını Xankəndindən Ağdama gətirib müqəddəs Allah evinin qabağında müxtəlif pozalarda şəklini "atdırıblar", bu barədə bir ağdamlı yazıçı, ziyalı kimi nə deyərdiniz?

İlk reaksiyam sualı cavabsız qoymaq oldu, amma bu tez keçdi, hiss elədim ki, danışmağa ehtiyacım var. Jurnalistə dediyimi olduğu kimi təkrar edəcəm: "Mən o aktrisanı qınamıram, onun üçün harda, hansı şəraitdə poza verməyin fərqi yoxdur, təki vermək olsun. Qaldı həmin fotosessiyani təşkil edən ermənilər... onların bu addımı məndə nifrət deyil, rəhm oyadır. Ermənini yaşadan, bütün şər əməllərə təhrik edən kin, paxılılıq, həsəd və, əlbəttə, sonsuz nifrətdir. O, bu nifrətlə doğulur, bu nifrətlə böyüür, bu nifrətlə də ömrünü başa vurur. Nə qədər acı olsa da, bu nifrətin əsas obyektlərdən biri də bizik.

Çaqqal Tabaki kimi, daha güclülərə sığınib, yalmanın torpaqlarımızı qəsb etməkdən ürəyi soyumayan erməni hələ acıq da verir, müvəqqəti qələbəsinin dadını çıxardır. Bax elə həmin provokasion şəkillərin özü də acığa xidmət edir. Əslində, bu, nifrətdən boğulan insanın aciz çabalarını, aqoniyasını xatırladır və bu, normal ağıla, məntiqə siğmayan natəmiz əməller, yenə də deyirəm, məndə nifrət deyil, rəhm oyadır o bədbəxt insanlara, ömrünü xeyirə deyil, şərə xidmətə sərf edən xəstə təxəyyülli ermənilərə. Axi, bu pisliklər, məkr və xəbisliklər, hətta "qələbələr", ermənini xoşbəxt eləmir, əksinə, daimi məhrumiyyətlər və uğursuzluqlar içində inləyir, zariyr və nəhayətdə diz çöküb güclülərə el açmağa məcbur olur. Bu, erməninin həyat tərzidir.

Mənim üçün müqəddəs məscidin qabağında peşəsinə ve ixtisasına uyğun pozalar verib şəkil çəkdirəmək o qədər də dəhşətli deyil, məscidə it bağlamaqla məscidi murdar eləye bilməzsən. Dəhşətli və kədərli olan odur ki, biz Ağdama, Vahid Qazinin dediyi kimi, "ruhlar şəhərinə" ayaq basa bilmirik. Hər bir ağdamlının and yeri olan qoşa minareli məscidi murdar düşmənlərdən, alçaq niyyətlərdən qorumaqdə acizik. Məni incident, ağırdan budur.

Mənim o məscidlə bağlı xeyli xatırələrim var. Məktəbə yolum məscidin yanından keçirdi. Dərs aldığım sinfin pəncərəsindən məscidin minarələrini gördüm. Hər gün saat birdə minarədən çox məlahətli, həm də sirli bir azan

səsi gəlirdi qulağıma. Onda azan canlı idi, mikrofon, fonoqram yoxdu. Azan verilirdi, deməli, bir azdan zəng vurulacaq, dərs günü başa çatacaqdı. Əgər bir gün azan səsini eşitmirdikse, biliirdik ki, müəzzzin (onda molla deyirdik) xəstələnib, ya da səsi yerində deyil. Onda Nənəm də deyirdi ki, Mir Heydər ağa "azarriyif."


Məhərrəm ayı başlayanda minarələrdən qara bayraqlar asılırdı. Nənəm belə günlərdə xeyli hüznlü olur, az yeyir, daha çox namaz qılırdı. Aşurada isə qəti sınanı qədər heç bir iş görmürdü. Deyirdi ki, həmin vaxt paltar yumaq, cımmək, yır-yığış eləmək olmaz, günahdı.

Aşura təziyələrini də ilk dəfə Ağdam məscidində görmüşdüm. Əllinin axıları, altmışın əvvəlləri, Sovetin ən güclü vaxtları idi, amma Aşuranın dəmdəstgahla keçirilməsinə o vaxtkı höküməti təmsil edən rayon partiya komitəsi də mane olmurdu. Həmin gün məscidin abad həyəti, etrafı "unvermax" deyilən birmərtəbəli qarışq mallar dükanının həndəvarinə qədər adamlı dolu olardı. Sine döyənlər, zəncir vuranlar, alını çərtib qan çıxaranlar, şəbeh göstərən ağköynəklər, nəzir mənasında şərbət paylayan ariq, qara, başıxınalı qoca arvadlar... Mən bütün mənzərəni daha yaxşı görmək üçün məscidin həyətindəki ehsanlıq tut ağaclarından birinə dırmaşırdım...

Bir dəfə də "şami-qəriban" deyilən gecə mərasimində iştirak eləmiş və Papamdan yüngül bir "podzatılnik" almışdım, üstündə də yağılı bir "Padles!". Ateist olmasa da, kişinin əksər ağdamlılar kimi dinə, mollaya, seyidə sayğısı, yumşaq desək, sərindi. Seyid Lazım ağa istisna idi, o, bu siyahıya düşmürdü. Hər bir ağdamlının cibində nurani siması olan o kişinin şəkli vardi.

Məscid şəhərin lap mərkəzində olduğundan hər yerə mütləq onun yanından keçib getməli olurdun. Ağdamda o minarələrdən hündür tikili yoxdu. Şəhərin hər yerində görünən qoşa minarə, dediyim kimi, inamından asılı olmayaraq, hər bir ağdamlının and yeriyydi. Ağdamın bütün yolları bizi o məscidə aparırdı. Təəssüf ki, o müqəddəs ocaq, müqəddəs Qarabağ torpaqları kimi murdar, şərəfsiz düşmənin ayaqları altındadır. Amma heyfsilənmək, yanıb yaxılmaq azdır, düşünmək lazımdır! Axı, hər şeydə bir səbəb - nəticə əlaqəsi var. Əger uğursuzluğa düçər olmuşansa, birinci növbədə, özüne bax, əməllərini təhlil elə, nədə səhv elədiyini araşdır, sonra qarşı tərefi təftiş elə.

İndi biz özümüzdən soruştmalıyıq: "Niyə biz vətənimizin gözəl bir parçasını itirdik?". Bu sual ətrafında mən çox düşünmüşəm, obyektiv və subyektiv səbəbləri anladığım qədər çək-çevir eləyib bir yazıçı kimi onun cavabını "Ünvan-sız qatar" adlı pyesimdə verməyə çalışmışam: "Biz həqiqətimizi itirdik. Dünya nemətlərinə olan hərisliyimiz gözümüzü bağladı, məmnuniyyətlə nəfsimizin köləsinə çevrildik, haqq dünyasını unutduq, özümüz özümüzə zülm elədik. Müqəddəs olan hər şeyi qiymətsiz elədik, nəfsimiz vicdanımızı yedi. İndi biz pulun köləsiyik. Biz bu köləlikdən qurtulub azad olmalıyıq. Bunun üçünsə, itirdiyimiz həqiqəti dərk etməliyik. Yalnız həqiqəti dərk edənlər həqiqi azadlığa qovuşurlar. Necə ki, Musa peygəmbər həmin həqiqəti tapmaq üçün İsrail övladlarını Misirdən çıxardı, qırx il səhraları dolandırdı, Misirdəkindən çox əzablara düçər etdi onları ki, rahat, amma şərəfsiz köləlik həyatı qan yaddaşlarından silinsin nəsil-nəsil, ta ki, həqiqi azadlığın dadını bilsinlər. Bizi mənəviyyatımız o qədər aşındı ki, haramın qabağında ikiqat olub əyildik, halala isə həqarət elədik. Ona görə də biz öz vətənimizdə qaçqınıq. Biz heç yerə gedib çıxa bilməyən bu qatar kimi əsl yolumuzdan azmişiq, biz yalan yoldayıq, bu qatar kimi. Bizi xəstə ruhumuz şəfa tapmayıncı haqq yoluna çıxa bilməyəcəyik."



* * *

Nənəm ömrünün axır illərində məscidə gedə bilmirdi, namazını heç vaxt üstündən düşmədiyi çarpayısında oturulu vəziyyətdə qılırdı, hətta çox əyilməmək üçün canamazı yastığın üstünə qoyurdu. Uzun qış gecələrində təsbehle zikr eləyir, mənə deyirdi, niyyət tut, zikr eləyirəm. Mənim niyyətim çoxdan məlumdu: tezliklə Bakıya getmək, instituta daxil olub arzuladığım həyata qovuşmaq!

Zikrdə "Sübhənallah" gəlirdisə, Nənəm dişsiz ağızı ilə gülümsəyib təsbehin axırıncı dənəsini öpür və "yaxşı gəldi" deyirdi. Beleliklə, əger mənim kitablarla tanışlığımın ilk səbəbkəri Şəfiqə idisə, ilk dini anlayışlarım da Nənəmlə bağlı idi.

Nəhayət, Şəfiqə bizim ünvanı tamam unutdu, ondan gələn məktublar birdəfəlik kəsildi. Papam onun bir vaxt cehiz adı ilə getirdiyi "qu tükündən" bir dəst yorğan-döşeyini, boşqabda, nimçədə, nəlbəkidə, iri fincanda, daha nəyinsə üstündə olan saysız-hesabsız şəkillərini və, Nənəmin dili ilə desək, bəzi "xırda-para andırlarını" da göndərmişdi Qubaya. Buna baxmayaraq, kişi evlənmək haqqında, deyəsən, düşünmürdü. Yaziq Mamam bu barədə söhbət salanda Papam Nənəmi göstərib deyirdi:

- Nədi, Sitara, deyirsən bir arvad da gətirim bunun yanına, təzdən başdiyax kansertə?

- Nə deyir, az, o? - Nənəm nəsə anlayıb quyuğu üstə qalxmağa təşəbbüs göstərir.

- Nə deyəjəm, az, sən gəlinnən dolanan... nəhlət saa şeytan dayna!

- Bo-ho! Mən hansı gəlinin gözünə ağ salmışam, ə?

- Zinyət, əl çək, qoy bu zəhriməri içim, rədd olum!

- Ə, yox ey, sən maa de görüm o hansı gəlindi ki, dədəsinin goruna p.. qoymuşam, xəbərim yoxdu mənim?

- Nəhlət saa şeytan dayna! - Papam boşalmış stekanı nəlbəkiyə çırır. - Az, o it qızı Mahzəri sən şərrəmedin? Şəfiqəni gözümçixdiya sən salmadın?

- Ə, bəs o birləri niyə demirsən? Mahzardan qabax beşini alıf boşamışdin haaa... Onda mən hardeydim? Bəlkə, elçi getmişdim mən? Bəlkə, mən kopaqqızı bilirdim sən kimi alıf, kimi boşuyursan?

- Az, bəsdi, kəs səsini, o bir parça dilini dinc saxla, məni halit əvinnən çıxartma!

- Ə, mən saa demişdim get camhatın qabağında burcudan o lotunu al? Yoxsa o urus matışqasını maa gənəşiv almışdin?

Papamda artıq Qacar qəzəbi tügyan edir.

- Az, ay imansız, sən mənim arvadlarıma... arvadıma lotu, matışqa deyirsən?


- Ə, bəs camahatın qabağında qol qaldırıf yambız burcudan lotu dəyil nədi?

Bundan sonra nələr baş verir, nə sözlər-söyüslər söylənir, dörd-beş mərtəbəli nə qarğışlar edilir - onları dilə gətirmək, türklər demiş, mümkünzsuz.

Əlbəttə, Nənəm acıqlı, hökmlü, ərköyun, qarğış və söyüş ustası mürəkkəb arvaddı, amma dediklərində kifayət qədər məntiq, elə o qədər də həqiqət vardi. Həqiqəti isə... Bir sözlə, qanlı-qadəli dava üçün motiv bəsdi deyincəydi.

* * *

Dediym kimi, Papam təzə işi ilə əlaqədar tez-tez Bakıya ezamiyyətə gedirdi. Onda bir beş-altı gün Nənəmlə ikilikdə qalırdıq. Münasibətlərimiz hamar deyildi. Mehriban da olurduq, dalaşırıdış da, amma daha çox sülh şəraitində dolanırdıq. Yayda nisbətən asan olurdu, əl-ayaq eve



gec yiğilirdi, mən uşaqlarla oynayır, qonşularla əylənir, Nənəm də bizim ümumi həyətə açılan kiçik darvazamızın qabağında oturub həyət adamlarına, gəlib-gedənə baxır, kiməsə söz atır, kiminsə qarasınca deyinir, vaxtaşırı dörd oktavalıq ösküreyini nümayiş elətdirirdi. Qışda, yeni soyuq aylarda vəziyyət bir az mürəkkəbləşir, təkliyi daha çox hiss edirdik. Xüsusilə Nənəm darixır, tincixir, tez-tez Babamın şəkli ilə danışır, kişini tez ölüyüünə görə danlayırdı:

- Nədi, elə bildin qəbirsannıxdə yer çatmıyajeydi saa? Oturmuşdun dayna paççah sarayı kimi ə vində. Malin, heyvanın, cənnət kimi bağ-baxçan, qabağında da mənim kimi qulluxğun! Nə istiyirdim sənnən? Heş nə! Bir qaraltın bəsdi maa, onu da qıymadın, a goru çatdamiş! Qəfil qoydun başını yerə ki ölüram. Sənin tayların evində-eşiyində, işində-güjündə, sən başıbatmış da Qarqarın üstündə qəbirsannıxdə! Öldün getdin, məni də saldın odun-yalavın içində. Elədin məni üzüdanlaxlı, başı qapazdı. Ə, bilirsənmi ki, Hajı bəyin bayısı qızı bir qarnı aj, bir qarnı tox dolanır burda? Axi, mən ölmüş ayranı bəyənmiyif itə tökürdüm. İndi qatığa-südə tamarzı qalmışam. - Bu yerdə Nənəm ağlayırdı. -Dava vaxtı mən nə xartana adamı ajdixdan, ölmənən qutardım. Bir də gördüm çəperin dalınnan ziğilti səsi gəlir. Qorxdum, dedim, yəqin, canavardı, o illər ajdixdan çaqqal-canavar yaman dadanmışdı kəndə. Yabani götürüf qorxa-qorxa səs gələn xəndəyə yaxınlaşdım. Nə görsəm yaxşıdı, taytax Hüsü bir böyrü üstə uzanıf zarıldır. Dedim, Hüsü, ay əvi yixilmiş, bu nə gündü, nə sahatdı? Cavab verə bilmədi, ağladı. Bildim ajdı. Sürüyə-sürüyə gətirdim onu bizim qapiya, bir qab təzə pencərdən dooga qayırmışdım, onnan qoydum qabağına. Əvin yiximasın, fələk! Bu beçara bədbax bu dooğanı nətəər yedi, nətəər hortdatdı, ta mən onu deyif-danişelmərəm. İndi burda bu erməninin-gürcünün içinde mənim qədrimi-qıymatımı kim biləjək? Məni kəndimnən-kəsəyimnən, elimnən-obamnan eliyən sən oldun, sən beinsaf. Nə sağlığında gün verdin maa, nə... - Burda Nənəm duruxur, hiss eləyir ki, monoloqun məntiqi pozulur. Hirslənir: - İndi o şikildən sən nə deyif baxırsan üzümə? Nədi, nə deyəssən? Diriliyində bir adam balası kimi danışmadın, ölənnən soora nə deyəssən?

Bu yerdə mən ta gülməyimi saxlaya bilmirəm. Nənəm ekstazdan çıxıb adı halına qayıdır:

- Nəyə gülürsən, ay üstünə od tökülsün? Maa gülürsən?
- Az, gülməli danışana güləllər də!
- Nədəə, gülməli? Kimin g...ü açılıf?
- Bir sual verim saa?
- Nə sual verəssən, ə, sən maa?!
- Sən elə əvvəlindən belə tərbiyəsizsən, yoxsa sonradan pozulmusan?
- Nəyəm dedin mən?
- Tərbiyəsiz! Ağzını qarğıشا açıb söyüşlə bağlayırsan.

- Belə o duzsuz boccalılardan örgənmişəm o dediyini! Belə nənən yekəxana Kəyliydən örgənmişəm... Pah, kişinin qızı toyəəlirdi arxası qatda! Guya Nəsrəddin şahın qızıdır. On iki taxtalıx tumanının ətəyinə qızıl pul düzürdü. Hamı kimi aşağıda yox, yuxarıda taxtın üstündə, qəlbidə ayrıca oturdurdular bunu, Kəlbəabbasın qısır arvadınyan. İndi bullar xanımıydı, qalan hamı qul-qaravaş...

Burda Nənəmin monoloqunu yarıda kəsib, kiçik bir haşiyə çıxmış. Kəklik mənim ata nənəmdi. Yadımda qalan onun qoca vaxtıydı: nazik, nəcib, aq bənizli, dümağ saçlı qarıydi. Xumuş əminin ailəsi ilə qalırdı. Bizim böyük mülkümüzün hələ sağ qalan əsas sahiblərindən biriydi. Əgər kolxozi bizim on başlıq külfəti bir otağa soxmuşdusa, onu da gəlinlər soxmuşdu bir qoz qabığına. Ətəyi qızıl pullu Kəklik mama (kənddə bir az yaşa dolmuş hörmətli qadının adına bir "mama" sözü də qoşulardı) yaşının ahil çağında olmuşdu ələbaxan.

Kəklik nənəm qalan bütün ömrünü böyük oğlu Quluşun Mamamdan qabaqkı arvadından olmuş lal-kar oğlu Əlqana həsr eləmişdi. İyirmi yaşıni çoxdan bitirmiş, hələ otuzuncu illerdə qılıncının dalı da, qabağı da kəsən atası Qulus əminin istəyi ilə Ağdamda ya hardasa lallar məktəbində yazib-oxumaq öyrənmiş "binəva" Əlqanı Kəklik nənəm bütün nəvələrindən seçirdi. Bu uzun-arğaz, tüklü kişini yayda bağçada nar kollarının dalında, qışda tövlədə çırmızdırmaq, əyin-başını yumaq, bit-sirkəsini təmizləmək, onu haqlı-haqsız təpkilərdən qorumaq Kəklik nənəmin əsas vəzifəsi olmuşdu. Arvad vaxtaşırı Əmimə yalvarırdı:

- Ay Xannar, bu binəvanın saçına-saqqalına əl yetir, tamam istahatdan çıxıf. Axi, bu qızıl müşduqlu, qızıl sahatdı, sarı kəhər atdı bədbaxt Quluşun balasıdı.

- Bu yerdə arvad ağlayırdı.

- Nədaz, Kəylək xala, Əlqanı evləndirirsən? - Bu Şokət bibinin istehzalı replikasıdı.

- Az, Şokət, evləndirirsən, bu sahat evlənər. - Bu da Mamamdı. - Oyrəli maa kağızda yazif nə göstərsə yaxşıdı?

- Sən Əlinin canı, de görüm nə yazif?

- Şokət, bu canım ölsün, yazif ki, Şuşaniki al maa. Ağa Zeynal həkimin baldızın.

- Az, bəsdi, Həmid eşidər yazıçı xışdırı.

Ağa Zeynal xəstəxanaya təzə gəlmış həkimdi. Arvadı Sofa erməniydi, baldızının da adı Şuşanikdi. Şuşanik də bir Şuşanikdi, Mamam demiş, döşü baş yarırdı. Kəndin oğlanları dəli olmuşdular dərdindən. Axır vaxtlar Şokət bibinin qardaşı Həmidlə gəzib dolanırdı.

- Qəlet eliyər Həmid! - Bu mənim anabir bacım, Qulus əminin qızı, Əlqanın da ögey bacısı Elmıradı. - Dolamağa da ayrı adam tapın. - Ağlayıb tələsik pilləkənlə yuxarı qaçır.

Çoxlu sapsağlam nəvələri ola-ola Kəklik nənəm bütün mehrini dilsiz-ağzsız, atasız-anasız şikəst Əlqana salmışdı. Mamam deyirdi ki, yaziq arvad öləndə də gözləri ilə elə vurğunu güclü gəlmış Əlqanı axtarırdı. Kəklik nənəmin nigaranlığı əbəs deyildi, arvad ölən günü Əlqan onun qəbrindən əl çəkmədi. Heç kim onu evə götürə bilmedi, bütün gecəni qəbirin yanında oturub ziğ-zığ ziğildədi, uladı. Xumuş əmi özü şahiddi. Ertəsi gün Əlqan yoxa çıxdı. Onun yoxa çıxması və ya itməsi hamiya əl verirdi.

* * *

Televizor yoxdu, olan bir radio idi, onu da işə salmağa Nənəm qoymurdu. Guya səsi başına düşürdü. Mən o vaxtlar "montaj" deyilən ədəbi verilişlərə, radio və teatr tamaşalarına qulaq asmaq üçün qulağımı söykəyirdim radioya, buna baxmayaraq, Nənəm yenə də narazı qalırdı. Əslində onu narazı salan səs deyildi. Ona elə gəlirdi ki, çox qulaq asanda radio xarab olur. Burda bir vaxtlar "7 gün" qəzetinin baş redaktoru olmuş Emin Eminbəylinin danışlığı bir əhvalat yadına düşdü.

Ağdamda evlərə təzəcə telefon çəkilən vaxtlarmış. İlk növbədə, rayonun hörmətli, yəni vəzifeli adamlarının evindən başlayırlar. Beləcə, kəmsavad bir müdirin də evinə telefon çəkirler. Ustalar gedən kimi arvad cumub dəstəyi götürür, başlayır telefonu olan qohum-əqraba ilə söhbətə. Kişi deyir, az, o qədər danışma, "tilfon" xarab olar. Arvad qulaq asmir, kişi iki deyir, az, bəsdi ey, o tez xarab olan şeydi, bu qədər gəvzəmə. Arvad kişini heç eşitmır, elə danışmaqdə davam eləyir. Kişi hırsınlı gedir işə, axşam evə qayıdanda görür arvad yenə də telefonla danışır-gülür. Kişi ta heç nə demir arvada, dərindən bir ah çəkib dərdli-dərdli başını bulayır:

- O tilfonnan ta tilfon olmaz!

Nənəm məndən narazı qalanda əvvəl deyinir, sonra söyür, qarğış eləyir, Papamla hədələyir... Arsenalindəki bütün vasitələr tükənəndə isə, keçirdi ən güclü silahı olan göz yaşlarına. Belə vaxtda arvad məndən əl çəkib üzünü yenə də babamın divardan asılmış iri şəklinə tuturdu:

- Ə kişi, məni niyə odun içinə atıf getdin? Sən sağ olseydin mənim nə itim azmışdı erməninin-gürcünün arasında? - Burnunu şartlı ilə yekə bir parçaya silib yeni ovqata köklənir. - Kaş bir qılçın olmuyeydi, bir gözün də kor oleydi, hamma qaraltı gəleydi qapımnan. Onda hansı oğul kopolu-kopaqqızı ürəy eliyif əvimi satar, məni çöllərə salardı? Hansı zatiqrix yetim üstünə od tökülmüş mənnən qoz-qoz oynuyardı? Qatardin dəhrənin qabağına hamisini. Sən olseydin o Şəfiqadı - nə lotudu, ürəy eliyif mənim bir maşın mis qazanımı sateylərdim? Oxartana var-döyüldən bir mis aftafam qaldı. Gör bu zülümü heç Allah götürər? Onu görüm getdiyi yerdən salamat qayıtmassis! Onu görüm heç oğul-uşax yəesi olmasın! Onu görüm diri gözü olsun, ölü bədəni!

Burda lirik və kövrək ovqatı dramatik qəzəb və döyüş əhvalı əvəz edir. Arvadın göz yaşları quruyur. İndi o, ciddi döyüşə hazırlır, amma kiminlə?

- Namazımın vaxtı da keşdi... - Çarpayıda yerini rahatlayıb canamazı yastiğın üstünə qoyur, nimdaş kəlağayışını bir az üzünə tərəf çəkir. - Allah mərdimazara nəhlət eləsin, günorta namazın da ötürümüzə. - Susur. İndi ancaq onun dodaqları tərpənir, hərdən ayrı-ayrı əreb sözləri qulağıma dəyir.

Mən asudəlikdən istifadə eləyib Muxtar Auezovun "Abay" romanını oxuyram. Kitabdağı təsvirlər məni Qazağıştan çöllərinə aparır. İndi mən Abayın məhəbbətini yaşayıram. Həmişə beləydi, oxuduğum kitabı bitirənə qədər onun qəhrəmanları ilə yaşayır, onlarla sevinir, kədərlənir, hətta ağlayırdım.

Nənəm xeyli vaxtdı namazını bitirib, altdan-altdan mənə baxır. Bu bir müddət davam eləyir. Nəhayət, dillənir və kitabın qalınlığına işarə ilə soruşur:

- Buy, başıma xeyir, nə boyda kitafdı ə, heylə?

Mən Abayla Toqjanın məhəbbət səhnəsinin ən şirin yerindəyəm, indi Toqjanın titrək əlindən yapışan da Abay deyil, mənəm. Yavaş-yavaş qızın üstünə əyilirəm ki, onun həyəcandan qızarmış yanağından öpüm. Hardansa, ləp uzaqdan Nənəmin səsi gelir:

- Sənnənəm...- Adım yadına düşmür. - Əəde! Eşitmirsən, Məhəmməd? Mənəf... İrəf! Aaz... əə-də! Ay üstünə od tökülsün, sənnən dəyiləm mən?

Mən istəməsəm də Toqjanın əlini buraxıram və guya indicə eşidirəm arvadın səsini.

- Mənnən?

- Ə, bəs sənnən dəyiləm kimnənəm? Burda ayrı vurğun vurmuş var?

- Mən bilən sən Məhəmmədi, İrəfi, Mənafı çağırırdın. Mənim də adım...

- Nədi, ə, bəs sənin adın?

- Mənim adımı bilmirsən? Gəl tanış olaq! Əli! - Əlimi ona uzadıram.

- Adın Əli saa qənim olsun! - Çəliyi ilə əlimin üstünə vurmaq istəyir, alınmır.

- Sarımsısan məni?

Mən sakitcə deyirəm:

- Yox!

- Ürəyinə qara ox!

- Sağ ol, nənəcan!

- Neynək, qoy o beqeyrət gəlsin, gör səni ona döydürəm ya yox?

- Təşəkkür edirəm, nənəcan!

- Nəyə şükür eliyirsən, ay yazıq, ay yetim, ay dədəsiz-nənəsiz... nəhlət saa şeytan dayna!

- Yetim niyə oluram? Mənim sənin kimi mehriban, qayğıkeş, sevimli nənəm var!

- Dolamışan dayna məni?! Yəəsiz görmüsən, heyləmi?! Ə, mən bir elin ağbirçeyiyəm ey! Aş qazannarının ağızı açılmazdı ey, mən gəlinçə. Baxma indi qalmışam bir zatiqırıq gədənin əlində. Nə yediyimi bilirəm, nə işdiyimi bilirəm. Bu gündü mən görürəm? Allah bunu götürər? - Bu yerdə yenə də göz yaşları gəlir köməyə və mən təslim oluram.

-Yenə başdadın, Nənə?

Nənəmin söyüşü, coxmərtəbəli qarğışları, hədələri mənə o qədər də təsir elemirdi, bir onun ağlamağına dözə bilmirdim. Belə vaxtda nə deyirdi eləyirdim, hətta qulağımı dirəyib qulaq asdıgım radionu da keçirtməyə məcbur olurdum.

Arvad gün-gündən uşaqlaşır, istəklərində sağlam məntiqə yer qalmır, adamı tamam hövsələdən çıxarırdı. Kitab oxumağımı da sevmirdi. Baxmayaraq ki, Papamdan başqa iki qızı vardi Nənəmin, Mamam Sitarə və xalam Sayad, hər ikisi uzaqdaydı, ona əl yetirə bilmirdilər. Mamam kənddə öz dərdi-səri ilə baş-başa idi. Xalam da kiməsə qulluq eləyən həvəsdə və yaşıda deyildi. Əri Ağdamın hörmətli, vəzifeli kişilərindəndi. Onların üç oğlu, üç qızı vardi. Oğlanları da vəzifəli, sayılıb-seçilən kişilərdi, qızları da pis deyildi, elə birinin əri Novruzluda kolxoz sədri olmuşdu, sonralar da rayonun hansısa idarəsinə rəhbərlik edirdi. Bir sözlə, Xalam savadsız ev qadını olsa da, ailə statusuna görə Mamamdan, yeni öz bacısından yüksəkdə idi. Həm də ərköyündü. O nə qədər ərköyündüse, Mamam da o qədər qürurlu idi, ondan itaat tələb eləyən bacısına tabe olmaq, ona yalmanmaq xarakterində deyildi. İki doğma bacının can deyib can eşitdiklərini heç kəs görmədi.

Xalam öz statusunu yaxşı dərk edir, onu bir qədər də şisirdir və iddia nümayiş elətdirməyi sevirdi. Yaşıda da Mamamdan xeyli böyükdü, bəlkə də bir on beş yaş, hər halda, ikisinin arasında yeddi oğlan doğulmuşdu. Deməyim odur ki, Nənəmin iki qızı olsa da, ona qulluq eləmək heç birini qayğılandırmırı.


Mehribanlıq məqamında Nənəmə kitab oxuyurdum. O zamanlar "Kəlilə və Dimnə" çox populyardı, Papam da almışdı o kitabı. Nənəmə həmin kitabdan hekayələr oxuyurdum. Məmnuniyyətlə qulaq asırdı, o vaxtacan ki, gözləri yavaş-yavaş yumulur, ağızı aralanır və xırda-xırda xoruldamağa başlayırdı.

Nənəm Molla Nəsrəddinin lətifələrini daha çox bəyənirdi. Mən oxuduqca ximir-ximir gülür, "Başına xeyir!", "Yaxşıca deyir!", "Qareer aybını örtsün!" kimi ifadələrlə eşitdiklərinə münasibətini bildirirdi.

* * *

Evdə arvad olmadığından yeməyə dadlı bir şey də tapılmırıldı, hərdən Surayya boşqabda bir pay dadlı nəsə gətirirdi. Tamahı çəksə də, Nənəm erməni gətirən xörəyə əl vurmur, öz payını da mənə verirdi. Mən də əvəzində məxsusi onun üçün iki yumurta alıb qayğanaq bişirirdim. Nənəm dişsiz ağızını marçıldada-marçıldada çörəyin içi ilə qayğanağı iştahla yeyirdi. Ağzını nimdaş kəlağayısunın ucu ilə silib Allaha şükür eləyəndən sonra mənə alxiş eləyirdi. Bəlkə, gəncliyimdən başlayaraq, məni müşayiət eləyən xoşbaxlıq məhz o qayğanaqdan sonra Nənəmin elədiyi alxişin nəticəsi idi? Bir də onu su qızdırıb cimizdirəndə, qoca bədəninə, ağarmış başına su tökəndə arvad xoşbaxlıqdan ağlayırdı. Tərtəmiz geyinib taxtına çıxandan sonra dümağ ipək saçını darayıb nazik hörüyü alanda bir "Oxay!" deyib məni yaxına çəkir və istiliyini çoxdan itirmiş nazik dodaqlarını üzümə yapışdırırdı.

- Əli dadına çatsın, Əli! Sən olmaseydin mənim bu arsız canıma qurd düşərdi. O kişidən istəmişəm, səni min budaq eləsin. Azarın da düşsün Sayadin Sitaranın üreyinə!



* * *

Mən artıq on birinci sinifdə oxuyurdum. Bir tərəfdən, məktəbi bitirib Bakıya, arzularımın şəhərinə getməyə tələsirəm, bir tərəfdən də, Nənəmin dərdini çəkirəm. Mənsiz bu arvadın hali necə olacaq, buna kim baxacaq? Arvad özü də qorxu keçirir, hərdən dilə gəlirdi:

- İndi sən də İrfə kimi Bakıyeydəssən?
- Bə nədi, burda inistut var?
- Bəs məni kimə təfşirif gedəssən, ay namard?
- Eybi yox, onda qədrimi bilersən. Qarğış eləməyə adam da tapmiyassan.
- Qorxma, mənim qarğışım səni tutmaz. - Üzdən xəfif təbəssüm görünür.
- Oyrəli sürünə-sürünen meçidə getmişdim. Adına şam yandırdım.
- Qarğış şamı?
- Dilin-ağzın qurusun! Qarğış nədi? Mən saa qarğış eliyənəm? Allahdan təvəqqəle elədim ki, səni yarıyannardan eləsin. Maa da bir ucuz ölüm versin, sən gedənəcən. - Bu yerdə Nənəm ağlayır. - Çox ləngidim ey mən...

Mən də kövrəlirəm. Onu qucaqlayıb qırışlar doğramış qarayanız üzündən öpürəm.

- Meçidə gedib özünə qarğış eləyirsən? Vərdişkar olmusan ey!

Peygəmbərimizə aid edilən bir hədis var: "Heç vaxt sabahın dərdini bu gün çəkməl!" Həqiqətən, sabahın dərdini çəkməyə dəyməz, bir halda ki, o sabahın nə gətirəcəyi sənə məlum deyil, bir halda ki, sabah sənin üçün açılmaya da bilər. Necə ki, Nənəmlə məni narahat eləyən məsələ öz-özünə həllini tapdı. Sapsağlam arvad durduğu yerdə yixildi, özü də bərk yixildi, neçə yerdən qol-qabırğası, ayağı, omaba sümüyü sindi. Elə bu yixılmaqla da bir daha qalxmadı, on-on beş gün çəkən əziyyət və ağrılar içinde canını tapşırıldı. Onu Novruzlu qəbirşanlığında daima gileyə yad elədiyi ərinin, Şahverən babamın yanında dəfn elədik.


İndi isə bir az geri qayıdaq.

* * *

Onuncu sinfi bitirmişdim, yayın bitməsini gözləyirdim ki, on birə başlayım. Çox da darıxdırıcı yaydı. Yaxşı ki, həmin yay həyətdə loto epidemiyası başladı: hamı - arvadlı-kıslı, uşaqlı-böyüklü birdən-birə bu xəstəliyə yoluxdu. Saat on bir - on iki olan kimi arvadlar, işə getməyən kişilər və gimrik uşaqlar bir vaxtlar bizim həyətdə yaşamış Calal müəllimin dul bacısı Nənəşin açıq artırmasına yiğisib lotoya başlayırdı. Mən də bu kiçik qumara uymuşdum, özümlə heç cür bacarmırdım. Dərslərimi təkrar eləmək, gələcək imtahanlara hazırlaşmaq əvəzinə, üç kartın qabağında oturub, heç bir fərasət, ağıl tələb eləməyən baxtabaxt oyundan uduş gözləyirdim. Heç vaxt da udmurdum, elə bil oyun məndən açıq çıxırdı avaralıq elədiyimə görə. Bir tərəfdən də Papamin danlaqları! Dünyanın bütün keflərindən gen-bol istifadə eləyən kişinin qorxduğu bir şey vardısa, o da qumardı. Elə ki otururdum lotoya, bir gözüm Dəyirman həyətinin əsas gırçeyinə dikiliirdi. Bəzən oyunun lezzətinə başım elə qarışırı ki, Papam yaddan çıxır, onun gəldiyini görmürdüm. Dəstgah da onda başlayırdı. Kişi bir elə millətin qabağında yumurdu gözünü, açırdı ağızını:

- A padles, sən genə lato oynuyursan? Ə, bəs ağızını ejdaha kimi açan o inistuta kim girəjek? A lato çıxardanın var-yoxunu! - Tüpürür. - Düş qabağıma, padles, sənnən evdə danışajam!

Mən bilirdim ki, belə məqamda susmaq ən yaxşı müdafiədir, hərdən bir "elədi, papa, düz deyirsən" demək də pis nəticə vermir. Başımı aşağı salıb



Ağdamda nəyim qaldı?

73

günahkarcasına Papamın qabağı ilə həyətə girirəm. Bu yerdə Nənəm əleyhimə könüllü ifadə verməyə başlayır:

- Səhər açılanan ordadı, Məhəmməd! İmanım daşa dönsün yalan deyirəməsə! Həyət-baja nə gündə, evdə su yox, vedrələr bomboş, ağaşdar yanır susunna. Deyirəm, danışram, qarşıyıram... kimə deyirsən? Mən deyirəm, mən eşidirəm, mən boyda arvadı danzına da almır. - Bir ağız öskürür.

- Bax, saa demişəm, Məhəmməd, bir də deyirəm, bunnan saa oğul olmuyajax!

- Az, sənnən soruşan yoxdu! Ağzına geləni də danışma!

- Mən it oluf uluyaram əyər onnan saa oğul olsa! O arvaddar ev-eşik qoymadılar səndə, oluf-qalanını da bu dağıdajax! Nəyin var qoyajax qumara...

Nənəmin dörd oktavalıq məşhur öskürəyi dadıma yetir, monoloq yarımcıq kəsilir, Papam davam eləyir:

-Sən də oldun Mənafın tayı, Əli? Dedim, a beqeyrət, qumar oynama, arvadbazdix eləmə, işgi işmə, vaxtında evinə gəl, arvadıyın-uşağıının üstündə ol! Kimə deyirsən?!

Nənəm davam elemek istəyir, amma yenə də öskürək güclü çıxıb arvadı gömgöy göyərdir. Məni gülmək tutur, başımı daha da aşağı salıram ki, gülüşümü boğa bilim.

- Məhəmmə... öh-hö-hö-hö... - Arvadın daha bir təşəbbüsü fiaskoya uğrayır.

Mən artıq gülməyimi saxlaya bilmirəm. Papam təəccübə mənə baxır:

- Gülür, ə! Mən burda hırsımnən çatdırıram, bu gülür! Ə, sən bizi ... sarımsan, Əli?

Mən gülməyimi çətinliklə saxlayıb ciddiləşməyə çalışır və özümü müdafiə üçün nəsə uydurmaq istəyirəm:

- Papa...

- Zəhrimər, papa! Mən də bunu ağıllı bir adam bilirdim!

- Kimdi, ə, ağıllı?! O Bakıyeydif İrəf kimi meytəvə girsə mən it oluf uluyajam.

Burda komik-dramatik vəziyyəti bir anlığa dondurub, nəhayət, deyim ki, Nənəmin dilindən bir neçə dəfə eşitdiyiniz İrəf adı mənim xalam oğlu məşhur alım, qeyri-səlis məntiq nəzəriyyəsinin müəlliflərindən biri Rafiq Əliyevin adının təhrif olunmuş formasıdır, özü də eksklüziv olaraq Nənəmə addi. Onu da deyim ki, fövqəladə istedadına, çalışqanlığına və uğurlarına görə Rafiq Əliyev hələ o vaxtların özündə belə şöhrətin tam içində olmasa da, artıq astanasındaydı. Nəslin bütün gənclərinə göstərilən, nişan verilən parlaq nümunə, bir növ, pis çıxməsin, həsəd yeriydi. Əlbəttə, Rafiqin bundan qətiyyən xəbəri yoxdu, amma xəbəri olub nə edəcəkdi, adamların ağızını bağlamayacaqdı ki! Bir şeyi də deyim ki, Allah Rafiqə xoşbaxt və parlaq həyat üçün hər şey vermişdi, üstəgəl gözəl insani xüsusiyyətlərin hamısını özündə cəmləyən sadəlik və ədalət! Bu iki keyfiyyət içində bütün müsbət cəhətləri birləşdirir desəm, yəqin ki, hamı razılaşar, amma söhbət Nənəmdən gedir.

Arvad məni incitmək, məndən nəyinsə qisasını almaq, məndə həsəd və paxılıqlı duygusu oyatmaq istəyəndə İrəfdən çox istifadə edirdi. Hətta onunla bağlı rəvayətlər uydurur, nağıllar danışırı. Mənə eşitmək üçün guya ikinci bir adamlı söhbət eləyirdi:

- Qurbanı olduğum İrəf təkcəjə başına Bakıyeydif meytəvə, orda, nədi o, oturuf məllimnən düz qabax-qənşər. Nə soruşular cababını verif, cabbarica danışf yerri-yataxlı, o nə deyillər, huşum ha qalmayıf, hə, məllimlərin laf böyüyü deyif, a bala, bu dediyərin sənnik deyil, sən bir tikə uşaxsan, bulları sən hardan bilirsən? Nənəsi ölmüş qaydif deyif ki, bəli, hamısın özüm örgənmişəm. Məllim də deyif, bərəkallah, səni yekəldən atiya-anıya! - Burda Nənəm yaylığının ucu ilə ağızının qırqlarını silib təzədən üzünü

gözə görünməyən həmsöhbətinə tutur. - Ona gələn azar maaəlsin! Camahat da burdan duruf deyir mən də oxuyajam, meytəvə girəjəm. Ay girdin hay! Elə halveymiş hər yerinnən duran gedə meytəvə girə! Oyrəli tilfonnan danışif Sayada deyif ki, bəs, nənə, məni göndərillər Urusetə. Sayad da deyif ki, get qadan alım, hara deyillər get, özünnən də müğəət ol! Sayad maa da deyir, qoy getsin, nənə, Urusət yaxşdı, məllimi çağırıf. Mən də-höh-höh-hööö-öh-öh... - Burda arvadı möhkəm bir öskürək tutur. Elə bir öskürək ki, az qala içi-içalatı bu saat yerə tökülcəkdi.

Mən oxuduğum kitabdan aralanmırıam. Əksinə, barmaqlarımla hər iki qulağımı tuturam. Nəhayət, öskürək səngiyir, Nənəm dəyişmiş və tamam düşmüş səsle mənə müraciət edir:

-Ay üstünə od tökülsün, görmüsən çatdadım? Dur bir istikan dağ su ver dayna maa?!

Mən kitabın səhifəsini çevirib çox sakit səslə deyirəm:

- Çağır İrəf versin, o yaxşdı.

-Buy, İrəfin qadası düşsün sənin üreyinə!

Bu nəcib arzudan sonra Nənəmin ünvanına söylədiyi qarğışlar bir-birini basdalayıf. Mən kitabı örtüb evdən çıxıram. Bir az həyət-bacanı dolanıram, gecəni rahat yatmaq üçün aptekə dəyib Nənəmə "Kodein" alıram. Bu dərmandan bir həb atanda arvad gecəni yaxşı yatırdı. Çox sonralar bildim ki, "Kodein" narkotik tərkibli dərmanmış.

Papam monoloquna davam eləyir:

- Demə elə Mənafın bir tayı da buymuş! Onu da söydükcə hırıldayırdı. Deyirdim, ay oğrac, mən saa öyündə verirəm sən də altdan-altdan irişirsən? - Səsinin tonu dəyişir, deyəsən məni danladığını unudur. - Nə desə yaxşdı, Əli? - "Toçnı" elədi, mən yaddan çıxıram. Mənaf girir qanımın arasına. - Bax sən ölü, saa sən ölü deyirəm, qayıdasan ki, əshi, qağa, mən də sən eliyənnəri eliyirəm dayna! Dedim, ə, bəs saa bəyaxdan dediyim nədi, a beqeyrət? Mən eləmişəm, altını da çəkirem, sən eləmə dayna! Bax maa, ibret götür dayna! Qayıdif qırmızıca üzümə nə desə yaxşdı, Əli? Bax sən ölü, birin oyan-buyan deyirəmsə canım ölsün! Deyir, axı sən indi də eliyirsən, qaşa. Pah məni qınıyan sənin... - Səssiz gülüşdən çıyılərim titrəyir. Papam söyüşünü bitirib davam eləyir. - Ə, bəs mənim saa dediyim nədi, Mənaf, a qancığın qarnının çıxan? Mən eliyənnəri eləmə dayna! Kimə deyirsən?! Dörd dəfə tükan açdırıdım, hamısını yedi-dağıtdı, əskik əskik dalınca. Bu yeyir, gəzir, qumar oynuyur, lotulara yedirdir hökmətin pullarını, meydanda qalıram mən bədbax! Ona ağız aç, buna yalvar, onu dəsmalla, bunu dəsmalla, qutar bu oğracı türmədən, sora genə yalvar-yaxar buna tükan açdır, genə hər şey təzdən başdasın. And içir, aman eliyir, qurana əl basır, bir beş-altı ay adam balası kimi dolanır. Mən də sevinirəm. Elə ki, əlinə birez pul gəlir, çonur olur həməşəki Mənaf! Hər şey təzdən başdırır. Tüü! Ə, mən niyə yarımadım oğuldan-uşaxdan?!


- Ə, belinnən gələn Mənafdan saa oğul olmadı, bunnan olajax?

- Az, dedin eşitdik dayna, Zinyət! Yum dayna o qəşəng ağızını!

- Ə, sən bilmirsən ki, Məhəmməd, dana damnan çıxar, oğul... öh-öh-öh-höhh... - Öskürək bu dəfə senzura rolunu vaxtında oynayır.

Papam içalatı titrədən öskürəkdən gömgöy göyərmiş Nənəmə baxıb başını bulayır.

- Ə, mənim günümə bax, sahatıma bax... Qalmışam bir qoja ifləmə arvadın əlində, bir də... Əli, bax, bu sən ölü, saa sən ölü deyirəm, bilirsən ki, bu ləğviyət dünyada sənnən çox istədiyim bir kopolu-kopaqqızı yoxdu, səni bir də lato oynuyan görəm, hamının yanında böyüzm eliyəjəm səni. Baxmıyajam ki, saa birez hürmətim var! Eşitdin, padles?!



* * *

Qorxudan ta loto oynamırdım, oynayanda da bilirdim ki, böyük risq eləyirəm. Əlbəttə, hədələsə də, o mənə əl qaldıran deyildi, amma qonşuların qabağında danlanmağı çoxdan özümə siğışdırırmırdım. Odur ki, oynamırdım, amma oyuna baxmaqdan da özümü saxlaya bilmirdim. Məni oyuna baxmağa vadar eləyən bir səbəb də Donara idi.

Mənə simpatiyasını açıq-aydın bildirən, fürsət düşəndə saçına əl atan Donara, evdə olurdusa, gəlib özü oynamasa da, oynayanlara baxırdı, özü də dayanırdı yanında və heç kəsin görmədiyindən arxayı olub, böyürdən yanını mənə söykəyirdi. İlk vaxtlar mən buna əhəmiyyət vermirdim, amma onun bu hərəkəti bir neçə dəfə təkrar olunanda hiss elədim ki, bu toxunmaq təsadüfi deyil. Sonra gələn günlər də mənim yanlışlığımı təsdiq elədi. Donara getdikcə bədəninin daha çox hissəsini mənə yapışdırmağa çalışırdı. Boynuma alım ki, həyəcanlanırdım. Onun nazik donundan bədəninin yumşaqlığını böyrümlə hiss edir, canımı keçən istisi onsuz da mənə neçə vaxtdı rahatlıq verməyen gizli istəklərimi coşdururdu. Belə məqamda Donara baxışlarını məndən yayındırır, üzümə-gözümə baxmaqdan çəkinir, münasibətin leqallaşmasını istəmirdi. Guya heç nə baş vermirdi. O, loto oynayanlara söz atır, nəsə nağıl eləyir, danışır, gülür, guya oyunun gedisi diqqətlə izləyirdi. Arada mənə daha bərk sıxlılığı da unutmurdu. Mənim bütün bədənim əsir, çoxdan qalınlaşmış səsim az qala batır, təzəlikcə dikəlmış hulqumum qalxır-enir. Donaranın da halında dəyişiklik baş verdiyini gördürüm. O, özünü nə qədər sərbəst aparsa da, bədənindəki titrəyi gizlədə bilmirdi.

Bizim bu dilsiz münasibətimiz getdikcə sürət yiğir, qadını bilmirəm, məni çox məşgül edir, xəyallarında qəribə intim mənzərələr yaradırı...

- Ay üstünə od tökülsün, yat dayna, nə atılıf-düşürsən o qırvatda? Niyə qoymursan bir çimir eliyim? Axi, mən ölmüş səhəri diri-gözdü açıram?!

Mən özümü yuxuluğu vurub cavab vermirəm.


* * *

Artıq loto oyunu məni qətiyyən maraqlandırmır, mən ancaq Donaranın işdən qayıtmasını və həyətə çıxmاسını gözləyirəm.

Bizim münasibətimizdən heç kəsin xəbəri yoxdu. Çünkü artırmanın surahısının aşağısı açıq deyildi, ona görə də bizim qurşaqdan aşağı hissəmizi döşəmədə oturub loto oynayanlar görə bilməzdi. O vaxt bu mənə belə gelirdi, demə, məsələ o qədər də gizli deyilmiş, heç vaxt lotoya qoşulmayan Surayya məsələdən hali imiş.

Bir dəfə məni yenə də zorla nərdə çəkib daşları saya-saya oynayanda ağızı qızışıb demişdi:

- Əə-li!
- Nə var?
- İstədiyin qız var?
- Saa nə? Qoja arvadsan, söz başına qəhətdi?
- Surayya növbəti dəfə gizlicə əlinin altında apardığı daşı bir-iki xal irəliyə sürüsdürüb (oyunu yaxşı bilmirdi, amma firildaq ələməyi bacarırdı) deyir:
 - A yeddi manat yarım, mən qojayam?
 - Bəs nəsən, cavan qızsan?
 - Pah! Bəlkəm, o bedrasını saa söyküyen cavandı, xəbərimiz yoxdu?
 - Nə cavan, az? - Sifətimin qəfil qızardığını hiss eləyirəm. - Bedra nədi?
 - Vay astuvas! Bu bilmir bedra nədi?



- Az, nə deyirsən ey? - Əlindən yapışram. - Daşı da qoy yerinə, pasadkiya salma!

- Ara, baxma ye belini toqqa ilə sixib sağrısını dombaldıb! Dalına da hörük salladıb, asma qızdı bu. O, məndən cəmi on beş yaşı balacdı!

Mən pərtlikdən söz tapmırıam.

- Mən oynamırıam!

- Vaa?!

- Yeri özünə hərif tap! - Nərdi şaraqqılıt ilə örtüb qalxıram. - De get!

- Ara, mən nə dedim ki, sən belə xoruzdanırsan? - Oyunun yarımcıq qalması Surayyanın kefini pozur. O erməni dilində mirtdanır. - Vay axçı!

Bu söhbət sonralar olmuşdu, loto oyununda düşən bir davadan sonra. Davanın da səbəbkəri, əlbettə, Mila idi, Qəzənfərin qızı. Dalbadal uduzan Mila Səfərin oğlu dəlisoy Rzanı gözlədiyi daşı çıxardıb gizlətməkdə günahlandırdı. Məsələyə dərhal Milanın nənəsi Güleyşə qarışdı, bir tərəfdən də, Rzanın anası Şeyda tumanını çəkdi başına. Möhkəm bir dava düşdü, ədəbsiz nə söz var, gəldi ortaya. Söyüş məsələsində heç kəs Şeydaya çata bilməzdi. Arvad bir həftəlik ifrazat ehtiyacını bircə saatın içərisinə sığışdırıa bildi. Güleyşə həslədi, Qəzənfər gələnə qədər antrakt elan edib müvəqqəti geri çəkilməli oldu.

Bəli, davanın ikinci hissəsi, bəlkə də, əsas hissəsi axşam Qəzənfər evə gələndə başladı. Bu dəfə Şeyda gerilədi, çünkü bu xına o xınadan deyildi, burda Qəzənfərin dilindən başqa yumruğu da vardi. Elə bu davadan sonra həyətdə loto oyunu yasaq olundu. Qəzənfər yağlı bir söyüş qoydu bu həyətdə bir də loto oynayana.

Hələlikə, həyətdə loto oyunu da davam edir, bizim Donara ilə flirtimiz də, amma mən artıq adicə böyür-böyürə temasla kifayətlənmək istəmirəm, əlim ürkək-ürkək fəaliyyətə keçir, özüm də bilmədən xeyli cəsarətli və naşı bir hərəkətə yol verirəm. Elə bu da Donaranı qorxudur. O, qəfil çönbü tənə ilə üzümə baxır və heç nə demədən "bedrasını" məndən aralayıb. Bu məni dayandırırmır. Onda Donara dişinin arasından havaya ancaq mənim eşidə biləcəyim bir səslə "Dəli olmusan?" suali buraxıb üzünü məndən çevirir və acıqla evinə tərəf yönəlir. Mən axmaq vəziyyətdə onun dalınca baxıram. Qadın bir ayağını yün-gülçə çəkə-çəkə uzaqlaşır. Gözdən itənə kimi onun dalınca baxıram. Hiss eləyirəm ki, onun belə "qratsioznı" axsaması da məni həyəcanlandırır.

* * *

Donara bir müddət lotoya baxmağa çıxmır, çıxanda da məndən aralıda dayanır, guya məni görmür. Bəlkə də, onun, Surayya demiş, toqqa ilə sixib qabartdığı "bedrası" mənə təsadüfən toxunurmuş, fikrində flirt-zad yoxmuş. Bəlkə, mən özüm, necə deyərlər, qara niyyətli uşaq olmuşam, amma yox, bu boyda təsadüf ola bilməzdi, sadəcə, o istərdi ki, bu perspektivsiz münasibət örtülü qalsın.

Sonralar Donara nəinki lotoya tamaşa eləmir, heç həyətə də çıxmırı. Cox vaxt işdən gec gəlir (yuxarı bir idarədə makinaçı işləyirdi), ya da ərdə olan bacısığında ləngiyirdi. Hər halda, qonşulara belə dediyini qulağım almışdı. Donara məni daha maraqlandırmırdı, onunla yaşadığım həyəcanlı anları da unutmuşdum, başım qarışmışdı daima mənimlə iyəşən, sataşan, söz atan Milaya ki, Dəyirman həyətində sensasiya baş verdi: bir səhər Donaranın artırmasındaki asma əlüzyuyanın qabağında, əynində aq ipək mayka yuyunan çəlimsiz cavan bir kişi göründü. Uşaqlı-böyüklü, kişili-arvadlı hamı dəydi bir-birinə. Tək yaşayan qız uşağının evində, özü də səhər tezdən kişi?! Deməli, o kişi Donaranın evində gecələyib?! Bilirsiniz bu nə deməkdi? Hardan?! Bunun nə demək olduğunu bilmək üçün gərək Dəyirman həyətində yaşayaydın!

Yarəb, bu necə sensasion mövzu idi?! İmprovizə üçün necə imkanlar açırdı?! Bitməz-tükənməz, sona qədər çözülməz mövzu! Belə yerdə Nənəm deyərdi: "Allah, itin-pişiyin olum!".

Günün istənilən vaxtı həyətdə iki-üç qadın döş-döşə dayanıb piçhapiç eləyirdisə, söhbətin nədən, kimdən getdiyi səhvsiz məlum eləyirdi. Hərənin də öz versiyası vardi. Qonşuları qınamaq da olmazdı. Ağdamda, Dəyirman həyətində yaşı otuzu haqlasa da, hələ ərə getməmiş qız uşağı statusunda olan bir qadının evinə yad kişinin gəlməsi inqilabi hadisə, fövqəladə vəziyyətdi. Yaxşı ki, bu naqolay vəziyyət uzun çəkmədi.

Bir axşam camaatın həyətdə laqqırtı vurduğu bir vaxtda məhlə qadınlarından çıxdan yan gəzən Donara özü, söhbətə məşğul olub hərdən də nəyəsə qaqqıltı ilə gülən camaata yaxınlaşış ədəb-ərkanla salamladı. Arvadlar bir adam kimi susdu. Hamletvari dramatik pauza bir müddət davam elədi. Nəhayət, Surayya dilləndi:

- Hardasan, az, Donara, a yeddi manat yarım, aya-günə dönmüsən? Özün də, maşallah, xeylax qəşəngləşmişən?

Donara sonsuz maraqla onun cavabını gözləyən qadınları süzdü, baxışlarını dolandırıb qadılardan xeyli aralıda dayansam da, mənim üstündə saxladı:

- Əziz qonşular, bilin, agah olun, axır mən də nişannandım!

Hamının ağızı açıla qaldı. Hannan-hana Güleyşə dilləndi:

- Bə bizim niyə xəbərimiz yoxdu, az? Qorxursan gözümüz dəyər?

- Kimdi, az, istəklən? O səhərrər artımadə əl-üzünü yuyan cavan oğlan?

Donara, deyəsən, bütün hücumlara hazır gəlmüşdi, gözünü də qırpmadı və yenə də mən tərəfa baxıb meydan oxuyur kimi dilləndi:

- Heylədi, Nənəş xala! O cavan oğlan mənim nişannımdı, beş yaş da məndən uşaxdı.

-Vay astuvas! Axçı, beş yaş cavana niyə? Qorxmursan?

- Mən yaşda subay oğlan tapmadım, Surayya xala, hamısı çıxdan evlənib. Hazır cavab hamını güldürdü.

- Maşallah! Sən gej ayılıf, gүj ayılmışan! - Bunu da Knarik dedi. - Yaxşı eləmisən, kişi cavan olsa yaxşıdı, zəhləm qoja kişilərdən gedir.

Yenə də arvadlar qaqqıldaşış güldülər.

- Bu gün-sabah da toyumuzdu.

Dədiyi kimi Donaranın toyu olmadı. O, zurna-balabansız, haysiz-haraysız kəbin kəsdirib, özündən beş yaş "uşax" dediyi həmin kişi ilə bir evdə yaşamağa başladı. Hamı da quzu balası kimi sakitleşdi. Xoşbaxlıq olan yerdə mövzu tez bitir, sonluq da, bir qayda olaraq, qapalı finalla başa çatır. Personajlarımından birinin dediyi kimi: "Xoşbəxt adam maraqsız olur". Elə ailələr də! Ümumiyyətlə, xoşbaxlıq adama az şey öyrədir, elə ona görə də onun resepti çox sadə, bəsitdir. Bəlkə, elə bu səbəbdəndi ki, Donara söhbəti aktuallığını tez itirdi. Sonralar mən, necə deyərlər, böyük həyata vəsiqə alıb Bakıya gedəndən bir-iki il sonra eşitdim ki, Donaraya işlədiyi idarədən təzə ev veriblər, Dəyirman həyətindən köçüb gedib. Onda Ağdamda təzə-təzə üç-beş mərtəbəli hökümət evləri tikildi. Sonra da eşitdim ki, Donara ərindən boşanıb və həmin izdivacdan doğulan körpə qızı ilə tək yaşayır.

* * *

Heç vaxt inanmazdım ki, nə vaxtsa uşaqlığımıla bağlı xatirələr yazacam və o yazıda "bedrəsi"ni bir neçə dəfə mənə söykəmiş qadına bu qədər yer ayıracam, çünkü mən əmindim ki, o kiçicik flirt-xatirə mənim yaddaş qəbirşanlığında çıxdan dəfn olunub. Başqa cür ola da bilməzdi. Donara ilə


aramda olan o səssiz-səmirsiz, sözsüz-sovsuz ilişkidə heç bir sevgi, romantik duyu, mənəvi məzmun yoxdu, ona görə də unudulmalı idi. Amma mən yanılırmışam. Görünür, yaddaş da, xatirələr də yuxu kimidir, çoxdan unutduğun, həyatında heç bir rolu olmayan hadisəmi, epizodmu, uzun illərdən sonra yuxuna girən bir nağıl kimi qəfil hardansa pırtlayıb çıxır, səni təeccübələndirir, dostum Mustafa Çəmənli demiş, yaddaş qəfil çiçəkləyir. Onu da deyim ki, mənim əks cinsə münasibətimdə romantik duyğuların yeri həmişə cüzi olub. Mən çox bərk uyduğum qızlara belə, nə sevgi məktubu yazmışam, nə şeir qoşmuşam, amma saatlarla küçədə yayın istisində, qışın soyuğunda gözləmişəm ki, bəlkə, təsadüfən evdən çıxdı, bəlkə, dükana getdi, bəlkə... Bir az qabağa gedim, buna kinoda fləş-fücer deyirlər...

Bakıdayam. Gündüzlər zavodda işləyir, yataqxanada qalır, axşamlar universitetdə oxuyuram. İslədiyim zavodda rast gəldiyim bir rus qızı ilə iki il davam edən qızığın sevgimi təzəlikcə üstələyən, onu darmadağın edən yeni sevgiyə uymuşam bütün varlığımla. Hansı şairinsə belə bir şeiri var: "Sevgini sevgi unutdurur, dərdi dərd, İsanı da Mehəmməd!". Şeir hafizəm olmadığından mətnin düzlüyünə zəmanət verə bilmərəm, məzmun isə dəqiqdir. Bir sözə, dəhşət vurulmuşam. Qızı bir gün görməyəndə özümə yer tapa bilmirəm, partlayıram darixdığımdan.

Bakiya bərk qar yağır, lap quşbaşı, özü də sakit, küləksiz quru qar. Qabaqda iki istirahət günü, zavod işləmir (bu əla!), universitet bağlı, nəinki mobil telefon, heç adı telefonun da hamida olmadığı ümidsiz bir zaman. İndi deyilən kimi, mesaj göndərmək imkanı sıfır. Əynimdə nazik göy kurtka, başım açıq, boynum şarfsız, ayağında nazik çəkmə. Qızgilin evlərinə yaxın dalanda qarın altında titrədə-titrədə elə dayanmışam ki, küçəyə açılan qapını görə bilim.

Bir saat, bəlkə, iki saat keçir. Soyuqdan göyərmişəm. Şəksiz bilirəm ki, onu uzaqdan da olsa, görməsəm, evə (yataqxanaya!) getməyəcəm. Nəhayət, tale üzümə gülür: ümidişlərin öldüyü bir vaxtda qapı açılır, Qız küçəyə çıxır. Dərhal da məni görür, bəlkə, o da məni axtarırmış, ümid eləyirmiş ki, hardasa buralarda, yaxında ola bilərəm, bəlkə də, yaxında olduğumu hiss edirmiş. Elə bildim, bu qarlı havada hardansa günəş peyda oldu, özü də göydən çıxmadı bu günəş, Vidadi 157-nin rəngi bilinməyən köhnə, sınaq-salxaq həyət qapısından çıxdı. Soyuqdan titrəyən canıma qəfil isti gəldi. Elə ona tərəf qaçmaq istəyirdim ki, həmin qapıdan, əlində iri sumka, kök bir qadın da çıxdı. Qalın palto geyinmiş qadın Qızın anasıydı. İnsafsız reallıq romantikanın yerini asanlıqla tutdu, onda gördüm ki, Qızın əlində göy rəngli emallı hamam ləyəni var. Bildim ki, onlar iki tin aşağıda olan hamama gedirlər. Türkler demiş, ciddi bir xəyal qırıqlığı yaşadıım, amma xeyli toxtamışdım, uzaqdan da olsa, Onu görmüşdüm. Qızın narahatlığını hiss elösəm də, əl çəkmədim, düz hamamın qapısınadək müşayiət elədim onları. Bu danışdığım çox sonraların söhbətidir, universitetdə oxuduğum 60-ci illərin lap axır illəri, məsələn, 1969-cu il. Hələlikə mən Dəyirman həyətindəyəm... Yox, tələsməyək, daha bir xatirə zühur etmək istəyir, bunu da danışb qayıdırıam Dəyirman həyətinə.

Yenə də Qızı görmək istəyirəm. Yay tətilidir, zavoddan məzuniyyət götürüb Ağdama getmişəm, amma on gündən çox qala bilməyib qayıtmışam Bakiya. Məni dartıb gətirən qüvvənin sahibini görməkdən ötəri ölürem. Avtobusdan düşən kimi yataqxanaya yox, sevimli Vidadi küçəsinə yollanıram. İstidir. Məhlənin əsas sakinləri dağ yəhudiləridir, hamısı sığanlı-sığovullu həyətlərindən çıxb döşənişiblər asfalt səkiyə. Tər tökən arvadlardan biri yalnız əli ilə boynunu-boğazını kisələyib çirk çıxardır. Burnu az qala yerə dəyən kişi papiros fisqirdir. Tüstü tək onun ağızından-burnundan deyil, ikiqat olmuş



bədəninin hər yerindən çıxır. Adama elə gelir ki, yavaş-yavaş tüstüleyən kişi, nəhayət, alovlanacaq. Uşaqlar qara-qışqırıqla ora-bura qaçışırlar. Əksəriyyət öz dilində danışır, qır-bır küçəni başına alıb. Görüşmək imkanı sıfır bərabərdir. Bax, onda ağlıma elə bir fənd gəldi ki, ixtiraçı olduğuma qəfil inandım. Sonralar bu ixtiraçılıq qabiliyyəti mənə dramaturgianın ən vacib şərtlərindən birini mənimseməyə yardımçı oldu. Bu da gözlənilməz hadisələr, situasiyalar və peripetiyalar yaratmaq bacarığıdır.

Davam edək: mən başımı dik tutub qətiyyət və inamlı səkilərə sərələnmiş adamların yetik baxışları altında açıq alaqapından ovuc boyda həyətə girirəm. Bir neçə qonşunun yanaşı yaşadığı ikinci mərtəbəyə üzümü tutub özümü çağırıram:

- Əli! Əli!

Səsimə birinci Qız çıxır. Üzdən təəccüb və çəşqinqılıq var. Deyəsən, nitqi də quruyub. Qızın dalınca artıq mənə tanış olan anası və elə onunla da bərabər qonşu qapıdan ağırcəkili yaşlı rus qadın çıxır. Qızın üzündə xəfif, cəsarət edirəm, sevgi təbəssümü var. O, dillənmədən bu xuliqanlığın sonrakı inkişafını izləyir. Qızın anası maraqla mənə baxıb işirdilmiş mehribanlıqla soruşur:

- Kimi axtarırsan, oğlum?
- Mənim xalam oğlu burda kirədə qalır, xanım (xala yox!), onu axtarıram.
- Kirədə qalan...

Rus arvad aman vermir:

- A mojet on Miri işşit?

Qızın anası soruşur:

- Adı Miridi?

- Xeyr, xanım, mənə Miri yox, Əli lazımdı, Əmirov Əli, xalam oğludu.

Qız heç nə demir, hiss eləyirəm ki, oyunun tez bitməsini istəyir.

- Yox, oğlum, burda elə kvartirant yoxdu.

Mən səsimin bir az da qalın çıxmına çalışıb ədəblə deyirəm:

- Yəqin, adresi səhv veriblər, xanım, bağışlayın!

Mən həyətdən çıxıram, istəyimi uğurla yerinə yetirdiyimə görə özümdən xeyli məmənnunam. Həm də hiss elədim ki, qadının, bəlkə də, gələcək qayınanamın, xoşuna gəldim.

Küçə adamlarının arasından keçib məhlədən bir qədər aralıda, göz tutmayan yerdə dayanıram. Bilirom ki, Qız mütləq çıxacaq.


İlahi, bu necə böyük xoşbaxlıqlı! Dəli istəklə sevdiyin qız canına tərhopmuş asfalt üzərində leş-leşə söykənib sanki parterdə oturmuş tamaşaçıların yetik baxışları altında sənə doğru gəlir! Heç nəyi, heç kimi vecimə almayıb onun qabağına qaçıram, elə "parter"in gözü qabağında sərin nazik əlindən yapışram. Onu küçənin ortasında öpməkdən güclə saxlayıram özümü. İnanmayın, saxlaya bilmirəm.

Qoqol küçəsi ilə üzü aşağı düşüb dənizkənarı bulvara tələsirik. Necə xoşbaxt gündü!

İndi isə qayıdaq geriyə, Dəyirman həyətinə. Buna da kinoda fləş-bək deyirlər.

* * *

Mənim uşaqlıq və yeniyetməlik çağlarimdə qəlbim həmişə kiminsə sevgisi ilə döyünb. O da doğrudur ki, sayını unutduğum sevgilərin ömrü bir-iki aydan çox çəkmirdi, hər yeni obyekti əvvəlkini tezliklə unutdurdu, bəzən obyektin heç xəbəri də olmurdu mənim qısamüddətli sevgimdən, amma Dəyirman həyətində mənə dəxli olmayan çox böyük və həyatda ilk dəfə rast gəldiyim dramatik bir sevgi də yaşanırdı. Bu sevginin dramatikliyi onun həm də beynəlmiləl olmasına idi.



Ağdamda, az da olsa, azərbaycanlı kişinin erməni qadınla evlənmə praktikası vardı, amma azərbaycanlı qızın erməni oğlana ərə getməsi faktı yox dərəcəsindəydi, hər halda, mən eşitməmişdim. Mən "Əslı - Kərəm"lə, "Bahadır - Sona" ilə artıq tanışdım, hər iki əsərdə də oğlan azərbaycanlı, qız ermənidir. Dəyirman həyatında isə... Nəinki Dəyirman həyatında, bütöv Ağdamda görünməmiş hadisə! İndiki mətbuat dili ilə desək: Şok! Şok!! Şok!!!

"Almaz və Robert" tamaşası

Bəli, Dəyirman həyatında bütün məhləni məşgul edən, həyat arvadlarına müzakirə üçün fövqəladə material verən bir məhəbbət tamaşası yaşıanırdı: "Almaz və Robert" tamaşası. İl dəqiq yadımda qalmasa da, bilirom ki, hadisə altmışinci illərin lap əvvəllərində baş verirdi.

Məkan, əlbəttə, Dəyirman həyatıydı.

Dahi dramaturq dünya böyük teatr, insanlar isə bu teatrin aktyorlarıdır deyəndə haqlımiş, amma Oskar Uayld da səhv eləməmişdi, deyəndə ki, hayif, o teatrdə rollar çox pis bölünüb. Bəli, böyük dramaturqların dediklərinə uyğun olaraq, Dəyirman həyəti də dramatik bir tamaşanın oynandığı teatra, səhnəyə çevrilmişdi və, deyim ki, burda rollar ədalətlə, düzgün bölünmüştü.

Tamaşanın əsas qəhrəmanları azərbaycanlı qız Almaz, Səfər kişinin birinci arvadından olan qızı, oğlan isə Knariklə Arsenin böyük oğlu Robert idi. Qalan rollar adına-sanına, məhlədəki avtoritetinə, fəallığına görə qonşular arasında ədalətlə bölünmüştü. Kütləvi səhnələrin iştirakçıları isə əl-ayaq altda qalan, heç nəyi ilə seçilməyən məhlə adamları və uşaqları.

Sosial mənşəyə gələndə, Səfər kişi Dəyirman həyatının ən kasib, ən imkansız adamı sayılırdı, yəni o da, onun ailəsi də belə düşünür və bu düşüncəyə uyğun yerlerini bilir, həyatı bir təhər yola verirdilər. Səfər kişinin birinci arvadından Mehman adlı bir oğlu, Almaz adında bir qızı, uşaqlığında raxit keçirdiyi aydın görünən çox kifir ikinci arvadından isə, üç-dörd sinq-salxaq uşağı və əlavə olaraq ikinci arvadın yanınca getirdiyi Güller adlı ögey qızı da vardi. Bir sözlə, ailənin neçə başdan ibarət olduğunu demək mənə onda da çətindi, nəinki illər sonrası.

Dramaturji dillə ifadə etsək, bu çox mürəkkəb quruluşlu, natamam və dağılıq kompozisiyalı ailə nəylə dolanırdı, demək çətindi. Evdə heç kəs işləmirdi. Deyəsən, bir Səfər kişi pensiyə alırdı. Arvadı Şeyda çox kifir olsa da, ərindən xeyli cavандı, ona görə də elə bir ucdn özüne oxşayan uşaqlar doğurdu.

Robertin ata-anasına gəldikdə isə, nə deyim, erməni kasib olmur, erməninin ən kasibi da Knarik kimi hər səhər bir kasa qaymaq və bir təndir çörəyi yeyirdi ki, bu da o illərdə məhle miqyasında firavanlıq göstəricisi kimi qəbul olunurdu. Arsen, dediyim kimi, dəlləkdi, hər gün də cibində diri pulla gəlirdi evə. Qırğa da pul xərcləməzdidi, getdiyi yer üç nəfərin bir yerdə işlədiyi dəllək dükanıydı, gəldiyi də ev. Axşam saat ondan tez gəlməzdidi evə. Əgər bircə manat özüne xərcləsəydi, hardasa dəllək yoldaşları ilə "stalovoya-zada" getsəydi, ele həmən gecə Knarik onu yüz iyirmi kiloluq əndamı ilə "xışdiyib boğardı". Hər halda, Knarikə yaxşı bələd olan Papam belə deyirdi. Deməli, sosial statusuna görə Səfərin ailəsi ilə Knarikin ailəsi hardasa tən gəlsələr də, maddi cəhətdən xeyli fərqli idilər. Onu da deyim ki, qonşuların bir çoxu kimi, Knarik də Səfərin həmişə ehtiyac içinde çapalayan yarımac ailəsinə əl yetirirdi, artıq qalan yeməklə, köhnəlmış nimdaş pal-paltarla. Bu işdə Səfərgilə Baqrat kişinin ailəsi, xüssusilə arvadı Arusyak, Yurikin anası daha çox yardımçı olurdu. Səfər də onların kişi əli tələb edən xırda-para məişət işlərinin qulpundan yapışır, bir növ, yaxşılıqların əvəzini çıxırı.

Almaz gözəl olmasa da, yapışıklı, qarabuğdayı, bir qədər kəskin və əsəbi sıfət cizgiləri olan iti xarakterli, iti dilli, xeyli cəsarətli, deyim ki, mərd və qürurlu qızdı. On üç-on dörd yaşımda o qız haqqında mənim təəssüratım beləydi. Etiraf edim ki, ona dərin rəğbətim vardi. Səferin ailəsində dişəvurulması yeganə adamdı. O vaxtlar Almazın on səkkiz yaşı ancaq olardı.

İkinci qəhrəmanımız Robert də pis deyildi: ortaböylü, qarayanız, tökmə bədənli oğlandı. Yaşla çalan və həmişə harasa axan işıqlı ala gözləri sıfətindəki əgər-əskikləri malalayırdı. Robertin ən yaxşı cəhəti onun xasiyyətində idi: çox istiqanlı, ürəyiyumşaq, böyük-kiçik yeri bilən cavandı. Di gəl, avaranın biriydi, heç bir faydalı işlə məşğul olmurdu. Mən bilən, məktəbi də yarımcıq qoymuşdu. Səhərlər saat onda-on birdə yuxudan durur, o vaxt Knarik qaymaq-çörəyini yeyib qurtarmış, Arsen də, Allah bilir, neçənci başı qırılmış olurdu, əl-üzünü yumamış artırmada bir siqaret çəkir, sonra, bəlkə, bir stekan şirin çay içib yollanırdı Ağdamın bulvar deyilən mədəniyyət və istirahət parkına, özü kimi beş-altı avara ilə laqırtı vurub xırda qumar oynamaya. Saat üçdə-dördə də gelirdi nahara. Sonra başını qoyub yatır, axşama yaxın həyətin kişiləri işdən qayıdır gələndə, o da günorta yuxusundan durub həyət adamları ilə lağlağıya başlayırdı. Bax, belə lağlağılı axşamların birində də onun Almazla məhəbbət macərası başlamışdı.

Əvvəl heç kəs buna fikir vermirdi. Oğlanla qız hamının gözünün qabağında - həyətin ortasında, qıraqında, sonra ləp künc-bucağında yanaşı oturub səhbət eləyir, deyib-gülür, zarafatlaşırlar... Bir dəfə onların zarafatlarına mən də şahid olmuşdum. Robert qiza ermənicə dalbadal mən səni sevirəm deyirdi.

- Almaz, yes kes sirumem.

Qız ya deyilənin mənasını bilmirdi, ya da özünü o yerə qoymurdu. Bəlkə də, o sözü oğlanın dilindən təkrar-təkrar eşitmək istəyirdi.

- Başa düşmürsən?

- Niyə başa düşmürem? - Oğlanı çıynindən itələyir. - Qanmaz özünsən!

- Bəs onda niyə cavab vermirsin?

- Eeey... Əl çək də!

- Yes kes sirumem.

-Mən ermənicə başa düşmürəm, adam dilində de!

- Sağ ol! Erməni dili adam dili deyil?

- Bilmirəm! Siz danışanda elə qır-bır düşür ki!

- Sən bir qulaq as: yes kes sirumem! Bu heç qır-birdi?

Mən məktəbdə fransız dili keçirdim, ona görə də Robertin dediyinin fransız dilinə oxşadığını dedim.

- Yox bir, alman dili! Mən təmiz ermənicə deyirəm: Almaz, yes kes sirumem!

Artırmada oturub tum çırtlayan Knarik Robertin dediyini eşidib ona təpinir:

- Robik!

Robert anasını vecinə almır.

- Eşidirsən, Almaz, yes kes sirumem!

Knarik bu dəfə çəmkirir:

- Robik, tsenit kitre!

Bax, onda Almaz bir az açıq, bir az hikkə, bir az da şıltاقlıqla:

- Sən qələt eliyirsən! - dedi.

- Mən qələt eliyirəm? - Robert qızın qolundan yapışır. - Mən deyirəm yes kes sirumem, sən də...

- Mən səni sevmirəm!

Bundan sonra bir xeyli dartsma, itələşmə, söz davası, gülüşmə, Knarikin təpinməsi, qonşuların atmacaları...

Oğlanla qızın bu münasibəti bütün yay ərzində yavaş-yavaş lazımi formanı alır, zarafatlar, atmacalar ciddiləşir, flirt dövrü bitir, təbii hissələr üzərində cüccərən məhəbbət məntiqi məcraya can atır. Gənclər hiss edirlər ki, hər bir münasibətin, konkret desək, məhəbbətin kulminasiya nöqtəsi var və onlar məhz o nöqtəyə, zirvəyə yaxınlaşışırlar. Hamının gözü qabağında baş verən atmacalar, zarafatlaşmalar, söz oynatmaları, itələşmə və qaçdı-tutdular dövrü bitib. Nəsə ciddi bir şey olmalıdır.

Dəyirmən həyəti də cana yiğilmişdi, artıq bu həngaməyə dözə bilmirdi. Məsələ öz-özünə yetişmişdi, hadisələr partlamaq səviyyəsində idi. Kulminasiya, budu ha, özünü yetirib, saspens də bir tərəfdən!

Şərhələr, müzakirələr, qınaqlar və, əlbəttə ki, tənələr, özü də hər iki cəbhədən, amma milli məsələyə hələ açıq-açığına toxunan yoxdu. Gizlində isə azərbaycanlılar Almazı, onun biqeyrət qardaşını və atasını qınayırlar, ermənilər də Roberti.

Valoda görə Knarikdən həmişə yanıqlı olan Surayya gözdən iraq yerdə yanaşı oturub qayğılı-qayğılı səhbətləşən sevgililəri Arusyaka göstərib qoşa əli ilə Knarik tərəfə qaramat çevirir:

- Qa ye! - yəni "Kül başına!".

Arusyak da başını bulayıb ermənicə nəsə demişdi. Bu xırda mükalimənin şahidi Nənəm olmuşdu. Maraq arvadı götürür, Arusyak tərəfə işarə ilə Surayyadan soruşar ki, az, o harsın nə deyirdi heylə hirsdi-hirsdi? Surayya, təbii ki, "harsın" sözündən pərt olar və acıqla Nənəmə deyər ki, mən nə bilim, axçı, bilmək istəyirsən, özündən soruş.

- Az, mən onun adın bilirəm ki, soruşum da? Sarımsaxdı-nədi ölmüşün adı?!

- Sarımsax! Yox bir, soğan!
- Az, bə nədi?
- Arusyak!
- Az, o adı desəm ağızım əyilər mənim.
- Əyilər, demə də, soruşma da!

Burda Surayya dodağının altında bir "De get!" deyir, sonra da firr eləyib keçir içəri, evinə. Nənəm də onun dalınca qoşa ovçu ilə yaxşı bir qaramat çevirir:

- Aleyy! Qareer aybını örtsün! Kopaqqızı ala-qara it kimi nətəər çəmkirdisə, söz soruşmağıma da peşman oldum! - Nənəm rəngini çıxdan dəyişmiş ağ xallı qara kəlağayısının bir ucu ilə ağızının qıraqlarını silir. - Qancığın qarnının çıxanın fırıldamağına bax! Gətirdi saldı məni erməninin-gürcünün arasına, ayırdı elimnən-obamnan! Kimin haqqı nəydi yanımızdan Zinyət mama, nətəərsən demiyif keçeydi, şəlliyyərdim dədəsini-nənəsini dalına! İndi budu, bir erməni harsını qabağında firr eliyor.

Bu giley, təbii ki, Papamın qarasınaydı. Arvad şəhərə köcüb gelməyini nə özünə bağışlaya bilirdi, nə Papama. Bəlkə də, demişəm, amma təkrarın ziyanı yoxdu, arvad "erməni-gürcü" deyəndə erməni öz yerində, gürcü sözü Faynşteynlərə aid idi, cuud əvəzinə gürcü deyirdi.

Beleliklə, bütün həyət bildi ki, məsələ xeyli ciddidir: Almazla Robert arasında sevgi yaşanır, hələ bu azmış, sevgililəri gecənin bir aləmində, bütün məhlənin yatdığı vaxt həyətin hansı küncündə isə öpüşən görmüşdülər. Görən də kim olsa yaxşıydı? Əlbəttə, Qəzənfər! Arvadı "qaçandan" sonra uzun gecələrini haralardasa qısalan bu subay kişi evə qayıdanda Robertlə Almazı həyətin qaranlıq bir yerində qucaqlaşış öpüşən görmüşdü. Səhərisi bütün Dəyirmən həyəti artıq Qəzənfərin informasiyasından xəbərdardı.

Əvvəl-əvvəl hamı bu məsələ haqqında piçıldırsısa, bu öpüşmə məsələsi hadisələrin gedisi qızışdırıb konflikti dərinləşdirdi. Hadisələr sürətlə milli rəng

Ağdamda nəyim qaldı?

almağa başladı. Gizli danışılanlar aşkarda səsləndi. Bu məhlədə heç vaxt elə bir aktuallıq kəsb eləməyən milli məsələ gündəmə gəldi. Azərbaycanlılar Almazı qınayırlar, ermənilər isə Roberti. Bu yerdə Knarik məsələyə daha dözümlü yanaşır, indiki dillə desək, yüksək tolerantlıq nümayiş etdirir:

- Qələt eliyir onu deyən! Noolsun erməni deyil, zato yaxşı qızdır. - Bu yerdə səsindən alır və ermənicə davam eləyir. - Bir az ailəsi tayımız deyil, amma neynim, uşağım istiyir.

O vaxtlar Knarik hələ Baqratı süpürge ilə döyüb, yekə dalını ona göstərib ədəbsiz təklifdə bulunmamışdı. Aralarında diplomatik münasibət kəsilməmişdi, hərdən Arusyakla dərdləşirdi erməni dilində. Beynəlmiləl məhəbbət məsələsi ümumi müzakirəyə çıxanda Arusyak Knarikə məsləhət görür ki, Roberti çəkindirsən bu yoldan, onlar evlənsələr də, axırı yoxdu. Heç vaxt erməni ilə türk xoşbəxt ola bilməz. Knarik cavabında deyib ki, axçı, cəhənnəmə, istəməzlər, boşanarlar. Robert qız deyil ki! Qoy qızın dədəsi Səfər fikir eləsin. Onda Arusyak kəskin bir arqument qoymuşdu ortaya: bəs uşaqları olsa, onda necə? Damarında türk qanı axan nəvəni sən necə doğman biləcəksən? Knarik duruxub: axçı, bu heç mənim ağlıma gəlməyib. Arusyak isə sakitləşmir, bıçağını dərinə işlədir:

- Bu zarafat-zarafat oyunu deyil, axçı, ciddi məsələdi. Türk bizim qan düşmənimizdi.

Knarik bu sözün qabağında deməyə söz tapmayıb, bəlkə də, ağlından keçirib ki, bu türk necə qan düşmənidir ki, Arsen davada olanda Yunus onu heç nədən korluq çəkməyə qoymadı. Balalarını da öz balaları kimi saxladı, yoxsa acıdan ölürdilər. Arsen qayıdır gələndə də kişi balası kimi dedi ki, ə, Arsen, arvadını da, oğlanlarını da sağ-salamat qaytarıram özünə. Bəlkə də, Knarik heç belə düşünməyib, amma Arusyakın dediyini də qəbul eləyə bilməyib və ələcəsizliqdan sağ əlini iri döşlərinin üstünə qoyub Mariya Maqdalina kimi üzünü göye tutub:

- Vay astuvas!

Bu söhbətlərin tərcüməsini mənə nərd oynayanda Surayya danışındı. Papama da çatdırılmışdı. Papam hirslenmişdi:

- O Baqrat yaxşı kişi, arvadı poxunyəndi! Daşnakdı kopaqqızı, gözlerin-nən kin, xəbislik yağır. Bəri bir arvad ola adamı yandırmaz, dalı iki yüz qramdı.

Burda Surayya Papamın sözlerinə ciyərdən gələn bir qəhqəhə çəkir. Qıraqdan söhbətə qulaq verən və heç vaxt Arusyakı sevməyən Knarik də Surayyanın qəhqəhəsinə qoşulur. Papam ilhamla gəlib davam eləyir:

- Sən ölü, Baqrat kişi adamdı ki, o arvada yaxın dura bilir. Yüz il arvadsız qalam ha, ona gözümün üjüyənən də baxmaram. Az, Surayya, sən bilmirsən ey, adam kişilikdən düşərlər! - Arvadlar partlamaq dərəcəsinə gəlirlər. - Nəyə gülürsünüz, az, bəlkə, yalan deyirəm? Bu sıfətdə arvad olar? - Üzünü uğunub getmiş Knarikə tutur. - Bəlkə, düz demirəm, Knarik? O, arvaddı? Arvad olar sənin kimi! Yanına bir şapalax çəkif gedəsən bazara, qayıdır görəssən ki, hələ titriyir quyrux kimi. - Arvadlar, deyəsən, artıq tumanlarını islatmışdır. Papam isə sakitləşmir. - Elə Surayyanın özü də pis dəyil, istifadə müddəti hələ keşmiyif.

- Axçı, ta mən öldüm! - Surayya gülüşün arasında çirt-pırtı oxşayan qəribə səslər çıxardır harasdansı.

- Allah güldürsün səni, Mamed! - Knarik nə təhər qızışırsa, çoxdan evdə geydiyi rəngi solmuş nazik krepdişin donunun ətəyi ilə özünü yelləyir, sonra elə həmin ətəyini xeyli yuxarı çəkib tərləmiş buxağını, yaşarmış gözlərini silir. Ağlığından göyə çalan dizləri də çöldə qalır. Papam yumru-yoğun ağ dizləri görüb yeni qüvvə ilə cuşə gəlir:

- Bə mən kopulu bəyaxdan nə deyirəm?!

Qəzənfərlə söhbətdə isə, Papam məsələyə daha ciddi, milli təəssüb hissi ilə yanaşır:

- O Səfər də oğrac adamdı, qınına çəkilib tısb, guya bu qız onunku dəyil. Denən niye çəkmirsən ipini? Qızdı dayna, indi onun pis vaxtı, sineyvaz yemişi kimi yetişən vaxtı, bircə piçax üçünə bənddi ki, paralansın ortasının. Düz demirəm, Qəzənfər?

- Bə nədi, Mamed dayı?!

- İndi o qızın heylə yaşıdı, bir az da qızıxfı, qanmır neynədiyini, bəs denən sən atası dəyilsən bu bihəyanın? Nədi, bəlkə, erməniyə yeznə demək istiyirsən, beynamis kopolu? Gədə də bir gədə ola! Avara, nəşəxor, qumarbaz!

Qəzənfər kişilənir:

-Sən ölü, Mamed dayı, heylə bir şey ola ha, mən Səfər-zad tanıyan dəyiləm, o qızı da, o erməni diğasını da inək balasın tafdiyan kimi tafdiyajam, bax, bu həyətin ortasında.

Papamın üzündən istehzalı bir təbəssüm keçir:

- Səndəki qeyrətə bələdəm, Qəzənfər, amma naħaqtan qan tökmə, gül kimi balan var.

Qəzənfər istehzanı hiss eləyəcək naziklikdə deyildi. Odur ki, şoşələnməkdə davam edir:

- Mamed dayı, sən bizim ağsaqqalımızsan, amma bu işdə, mən ölüm, sən qıraqda dur, qarışma!

Bu xamır çox su aparacaqdı, əgər Almaz özü məsələyə nöqtə qoymasayı.

* * *

Bır gün yenə qonşuların həyətin ortasında oturub qeybətləşdiyi vaxt söhbət gəlib çıxdı hələ də aktuallığını saxlamış Almaz və Robert məhəbbətinin üstünə. Tədricən söhbət müzakirəyə, müzakirə mübahisəyə, mübahisə davaya çevrildi, hətta məsələ milli rəng almağa doğru inkişaf edirdi. Ağız deyəni qulaq eşitmirdi. Söhbət elə qızışmışdı ki, Almazın və ya Robertin danışınları eşidə biləcəkləri də heç kəsin vecinə deyildi. Yaxşı ki, Robert evdə yoxdu, şəhərin cavanlarının, daha çox avaralarının axşamlar yığışlığı bulvarda idi, yoxsa möhkəm dava salardı. Hətta öpüşmə məsələsini həyətə Qəzənfərin yaydığını biləndə bıçaqla ona hücum eləmiş, yumşaq yerini bir balaca cizmişdi. Onda qan görən Qəzənfər bərk qorxmuş, xalası Fatmanın həyətinə soxulub qapını daldan bağlamışdı. Arvadların qara-qışqırıqlarının müşayiəti ilə kişi-lər cumub Roberti tərksiləh etmişdilər. Onda Robert yerdə çox çapalılmış, torpağı kürəyi ilə çox eşmiş, nəhayət, gücsüzlüyünü hiss eləyib hönkür-hönkür ağlamışdı.

Həmin hadisə, Qəzənfərin bıçaqdan qorxub bir "erməni diğasının" qabağın-dan qaçması, hələ azmiş kimi, qaçıb "Fatmanın g...nə girməsi" (ifadə Papama məxsusdu) bir müddət Robert-Almaz məsələsinin özünü belə kölgədə qoymuşdu.

Papam bütün bu məsələni bir ağsaqqal müdrikliyi ilə yekunlaşdırılmışdı:

- Ə, Qəzənfərin yekə-yekə qırıldatmağına baxmılın ey, dizqağın biridi!

Bu yekunla da Qəzənfər avtoritetinin bir hissəsini bıçağın cirdiği şivyon şalvari ilə bir yerdə itirmişdi, özü də həmişəlik. Elə Papamla söhbətdə Qəzənfər cavanları "tafdıyajam" deyəndə kışının istehza ilə qırılib "Səndəki qeyrətə bələdəm" deməsinin səbəbi də buydu.

Qayıdaq açıq müzakirəyə. Artıq ağız deyəni qulaq eşitmir. Elə bu yerdə Nənəm dörd oktavalıq ösküreyini "si" pərdəsində bitirib sinəsini boşaldır və açıq-saçılıq bir sual qoyur ortaya:

- Az, ay beyinsaflar, bir maa da deyin görüm kim kimi öpüf dayna?

Çox gərgin bir məqamda verilən bu sual dramatik məclisə bir komediya havası getirir. Surayya ciyərdən gələn bir qəhqəhə ilə güller, qalan arvadlar da ona qoşulur.

- Nədaaz, nəyə gülürsünüz, g...ü açılan var burda?

Arvadlar daha bərkdən qaqqıldaşır. Onda həmişə Nənəmə istehza ilə yanaşın onu ciddiyə almayan Gülöşə arvad az qala qışqıra-qışqıra deyir:

- Ay arvad, sən fil qulağında yatmışan?

- Harda, harda?

- Az, sən hələ bilmirsən ki, Səfərin qızı Knarikin oğluynan gejə hamı yatandan soora həyətdə öpüşürmüş.

Nənəm sağ əlini dizinə çırır:

- Buy, əvin yixılsın, fələk! Az, erməniyən öpüşürmüş?

Arusyak qarışır söhbətə:

- Nə olub, az, erməniyə, Ziynat xala?

- Az, ta bunnan artix noolajax?

Gülöşə Robertdən bıçaq əhvalatına görə yanıqlı olduğundan fürsəti əldən vermir:

- Balam, öpüşənnər qalif qırxada, piçaxlanan mənim oğlumdu.

- Elə onu de! - Bu, Nənəşin replikası.

- Onda dedim, indi də deyirəm, qurban olsun Knarikə! Yoxsa Qəzənfərin öz canıçın basdırırdım qoduxluğa o qudurğan gədəni!

- Çox sağ ol, Gülöşə xala! Yanında üzüqarıyam! Allax balalarını saxlasın, ağbirçeyimizsən. - Təbii ki, bunu Knarik deyir.

Nənəm gəlmək istəyən öskürəyini çətinliklə boğmağa nail olur:

- Az, bəs qızın dədəsi, o beqeyrət nə deyir buna?

Papam Nənəmə təpinir:

- Az, sən kiri, təzdən qan salma! Yeri get evə, sənin burda tay-tuşun yoxdu.

- Nədəə, dustağam mən? Yoxsa dilim yoxdu danışmağa?

- Niyə yoxdu, var, özü də şah ərşinidi, amma ta xalxın kişisinə beqeyrət nədi deyirsən bu qədər adamın içində?

Nənəm az qala qışqırır:

- Ə, bəs erməniyən öpüşən qızın dədəsi beqeyrət dəyil nədi?

Hardansa, kulisdən Səfərin artıq davakarlığına yaxşı bələd olduğumuz həyasız və söyüscül, elə ona görə də hamının, elə Papamın da çəkindiyi arvadı Şeydanın hirdən-hikkədən uzaq rahat, arın-axrayın səsi gelir:

- Səfərə beqeyrət deyənin dədəsinin goruna s...m!

Həyətə qəfil sükut çökür və handan-hana Papamın nitqi özünə qayıdır:

- Aldınmı, az, payını?

Nənəm, deyəsən, birdən ayıldı. Söyüş ona gec çatmışdı.

- Kimdi az, s...mağa yer axtaran o qancıx? Çıxsın qabağıma cabaf versin görüm qızı gejələr həyət-bajada erməni diğasıynan öpüşən kişi beqeyrət dəyil bə nədi? Hələ demirəm ki...

Nənəm doğrudan da demədi, daha doğrusu, deyə bilmədi, amma qorxudan yox, Nənəm hələm-hələm qorxan arvad deyildi, öskürək bağladı arvadın gül ağızını. Həm də qəfildən elə bir hadisə baş verdi ki, çox sonralar da, arvadlar onu həyəcansız danışa bilmirdilər.

Nənəm elə təzəcə öskürəyə başlayıb, Əlibaba Məmmədov demiş, "mi" pərdəsinə çatmışdı ki, bir az əvvəl Şeydanın səsi gələn tərəfdən qəfil qara-qışqırq qopdu; qabaqda paltarı su içinde ayağıyalın Almaz, dalınca bir az əvvəl səsi, indi özü çıxan əyriayaq raxit Şeyda, onun dalınca dördüncü sinfə qədər bir yerdə oxuduğum yoğun bədənli, qısa ayaqlı Güllər, onların da dalınca bir sürü müxtəlif yaşda, ölçüdə uşaq nəsə deyə-deyə, qışqıra-qışqıra həyətin

ortasına yüyürdü. Yürüş iştirakçıları, deyəsən, Almazı saxlamaq, əlindən nəyişə almaq isteyirdilər, amma ona çata bilmirdilər.

Mən Almazın əlində kibrit qutusunu birdən gördüm. Qız qaça-qaça kibriti yandırmağa çalışırdı. Deyəsən, tək mən deyildim kibriti görən. Arvadların qışqırığı ilə Almazın oda bələnməsi bir oldu. İndi bildim ki, onun üstü-başı sudan yox, nöyütən işlanıbmış.

* * *

Ovaxtlar qadınların özünü yandırması Ağdamda epidemiya hali almışdı. Özünü bu işgəncəli yolla qətlə yetirmək adamlara, topluma, lap elə taleyin özünə üsyən, ağlaşığmaz etiraz aksiyası idi. Bircə dəfə görmüşdüm belə dəhşətli intiharı kənddə, məhləmiz Boccalıda.

Fəridə adlı o qadının da nəsə bir sevgi məsəlesi vardi. Özü də şəhərdəndi, müvəqqəti Novruzluda, bizim Boccalıya yaxın caxır zavodunun həyətində yaşıyırdı qardaşı ilə. Qardaşı da həmin zavodun şəhərdən gəlmə direktoru idi. Eşitdiyimə görə, bu gözəl qadın ya ərdə olmuşdu, ya da... Nəsə, azad xasiyyətli birisi idi. Bizə bir az qohumluğu çatan, yaşı otuzu haqlasa da evlənməmiş dəli-dolu Səmədə möhkəm sevişirdi. Bu eşq macerasından bütün kənd xəberdardı. Zavod direktorunun şəhərli bacısı ilə istədiyi yerdə gəzib-dolanan Səmədə kənd cavanlarının çoxu həsədlə baxır, paxılığını çekirdilər.

Səməd Fəridə ilə bir-iki il gəzib dolanmış, yaxşı məktəb keçmişdi. Valideynlərinin təhribi ilə, nəhayət, evlənməyə məcbur olanda, kəndin hörmətli bir ailəsinin başısağlığı, tərbiyəli və çox gənc qızını seçmişdi. Xəyanətə dözməyən Fəridə özünü yandırmışdı.


Mən evimizin artırmasından zil qaranlıq gecədə qışqır-qışqırı canlı məşəl kimi qaçan əcaib alov qadını öz gözümlə görmüşdüm. Bu mənzərəni unutmaq çətindi, amma o zaman mən çox kiçik olduğumdan yadımdan çıxarmışdım. Çox sonralar bir özbək filmində özünü yandıran qadınla bağlı oxşar epizodu görəndə guya unutduğum mənzərə bütün parlaqlığı və məşumluğu ilə xatirimdə yenidən canlanmışdı. Rejissor elə bil mənim gördüyüüm o real səhnəni çekmişdi. Filmdə də özünü yandıran qadın məşəl kimi qaranlıqda qaçırdı, özü də qışqır-qışqırı.

Almaz da bir yerdə dayana bilmirdi, qaçırdı, amma səsini çıxarmırdı, əvəzində həyətdəki bütün arvadlar qışqırışındı. Adamlar yanın qızı necə xilas etməyi bilmirdi. Kişiər çəşib qalmışdı, heç kəs həyatını təhlükəyə atmaq istəmirdi. Alov isə sürətlə Almazı bürüyürdü. Bu dar macalda Cəfər Cabbarlının təzəcə oxuduğum "Od gəlini" pyesi yadına düşdü.

Roberti birdən gördüm. Elə bil yerdən çıxdı. Oğlanın sıfəti tanınmaz şəklə düşmüşdü. O, pencəyini necə çıxartdı, alov aburunmuş qızı pencək qarışq necə qucaqladı... Qəribə idi, elə bil Robert barmağını basıb yanın şamın fitilini söndürdü. O, hələ də səsini çıxarmayan qızı qucağından buraxmadan qışqırır, bağırır, gah ermənicə, gah da azərbaycanca məhlənin bütün sakınlarını əcaib söyüşlərlə söyürdü. Qonşular susmuşdu. Nənəmin də öskürəyi kəsmişdi. Heç kəs tüstüləyən bu iki gəncə yaxın durmağa cəsarət eləmirdi.

* * *

Almaz ölmədi, çox tez sağaldı, hətta bədəninin açıq yerlərində belə yaniq yerləri görünmədi. Hamı bunu möcüzə bildi, o cür alovun içindən salamat çıxməq ağıla sığmırıldı. Ən möcüzəli hadisə isə sonra baş verdi. Bir ay, bəlkə, iki ay evdən çıxmayan, heç kəslə kəlmə kəsməyən, hətta hamama belə getməyən Almaz günlərin adı bir günündə qoşulub qaçıdı bakılı bir oğlana,



bəlkə də, oğlan bakılı deyildi, amma Bakıda yaşadığı şübhəsizdi. Robertə gələndə isə... Robert Almazın dərdindən içkiyə, sonralar isə nəşəyə qurşandı. Onsuz da çekəndi, nakam məhəbbətdən sonra isə oldu əsl nəşəxor.

Səhərlər ta bir kasa qaymaqla kifayətlənməyən və gün-gündən şişən Knarik hamının acığına Roberti tez-tələsik evləndirdi, özgəsini deyil, doğmaca bacısı qızını evinə gəlin gətirdi.

Bir neçə ildən sonra Almaz iki xırda uşaqla Ağdama, doğma Dəyirman həyətinə qonaq gəldi. Onda Robertin də artıq iki balaca qızı vardı. Elə bil bu həyətdə yaşanmış dramatik məhəbbətin iştirakçısı bu iki adam deyildi. Əgər Robertin baxışlarında əvvəlki məhəbbətin işartiləri özünü zəif də olsa bürüzə verirdisə, Almazın daş kimi donmuş sıfətində bunu görən olmadı. Elə bil qız o kibritle özünü yox, nakam məhəbbətini yandırmış, alovun gücü ilə o sevgini ürəyindən cin çıxardan kimi çıxarıb atmışdı.


Sonralar eşitdim ki, Robert səksəninci illərin əvvəllərində arvadını və iki qızını götürüb birdəfəlik köçüb gedib Krasnodara.

Papamın axırıncı arvadı

Elə ki Nənəmin qırxi çıxdı, Papam evlənmək fikrinə düşdü. Əslində, bu, qəribə deyil, gözlənilən bir şeydi. Artıq üç ildi Şəfiqə yoxdu, bütün əlaqələr bitmiş, ayda-ilə bir dəfə gelən acı, tənəli-tikanlı məktubların arası kəsilmişdi. Mən bilən, rəsmi boşanma da olmuşdu. Papam Şəfiqənin bir də Ağdama gəlməyəcəyini dəqiqləşdirəndən sonra kəbini məhkəməsiz-zadsız ləğv elətdirə bilmışdı. Evlənməyə əsas maneələrdən biri Nənəmdi, o da artıq haqq dünyasına qovuşmuşdu. Mən də on birinci sinifdəydim, beş-altı aydan sonra birdəfəlik Bakıya gedəcəkdirdim. Deməli, kişi tək qalacaqdı. Yaşı da hələ altmışa çatmamışdı. Papamı Qacarı oynamayağa təhrik edən raykom katibi demiş, "samıy raz!".

Papamın evlənmək istədiyini eşidən Surayya başladı yengəliyə. Bazarda onun dükan qonşusu olan nənəmnehərə bir arvadı nişan verdi, hətta arvadın ağızını da aramışdı. Surayya öz namızədini mənə də göstərib demişdi ki, yaxşı pul qazanan gəlindi, heç kimi də yoxdu. Mən gəlin sözünə gülmüşdüm.

- Buna bax a!
 - Mən bir az da bərk güldüm.
 - Ara, nə gülürsən?
 - Az, sən yüz kiloluq gamışa gəlin deyirsən?
 - Ara, Kharidən yekədi?
 - Knarikin bura nə dəxli var? Biz Knariki alırıq?
 - Axçı, buna bax da!
 - O Papama yaraşan arvad döyük. Özü də qapqara!
 - Vay astuvas!
 - Mənim qara arvaddan xoşum gəlmir!
 - Ara, ti priçom? Arvadı sana alırıq?
 - Mən bilirəm, Papam onu bəyənməz!
 - Vaaa... Niyə bəyənmir? Noolub ona? Gül kimi...
- Mən onun sözünü kəsirəm:
- Az, bir o arvada bax, bir Papama də! Gör heç yaraşır kişi? Sən ondan yüz dəfə qəşəngsən.
 - Sözüm Surayyanın xoşuna gəlir. O, ləzzətlə qəhqəhə çəkir.
 - A yeddi manat yarıml! Gəl bu qəşəng arvadnan bir tas oyna.
 - Pulu qoy ortaya! Cığallıq da eləmə!
 - Ara, mən eliyirəm cığallığı?
 - Yox, nənəm eləyir!
 - Vay astuvas!



* * *

Bır müddət də keçir. Hiss eləyirəm ki, Papam darixir, tincixir. Yaş da o yaş deyildi ora-bura əl atsın. Yaxşı ki, Surayya da arvad tapmaq fikrindən əl çekməmişdi. Tez-tez Papamla piçapiç eləyirdi.

Nəhayət, Papam dilə gəldi:

- Nə deyirsən, Alik, bəlkə, mən bir dəfə də evlənim?

Mən kişinin məsləhət havasında verdiyi suala bir az istehza ilə cavab verdim:

- Bir dəfə də olar, iki dəfə də!

- Sarımsan məni?

- Ciddi sözümdü.

- Ə, bunun bu yekəxana danışığı öldürəjək dayna məni!

- Yekəxana niyə?

- Yaxşı bir musurmanca de görüm, evlənim ya elə subay qalım bu damın altında yalquzaq kimi tək-tənha?

İstədim deyəm, niyə tək-tənha? Sənin həyətin o tayında kirədə yaşayış doğma oğlun, gəlinin, iki nəvən, üçüncü də yol üstə! Bir baba kimi yiğ onları yanına, amma onu yaxşı tanıldığımdan demədim. O, heç nəvələrinin ona baba deməsini qəbul eləmirdi; baba sözündən qorxurdu. Ümumiyyətlə, cavanlığı coşqun keçən adam qoca sözündən dəhşət qorxur.

- Arvad var?

- A məni qınıyan!

- Nədi, evlənmək üçün arvad lazım döyül?

- Ə, sən məni... Arvadı Surayya tapıb!

- Armyankadı?

- Yox bir, nasranıdı! - Siqaret yandırır. - Nə bilim, Surayyanın keşmiş ərinin qardaşı qızıdı. Bir dəfə ərdə olub, deyir, hərəsi sıpa boyda iki oğlu da var. Əri oğraş ayrı arvada uyub, bu da tüpürüb hər şeyə, quruca canını götürüb çıxıb evdən.

- Bəs dediyin o sıpa boyda oğlanlar hardadı?

- Deyir, qaynənəsinə təfşirif. Hamısı bir evdə yaşıyırımsı. İndi iki ildi burda anasının yanındadı. Bir taytax duzsuz anası var, türkəçaraynan başını dolanıdır. Özü də Mələk mellimənin baxçasında tərbiyəcidi. - Burda Papam teatral bir qəhqəhə çekir. - Tərbiyəçi ey! Artis Mamedin arvadı tərbiyəçi! Özü də uşax baxcasında! - Ciddiləşir. - Sən ölü, Əli, bax, saa sən ölü deyirəm, Surayyiya da demişəm, Əli o tərbiyəçini bəyənməsə, lap su sonası ola, almaram.

- Sən özün görmüsən onu?

- Cavannıxa görmüşəm, yumru bir qızdı, hələ ərə də getməmişdi onda.

- Qəşəngdi?


- Qəşəng deyəndə ki... Pis deyildi, yanaqlarında bir az sızanaqları vardı onda. Mənnən bir on yaş cavan olmalıdırı.


- Gedib baxaram də!

- Bax, bu oldu kişi söhbəti.

* * *

Günlərin bir günü Surayya ilə bir yerdə getdim gəlini görməyə. Pis deyildi, dərhal xoşuma gəldi. Kifayət qədər yaraşıqlı, dilli-dilavər, şəhərli görkəmi olan qırx-qırx beş yaşında qadındı. Söhbətdən belə başa düşdüm ki, Papama ərə getməkdə heç bir tərəddüdü yoxdu. Odur ki, mənim xoşuma gelməyə çalışırdı. Mən artıq içimdə bu izdivaca "hə" demişdim. Surayya isə narahatdı.





- Hə, nətəərdi, maddax, xoşuna gəldi?

Mən cavab verməyib çox mənalı təbəssümlə gülümsədim və getmək üçün qalxanda ədə ilə qadına "Yəqin, bir də görüşərik" dedim.

Mənim elçiliyimdən bir həftə sonra Zümrüd, yeni Papamın təzə arvadı, bəzi xırda-para avadanlığı ilə köcüb gəldi bizə və səhərisi gündən evin bütün təsərrüfat işlərini aldı əlinə. Mən birdən-birə tam sərbəstləşdim, özümü lazımsız hiss elədim. Dərs, məktəb və mütaliədən başqa işim yoxdu. Zümrüd məni heç bir işə buyurmurdı. O, özü ilə evimizə firavanlıq, bərəkət gətirdi. Yeməklərimiz dada-duza gəldi. Papam da xeyli dəyişmiş, rahatlanmışdı. Ev-eşiye diqqəti artmışdı.

Bir insan kimi də Zümrüd pis qadın deyildi, amma bunun mənim üçün elə bir əhəmiyyəti yoxdu. Mənim yönüm Bakıya idi.

O gün!


Günlər gah ləng, gah da becid keçir və ötən hər gün məni neçə illər həsrətində olduğum günə yaxınlaşdırır.


Nəhayət, gəlib yetişir o gün!

Ömrümün ən uzun, ən çətin on ilini yaşadığım Dəyirman həyatından Papamın köhnə kostyumundan tikilmiş pencək-şalvarda, Papamın ayağını sıxlığı üçün geyinə bilmədiyi uzunburun qəhvəyi çəkməsində, Papamın əynimə uyğunlaşdırılmış nimdaş plaşında Ağdam-Bakı qatarına minirəm. Dizlərimin üstündə yenə də Papamın çoxdan istifadə eləmədiyi ağızı-burnu əyilmiş köhnə hamam çamadanı, cibimdə iyirmi səkkiz manat pul boş kupedə tək-tənha oturmuşam. Məni nə ötürən var, nə qarşılıyan olacaq. İçimdə sevincdən çox nigaranlıq, narahatlıq və naməlumluq qorxusu var.


Qatar irəli-geri dartinir, çalxalanır, dərindən nəfəs alıb tərpənir. Sürət artdıqca məni sıxan nigaran hissələr azalır, üstümə çökmüş ağırlıq tədricən çəkisini itirir. İndi çox aydın bilirəm, hətta hiss edirəm, bu qatar məni xəyalımda yaşatdığını böyük şəhərə, taleyimin şəhərinə - Bakıya aparır...

İyun - iyul, 2015-ci il





◆ P o e z i y a



Qəşəm NƏCƏFZADƏ

QAFİYƏ

Sahil bağının sağ tərəfində
Yeriyən oğlan
Sol tərəfində eyni istiqamətə yeriyən qızla - qafiyə.

Doğan ayla
Üzünə yuxutək qonan və dua istəyən
təbəssümün - qafiyə.


Yerinin içində
Bir çımdık istilik axtaran ayaqların
Sərbəst şeir olsa da,
Mənim gecə saatlarında tez-tez maşının əyləcini basan
Ayaqlarımla qafiyələnir, istilənir.


Payız sonları yağan soyuq yağışlar,
Mənim "oktyabr" şeirimin qafiyəsidir, gözəl yağır.

Mən özüm bu saat sənin tənhalığının qafiyəsi kimi
şeirlər yazıram.

Harda bir boşluq görsən, qaça-qaça gəl, gözəlim.

Bu balaca dünyada görsən ki, hər yan açıqdı, və
sən də üzüyürsən,
Adamlar səni narahat edirlər
İnidirlər,
Küsdürürlər,
Onda məni qafiyətək yaz həyatına.





Mənim qabarlı əllərim sənə aldiğim paltarların
qafiyəsidir deyə
Gözəl yaraşır.

İnsan öləndə qafiyə ucundan olur...

QOCALIQ PULU


Maliyyə naziri, xahiş eləyirəm, nə olar,
Qocalıq pullarını bayramlardan sonra verməyin.
Məselən,
Fevral ayının pulunu 8 martdan sonraya saxlamayın.
Dekabri yanvarın 20-nə qədər yubatmayın...
Onlar da sevə bilirlər,
Yeni ili hələ unutmayıblar,
8 martda gül almaq istəyirlər, gül haqqı,
Hələ ki həyat yaşayır onların vərdişlərində,
Heç olmasa həyata hörmətiniz olsun.
Cənab nazir, sən görsən ki,
Bankomat kartlarının əlində qocalar necə əsirlər,
Bankomat karlarının əllərindən necə düşürlər qocalar?
Və görsən ki, onlar sənin beş-on manatlıq kartlarını
Əvvəl əl dəsmalına,
Sonra qəzetlərə,
Sonra salafanlara,
Qımişmış əllərinə,
Sonra göz yaşlarına necə bükürər?...
Həyatda
Ağlamaq adlı bir şeyin olduğunu xatırlarsan.


SƏMƏNİNİN BELİNƏ QIRMIZI LENT BAĞLA DEDİM

Səməninin belinə qırmızı lent bağla dedim
Gedib kənddə bir dəniz taxıl əkərəm dedim
Zəmini ayaqyalın sularam dedim
Sünbüllərə təzə şeirimi söylərəm dedim.

Sünbülin kölgəsində yataram dedim,
Yağış yağsa, sünbülin altına girərəm dedim
Səni necə sevdiyimi bir sünbülbə deyərəm dedim
Sünbülbə sünbüllərə söyləyər dedim
Səni görmək üçün gəlmək istərlər dedim.

Kənddə bir dəyirman, bir təndir tikərəm dedim
Taxılı dəyirmando üydərəm dedim
Təndirdə sənə çörək bişirərəm dedim
Sənə bir təndir çörəyi gətirərəm dedim





O çörəyi necə şirin yeyərsən dedim
O sünbüл bu çörəyin içindədir dedim.

Səmənenin belinə qırmızı lent bağla dedim.

ÇÖL HAQQI...

Daha bundan sonra ayaqlar ölsün
Atlar öldü, çöl.
Üzəngi çürüsün, yəhər çürüsün
Biz öldürdük atları
Bilirsənmi, çöl.

Öldü qoşma atlar, gəraylı atlar,
Dolan bulud kimi endirdi gözün.
Atın başınاقan qalxdı göy otlar,
Yandırıldı çölləri, yandırıldı düzü.

Sən ağlama belə,
Qoy atları
otlar ağlasın.
Atdan öyrənmişdim sevməyi,
İtdən öyrənmişdim,
Qoy atları
itlər ağlasın.
Sən yaxşı ağlamırsan,
Belə ağlama.

Odur eey, Aşıq Ələsgər gəlir at belində
Amandı, Aşıq Ələsgər bilməsin!


SON


Heç bahar gəlməzmiş mən girən bağa,
Yolu sağa-sola getdim, qurtardım.
Yaşıl yarpaq qoydum sevda yarama,
Yaram dedi, sərinlədim, qurtardım.

Əliyalın qaldım, əlimə bax, bax,
Yazı qabarını əlimə qos, qos.
Sevda əkdir, oğul-uşaq görmədim,
Elə qaldım, bax, evi boş, əli boş.

Girdim ruhum içində,
Misraları qapı kimi çəkib
Örtdüm üstümə.
Baş çıxardım hərflərin içindən,
Dedim, deyin Qəşəm bitdi, qurtardı.

Baş söykədim "a"lara, "ə"lərə,
Haqqə vardım, məna dərdim, qurtardım.





Gizlinlərdən nişan aldım yerimi,
Gizli sözdüm, mən soruldum, qurtardım.

KƏNDİN BAXTI

Eyy camaat,
Qalxın ayağa
Yoncanın çiçək vaxtı
Ağacın alma dəmi
Qoyunun quzu vaxtı
Bu kənd yeməlidir, yeməli...

Ey, on ildi qoyub gəldiyim kəndim,
Gözəlin haqqı
Bax elə and içirəm
Səndən bir incikliyim yox.
Deputat da seçirsən
Başqasını seç,
Heç məni seçmə
Tək mənə bircə yorğa atın bəs.
Ağsaqqalın haqqı
Heç nə istəmirəm
Mənə bircə kirpik tozun bəs.


Bəlkə,
Bəlkə, ağacında sonuncu yarpaq
Qalır mənim xətrimə
Kölgəsinə adam dolur
Dolur mənim xətrimə.
O uşaq taxta tarın
Çalır mənim xətrimə.
Oynayır bu havaya
Ayağıyalın qızçıqaz
Oynar mənim xətrimə.


Ancaq bir xahişim var
Atlarınız nədən öldü?
Niyə öldürdü atlarınızı?
Bax budur deyirəm,
At haqqı, bu qanı yerdə qoymayacam!

UNUTDUĞUM

Gəncə unutduğum vaxtdı,
yolu avtobusdu-qırmızı,
İnstitutu -dördillik
fontanı - bir axşamlıq
davası - bir küçəlik...

Həmişə vağzalında payız olar
Bakı qatarı külək gedər.





Adamlar vaqona yarpaq dolar
adamlar tələsər, qacar.
Vaxt vəğzalı
payız kimi qovurar.

Unvermağı bir köynəklik.
Qaranlıqda lələləri bir bıcaq.
Göy gölündə vaxt donub,
Gəlin gedək vaxt oyadaq.

Hər bıçağın ağzında bir qız var
hər qızın adında bir tələbə.
Hər qorxunun dalında bir kənd var
kənd titrəyir döngələrdə hələ də.

Bir kölgəlik ağacı yadımdadı,
kölgənin yarısını quşlar
özləriyle götürdülər,
yarısını yarpaqlar
aşağı endirdilər.
Onda biz
ağacın altında iki nəfər idik
ağac bizi baxıb sevinirdi.


Gəncə unutduğum vaxtdı,
məni ora nə avtobus aparar,
nə qatar.


UŞAQLARA SALAM

Əlinə bir düşmən bayraqı keçsə onu ayaqlamaqla
iş bitmir,
Yatmış bir adamı öldürməklə məsələ həll olunmur
Açılan bütün topların əvəzinə salam!

Quşun xəbəri varmı düşmən tərəfdə uçur, ya biz tərəfdə,
Allahın quşu da ola bilmədik, quşlara salam.
Biz torpaqları böləndə səhv elədik, bizə salam olmasın
Daşlar hər yanda daşdı, daşlara salam!

Gəlin, gəlin uşaqlara biz heç nəyi öyrətməyək,
Qoy özləri öyrənsinlər.
Düşmən haqda biz onlara bir kəlmə də söyləməyək
Bilsinlər ki, yer üzündə düşmən yoxdur
Hamı dostdur.
Ah, yenə də kimsə uşaqların qulağına piçıldayıır
Qara düşmən sözünü
Ona görə,
Böyüklerin şairi ola bilmirəm
Uşaqların şairiyəm, uşaqlara salam olsun.







ŞƏKİL SEVDASI

Daha şəkli gözəl çıxmır bu xanımın
 Gedir qonşulara əlində albom.
 Maşalla söyləyir arvadın biri
 Sanki gözəlliyindən
 utanır xanım.
 Salıbdı meylini şəkillərinə
 Köhnə şəkilləri
 verir ərinə.
 Ərinin də bir əsgər şəkli var...
 Şəkil ötürürlər
 Biri-birinə.
 Qırışmış əlini şəklin altında gizlədib,
 Sən Allah, şəkildə əlimə bax - deyir.
 Buna bax, buna
 Keçən il çəkdirmişəm - deyir
 Qayınanam sağ idi onda.
 Şəkilləri ərinin tüklü sinəsinə düzür qadın
 əri boğazına qədər şəkil.
 Elə bil əriylə kart oynayır qadın
 ən gözəl şəkli ürəyinin üstə qoyur
 tuz kimi
 əri qalxır quduz kimi
 öpür, öpür
 qucaqlayır şəkildəki qadını.
 Səhər, səhər, yenə də
 Qadın
 Tapır şəkillərin ən köhnəsini.
 Əri gələnə kimi
 Köhnə şəkillərdən
 Özünü oğurlayır.
 Sonra
 Köhnə şəkillər ilə...
 "Sevgi-sevgi" oynayır.

EV ƏŞYALARI...

Otuz illik soyuducunun əsas arzusu
 Otağın o biri başına adlamaqdı.
 Tırıldayıb bax
 Tırıldamaq darixmaqdı.
 Evin içində bir addım atmaq
 pəncərədən çölü görmək,
 Şümal bədənini hamiya göstərmək
 Arzusu
 ayağı kimi çürümüş artıq.
 Bir dəfə evin xanımı da demişdi belə





soyuducu orda yox, burda yaxşdı
sonra yaddan çıxdı hər şey.

Televizor on ildi köhnə yerində
bütün verilişləri təkrar...

Paltaryuyan maşının
ən çox yuduğu corablardı
Ən boyük arzusu
bir corab qədər yerimək...

Şifonerin əyilmiş ayaqları altına
təzə kağız parçası qoyulmuş
bir az şifonerə təzəlik dəymış...

Evi dəyişməsəniz də
hərdən evdə əşyaların yerini dəyişin
ev gözünüzə təzə dəysin.

SƏN ÖLƏN GÜN


Gözəlim,
Əgər ölüm gercəksə
Sən ölen gün,
Əllərin yumulan gün
Sevgi boşdu.


Yeri cəkin gətirin,
Göyü cəkin gətirin,
Mən inanan deyiləm,
Ölümdən sonra yaşamaq var.

Adam aldadırsınız,
Adam oynadırsınız.
Ürək öləndən, sevgi öləndən
Sonra
neçə yaşamaq olar?

Sevdiyim gözlərin yumulacaqsa,
Yaşıl ağaç kimi quruyacaqsa,
Bir addım yer səni susduracaqsa,
Mən necə inanım sevgiyə, məhəbbətə?

Allah bilir, səni neçə sevirəm,
Bu boyda sevgimdən sonra ölsən,
Bu boyda sevgimdən sonra sussan,
hələ özümün cox inandığım,
hələ özümün arxalandığım
Məhəbbətim də boşdu.





Boşdu Eyfel qülləsi,
Qız qalası!
Bu dünyada milyon-milyon qalası
Hər nə var,
Boşdu, başımızı aldadırlar.

PİŞİK

Pişik üçün yemək stolundan yuxarı
göy üzü yoxdu.

Stolun altına düşən
İnsan ayaqlarını
Pişik hər şeydən əvvəl
Nəyinsə quyruğuna oxşadar.

Pişiklərin qara ayaqqıbaların
Altında yemək tapmaq ümidi
Nə gözəl...


Yaxında kürləşən sərçələr
Sanki bir zarafatdı
Pişiklərin gözü öñündə
Ölümnən nəticələnən...


Ona bax
Ayaq izləri qarın üstə necə qalır,
Hərdən qayıdır öz ayaq izlərini
Yad kimi iyliyir pişik.

Pişikdən soruşsan: insanın adı nədir?
Deyər sümük.

DEYİRƏM...

Anam yoxdu...
Atam tək qalib nəvələrinin içində
Domino oynayırlar...
Uşaqlar yan-yörəsinə
Zamanın parçaları kimi səpilib
əl çalırlar babalarının
uduzduğuna.
Deyirəm anam sağ olsaydı
Atam domino oynamazdı.
Oynasaydı, uduzmazdı.
Gelinləri nahara çağırır atamı,
Yubanmir.
Anam sağ olsaydı...





GÖZƏL ANAM

Sənə şeir yazmadım, gözəl anam
 Gözləri yol anam
 Əli yol anam,
 qəbri də özünə oxşayan anam
 qəbrinin üstünə şeiri də dostum yazdı.
 Səndən sonra atamı evləndirdim.
 Gözəl anam
 Sən saxlayan atamı bəs kim saxlasın?
 Bir səhər evimizə bir gəlin gəldi,
 Qazanlar, qaşıqlar durdular üzə.
 Bacılarım daha çox ağladılar.
 O qadın evimizi dəyişdirdi.
 Atam aldansın deyə
 Mən ona ana dedim.
 Dilimdəki "Ana" sözünə
 Aldandı atam.
 Mən ona "ana" deməsəm
 Bu saat o qadını boşayar atam.
 Bir gün səhər o qadın
 Sən sağan inəyimizi sağdı
 İnək qoymadı.
 Sən sağan inəyimizi atam ağacla vurdu...
 Bir vurdu, iki vurdu...
 Yəqin ki, deyərdin: əlin qurusun.
 İnəyin ayaqları əsdi
 Onda mən ağladım, gözəl anam
 Bu şeiri də yazdım, gözəl anam,
 İnnən belə gedib qələmimi sindiracam.



OXULARIN NƏZƏRİNƏ!

2016-cı İL ÜÇÜN

“AZƏRBAYCAN”


jurnalına abunə yazılışı başlamışdır.


“AZƏRBAYCAN”

jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,

illik abunə qiyməti 18 manatdır.

İNDEKS: 76300






◆ Nə s r

Vaqif NƏSİB

SƏNSİZLİK, MƏNSİZLİK, ONSUZLUQ

◆ Üç hekayət romanı



"Qu quşunun son nəğməsi"

"Sizə bir roman göstirmək istəyirəm: Qu quşunun son nəğməsi".

Bu, Vaqif Nəsibin mənə telefonla dediyi sözdü və bu vəddən sonra içimdə doğan müəmmalı nigarənləq Vaqifin bir yox, üç başlıqdan ibarət əlyazmasını oxumağa başlayanda yaz dumanı kimi çəkildi.


Yadimdadır, mən vaxtilə Vaqifin "Oğul ciyni", "Yanıram, a dağlar", "Ceyrançölli qoç Kərəməli", "Cəfəroğlunun qayıtması" əsərlərini də birnəfəsə oxumuşdum. O zaman ədəbiyyata məndən on il qabaq gəlmüş Vaqif Nəsibə həsəd aparmağımı təbii sayıram. Amma məsələ burasındadır ki, Vaqifin üç başlıqdan ibarət yeni romanı da məndə qıbtə hissi oyatdı. Mənca, bizim nəsrədə belə şirəli dil, belə zəngin üslub olmayıb və, bəlkə də, olmayıacaq... Bunu, yəqin ki, Vaqif özü də bilir, qələm dostum, şəksiz, onu da bilir ki, yaxşı yazmaq, olsa-olsa, yaradıcılığın yaz çağıdır, bəs sonra?...

"Oğul ciyni"ndə, "Yanıram, a dağlar", "Ceyrançölli qoç Kərəməli" də olduğu kimi, yenə də məkan Ceyrançöldür. Müəllif son bir əsrin çərçivəsində bir nəslin faciəsini qələmə alıb, amma elə qələmə alıb ki, bu faciə ruh düşkünlüyüնə aparmır, yenə Ceyrançölö aparır: o Ceyrançölö ki, onun dəlisi ağıllılara deyir: "Oxuyun, adam olun..."

Deyirlər, uşaqlar saf olur. Deyirlər, insan qocalanda uşaqlığı qayıdır. Vaqifin baş qəhrəmanı da uşaqlığına qayıdan "uşaqlardandı".

O ki qaldı "Qu quşunun son nəğməsi"nə, mən əsla inanmiram ki, Vaqif Nəsib bu yazidakı yaradıcılıq ehtirası ilə qələmi yerə qoysun.

Məmməd ORUC
27. 05. 2015



Qəriben gündəliyi

Həmin gün bir dağ başından züy səsi ucalırdı. O züy avazı da yer kürəsinin cümle çalğı alətlərinin səsi arasından üzü sonsuzluğa özünə yol aça bilirdi.

Həmin gün o dağ başı qara bir züy vasitəsiylə üzü sonsuzluğa öz avazını pərvazlandırdı...

Sonsuzluğun münasib və münbüt bucağında canına insan daraşmış bir kürəvardi. Onun da bir bucağında doqquz iqlimli bir məmləkət köçünü salmışdı. Ölükənin düşmənlə sərhədində daşlardan zireh geymiş bir dağ ucalırdı. Həmin dağın üzərində də uzaqdan daş bayrağa bənzəyən bir qala gündə bir daşını salıb, qocaldıqca qocalırdı.

Yaxınlarda, qalanın qonşuluğuna bir restoran köçünü salmışdı ki, hər gün züy üstə bədə cingiltiləri ucaldıqca ucalırdı.

Qalanın içində bir dağdağan ağacı vardı. Ziyarətinə muraz tutub gələnlərdən hər gün alabəzək parça payı alırdı.

Restoranın bir küçündə də adamların bir qarabalası alını onluq meydani eləyib züyünü çalırdı.

Sükunətli guşənin ağacına qumaş bağlaya-bağlaya, züyünün alınına qırmızı onluqlar yapışdırı-yapışdırı, zaman bir dağ başında sükunətlə eyş-işrəti qonşu yaşıadırdı.

...Həmin gün, bu həndəvərin tülküleri durmamışdan, xoruzları banlamamışdan bir bəndə yolunu dağ başına salmışdı. Bu da, döşü hər cür nişanla, medalla zirehlənmiş, Ceyrançölün Dəli Zamanı idi. Dağdağanla ağılı dağım-dağım bəndə həm bir-birinə bənzəyir, həm də dağla dərə kimi fərqlənirdi. Ağacın budaqlarında muraz qumaşlarından yer yox idi. Zamanın sinəsində də əməyi qara qəpiyə dənənlərin - bəndələrin medallarından. Zamanı dağ başına Ceyrançölün dəlioynadanlarından biri - Carçı Murtuz göndərmişdi.

-Sənin Al Hüseyn bəbanla mənim Namaz qağam həmən dağ başında şəhid olublar.

-Ağırlıqlarından tərpənə də bilmirsən. Apar medallarını dağdağandan asıb, rəhmətliklərin ruhunu şad elə. Geri dönəndə arxanı diğələrə tərəf çevirib atəşləyərsən də...

Həmin gün restorana axarlı-baxarlı dəli zaman da üç talesizi, üç bəxtiqarani gətirib çıxarmışdı. Hər üçünün bədənində pitirğanlara çevrilmiş ağırlarından, əzablarından boş yer yox idi. Hər üçü də gözlərini, özü də bəxti kimi qara züçyü və onun qara züyünə dikmişdi. Bəlkə də, həmin züyü hansı sehirbazınsa tilsimli çubuğu bilib, onun vasitəsiylə ağırlıqlarını, uğurluqlarını ilan, çayan kimi canlarından çıxməq isteyirdilər.

Adətən, züyün havacatlarına keçməmiş dodaqlarını isladır, içinin yelini, selini boğazına doğru axıdır, həmin müddətdə də gözünün altıyla müştərilərinin sanını, sanbalını yoxlayırdı.

Dağın güney səmtindəki restorana özünü sala bilmış züyü indiyə kimi həyatının quzeyində yaşamış, görüb-gördüyü itkilər, nisgillər, üzüntülər olmuşdu. Belə bir həyat da ona özükimilərini hər cür sir-sifət, bərbəzək arxasından necə var, elə görə bilmək qabiliyyəti bəxş etmişdi. Ona görə də gözünü ona dikmiş, bu həndəvərin adamina bənzəməyən üç nabələdin təmtəraqlı əyin-başı, gülümsər üzü, tox baxışı, içlərindən axan qara qanları züyünün gözündən gizlədə bilməmişdi.

Qara qanları kəsmek üçün alını, ora yapışdırılacaq onluqları unudub dodaqlarını qara zurnasına uzatmışdı. Bir elatin qəmli havacatları əslərin qoynundakı yuvalarından uçub onun züyünə qonmağa, ordan da üç bəndənin varlığından keçib sonsuzluğuna doğru süzülməyinə başlamışdı.

Bufet arxasındaki sıfətinə qırmızı şərabların rəngi çökmiş kök adam, ariq, qara adamin yumulu gözlerinin açılmasını gözləyə-gözləyə zəncir gəmirir və həmin an

az qala mırıltısı eşidilirdi: bu meymun yosunu müf yenə niyə özünü yeyib-tökür, papağı boş qalmış qaşqasını boş qoyur.

Əvvəllər tırtıllar çıxana kimi, eşşək arabasıyla bazara, bazardan ayın-oyun daşıyan qonşusu Şahmarı, bazarı bağlanandan sonra kabab ətirli, ruzulu yerə həmən bufetçi gətirmiş və alını onluq zəmisinə çevirmək istəmişdi. Əvəzindəsə, zəhmət haqqı kimi həmin onluqların tən yarısını dərib qız balasının cehiz daxilina atmağa başlamışdı.

Gözü yumuluca da qənşərindəkiləri görə bilən züycinün züyü də həmin an qara fırçaya çevrilmişdi. Həmin fırça qırmızı adamın qanını qaraldıb zəlilik eyləyir, üç bəndənin içini yanğın sonrası kösövə çevirirdi.

Ölümlər insanlar üçün uçurum başdı...

Züçü bu adamların bu dağ başına, adını özündən xeyli uzaqdakı Goyəzən dağından almış restorana keyflərini Goyəzən kimi ucaltmağa gəlmədiklərini göydə almışdı. Havacatlarını qara durnalar kimi cərgələndirib onların ağırlığını, uğurluğunu uçurmaq istəyirdi. Bilmirdi, ariq-quru canıyla hiss eləyirdi ki, onlar ömürlərinin uçurumu başına təşrif gətiriblər.

Qırmızısfət adam bufetin dalından çıxıb, züycinün züyünü əlindən alıb başına cirparaq demək istəyirdi:

-Bəsdi aqlaşma qurdüğün, a qudurmuş...

Onun əli və ağızı açılmamış qapı açıldı, hamının Abyaşıl dediyi İbrahim dəli Zamanı içəri saldı:

-Gör kimi gətirmişəm, a Həsi, Ceyrançölün ən başbilənin! A Şahmar, sən də kəs bu qaramatını, torbadan şahmar ilan ha çıxarmısan, Zamanın havasını çal, mən oxuyacağam, o da sindiracaq. Zamanın xətrinə qaşqana iyirmi beşlik yapışdıracağam.

Züçü yazıq-yazıq üç adama baxdı. Elə bil onlardan möhlət istədi. Züçü çalmamışdan Abyaşıl dodağını yaşılayıb oxumağa başladı:

Çal oynasın Əjdər əmi,

Çal oynasın gidi Zaman...

Özgə vaxtlar bir təklik, bir üçlük əvəzi, sini dinqıllayanda da dəyənəyini qaldırıb oynayan dəli Zaman hamını heyrətə saldı. Abyaşılın cibinə soxduğu onluğu çıxarıb üstünə atdı:

- Haminizin başına dəysin belə qazanclar, bu qala qarşısında çalıb- oynamaqdansa, onun qaşqasından özünü atmalısız, dəli köpəkuşağı...

Qırmızıyanaq bufetçi, gözlənilməz tamaşaya mat-məəttəl kəsilmiş müştərilər qarşısında restoranın şərəfini Goyəzən dağından da yüksəklərə qaldırmağa çalışdı.

- Fikir verməyin bu batmışa, Ceyrançölün dəli Zamanı, dəqiqədəbir başına yel, elinə bel verirlər.

Sonra da Abyaşıla çəmkirdi:

- Dəlini necə gətirmisənsə, elə də gənit...

Zaman çıxa-çıxa da ürəyini boşaltmağında oldu:

- Dəli siz qeqənilərsiz ki, dədə-babanızın goru böyründə dəlixana açmısız. Abyaşılları içirib dəli abırına salırsız. Bura boğazını yaşılayıb özünü aldatmağa yox, özünü atmağa gəlmək lazımdı...

* * *

Ceyrançölün Dəli Zamanı "bütün təltiflərini" Didevan qalasına sığınib ocaqlaşmış dağdağanın budaqlarından asmamışdan, qaladan restorana, quzeydən güneyə adlayıb ordakıların quyuğunu basmamışdan xeyli müddət əvvəl adının qonşuluğuna "cındır" kəlməsi qoyulmuş qəsəbə öz adı həyatını yaşayırdı.

Böyükleri ruzi arxasında yollanıb işlərinin qulpundan yapışır, ahilları ötən günlərə boylanar, colma-cocuğu yaşına uyğun əməllərlə gününü başa vururdu.

Həmin gün Ceyrançölün mal meydanında üç uşağın başı da dədə-babalarının uşaqlığından miras qalmış bir oyuna qarışmışdı.

Qəribədir ki, həmin an bu həndəvərin üç kunc-bucağında da uşaqlığın qayğısız oyunlarından söhbət gedirdi. Müsəllim Keçəl Hasanı çənəsi altda salıb deyirdi:

- Bir azdan adam əlindən buralarda da tərpənmək olmayacaq. At-eşşeyin otlamasına, tifillərin eşşəkbəli oynamasına yer də qalmayacaq.

Dünyanın dörd həndəvəri su olsa da, isladılmış dar ayaqqabılardan kimi qurular bir qırıq da olsa, genişlənmir ki, genişlənmir. Ceyrançöl bazarının başındakı pinəçi Məmmədhüseynin sümük təkin quru qəlibləri kimi eyni qalır. Öz ölçüsündə qalan bu yumpyumru aləmin içindəcə adamları arı kimi beçə verib, bir ucdan artmağa başlayır.

Uşaqların eşşəkbəli oynadığı mal meydanının qonşuluğundakı bazarda, institutdan kəsiləndən sonra fəhləliyə başlamış üç cavandan biri yük altında deyinirdi:

- Dünənə kimi böyürdəki mal meydanında eşşəkbəli oynayırdıq. Ağlımiza da gəlmirdi ki, ilk addımımızdan çıdarlanacaqıq. Yük altda salınacaqıq, belimiz eşşək beli olacaq...

Ceyrançöl çörəkxanasının böyründəki çayxanada yerini isidib, yeganə ən çörəkli müştərisi Vəkiloğlunun yolunu gözləyən Aşıq Abuzər boğazını arıtlayıb səsini sahmana salmaq üçün ciy yumurta içməyə hazırlaşırdı. Çörəkxana müdürü Vəkiloğlu iş yerinə dəyməmişdən çayxanaya ayaq qoyub, Abuzərə hər gün əmioğlusu Səməd Vurğunun "Dağlar"ını oxutdurur, pəncərədən üzünü, buralardan görünməyən Goyəzənə tutub qulaq asandan sonra kişinin papağı altına bir onluq yapışdırırdı:

- Çörəklərini Məmiylə yollayacağam.

Yumurtanı aşağı gözlerinin yeri dəyişik düşdüyündən çəpləşmiş, işi də ömürlük çəp düşmüş Xalıxverdi gətirirdi. Gündə on dəfə bazarın bu başından - o başına vurub-keçən, sıfariş qazanmağa çalışan bu adama, yumurtaların qırılıb, müştərilik olmayanını arvadlar müftə verirdi.

- Apar ver, nəyvənd aşağıın içsin...

Qaldı ki sıfarişlərə, onlar mövsümi olurdu. Bazar əqli Xalıxverdiyə yazda yer bellədir, yayda bağ-bostanı suladır, payızda meyvə dərdirir, qışda odun yardırırırdı.

Aşıq Abuzər həmin yumurtaları içib gün ərzində havacatlarını ağızından cücə kimi çıxarırdı. Onlardan biri də Xalıxverdinin xoşuna gələn havacat idi ki, sözlərini Ceyrançölün ara şairlərindən Sabiq Qarayığval türmədən çıxandan sonra yazmış, dostlarına oxumamışdan da izahatına vermişdi:

- Bu cindir Ceyrançöldə də, o yekə Gəncəbasarda da, bu böyük dünyada da adam kimi yaşayanları barmaqla saymaq olar, mənim bu daşı əskik olmayan başım üçün! Qalanlar, onlar üçün eşşək kimi işləyənlərdən ibarətdi. Uşaqlıqda eşşəkbəli oynadıb belimizi eşşəkbəlliliyə hazırlamağa çalışırlar.

Aşıq Abuzər həmin şeirinancaq üzünün qaymağını, pərsdən oxuyurdu:

*Xəmir üçün göz yaşından ov una,
Dərdin, sərin, bəlkə, bir az ovuna,
Uşaqlıqdan düşdük dünya ovuna,
Ömürlükdə bizim eşşək belimiz.*

...Mal meydanının bir tək tamaşaçısı Dəli Zamanın iştirakı ilə uşaqların oyunu davam edirdi.

Arabır yol keçənlər atmalarıyla Zamanı qızışdırıb uşaqların oyununu dağıtmak isteyirdilər.

- A Zaman, dərsdən qaçmış cüvallağıları niyə çomağının altına salmırısan?
Zaman onlardan ağıllı tərpənirdi:

- Bu gün yarımkadı (bazar günüdü, demək istəyirdi), ay ağılı qar suyuna dönmüşlər!

Bu sözləri deyən adamın tale boyundan, buxunundan sirindən, sifətindən heç bir şey əsirgəməyib, bir tək ağılinı qar suyuna döndərmişdi. Bu da Çaylı kəndinin bir tifilinin adının qabağına dəli kəlməsini ömürlük pərcimləmişdi. Tale aldığı ən baş keyfiyyətinin əvəzinə Çaylı balasının sifətinə məsum körpə təbəssümü həkk eləmişdi. Həmin saflıqdan süd qoxusu gəlməsə də, adamlara bir anlığa südəmərliklərini xatırladırı. Elə həmin körpə təbəssümü hesabı Dəli Zaman cındır Ceyrançölün məzə bəbəsinə çevrilmişdi. Bəbələri ətcəbala qalmasın deyə, Ceyrançöl camaati da onun əyin-başının qayğısına qalmış, "papişindən bələyinə" kimi üst-başını bəzəmişdi. Ayağındaki papişlar (yəni, xrom çəkmələr) Carçı Murtuzun bəxşisi idi ki, Çaylınin poçt müdürüyindən Ceyrançöl torpaq şöbəsinə irəli çəkildiyi günün sabahı "bəbəyə" peşkəş edilmişdi. Tuman-köynəkdən, canlıqlardan ibarət ciril-çilpaqlıqları qəbiristanlıq keşikcisi gətirib çıxarmışdı. Köşkünün böyründə torpağa tapşırılanların mərətlərini yetim-yesirə dağıtmak ona tapşırılırdı ki, içinin ələ gelənləri ilə Ceyrançölün baş yesirinin ayibini örtmək istəmişdi. Yayın qorabişirənində də əynindən çıxarmadığı zabit şinelini və komandir papağını, ordudan tərxis olub Ceyrançölə gələndən, bir xeyli həmən libasla qapıları döyüb iş istəyəndən və oxu daşa dəyəndən sonra yetim Əsədulla əynindən çıxarıb Zamana "təhvıl" vermişdi. Kefli-kefli söyləmişdi də:

- Mən buralardan "c"nin yanına "ri" qoyuram. Zabitliyimi də sənə təhvıl verirəm. Sən öz başın, postunda möhkəm dur, bu dəli köpəkuşağına, görürəm ki, ancaq sən komandirlilik edə bilərsən.

Dəli Zamana həmin zamanlar dünyanın ən çox "təltif olunmuş" adamı demək olardı. Onun mükafatlanma mərasimi də Ceyrançöl camaatinin göz açıb Zamanı zabit əlbisəsində gördüyü gündən başlamışdı. Təltif mövsümünün təşəbbüskarı da Ceyrançöl bazarında orden, medal alış-verışı eyləyen Şoşanoğlu olmuşdu:

-Ayə, səni görüb səksəndim. Təzə gəlmış voenkomumuza oxşadtım. Qorxdum ki, mənim də başımı kəllədib, əsgərlərin cərgəsində ayaq döydürəsən...

-Səndən əsgərmi çıxar, komandirlərin sinəsinə taxdıqları nişanları cilib (oğurlayıb - demək istəyirdi) iki qəpiklik eyləyirsən.

- Yaxşı yadına saldın, deyişəm, axı, birçə nəyin çatışdır - ordenin, medalın. Özüm sifətsini eleyəcəm. Bu şirmayı əllərimlə dösünə ilk təltifini taxacağam.

-Mən nə eləmişəm ki, medal taxam, onları it əziyyətiylə aldıqlarını bilmirəmmi?

Zamanın bir "qəhrəmanlığı"nın qoxusu bütün ceyrançöllişlərin dilinə düşmüşdü. (İçi Qaratel qarışq yeddi şəhidin acığını öz ağılı çərçivəsində çıxmış istəmişdi. Bu da arxasını ermənilər tərəfə çevirib yeddi dəfə əldən qoymasından ibarət olmuşdu).

- Mənim Al Hüseyn babam birinci hayda (ilk erməni-müsəlman davasında, demək istəyirdi) on-on beş Uzuntala diğasının papağını boş qoyub, bu da məndən...

... Şoşanoğlu medalların pula getməyənlərindən (həm də Zamanın xoşuna gəlsin deyə iri və parıltılılarından) üç-dördünü Zamanın dösünə taxıb demişdi:

Qəhrəmanlığının gurultusu bu kar qulağıma da gəlib çatdı. Al, bu andır medali, sıfətə məndən olsun, əlim yüngüldü, bu mal başın haqqı. Halal xoşun olsun! Hazırda Çaylıdan Ceyrançöldə üç kişi var, biri Qələm Murğuz, kasib-kusubun üzü yuxarıya şikayetini müftə yazar, o birisi Carçı Murtuz, dəmyə də olsa, yersiz-yiyəsizlərə müf torpaq verir. Həmən üçlüyün ən sanballısı sən, Zaman Vəli oğlusun (çaylıların ağızıyla Qarğa Vəli demək istəyirdi ki, yeri olmadığını başa düşüb qarğanı uçurdaşı oldu), çünkü donluqsuz-zadsız bütün günü Ceyrançöl xalqının keşiyini çekirsən.

Şoşanoğlunun bu hərəkəti həmin hadisəyə bir-iki göz kəsilənin ağızıyla bir-iki gündə bütün Ceyrançöllə bir olub onun əlinin yingüllüyünün təsdiqinə çevirərək Zamanın şinelini ağırlaşdırmağa başladı.

Camaat yixılmış hökumətin köhnə pula çəvrilmiş təltiflərini (pula gedənlərinin Şoşanoğlu çıxdan dalına keçmişdi) Zamanın şinelinin yaxasından asmağa tələsdi.

Şoşanoğlunun həmin hərəkəti Ceyrançölün, demək olar ki, birinci dəlibazı sayılan Carçı Murtuzun şinəsinə yağı kimi yayıldı və özünün təntənəli təltifinə hazırlaşmağa başladı. Elə səhərisi pay-püşlə yolunu mal meydanından saldı.

- Məni tanıyırsanmı, a Zaman?

- Niyə tanımıram, bic Namazın nəvəsi Carçı Murtuz döysənmi, babalarımız Didevanda diğərləri qırıb-çatmayıblarmı?

Carçı Murtuz pay-püşünü və onların böyründəki xərcliyi ilə təltifləri çoxalmış komandiri terksilah eyleyəndən sonra soruşdu:

-Yaxşı, indi de görüm Çaylıdan neçə kişi çıxıb. Ayə, sən mal meydanından Ceyrançölə komandırılık eləyən adamsan. Odun dağındaki qəhrəmanlığın da öz yerində...

- İndi çaylılar incisələr də, üstən bəhməz içərlər, cəmi üç kişi...

- Kimlərdi, de görüm...

- Qələm Murğuz, Ceyrançölün birinci materyalbazı, bizim sədrlərin hamısını da o, qapana qoyub, silisə verib... Sonra sən, Carçı oğlu Murtuz, amma insafın olsun, hərdən o yetim-yesirə sulu torpaq da ver, dəməydə bişməsinlər.

- Mənim bu başım üstə, haqlı tənqiddən nəticə çıxarmağı hökumət də bize öyrədir ki, səninkı doxdur Vəzirin pensilinindən də xeyirlidi. Yaxşı, üçüncüsünü, ən əsvəlini de görek.

Zaman bu yerdə utanan kimi oldu. Sifətində ala-bula qızartılar da boy göstərdi. Təvazökarlıqdan üzünü yana da döndərdi. İlk təltifçisi Şoşanoğlunun uçurduğu qarğanı da budağına qaytardı:

- Zaman Qarğa Vəli oğlu Alhäuseynov...

Üzündəki uşaq məsumluğu, diliндeki sadəlövhəlik Carçı Murtuzun əlini bir də cibinə saldırası oldu. Bir onluq da Zamanın şinelinin cibinə soxub, beyninə məsləhətinə yeritmək istədi.

- Ayə, mənim yanında olar, çünki ikimiz də bir bulaqdan su içmişik. İtin-qurdun yanında qağana Qarğa Vəli demə. Əslində ona qara olduğuna görə Qara Vəli deyirdilər. Sonradan qara qarğalara oxşadıb, onların rənginə görə Qarğa Vəli dedilər. İndi bir də təkrarla görüm!

- Üçüncü kişi Zaman Qara Vəli oğlu...

- Bu, başqa məsələ, bilirsən, bize təzə başçı gəlib. O da sənin Odun dağında lələkəndliləri odladığından xəbər tutub. Yerli hökumət də səni təltif etmək istəyir. Bunu da lələsinə tapşırıblar. Bu günlərdə bir yerə gənimə, qormutun madyan qormutu olacaq.

Carçı Murtuz Dəli Zamanın mal meydanında təltifini əsl meydan tamaşasına döndərə bilməşdi. Ağabalanın çayxanası ətrafındakı gözdən qıl çəkən uşaqlardan, bir-ikisini şirinlik hesabına, pioner abırına salmışdı. Ceyrançölün "qəhrəmanı" şərəfinə söyləyəcəyi ikicə misranı onlara güclə əzbərlədə bilməşdi. Həmin meydan tamaşasını Ceyrançölün Zamandan bir az ağıllı vəzifə sahiblərindən bir neçəsi də maşınından izləyəcəkdi. Fikirlərini də Carçının "Göyəzən" restoranında təşkil etdiyi məclisdə söyləyəcəkdilər.

Murtuzun göndərdiyi adam Dəli Zamanla bir xeyli məşq eyləyib, onu məsul təltifə əməlli-başlı hazırladı. Qormutunun artacağı eşqiylə Zaman həmkəndlisi Carçı Murtuzun yolunu həyəcanla gözleməyə başladı.

Vaxtı-vaxtında Murtuzun maşını mal meydanında, Zamanın bərabərində dayandı. Təzə kostyum geymiş, qalstuk vurmuş Carçı maşından düşüb yerlisinə doğru addımladı. İki addımlığında ayaq saxlayıb rəsmiləşdirdiyi səsiylə Zamanı səksəndirərək, az qala ikinci dəfə dualıq eylədi:

- Farağat!

Carçının elçisindən dərsini almış Ceyrançölün alasəy bəndəsi gülməli şəkildə başını yuxarı qaldırıb, əllərini aşağı salıb, bədheybət heykələ çevrildi.

İnandırıcı çıxsın deyə, Carçı cibindən qırmızı lentlə bağlanmış bürməli kağızı açıb, deyəcəyi üç-dörd kəlməni ordan oxumağa başladı:

- Zaman Qara Veli oğluna bu ığidlik medallı dəfələrlə düşmən tərəfindən narahat edilən məzəmlilərin asayışını həmişəlik təmin etdiyinə görə verilir. O, həm də məzəmlilərin istəyi ilə kəndin fəxri vətəndaşı seçilir. Düşmən tərəfindən təhlükə yaranarsa, əminik ki, Zaman yene özünü Məzəmə çatdıracaq, Odun dağından onlara həm göz, həm söz dağı verəcək.

- Zaman Qaravəlioğlu, buna söz verirsənmi?

- Məzəmlilərin xətrinə diğaları odlayaram!

Murtuz məxmər döşəkçə üstəki təltifi Zamanın şinelinin yuxarı başına pərcimlədi. Sonra maşındakı uşaqlara him elədi. Onlar da çiçək dəstələrini qəhrəmana verib zorla əzberlədikləri sözləri cir səsləriylə havalandırmağa başladılar:

*Səni yetirib zaman,
Vermə düşmənə aman,
Bizim qəhrəman Zaman.*

Sonra Murtuz əvvəl pulları Zamana verdi, sonra da pay-püşünü. İçində pul olan zərf də, pay-püş də qırmızı lentlə bağlanmışdı.

- Pulu qoy cibinə, qoy, uşaqlar yaman maritlayıb.

- Ağızları nədi, əlləri bir uzansın, bu süpürgələri (gülləri demək istəyirdi) başlarında qıraram.

Eşşəkbəli tamaşası da o biri tərəfdə qızışırı. Uşaqların ikisi növbəylə kürek-kürəyə verib, əllərini bir-birinə pərcimləyirdi:

*- Göydə nə var?
- Götə muncuğu...
- Yerdə nə var?
- Yer alması...
- Adın nədi?
- Al Hüseyn.
- Al Hüseyn, ay Al Hüseyn.
Qələtinə, günahını
Yumağa get yeyin-yeyin.
- Adın nədi?
- Aliş!
- Aliş adlı ay itik,
Lal Pitik,
Ay Lal pitik
- Qırıldamağa çalış...
- İslam...
- İtirmisən babani,
Bəyənmirsən obanı,
İcdən yanırsan lam-lam,
İslam, Islam, ay İslam.*

Tamaşa qurtaran kimi Zaman uşaqların başının üstünü aldı. Dəyənəyindən it, pişik, medal cingiltilərindən qurd-quş hürkən bu nataraz adamdan xeyli müddət idi ki, bu uşaqlar çəkinmirdi.

Zaman Carçı Murtuzun pay-püşündən bir-iki xışma onlara dağıdandan sonra "tamaşa" barədə fikir söyləməyə hazırlaşdı:

- Əvvəl-əvvəl ağızınızı şirinləşdirin, sonra da qulaqlarınızı ağızma tərəf tutun!

Cüvəllağılar Zamandan pul umurdular. Bilirdilər ki, Murtuzun verdiyi qızıl onluqlar Zamanın cibinə girdikdən sonra qızıl ilana çevrilir, ordan onları yeddi boyun kəllə də dartıb çıxarmaq olmaz. Mürgülədiyi vaxt cibinə girmək istəyən bazar uşaqlarını dəyənəyinin altına saldığının da şahidi olmuşdular. Əvvəlcə eşşəkbəli oynayan uşaqlara ürəyi yandığından nəsihət verdi. Sonra da tənqidinə keçdi:

- Göydə nə var, deyirdiniz?
- Göt muncuğ, yəni ulduzlar.
- Bax, burda qələtiniz var. Gündüzlər göydə göt muncuğ yox, samalyot olar, samalyot...

Eşşəkbeli oynayan uşaqlara ürəyi yandığından nəsihət verdi. Sonra da tənqidinə keçdi:

- Eşşək belinə çox elə bənd olmayın, kitab-dəftərinizdən bərk yapışın. Yoxsa eşşəkləşərsiz. Ağlıınız qar suyuna dönər.

* * *

Zamanın mal meydanında üç uşağı qoyun-quzu kimi qabağına qatıb, dəyənəyiyle göyü göstərdiyi vaxt qonşu şimal ölkəsinin mərkəzindən bir təyyarə Bakıya doğru şığımığında idi. Tale həmin təyyarənin içində əslən Ceyrançoldən olan üç bəndəni də yerləşdirmişdi. Çox qəribədi ki, onlar Ceyrançolun mal meydanında eşşəkbeli oynayan uşaqların adaşları idi. Həm də həmin an bir-birindən xəbərsiz Ceyrançolü xatırlayırdılar.

Təyyarədəki, həmin insanlığın üç bəndəsi də nə müddət idi ki, bir növ, insanlığa qarşı çevrilmişdi. Dünyaya yeni insan gətirməyin əleyhinə olan, həmin yolla insan nəslinin kökünün qansız-qadasız kəsilməsini arzulayan həmin bəndələri də kiçik bir Bermud üçbucağı adlandırmış olardı.

Həmin an onlar, bir azdan qədəmlərini basacaqları torpaqlardakı keçidləri yollara boylanır, ürəklərindən keçirirdilər:

Alhüseyn: Ən düzümlü ulaq biz köpəkuşaqlarıymışiq. Bu qədər dərdlə, azarla yüklenib ləhləyə-ləhləyə qəbrimizə doğru gedirik.

Alış: Dilimi qarnıma soxandan sonra mən yaşamadım ha, ömrün yükü altda düşdüm.

İslam: Uşaqlar məni oyunlarına yaxın qoymurdu. Onlarla heç olmazsa, eşşəkbeli də oynaya bilmirdim. Bu amansız dünya belimi dərd yükü altda eşşək beli eylədi.

Təyyarənin sükanı arxasındaki birinci adam - Alhüseyn Kərəmoğlu Kəsəmənin ən əsilli-nəsilli bəyzadələrinin madarlarından idi ki, bunun da, dədə-babası kimi, əzabına qatlanmalı olmuşdu. Atası Kərəm Qiyasbəyli qolçomaq kimi Sibire sərgün olunduqdan sonra qarlı bir qış günü dünyaya göz açmışdı. Uşaqlığından elə həmin yerlərin səması kimi gözlərinin günəşti tutulmuş, torpağı kimi, canı üzütməli olmuşdu. Bir tək atasının sözlərindən isti, gözəl el-obası olduğunu öyrənmiş, Vətəni ancaq təsəvvüründə yaratmağa çalışmışdı. Anasının nə siğalını görmüş, nə laylasını, bayatısını eşitmişdi. Ağlı kəsdiyində o müqəddəs varlığın faciəsini həm atası, həm anası - Kərəm Qiyasbəylidən eşitmişdi: Məşədi Salmanın qızıydı. Buralarda da bacarıb namaz-niyazını əskik eləmirdi. Bir dəfə nadzorların ən yezidi namaz üstə görüb, qamçının altda salmışdı. Elə ondan da özünə gələ bilmədi. Səni mənə, canını torpağa tapşırı.

Kərəm Qiyasbəyili imkan tapıb, anasının qəbrini Alhüseyn balasına da göstərmişdi:

- Bax bu nömrələri başına da, dəftərinə də yaz! Həmən nömrəli gorda cijin yatır. Bilirsənmi vəsiyyəti necəydi: A Kərəm, axır baxtına gün doğası olsa, məni buralarda qoyma! Apar sümüklərimi Kəsəmən qəbiristanlığındakı doğmalarımın böyük-başında basdır. Oranın torpağına qarışanda yazıların gəldiyin də görəcəyəm, Kür qarışq bulaqların səsini də eşidəcəyəm...

Bu sözlər atasına, boğazının qəhərlə, gözlərinin yaşıla yanması hesabına başa gəlirdi.

- Ağrın alım, gələcəkdə imkanın olsa, mənimkini də ananıñ ilə bərabər oralara apar. Qiyas bəyin günbəzini soruş, sümüklərimizi onlara tapşır...

Həmin hərarətdən gözləri yaşırmadı, buzları əriməyə başladı. Atasının sözləri də qar xırıltısvari qulaqlarında səsləndi:

- Əgər buralardan qurtara bilsən, yolunu mütləq Ceyrançölə, Kəsəmənə sal! İnanıram ki, şenliyimizdə sənə qahmar çıxan, ayağın alda qoç kəsən qohum, simsar tapılacaq. Bilirsənmi sən kimin - Hacı Mansırın nəvəsisən. O Hacı Mansırın ki, yaylağa köç zamanları sürüsünün bir ucu Kür qıraqında, o birisi Göycə gölünün ləpədöyənində olardı. Ayə, a bala, ay oğul, o sürü baban Hacı Mansırın, həm də bütün Kəsəmən xalxınınki idi. Baban dirriyindən kasib-kusubun damazlığını, Kəsəmənin, həndəvərinin toyunun, yasının qurbanlığını, ehsanlığını verirdi. O, gözü şüşəyə oxşayan, buz kimi soyuq ulduz papaqlıllara nə özü, nə də kəsəmənlilər bunu qandıra bilmədi. Elə sürümüzün uzunluğu, yolumuzu ucsuz-bucaqsız, Sibirlərə salıb bizləri caleyi-vətən eylədi...

Doğma yerlərdən mal-qara vaqonlarında Sibire qədər keçdikləri yol atasının sinəsinə xəritələrindən bənzər çal-çarpaz dağ çəkmişdi. Hər doğma yerlərin xatırəsini yarasına basmaq üçün əski kimi yandıranda başından da tüstü çıxırdı. Al Hüseynə sonralar da elə gəldi ki, həmin tüstü - dumani gözləriylə görüb. Sonralar hər atasını xatırlayanda başı tüstülü-dumanlı yanar dağlar, qarlı zirvələr gözündə canlanırdı.

Qürbətdə diriykən ölü ömrü yaşayan atasının birinci vəsiyyəti bəlli idi: onun və anasının sür-sümüyünü Kəsəmən qəbiristanlığına, nəsillərinin qaramat ocağı bir gümbəzə yetirib rahatlamaq.

Kaş kirpikləriylə Sibirin qar dənələrindən qığılçım kimi götürmiş balasına yazığı gəlib, ikinci vəsiyyətini eyləməyəydi: bu insanların qara qəpik qiyməti olmadığını bu qaroy gözlərimlə gördüm. Kaş Allahım göstərməyəydi! Sayalı nənən yolda canını tapşırıdı, qansızlar vaqondan çölə firıldatıldılar. Cijini namaz üstə qamçılayıb öldürdürlər. Bizi də bu mərət yerin divarlarından asıb balıq kimi qurudurlar. Bütün bunlara görə, heç dilim qurusun da demirəm - bu dünyaya təşrif getirməyimə it peşimanıym. Məhəbbətin nə olduğunu, qana işləyib ömürlük ehtiyaca çevrildiyini bilirəm. Ağlını başından alan anam-sonam bir qız qənşərinə çıxsa, evlənərsən. İndidən ananın da yerinə ikili xeyir-duamızı verirəm. Amma çalış, dünyaya uşaq getirme, oda-alova, it əziyyətinə salma! O, heç kəslə salam-kəlam kəsməyən saqqallı kişini görmüsən? Özbək deyil, o da bizim yerlimizdi. Həmin o böyük alim, özündən də böyük bir kişinin sözünü söylədikcə söyləyir:

Dünya duracaq yer deyil, ey can, səfər eylə!

Bəlkə də, ata-anasının, onlarla yan-yana, nömrələrlə manşırlanan yüzlərin, yüz minlərin gorları yanmasın deyə, nəhayət, buludlar dağıldı. Büyök bir məmləkətin dörd həndəvərinə dəmir hasar çəkib, Sibirlərini bağlı, qalan yerlərini açıq həbsxanaya çevirmiş bir rəhbər oldu.

Coxları kimi, Al Hüseynin ailəsi də bəraət aldı. Bunun sayəsində təhsil ala bilib, şahinlik arzusuna çatdı. İlk uçuşundan sonra ata-ana qəbrinin ziyarətinə gəldi. Illərcə göz yaşı qurmuş yeniyetmə, nəhayət, ağlaya bildi. Özü də bunu hər biri bir gülün toxumuna bənzəyən yaz yağışına bənzətdi. Həmin zorla tapa bildiyi büllür damlalar arzularının toxumuna döne bildi. Və həmin an orda ancaq və ancaq özünün və məzarların eşidəcəyi andı içdi: Bu yaz sizi Kəsəmən məzarlığına köçürəcəyəm. Qoy üstünüzdə o yerlərin nərgizi, bənövşəsi açsın.

Al Hüseynin dünyası əvvəl ağa, sonra isə qaraya boyandı. Diplomuyla, andıyla məzarlara gözaydındığı verdi: təyyarəçi ola bilmışəm. Sizi, qanad taxıb doğma yerlərə aparacağam. Və uşaq vaxtının bayram atəsfəşanlıqlarını xatırladı. Bunu, dünyanın nəyi varsa, bir anlıq olmasına, yanıb-sönmesinə bənzərdirdi. Məzarlar üstə də o müjdələrini bir növ bayram atəsfəşanlığına döndərmişdi. Bu bir anlıq bayram bitmiş, istisi uçmuş, külü və tüstüsü qalmışdı.

Doğma yerlərdən uzaqlaşdırılmışları, bir növ, məglub insanlara bənzərdirdi. Vətəninin özünü görməmiş Kəsəmən adlı bir kəndin atasının söz-söhbətləriylə bir təhər xəritəsini çəkmiş oğlana həmin yerlərə dönmək çətindən müşkül gəldi.

Hələlik bilmirdi ki, məğlubların özlerinin məcburən tərk etdikləri yerlərə qayıda bilmələri özü də, bir növ qəhrəmanlığa bərabərdi.

Gözdə qalmış arzu və niyyətlərin bərpası kimi bir şeydi.

Köçəri quşlar yer qirova bələnməmiş, yuvaların çör-cöpü donmamış isti künc-bucaqlara qatarlaşır. İllər sonrası soyuq, qarlı yerlərdən gecikmiş bir qaranquş doğma yerlərə pərvazlanırdı. Həm də oralara yaz müjdəsi deyil, doğmalarının qara ayaz müjdəsini aparırdı. Görəsən, xəyalən xəritəsini çəkdiyi Kəsəmən yerində idimi? Adamlarından onlara simsarları qalmışdım? Qara qaranquşlarına sahiblənən tapılacaqdımı?

Hafızəsinə atasının son günlərində söylədikləri köçəri quşların qatarlarına bənzər sətirlərlə yazılmış, həm də bir növ məlumat kitabçasına çevrilmişdi: Birbaşa Kəsəmənə getmə, Ceyrançöldə bir-iki günlüyə nəfəs dər. Dediym adamları bir-bir axtar. Hansını tapa bilsən, onlarla şenliyə yolunu sal. Əvvəlcə Comuşcuogullarının qapısını döy. Yəqin ki, bu nəsil Şuranın atlarının nalları altda qalmayıb. İtib-batmış olsalar, Məşə Səttar oğlu Əbdüləzimi axtar, yəqin ki, yeddi oğlundan biri Ceyrançöldə calğa tutlar kimi uzunca, dərinçə kök ata bilib. Yox, onlar da cimbart olmuş olsalar, Ağabəylərdən Bəro kişinin qapısını döy. Yəqin ki, qonşuları paqonlu İsrəfil onları qanadının altına almış olar. Hələ o zamanlar, uşaqlarından birini qomsomol məktəbinə göndərmişdi İsrəfil. Bu adamlar həm şenliyimizin, həm də bizim nəslin ən simsar adamlarıdı. Rəhmətlik babanla həftə bazarına çıxardığımız malları onlara verirdik.

Təyyarəçi paltalarındaki Alhüseynə Ceyrançöl küçələrində aydan gəlmış adam kimi baxırdılar. Hərdənbir iki-üç uşaq da arxasında düşündü. Doğma yerlərə qədəm basandan elə bil içine qor dolmuşdu. Həyəcanıyla körüklenir - həmən hənirdən yanaqları pörtürdü. Əsəd ağanın mehmanxanaya çevrilmiş ikimərtəbəli mülkündə otaq verməmiş, Məmi deyilən inzibatçı onu bir xeyli sorğu-suala çəkdi:

- Ceyrançölə xeyir ola, buralara lotçık gəlişi göydən düşmə kimi bir şeydi. Olmuya buralarda da ayraport açacaqsız?

- Əslən buralardanam, Kəsəməndən, Rusiyada yaşamışam. Dədə-baba yerlərini ziyarətə gəlmişəm.

- Eləmi, xoş gəlmisən, haqq eləmisən, belə əlinin içindən gəlib...

Sonra üzünü böyründəki qadına tutdu:

- A Salatin, bu Kamandır eloğlumuz çıxdı. İkinci mərtəbədəki o xanım-xatın otağı yerləşdir.

Sonra yerindən durub Alhüseynlə qucaqlaşdı.

Mehriban səs onu acı xatirelərin pəncəsindən qurtarıb təzə tanışının qəşərinə döndərdi. Həm də təyyarəsininkindən də qat-qat iti bir sürətlə.

- Bir də xoş gəlibsen, gedək, böyürdəki çayxanada bir çaylayaq, həm də söhbətləşək.

Alhüseyn elə bil yeni bir dünyaya düşmüşdü. Ləhcələri canına yağ kimi yayılan adamların və özünün iştirakı ilə elə bil tamaşa izləyirdi. Çay dəsgahı zamanı fürsətdən istifadə edib, atasının nişan verdiyi adamları soruşmağa başladı:

- Ceyrançöldə Comuşcuogullarının nəslindən kimlər ölüb, kimlər qalb?

- İsmayıł, küləfəti ölüb gedib, uşaqları da uçub köcüb şəhərli olub. Ayda, ildə bir dəfə gəlib dədə-baba ocaqlarının işığını yandırır, şenləndirirlər.

- Məşə Səttar oğlu Abdüləzimin nəslindən...

- Mənim çəliklə gəzdiyimə fikir verdin, yəqin ki, bəxtindən bu Ceyrançölin camaatının itiyindən, kötüyündən lələşin kimi biləni tapılmaz. Əvvəl milisdə işləyirdim. Avariyyaya düşüb, o dünyadan güc-bəlayla canımı çəkib, ayağımı çəkəsi oldum. Bura göndərilər ki, həm də elləm-qelləm qonaqlardan köhnə qulluq yerimə xəbərcilik eyləyəm. Hə, Əbdüləzim uşaqlarını deyirdin, onlar nəyiniz idi?

- Dədəm, babamla mal bazarında alış-verişləri olurdu.

- Ayə, onlara yaman divan tutuldu. Demə onlar əslən Arazın o tayından imişlər. Hamisini xoruza yükləyib çayın o tayına yola saldılar, mallarının, mülklərinin dalına keçdilər.

Alhüseynin ikinci simsardan da əli üzüldü.

- Bəs, Ağabəylər necə?

- Onları qonşuları İsrafilov hökumət işlərinə caladı. Özü şəhərə vəzifəyə gedəndə də yan-yörəsinə calasdırıldı. Ağabəyin özünü də şəhərə aparmışdır. Elə orda da torpağa tapşırdılar. Dədə-baba evlərini hökumətə bağışladılar. İndi burnunu sile bilməyənlərin yaslısı olub.

Qabağındakının tutulduğunu görəndə kefini açmağa çalışdı:

- Axtardıqlarından rəhmətlik Məşə Səttar həm də yaxşı ara həkimiydi. Doxdurların heç iməklədə bilmədiyi o kişi ayağa qaldırıldı. Həmən pir olmuşun yaxşı bir sözü vardı: yarasını göstərməyənə bağayarpağı yapışdırırlar. İndi, ay əziz yerlimiz, dərdini söylə, bəlkə, bağayarpağını biz yapışdırı bildik.

- Kəsəmənə bir yaxın adamlı yolumu salmaq istəyirəm. Otağımdakı qutularda qurbətdə canlarını tapşırılmış ata-anamın sümükleridi. Onları, vəsiyyətlərinə görə, qohum-əqrabalarının günbəzində basdırmaq istəyirəm.

- Sözünün mustafasını dünəndən desəydim, sənə bir adam qoşardım ki, bu gün Kəsəməndə olardın. Heç indi də gec deyil, Əlipaşanı tapıb, tanış eləyəcəyəm. O, özü də əslən Kəsəmənlidi. Rəhmətlik atasının sığalının istisi kəsəmənlilərin əksəriyyətinin başında qalıb. Dədəsi Miralayı, o müəllim babanı da Uzun Əlekber, Dəli Qədir kimi mərdiməzarlar sürdürlürlər. Səsi-sorağı Qazaxıstandan geldi. Bu yaxına kimi Kəsəməndə dədə məsləyini davam elətdirirdi. Kəndin həm müəllimi, həm şairi, həm tamadası idi - irəli çekib, "Ceyrançöl" qəzetinə redaktor qoyublar. İndi tək Kəsəmən yox, bütün Ceyrançöl başını and yeri eləyib.

...Alhüseynlə Əlipaşa bir müddət susub, bir-birlərinə göz qoydular. Elə bil tale, yollarının birinin üstə illərlə ayrı düşmüş iki dostu, həmdəmi görüşdürürdü. Onlarda həmin doğmalıq hissərini yaranan çəkdikləri əzablar, əziyyətlər idi. Kəsəmənin bu hər iki övladının ömrü sürgünlərdə keçmişdi. Onlara göz qoyan Məmi kövrəlmüşdi. Qəhər sözünün yolunu kəsəcəyindən ehtiyatlanındı. Odur ki, çayla boğazını isldaib danışdı:

- Deyəsən, mənim qulluğum burda sona çatır. İş başında olmasaydım, mən də sizinlə yol yoldaşlığı eyləyərdim. Amma söz verirəm ki, dəfnə özümü yetirəcəyəm.

Əlipaşa sualını həm özünün, həm də Məminin əvəzindən verdi:

- Soruşmağı ayıb olmasın, Kəsəmən xalxı hamısı bir-biriylə bir sijim hörgüsü qohum-əqrabası, kimlərdənsiniz Alhüseyn?

- Hacı Mansırın nəvəsiyəm. Kərəm Mansır oğlunun balasıyam...

Ömürlər də insanların içine düşdükleri dünyadan gecələri, gündüzləri kimi ağlarından, qaralarından ibarətdi. Tale Kərəm oğlu Alhüseyni, Hacı Mansırın nəvəsini doğma yerlərə, bəlkə də, ömrünün ən qara və bəyaz günlərini yaşamaqdan, varlığını əbədi nəqş elətdirməkdən ötrü göndərmişdi. Hələlikdə içənə yenice düşdüyü aləmdə onu duyğulandırır, ən həyəcanlı günlərinə tab gətirmek üçün bir növ məşq elətdirirdi. Taleyinin qarşısına çıxardığı adamların özləri də, sözləri də həmin məsələdə köməyinə yetişirdi.

Məmi üzrxahlıq eləyib işinin başına dönəndən sonra, uzun yollar keçib bir-biriylə görüşə bilmış iki Kəsəmən oğlu bir az da açılışdı. Həmin məsələdə təşəbbüsü, doğma yerlərə Alhüseydən əvvəl qədəmlərini basmış Əlipaşa ələ almışdı.

- Yaxşı ki, biz Qazaxıstanda özümüzükülərin arasına düşmüştük. Həmin ehtiyacdən əl-ələ verib, necə deyim, uzun bir yallı həlqəsinə dönüb, dilimizi, dinimizi, adət-ənənəmizi unutmamağa çalışırıq. Mənim bir tək müəllimim üstümdə nanə yarpağı kimi əsən atam idi. Mən hər şeyi ondan öyrənib dilimizi saxlaya bilmışəm.

- Maşallah, pis deyilsən, bir xeyli buralarda qalsan, ləhcənə Kəsəmənin, Ceyrançölün bali, bəhməzi qarışacaq. Mənimki kimi sənin də quru görünən çörün-çöpün artılanacaq. Oralarda günlərin bir günü geri dönəcəyinə inanırdınmı?

- Sözün düzü, yox. Elə bilirdim ki, həm dərdlərimin ayazından, həm oraların şaxtasından buz bağlayıb, bir qurbətçi heykəlinə dönəcəyəm. Kərəm qağam inanırdı, bəlkə də, bütün ruhu, canıyla inanmaq istəyirdi. Allahın ona, anamın ruhuna yazığı gəldi...

- Amma mən inanırdım. Hələ oralarda belə bir şeir də yazmışdım:

*Torpaq qəribsəyər itəndən ayrı,
Dərdini qürbətdə ötəndən ayrı,
Oğul düşərsə də Vətəndən ayrı,
Quzeydə qar olsa, əriyər, gələr.*

- Tək ikimizə yox, bütün qurbətçilərə yazmışan. İnanıram ki, orda doğulanların hamısını doğma yerlər quzu balası kimi çəkib getirəcək.

- Bir də onu demək isteyirəm, axı, Sayalı nənən tərəfdən biz mamoğlu, bibioğlu düşürük. Rəhmətlik Hacı Mansır baban bizim nəslin ən gözəlini seçib, durnanı gözündən vurmuşdu.

Onlar sehirli bir qüvvəylə qalxıb, bir-birinə sarıldı.

- Qağam Sayalı nənəm üçün də qəbir daşı düzəltdirib, üstə adını yazdırmağı vəsiyyət eləmişdi. Qəbrinə də Mansır ağanın Tiflisdə üstünə adını yazdırdığı medalyonu qoyacaq.

Şair, tamada və redaktor Əlipaşa Qafqazlı Alhüseyndən möhlət istəməli oldu.

- İcazə versəydin, bir günlüyü Kəsəmənə mən tək gedib, camaatı gəlişinə hazırlayardım. Sən onu da bil ki, şenlik o qaramat illerdə gözlərinə balalarının gedər-gelməz yollarına dikib, dualarını, alxışlarını əskik etməyiblər.

Əlipaşanın təklifi Alhüseynin ürəyindən oldu. Amma yeni tanış olduğu, illər aşñası bildiyi adamdan ötrü qəribsəyəcəyini hiss elədi.

- Mehmanxanada elə adama rast gəlibsen ki, necə deyim, insan gülü vurmusan. Bu Məmi ki var, Qarapapağın ən xalis nəslinin törəməsidir. Üstəlik, Kəsəmənlə də süd qohumluqları var. Dədəsi Mayıl bir müddət oralarda üç para kəndin kolxoz sədri olub. Qızlarının birini də qulluğundan bac kimi kəsəmənlilərə verib. Məmi səni bircə dəqiqə də darixmağa qoymayacaq. Ceyrançölün müəllimini, həkimini, şoferini başına yiğacaq.

Əlipaşa Alhüseynə dədə-baba ocaqlarının kolxoz idarəsinə çevrildiyini söyləmək istəməmişdi. Sürgün edilənlərin hamısı kimi, onların mülkü də müsadirə edib Bilal adlı zərbəçi kolxoçuya vermişdilər. Hərdən Kəsəmənə yolu düşəndə, ata ocağıyla qarşılaşanda şeirinin bir-iki misrasını piçildamağı ilə kifayətləndi:

*Atamlı dəfn oldu mənim o çağım,
Gözümdən getməyir bir an o çağım,
Ay ana qucağım, ata ocağım,
Hürür doqqazında Bilalın iti...*

İçində əzizlərinin son nişanələri olan qutuları da Alhüseyndən qabaq kəndə aparmaq isteyirdi. Bu təklifdən özünü itirən Alhüseyni Məmi ürəkləndirdi:

- Belə lazımdı, atam, anam, hazırlıq görüləmlədi. Əlipaşaya demişəm bizi kənddə gözləsin. Saarif var, qaraulçu oformut olunub. Deyirəm, sabah səni Ceyrançölün gəzməli-görməli yerləriylə tanış eləsin. Ayə, batmışın şoferliyinə baxma, savadda oxumuşların çoxundan geri qalan deyil. Maşınında sazını da özüylə gəzdirir. Yaxşı ələb-oxumağı var.

Onlar Tamaşa körpüsünü keçib, Canallının köhnə qəbiristanlığının arxada buraxanda Alhüseynin qarşısında ilahi mənzərə açıldı. Dərindən nəfəs alıb yüngülləşdi. Ağırlığı-uğurluğunun dağlara uçduğunu az qala özü də görə bildi. Ceyrançölün dəmir körpüsünü keçəndən Alhüseyn üçün qurbətdə

itirdiklərindən ibarət, günəş şəfəqlərinə bələnmiş sərgi açılırdı. Ayaqyalın, çayda cimməyə tələsən uşaqlar, uşaqlığını və onun qızdırmaçı bir xatirəsini yada saldı. Oralarda bir dəfə də olsun həkim məsləhətiylə məcburi etdiyinə qədər ayaqyalın gəzə bilməmişdi. Valdis həkim (latış professor) çəlimsiz uşağa baxıb söyləmişdi:

- Bədəni günlər, aylar, illər ərzində həddindən artıq elektrikləşib. İnsanların hərəkətləri bədənləri cərəyanlaşdırır. Münbət yerlərdə yaşayınlar, yaxşı qidalananlar bu, başları üstəki ildirimi ötürə bilir. Ürəklərdə çaxan bütün infarktlar həmin elektrikləşmədən yaranır. Yer kürəmizin özünü də, təəssüf ki, elektrikləşmə üzərində qururlar. Günlərin bir günü onun özünü də elektrik infarktı vuracaq. Uşağı havalar sınaandan donana kimi torpaqda ayaqyalın gəzdirib, bədənini yüngülləşdirir.

Saarifin doğma yerlərdən ağızdolusu danışması da Alhüseynin donmuş hissələrinin buzlarını əridirdi. Sürgündə onun ürəyində Vətən isti yuva kini yarana bilməmişdi. Onun nəzərində insanlıq üçün yer kürəsi boyda yumru bir ərazi vardi. Onun da bir tərəfində zalımlar, o biri yanında məzlumlar dayanırdı. Zalımlar - Ağamaliyevlər bəy, qolçomaq evlərində zoğal arağı, zülm qurbanları Kərəmlər Sibirdə əritdikləri qarın suyunu içirdi.

Özündən asılı olmayaraq, atasını xatırlayıb, bütün mənzərələrə dörd gözlə baxmalı olurdu. Atasının ömrünün son günlərində əridiyini, quruduğunu acı-acı xatırlayırdı.

Ən sonda Damcılida,- zamanın bir aşsüzəni qarşısında bu yerlərin doğma balasına çevrilə bilməsi üçün özünün də zamanın bir aşsüzənidən keçməyə başladığını hiss elədi. Onun gözləri önündə "Damcılı" adlı su saatı işləyirdi. İllercə Sibirlərdə donmalı olmuş minlərin, milyonlarm buzları əriyirdi.

Buludlanmış qonağı yüngülləşdirmek üçün, Saarif sazinin köynəyini çıxardı:

- İndi sənə "Kərəmi" çalacağam. "Əsli və Kərəm" dastanını eşitməmiş olmasan. Ustad aşıqlarımız da onları bu havacatda alışdırıb, yandırmışlar.

Saarif sazla qol-boyun olanda Alhüseyn onu Kərəmə, sazını Əsliyə bənzətməli oldu və hər ikisinin alışb-yanmasını gözlədi. Onu da başa düşdü ki, zaman atası Kərəm, anası Sonaxanım kimi vəfadaları həm yandıra-yandıra, həm də donduradondura öldürmüştü. Sazın qopardığı tufan Alhüseynin üzünü Kəsəmənə, onu gözləyən çətin sabaha çevirdi. Kaş onları "Kərəmi" üstə dəfn edəyilər! Bu havacat üstə sümüklərinin donu açıla bilərdi.

... Alhüseyn Kərəm oğlu Ceyrançöldə darıxdırıcı günlər yaşayacağını düşünmüştü. Amma ilk gündən itirdiyi dünya ilə tapışdığını duyub, ətrafi gözünə təpməyə başlamışdı. Bəlkə də, əcdadlarını ruhunun köməyiylə buralara əlüstü isinişmişdi. Həmin herarətdən qəlbində yeni hissələr cücməyə başlamışdı. Ona elə gəlirdi ki, həmin yaşına kimi yaşıdığı həyat bəyaz qarlara bələnmiş soyuq, qorxunc, qara-qura olub. Özünə doğma yurd tapıb bu yerlərdə təzədən doğulur.

Alhüseyn Kərəm oğluna elə gəlirdi ki, yenidən göz açdığı dünyada ürəyinə pozulmaz naxışlarla həkk olan ən qara və ən ağ günlərini yaşamışdı. Qara günün izlərini, Canalı qəbiristanlığında nəhəng qəbir daşlarının yazılarına, ağ gününün sevgililərin sal daşlarda üstəgəllə həkk olunmuş adlarına bənzərdirdi. Ən qara gününün özündən də darılmırdı. Onu nəslinin zülmətlərindən qurtuluşuna bənzərdirdi. Ata-ana qarşısında ən müqəddəs borcunu yerinə yetirməsini həyatının ən çətin sınağından üzüağ çıxmazı hesab edirdi.

İnsanlar ömürleri boyu varlıqlarında bütün sənətləri qabiliyyətləri çərçivəsində yaşıdlırlar. Eşqlərini şeirlə, nəğməylə tərənnüm edir, peşələrin külüngləriylə qarşılardakı Bisutunları yarmağa çalışırlar.

Kəsəmənə yolunda Alhüseyn Kərəm oğlunu öz iştirakıyla bir faciə gözləyirdi. Onun dədə-baba ocağında doğmalarıyla ikinci vida faciəsi. İkinci doğuşun südülüyə yaranan həmin tamaşaancaq sümüyüyle varlığından çıxa biləcəkdi.

Kəndin girecəyindəki mərəkədən çəşbaş qalib Saarifdən soruşmali oldu:

- Olmaya maşın qəzası - zad...

- Yox, ağrin alım, səni qarşılılamağa çıxıblar.

Maşından düşən kimi qara bulud kimi dolmuş mərəkə Alhäuseyni duz kimi yalamağa başladı. Özünü saxlaya bilmeyən cavan həmin məhəbbətə duzlu göz yaşlarıyla cavab verməli oldu.

Sonra ayaqları alda qurbanlar kəsilməyə başlandı. Dünyanın qurtaracağında sandığı balaca bir kəndin bu böyük əhdə, vəfəsi qarşısında özünü itirib qaldı. Onun yerinə göz yaşları danişib ürəyindəkiləri deyə bildi. Kəndin girəcəyində onu Kəsəmənin kişiləri qarşılıyib, ürəyindəki qara xalı kəsdikləri qoçların qanıyla qırmızıya boyadılar. Ata ocağında yolunu arvad mərəkəsi gözləyirdi. Ceyrançölün ölü üstə ən təsirli dil deyənləri ağıları ilə cümlə dünyani qaraya çəkə bilərdi.

Həyətin ortasına iki tabut qoyulub, altına və üstünə xalı sərilmişdi. Qara geyimli qariların ağızi, oğlanın da gözünün yaşı açıldı, nə açıldı:

*Əzizim kəsə məndən
Yol keçər kəsə, məndən
Niyə ayrı saldılar,
Sizləri Kəsəməndən...*

Alhäuseyni kəndin girəcəyində Saarif, Əlipaşa Qafqazlıya təhvıl vermişdi. O da bu yerlərə hələ tamam-kamal bələdçiliyi olmayan cavana fürsət tapıb hər şeyi başa salırdı.

- Tabutdakılar ata-anandılar. Doğmaları onları burda, təzə ölmüş kimi basdıracaqlar.

Ata-anasının laylası Kür qıraqı bu kənddə çalınmışdı ki, Alhäuseyn onları eşidə bilməzdi. Onların ağı şəklindəki zil qara oxşamaları da yenə doğma şenliklərdə baş tuturdu. Nəinki onları dinləyir, qarasına boyanırdı. İnanırkı ki, ata-anası ağı şəklindəki qara laylasını eşidə bilir:

*Sibirlərdə can tapşırılmış
Quru sümüyüyle gələnim, laylay,
Zülümün toyu ilə köçən qara gəlinim, laylay*

Atasının özü də... həm də bir anlığa sümükləri özünə çevrilir. Sibirlərdə balaca Alhäuseyn "kişi ağlamaz" deyən adam ilk və son dəfə ağlaya bilir.

*İgid, ər əmim, laylay,
Göyəzən boyda gəmim laylay,
Kəsəməninə dönən
Qaçaq Kərəmim, laylay...*

Əlipaşanın məsləhətçiliyiylə Alhäuseyn növbəylə ata-anasının tabutunun altına girdi.

- Daha murazları gözlərində qalmaz. Hər ata, ana son yurd-yuvasına oğul çiyində getmək istər.

Saarif bir günlüyü bələdçilik etdiyi Alhäuseynin arzusunu Əlipaşaya çatdırıbmış. Kərəmin, Sonaxanımın sümüyüünü, Səyalı nənənin adını günbəzdə, doğmalarının yanında dəfn eləyəndən sonra Əlipaşa mərəkəyə dedi:

- Siz şenliyə dönün, Alhäuseynlə biz özümüzü çatdıracaq. Bir az da qalıb, kökləriyle köklü-köməcli vidalaşmaq istəyir.

Millət dağlılışından sonra məqsədini bildirdi:

- Sarif mətləbini ucundan-qulağından söylədi. Aşiq Avdını gətirmişəm. Bəxtiqaralarımızın "Kərəmi"sinə o çalıb, dağı, daşı yandıracaq.

İlk dəfə qoca dünyanın qocaman qəmxanasında saz çalmalı olan aşiq sazını köynəkdən çıxardı. Və birinci dəfə ən yaniqli "Kərəmi"sinə çaldı. Alhüseyn inandı ki, dağa-daşa od vuran havacat ata-anasını yandırmayacaq, donlarını açacaq ki, yaziqlar da özləri bunu isteyirdi...

Alhüseynin bir neçə günlüyü Kəsəməndə qalması məsləhət görüldü. Həm qohum-əqrabasıyla qaynayıb-qarışmalı, həm də yasdan çıxarılmalıydı.

Görünür, burda da taleyin özünün barmağı varmış. Alhüseyn üçün ömürlük davam edəcək, həyatın bir aktyorluq dramını hazırlayırmış.

Əlipaşanın ayrılımasından qonağın tutulduğunu görüb, Sarif ürək-dirək verməli oldu:

- Bu Ləzgi Məhəmmədin oğlu Əlipaşadan da dilli-diləvardı. Bu həndəvərin birinci ovçusu, baliqçısıdı. Səni Kürlə, Qarayaziyla tanış eləyəcək. Çöllərdən ayrılib, heç kəndə gəlmək istəməyəcəksən. Atan Kərəmlə Ləzgi Məhəmməd bir müddət dostluq eləyiylər. Biz də üç gündən sonra Qəhrəman müəllimin qızının toyuna gələcəyik.

Atasının Ləzgi Məhəmməddən söhbətlərini xatırladı. Uşaqlar üzüməsin deyə, kənd məktəbinin şüşələrini salır, döşəməsinin, qapı-pəncəresinin bütün dəlmə-deşiklərinə yamaq vururdu. El içində, obasında qanlı olduğundan Kəsəməndə məskunlaşdırığı söylənən Məhəmmədin taleyini elə, yeni məskənidəcə həll eləmişdilər. Qardaşlığı, kənd məktəbinin direktoru xalq düşməni kimi Sibirə göndəriləndən sonra, düşmənlərinə onun yerini nişan verib, Kəsəmənin ortasındaca gülləyə gətirmişdilər. ...Qarayazı meşəsində Alhüseyni təbiətin gözəlliyyələ bərabər həm də quş bazarı gözleyirmiş. Elə bil həmin quşlar həmin gün oralara oğlanın ata-ana dəfnində yükəndiyi dərdi, ələmi dimdikləyib uçurmaq üçün dəstələnmüşdilər. Səslərlə "dimdikləndikcə" Alhüseyn quşlar haqqında da düşünməli olurdu: adamlarla qonşuluqda yaşayan bu səyyar nəğməkarlar, bəlkə də, adamların ovqatları üstə köklənirlər. Həzin, qəmli nəğmə deyənləri yaralara məlhəm qoymaq istəyir, cik-ciklərin şənleri məhəbbət tərənnümünə çevrilir. Sağsağanları müjdələrini verir, qara qarğaları yeri-göyü qaraya çəkmək istəyir.

Bir dəfə, təhsilə yollandığı şəhərdə mehmanxanada yer tapmayıb, bir bağda yatdığını xatırladı. Dörd həndəvərində bir-biriyb səslənən anadillər ötüşmüdü. Anadıl quşları da quşların anaşları kimi, yersiz-yuvasızlara ürək-dirək verməyə çalışırlar.

Qəribədir ki, Kür qıraqından Şenliyə kimi onu koldan-kola səkən çalı quşları şən havalariya ötürdü. Səfərindən məst olmuş cavan həmin sədaların içində gizlənmiş müjdənin fərqinə vara bilmədi.

Şahmatı insanın beyin döyüşü hesab edir, altmış dörd xanadakı oyunu gedişlərinin sayı-hesabı olmayan bir mübarizə sayırlar. Dünya boyda bir taxtada insanların tale oygununun fərqi nəsə varır və varmırlar. Tale, əzablı ömründən sonra Alhüseynin yolun Kəsəmənə salıb, kənd toyunda oynamalı imiş. Həmin oyunla da, əzabları hesabına qəbul etdiyi qərarlarını ağırlıqları, uğurluqları kimi tökməliymiş. Toy ərəfəsi Əlipaşayla görüşməsi özü, oğlanın bayramına çevrildi.

- Gözünü dörd aç! Ceyrançölün ən ceyran gözlü qızlarını Küründən su içdirən Kəsəmən yetirir. Bu gün onların hamısı da bu toyda olacaq.

Kəsəmənin həmin toyuna Alhüseyn ömrünü vaylarla keçirib gəlmişdi. Onun varlığı bütün fəsillərdə qara buludlara çevrilmişdi. Həmin buludlar da bir varlıqda yerləşə bilmək üçün, tunlaşmış, daşlaşmışdı. Canı-başı və yaddaşı ağrı acılarla təpəsindən dırnağına kimi yüklənmişdi. Qarayazı meşəsində tovuz kimi cilvələnən təbəti seyr edərkən cürbəcür rəngbərəng fikirlərini alabəzək quşların nəğmələri üstə bəstələməyə çalışmışdı. Həmin an, o məhəbbətə əsir olacağını düşünmədən insanın yaranışına yeni yol fikirləşirdi: doğrudan da hər şeyin anası torpaqdı. Bu güllər, çiçeklər, ağaclar ondan doğulur, boy-aşa çatır. Kaş, bizləri

də bu ana torpaq doğub ərsəyə çatdırayıdı. Bəlkə, o zaman, eyni ananın balaları bir-birinə bu qədər zülm etməzdi. Yuvasının ağzında, yaz ağızı ilanlar qabıq qoyur. Kaş, heç olmazsa bizlər də ağrılarımızı, acılarımızı köhnə yerlərdə qabıq kimi qoyub, təzə məkanlara sürüne biliydi. Və ya bir qüvvə hafizəmizdən onları pozub, bizlər belə bir əfv fərmanı verəydi.

Atası kənd toylarından da bir xeyli söhbət açmışdı: qızlar ən görkəmli yerlərdə səfini çəkib, gözəllikləriylə meydan sulayır. Kənd cavanları öz ceyran ovuna həmin şənliklərdə çıxır.

Alhüseyn öz ceyran ovunu ağılına belə gətirmirdi. Bir qoşa ulduz barışına, bir məhəbbət tamaşasına baxmağa, onun qara zurna ilə bəstəsini dinləməyə hazırlaşırdı. Əlipaşanın bir sözü onun içindən isti bir cərəyan kimi keçdi.

- Qara zurnanın havacatları sümüyə düşsə, sən də bir sindirib donunu açarsan...

Sibirin bütün qürbətçiləri kimi, Alhüseyn də mühacir üzütməsini əyninə alt paltarı kimi geyinmişdi. Donmuş mavi alovə bənzəyən həmin "alt paltarının" Ceyrançölə qədəmləri dəyəndən əriməyə başladığını hiss eləmişdi.

- Sizinkilər, yəni baban Qiyas bəy, Qazağı oynayıb, onu bəy havası hesab eləyirmiş. Əllərini qaldırmamışdan qabaq da barmaqlarının yolunu cibindən salıb çalğıçıların başına Nikolayın qızıl onluqlarından səpirmiş ki, havasını canı-ürəkdən çalsınlar.

Kəsəmənin kolxoz sədri Əmiraslan oğlunu evləndirirmiş ki, Ceyrançöldən baş həkim - qardaşı Teymuraslan da külfətiylə təşrif gətirmişdi. Tibb institutunda oxuyan qızları Sonaxanım hələ yuxudan doymadığını bəhanə edib, yolunu kəndə və toya salmaq istəməmişdi. Bəlkə də, məzəmmətlərinin ağızını açan ata-anasının deyil, taleyinin hesabına inadının buzlarını sindirməli olmuşdu. Anası Kəsəmən arvadlarını tutalğac gətirmişdi.

- Bilirsən ki, onların aqlaşmasının səsi gedib haralara çatır. Xonça niyyətləriylə saraylar tikilir, qeybətleriylə dam-daş sökülür. Sənin əmioğlunu bəyənib getmədiyindən, o üzdən də toyuna sindirib gəlmədiyindən zurna çalacaqlar.

Özgə vaxt, bəlkə də, həkimin heç ağılına da gəlməzdı - atasına həmin sözləri tale dedirtmişdi.

-Qiyasbəyin, ata-anasının sümüklərini gətirib dədə-baba torpağına tapşırın nəvəsi də orda olacaq. Doğma el-obasında biçarənin gördüyü birinci toy-düyün olacaq. Bəxtiqaralarımızın uşaqları oralarda urus kimi bir şey olub əldən gedir. Onu həmin toyda bütün şenlik yasdan çıxarmaq istəyəcək.

Həmin kəlmələr Sonaxanımı tərpədə bilmışdı. Sibirlərdə böyüküb həm urus kimi bir şey, həm də təyyarəçi olmuş oğlunu görmək istemişdi.

Məclisin şirin yerində toyun masabəyi Əlipaşanın səsi ucaldı:

- Qiyasbəyin "Qazağı"sı çalınsın, elimizə, obamıza qədəm basıb, ölenlərinin ruhunu, qalanlarının canını, gözünü şadlandırmış nəvəsinə oynadacağıq!

Sonra çalğıçılara yaxınlaşış başlarına qırmızı kağız onluqlar səpələdi.

-Rəhmətlik Qiyasbəy bəy həmin havanı qızıl onluqlarla çaldırırdı. Bizimki sovetin onluqları...

Qara zurna dillənən kimi qollarını qaldırıb, Alhüseynə təref süzməyə başladı. Oğlan özünü itirmişdi. Bu dəfə yerində buz deyil, od parçasına dönmüşdü. Bunda, bəlkə də, ondan xəbərsiz sir-sifətinə gözləri dikilmiş Sonaxanımın da rolu vardı. Alhüseynin sifətində üzürxahlığı, çarəsizliyi uşaqqı məsumluğu ilə bərq vururdu.

- Men oynamağı bilmirəm, bu yaşıma qədər...

- Bəri çıx, əllərini qaldır, üzərində olduğun meydan özü səni oynadacaq. Dədə-baba torpağındasan, doğma ruhlar qanını qaynadacaq, balasını oynadacaq.

Alhüseyn qara zurnanın sədalarına uyuşa bildi. Doğrudan da doğma şenliyin bir toy şənliyində qara zurnayla donu tam açıldı. Əlipaşa ilə bərabər Əlipaşa kimi oynaya bilib çoxunun yaşını, çoxunun da ağızının tərif yolunu aça

bildi. Və özü də özünə, özündə baş verən bu dünya möcüzəsinə mat-məettəl kəsildi.

Səhəri ən simsar adamları bir məclisə yiğib şənliyi beləcə soyutmaq istəmir-dilər. Alhüseyn həmin qonaqlıqdan nə qədər çalışdısa, yaxasını çəkə bilmədi. Sonaxanımı Kəsəmənə getirə bilən tale onun da yolunu həmin məclisə saldı.

Çünki tale Alhüseynin qarşısına, cazibəsindən çıxa bilməyəcəyi bir cüt göz çıxarmışdı.

Alhüseyn son günlərində pambılqlısi içinde büzüşüb taleyində gizlənməyə çalışın atasının öskürəkləri arası macal tapıb dediklərini eşitdi:

- Evlənmək fikrinə düşmeyince qızların gözlərinə baxma. Bu, sevdanın özü də bir növ ovçuluq kim bir şeydi. Ov bərəsində vurulmalıdır. Bərəsində gözünü qaldırıb ovuna tuşlamalısan. Qoşalüləni hər gələnə tuşlaşan, özün ovlanı bilərsən.

Alhüseyni buna da sehirli qüvvə məcbur etdi. Ömründə birinci dəfə qarşısındaki qızın gözlərinə baxdı. Gözəlliyi ilə göylə gedən Sonaxanım da peşəsiylə göylə əlləşən oğlanın gözlərinə tuş gəldi və rəfiqələrinə zarafatla söylədiklərini xatırladı:

- Mənim ağ atlı qəhrəmanım qanadlı atla gələcək.

Həmin gün məclisin əvvəlində iki gözün şimşəkləri çaxdı. İki ürəyə onların nuru səpələndi. Bunu ancaq və ancaq Alhüseynlə Sonaxanım görə və duya bildi.

Taleyin hökmü ilə Dəli Kür sahilinin dəli görüşlərindən biri ağıllıca-başlıca baş tutdu. Ondan Ceyrançölün üzdə olan ailələrindən biri də razı qaldı: hər halda qızlarının qarşısına gədə-güdə çıxmırıldı. Ceyrançölün ən əsilli nəslinin bir övladı boy göstərirdi. Birçə onun donunu açıb, necə var, elə görə bilmək qalırdı. Alhüseyn Kərəm oğlunun son ömrü-günü maraqlananların ovcunun içində güzgüdəki kimi necə var, elə görünə bildi: Sibirdə qonşularından biri böyük təyyarə konstrukturu imiş. Həmin adamın ailələrinə rəğbəti varmış. Uşaqlıqdan atasının bir arzusu Alhüseynin zehninə, canına, qanına hopubmuş: kaş, qanadımız olaydı, uçub Kürün qırığına, Kəsəmənin yaşıł bir yamacına yaşılbashalar kimi qona biləydik! O da təyyarəci olub, özünün varlığı, atasının ruhuyla həmin yerlərə qonmaq istəmişdi. Moskvada böyük vəzifə tutmuş qonşuları Köməyinə çatmışdı. Aviasiya Akademiyasını qırmızı diplomla qurtarıb, ele mərkəzdə də işə başlamışdı (Keçmişinə görə ona mülki aviasiyada yer vermişdilər). Moskvada üç otaqlı mənzili var. Az müddətdə birinci dərəcə alıb.

Sonaxanımın anasının dili dinc durmamışdı:

- Bəs ömürlük oralarda qalıb urus kimi bir şəymi olmaq istəyirsən?

Əlipaşa metlebi onların istəyi üzərində xırdalamağa çalışmışdı:

- Baxır, onun evlənib yoldaşı ilə hara köç salmaq istəmələrinə. Moskvanın üç otağını gözüyümlüca Bakının mərkəzində dörd-beş gözə dəyişmək olar.

Onlar nişanlandılar. Kürqıraqı dədə-baba ocağında Alhüseyn toyunu çaldırıb, Kəsəmən qəbiristanlığına adı qayıtmış Sayalı nənəsinin, sümükləri dönmüş atasının ruhunu şad eylədi. Oğlan xoşbəxtliyinin allı, güllü yazıyla buzunu, donunu əridib buz parçasına çevrildi. Təyyarəsində həm də xoşbəxtliyinin qanadlarını taxdı. Sonaxanımına baxıb, yeni arzulara düşdü: bir oğlumuz, bir qızımız olar, ata-anamın adlarını üstlərinə yaraşdırıb, gorlarında bənövşə, nərgiz açdırıq.

Ən çətin qarğışları bəndələr özlərinə eyləyir. Bunların ən ağırlarından biri də bu daşlı-kəsəkli dünyanın sakınlərinin ilk gördükleri, ilk silahlarını yaratdıqları daşla bağlıdı: sənə ürcəh olduğum günə daş yağıyadı! Qara baxtına qara daş yağıyadı və s. Demə, bəzi xoşbəxtliklərin sonluğu da belə bir yaqmurla qurtara bilirmiş.

Alhüseynlə Sonaxanım ilk övlad nübarını gözləyirdi. Sonaxanımı müayinə edən həkimi ağ xalatını geyinənə kimi Alhüseyn qara qarğaya bənzədirdi. Qulağına da şum yerinə şığıyan qarğaların qarılıtsı gəlirdi. Ürəyinə həmin səslərin

his-i-pası töküldü. Dodaqları səyiriyir, üreyindən keçənləri duaya çevirirdi: Allah, özün kömək ol, bu qara qarğanın qarılıtısını eşitdirmə! Qarğaların arxasında deyinirdi də: deyirlər, qırılmışlar üç yüz il yaşayır. Yəni, bu dünyanın qara xəberləri ağlarından bu qədər çoxdu ki, qarğaları quşların hamisindən çox yaşadır. Belə getsə, onlar axırımıza çıxacaq. Bütün dünyani qarğı basacaq...

Alhüseynin ağılına gələn başına gəldi və talelərinə qara qarğı qarıldadı. Məlum oldu ki, Sonaxanımın doğum təhlükəsi var. Alhüseynlə o qəti qərar verməlidid. Ya uşaq, ya Sonaxanım yaşamalı idi. Sonaxanım öz qərarını kişi qızı kimi vermişdi. Qızımı canım qurban, adını Sonsona qoysınız. Alhüseyn onu bəxtiyar etmiş, əsl məhəbbət yaşatmış qadını qurban vermək istəmirdi: heç cür imkan vermərəm! Sən özün menim həm ilk, həm də son Sonamsan.

Həmin gün elə hey gözləri öünüə Kəsəmən qəbiristanlığı, qulaqlarına qara qarğalara bənzətdiyi qarılın ağıları gəldi:

*Əzizim, kəsə məndən,
Yol keçər kəsə, məndən,
Ölən Poyludan olsun,
Ağlayan Kəsəməndən.*

Sonaxanım qərarında qəti idi:

- Mən özüm də həkiməm, bilirom ki, yaşamaq ümidi də var. Amma Allah eleməsin, ölsəm, ata-ananın ayaqları altda basdırarsan. Qara gəlinləri kimi yanlarına köçərəm. - Göz yaşlarının kəsdiyi yerdən sözünə davam edirdi:

- Şəklimi böyütdürüb, evin hər otağından asarsan. Belə olanda Sonsonamız gözümüz qabağında böyüyəcək...

Alhüseyn üzünü yana çevirməklə üzünün islandığını gizlədirdi.

-Məzar daşıma mənim də şəklimi vurdurma. Kəsəməninkində də, Ceyrançölkündə də aq, qara mərmərlərdə şəklini gördüğüm bəndələrin hamisiniñ üzündən elə bilmışəm ki, içincə yaziqliq qarışmış yalvarış yağır. Onları doğulduğuları gündən ömürlərini ilan kimi çalan dünyaya yenidən dönmək üçün ilan kimi dil çıxarırlar.

Alhüseyn də Sonaxanımını Sonsonasına qurban vermək istəmirdi. Yolunu qara qarğaya bənzətdiyi həkimin yanına salib arvadının xilası üçün qarılıtısını eşitdi:

-Biz həkimlər and içmişik. Həmin andı pozub ana, ya bala qatili ola bilmərəm. Sənə bir türkəçara arvadın yaxasını tanıdacağam.

Həmin yaxa sahibinin ağızından Sonsonanı çalacaq zəhər tökdü:

-Bu otların suyunu südüne, çayına, xöreynin qat, uşağı salacaq.

Alhüseynə soyuq günlərin birində növbəti iliq məsləhətini vermişdi:

-Ay oğul qırığı, bu kəlmələri də qulaqlarının sırgası elə. Hər bəndənin bir böyründə ağılli, o birində dəli şeytan olur. Çalış, həmişə bir az səbr eləyib, sözü hansı şeytanın dediyini öyrənib, qərarını verəsən.

Alhüseyn görünür, son qərarını verəkən dəli şeytanını dinləməli olmuşdu. Çünkü Sonsonasını qurban verməklə Sonaxanımını dəlixanlıq etmişdi.

Sonaxanımın ziyarətinə gəlmış ata-anası Alhüseyndə günah görə bilməmişdi. Xəstəxana həyətində bələli başını əlləri arasında gizlətmək istəyən adamı üstəlik yenidən dünya işığına da çıxarmaq istəmirdilər. Həmin sözələr bir ağızdan iki adamlıq deyilmişdi:

-Səndə bir günah yox, a bala, onun canına qıymaq istəmedin. Yazınızı qara yazıblamış.

Sonradan da Ceyrançöldən böyük ürəklə belə bir xeyir-dua da göndərmişdilər: istəsə, evlənsin, dünyaya övlad da gətirib, adını Sonsona qoysun.

Həmin sözələr Alhüseyni atasının, Sibirin soyuq günlərində təsvir etdiyi, kəndlərindəki Ləzgi Məhəmmədin dəmirçi körüyüne döndərmişdi. Həmin kəlmələri körüstündə bişirib suya yox, dəryalara atmalı olmuşdu:

-Görüm, adamlarını, içi mən qarışq itirib, bu dünyanın özü sonsuz qalsın! Mənə indi deyən tapılmalıdır ki, ömrün Qarayazı meşəsindəki təbiətlə, Kəsəməndə Sonaxanımla görüşdüğün məhəbbətlə yaşıdığın günlərdən ibarətdi, vəssəlam. Daha insan görkəmindən başqa bir şey deyilsən sən, Alhüseyn Kərəm oğlu. Və bu dünyadan yeganə çıxış yolun sənsizliyində...

... Qatlığı zəherlə bətnəndə düşmüş bapbalaca Sonsonası məzarda, həmin itkidən ağıl itirmiş Sonaxanımı azarda, özü üzüntüsü tükənib, bitməyən bir gizarda olan Alhüseyn yerə-göyə sıçışa bilmirdi. Özünün təsis etdiyi dünyanın zil qara rəngli xəcalət ordeniyle təltif etmiş, arsızlar arsızı adlandırmışdı (bu, əmək fəaliyyətinə görə dösünə şərəf nişanı taxılan zaman baş vermişdi). Sonrakı həyatını arsızlar arsızı ömrü hesab edib, yerdə və göydə yaşamını davam etdirirdi. Özünə qalsa, gözünü qırpmadan dünyanın bir uçurumuna - sonsuzluğuna atıldı. Amma bunu, ucbatından yaranmış bir bala məzarına, - bir ana azarına - Sonsonasına, Sonaxanımına xəyanəti hesab edərdi. O, Sonaxanımı ata-anasına ağı kəfəndə qara gəlin kimi köçürdükdən sonra öz qara çərçivəsi arasına girmək istəyirdi.

Təyyarə sükanı arxasındaki adam hər ilin bir gündündə yaşıdığı şəhərə üz tutarkən səmada Sonsonasını görə biliirdi. Qızının bir yaş böyüdüyüünə əvvəlcə göy üzünün mavi ekranında, sonra da evindəki köhnə albomun saralmış səhifəsində şahid olurdu.

Bir ara başına gələnlərdən təntiyib, Sonaxanımının ölümünü gözləmədən dünyadan aradan çıxməq istədiyində həmin səma və albom köməyinə çatmışdı. Birinci dəfə səmada saçına ağı lent bağlanmış balaca qız usağını görəndə çash-baş qalmışdı. Nə yaxşı ki, məsum, qayğısız sıfət ona Sonaxanımın cehizi ilə bərabər ata evindən getirdiyi albomu xatırlada bilmışdı. Həmin albomda Sonaxanımın körpəliyindən, gəlin paltarında ər evinə köcdüyüünə qədər şəkilləri var idi. Bir ömrün şəkillənmiş anları bu şəkildə cərgələnmiş, qatarlanmışdı.

Səmadakı qız usağının ancaq dodaqları tərpənse də, Alhüseyn onun dediklərini eşitmış, Sonasının (Sonaxanıma, evinə qədəm basandan "Sonası" deyirdi) sözlərini xatırlamışdı:

-Qızımızın saçı ələ gələn kimi ağı lent bağlayacam. Qoy anası kimi günü ağı olsun.

Səmadakı qız balasının dodaqlarından da həmin sözləri eşidə bilmişdi:

-Saçıma anam ağı lent bağladı. Bundan sonra hər gün də bağlayacam - dedi.

Düzdü, qız balasıyla birinci səma görüşündən sonra təyyarənin idarəsini itirib, sərnişinləri silkələməsi olmuşdu, amma tezəcə özünə gəlib, əvvəl təyyarənin, sonra da özünün ömrü sükanını ələ ala bilmədi. Həyatdan aradan çıxməq fikrini başından çıxarıb evə, Sonasının ən qiymətli cehizinin yanına tələsmişdi. Albomda səmadakı qızın yaşına uyğun şəkil tapıb, onu gördüyü günü Sonasının ad günü hesab eləmişdi. Həmin gündən həmin şəkillər Sonaxanımından dönüb, Sonsonasının kəmərindən keçərək və onu həyata bağlaya bilmədi. Anlamışdı ki, Sonası onun üçün heç olmasa, şəkillərdə həmin şəkildə yaşayacaqdı. Alhüseyn özünü unudana, arağın şəffaf damlalarıyla irmaqlara, göllərə, deryalara qarışa bilənə kimi içirdi. Hər dəfə də qarşısında üç badə olurdu (onların hər üçünü də özü nuş edirdi, amma belə hesab etmirdi). Atasının bir vaxt söylədiyi sözləri xatırlayıb, həmin kəlmələrdən boylanıb sağındakı ağılli, solundakı dəli şeytanı görə bilmədi. Sonsonasının ad günlərində tənhalığında boğulmamaq üçün həmin qaranoylarıyla "badə qaldırırı".

Təyyarə sükanı arxasındaki adamın gözü doğma şəhərə çatana kimi səmaya dikilmişdi:

-Bu gün on səkkiz yaş tamam ola bilərdi Sonsonasının. Həmin gün Sonasını (səmada olduqca ani görə bildi. İki ağı bulud üstündə qızıyla bir cavan (Alhüseynə bənzəyirdi) üzü gündoğana çapırıcı. Qızının sözlərini belə şifrələyə bildi: biz nigah masasına tələsirik, sonra görüşərik...

Təyyarə enməmişdən qulaqlarına, Ceyrançöl səmtindən şəffaf su şirəltisivarı
yeniyetmə səsi gəldi:

Alhüseyn, ay Alhüseyn,
Qələtinin, günahını
Yumağa get, yeyin-yeyin...

... İnsan ki, günaha batır, bir azdan həmən qələt onun ömrünə kölgəsini salır.
Və həmən kölgələr gündən-güne, aydan-aya, ildən-ilə böyüməyə başlayır və hə-
mən adamın ömrü uzanıb-uzanıb, özünə boy qazanıb bir günah xiyabanına
dönür.

Alhüseyn təyyarədən enməmiş öz günah xiyabanına enib, özünü albomdakı
Sonasının şəklinə çatdırırmamışdan əvvəl birinci cərgələrdəki əli qandallı iki gəncə
də baxmalı oldu. Elə bil həmin görüşü də taleyinin özü onun gündəliyinə salmışdı.
Həmin cavanlar da, öz növbələrində onları mənzil başına sağ-salamat çatdırılmış
adama nəzər salmalı oldu və bir-birlərindən xəbərsiz hər ikisinin sifeti bir təşəkkür
təbəssümüne boyandı. Həmin təbəssümlər nədənsə Alhüseynə Ceyrançölü, həm
də onun bir qırub zamanını xatırlatdı.

Sükan arxasındaki adama təyyarə pillələrindən birinci enmək şərəfi nəsib olur-
du (əlbəttə, birinci cərgədəki əli qandallıların yerini deputatlar, yüksək vəzifəli mə-
murlar tutmasayıdı). Alhüseyni gördüyü mənzərə təəccübəldəndirdi. Nərdivanın sa-
ğına, soluna iki maşın özünü çatdırmışdı - biri milis, o biri təcili yardım maşını. Hər
ikisinin də böyründə milislər növbə çəkirdi. Ani nəzər saldığı cavanları yadına sal-
dı. Maşınların onların "şərəfinə" gəldiğini anlayıb meydan tamaşasını seyr eləməyi
qərarlaşdırıldı.

Əvvəlcə milis maşınının "müzətərisini" endirdilər. Milislərin müşayiəti ilə
pəncərələri dəmir barmaqlıqlı maşına əyləşdirildilər. Onlar yenə göz-gözə gəldilər.
Qeyri-iradi bir-birlərinə gülüməsəməli oldular. Bu dəfə ikisinin də xəyalında eyni
yer - Ceyrançöl canlandı. Hər ikisinin də dodaqları tərpəndi. Piçiltıyla deyilən
sözləri hər ikisi də eşidə bildi.

-Ceyrançölə salam söyle...

-Sən də Kəsəməninə, Dəli Kürünə...

Alhüseyn meydan tamaşasında piçiltili da olsa rol aldığından məmən qaldı və
onu davam etdirməyi qərarlaşdırıldı.

Sonra təcili yardım maşınının günahkar xəstəsini düşürdülər. Yan-yancağı
milisli, həkimli şəkildə maşına əyləşdirildilər. O da macal tapıb Alhüseynin sifəti-
ni insan mənzərəsi kimi seyr elədi. Alhüseyn də öz növbəsində cavan bir oğla-
nın simasında dairəyə salınmış insan çarəsizliyini. Bu dəfə də hər ikisi Ceyran-
çöl deyilən bir yeri xatırlayıb, onun buludlu, dumanlı bir gününün içində düşdü.
Alhüseyn oğlanın gözlerinin buludlandığını gördü və onun arzusunu oxuya bildi.

-Mənim yerimə üçub o gözəl yerlərə özünü çatdır. Yaşıl bir talada uzanıb mavi
səmalara bax. Mən o yerlərdən ayrılanda oranın səmasında ağ göyərçinlər
sevinclərindən mayallaq aşırdılar.

Bu dəfə pantomim tamaşasının rolçusu kimi sözlərini üzünün cizgiləri ilə
söyləyəsi oldu:

-Cavan oğlansan, düşdüyüň mühasirəni yarib çıxa biləcəksən. Bax, onda
özün yolunu oralara salıb göy çəməndə uzanıb səmaya, göyərçinlərə istədiyin
qədər baxarsan.

Meydan tamaşasındaki rolunu bitirib günahlarının kölgəli küçəsiylə evinə
doğru addimladı. Ata rolunda qızının on səkkiz yaşını keçirməye tələsdi.

... Masa üstünə Sonasının ağ paltarda onu ağ kəpənəyə oxşadan şəkli
qoyulmuşdu. Üç badə də öz yerində! Alhüseyn üzünü ağıllı şeytan tərefə
tutmaqdən çəkinirdi. Onun deyəcəkləri gözləri önündə qarışqa ayaqlarına
bənzər yazılarla keçmişdi: insanların başqlarını yox, özlərini aldatmaqları ikiqat
günahdi. İnsanların əksəri quruda, bu balaca araq badələrində qərq olur. Bu gün
özünü aldada bilərsən.

-Bu gün sənin on səkkiz yaşın tamam olur, Sonsona. Təsəlli ömrümüz sonsuzluqdu. Sonsuzluğa qədər sənə xoşbəxtlik arzulayıram. Ad günün də, nigah günün də mübarək olsun!

ADSIZLARIN AD GÜNLƏRİ

(Günahlar hesabı dünyaya yolu kəsilən bəbələr barədə balaca bir hekayət)

Bu barədə üç bəndə ilə zamansız və məkansız üç müsahibə: Dünya yolu kəsilən bəbələr barədə nə deyərsiniz?

İbrahim Topçubaşı (yetkin yaşından): o bəbələrin cərgəsinə keçərdim, dünyaya gəlməməyi seçərdim.

Arif Abdullazadə (məzar daşından): Tövbə, bu dünyaya gəlməyə tövbə...

Şaiq Rəsul (bələli başından):

Dünya məbəd deyil tövbələr üçün -

Bu böyük günahı ürək dağlayır.

O süddən kəsilmiş bəbələr üçün

Hər yağılı günü dünya ağlayır.

Dünyamızın qonşuluğunda bir dünya vardı, kəndlərinin qonşuluğunda görünməz kəndləri, şəhərləri ilə iç-içə görünməz şəhərləri salınmışdı...

İşqli dünyaya uşaqları ağ leylekler gətirirdi. Onlar da üzüağ və "ağ" valideynləri yanında ağ və "ağ" günlərinin içine düşüb ağlaya-ağlaya, mahni oxuya-oxuya, oynaya-oynaya ömür sürməyə başlayırdı.

Qonşu dünyyanın bəbələrini isə qara leylekler. Onların yolunusa qara çərçivədə cinayətkar ata-ana şəkilləri gözləyirdi. Həmin bəbələr də görünməz bir ömür ağlaya-ağlaya, mahni oxuya-oxuya, oynaya-oynaya sürə bilirdi.

... Sonsona deyilən heç dünyaya gəlməmişdən adı dünya gözəli Sonaxanım adlı bir bədbəxt ana tərəfindən qoyulan qız, ömrünün və mövsümün baharında "Gülüstan" adlı bir bağaya yürürdü.

Dayandur deyilən, adı ata-ana tərəfindən qoyulmayan, ömrü onlar tərəfindən doğusuz batan cavan da Sonsona kimi ürəyinin hökmü ilə üzünü elə həmin bağ tutmuşdu.

Bir az sonra illərlə bir-birlərinə doğru ilk məhəbbət yürüşünə çıxmış iki cavan, nəhayət, üz-üzə, göz-gözə gələ bildi. Onların çicəkləndiyini görən həmin bağın çicəkləri öz al rənglərindən gənclərin yanaqlarına ərmağanını verdi.

Bu yoxluq varlıqları, görünməz varlıqlarının gücü, qüvvəsi ilə hərəkət edirdi. Susa-susa, heykəlləşə-heykəlləşə bir-birləriylə danışmağa başladılar. Sonsonasiyla Dayandurun gözleri mavi səma və dəniz rəngində, səsləri quş pırıldısı, çicək piçiltisi şəklində idi.

Həmin an həmin gözlər vasitəsiylə maviliklər bir-birinə qovuşub bir məhəbbət sonsuzluğu yaratmağa çalışırdı.

Quş pırıldları, gül piçiltəri bütün aləminkini qovuşdurub ilk məhəbbət ülviliyinə çevrilirdi.

-Mən Sonsonasiyam, elə bilirəm ki, illərlə başlatdığım bir yürüşün sonuna çatıram.

-Adım Dayandurdu. Mənə də elə gəlir ki, öz məhəbbət yürüşümü dayandırmalı oluram.

Kəlmə kəsdiklərindən sonra hər ikisi qarşısındakının rənginin al qırmızıya boyandığının fərqinə vardi.

Sonsona: Çicəklərin qırmızısının əksi sir-sifətinə düşdü.

Dayandur: Lalələrin kəpənəklər kimi uçuşub yanaqlarına qonduğunu gördüm də...

Araya ani sükut çökdü. Yəni sonsuzluğun uğultusundan başqa hər şey səsini içinə çəkdi.

Dayandur: Yadıma düşdünüz, mən sizi ötən yolların birində Kürqıraqı kendimizdə görmüşdüm. Ata-ananızla yolunuzu Kəsəmənə salmışdır.

Ata adının şaxtası Sonsona yanaqlarındaki lalələri söndürdü. Anasının ona hamile olduğu vaxt atasıyla Kəsəmənə getdiklərini xatırladı. Bətnədə bir-birlərini görə bildiklərindən heyretləndi.

Sonsona: Atam Alhäuseyn sürgündən qayıdan sonra hərdən yolunu Kəsəməndən salıb, dədə-baba qəbirlərini ziyarət edirdi. Elə bil onların yanında yerleşmək üçün o doğma adamlarından, doğma torpaqlarından bir bəraət diləyirdi.

Dayandur qızın yanaqlarındaki lalələrin atanının adını çəkməyiylə hürküdüb uçurduğunu başa düşdü:

-Onu da deym ki, həmin görüşümüz ana bətnində olanda baş tutmuşdu.

-Məgər bu mümkün mü?

-Əlbəttə, son traktatımda bundan bəhs etmişəm. Hətta dünya mürşidlərindən Mövlənənin özü də bizlərin dünyasını görə bilir. Bəşərlərinin bir zülmətdən zühr edib, başqasına getdiyini söyləyir. Ömürlərini işıqlı dünyada əzab-əziyyətli sınaq adlandırır.

O sınaga etiraz ola bilməz. Amma əvvəli də, axırı da zülmət deyil. Götür bizləri, heç o sınaga girməmiş onlارından da işıqlı dünyada yaşayırıq. Onlar dünyalarını dəyişəndən sonra sınaq qiymətlərinə görə də zülmətə düşür. Sonrakı mərhələləri od və su arası Cənnət və Cəhennəmdən ibarət olur.

Dayandur danışdıqca qızın gözləri böyüür, içərisinə dünyalar yerləşirdi.

-Necə də gözəl anladırsınız. Bunları mən heç bilmirdim.

-Əvvəl-əvvəl mən Cəlaləddin Rumi Mövlənə müridi olmaq istəyirdim. Bəşəri oduğu kimi görünməyə səsləyirdim. Mövlənə şəhərinə dərvishanə gedib çıxmışdım. Üst-başına ağız büzmələrindən darılmırdım. Elə mürşidimin kəlamlarını yada sala-sala:

**Çox insanlar gördüm, eynində libası yox,
Çox libaslar gördüm, içində insani yox...**

-Bəs sonra?

-Gördüm yox, bu, bir yerə qapanmaq, bir yerdə ayaq döymək, bir zəka işığının başına fırlanmaqdan başqa bir şey ola bilməz. Nə varsa hər şey damlalarından, zərrələrindən vəhdətlərinə yol alır. Sonra bir əlaqələndiricilik görəvini sahiblənmək istədim. Şərq zəka işıqlarını qərbə birləşdirmək, o işıqla elmin yollarını aydınlatmaq istədim. Yolumu Oksford universitetinə saldım. Əvvəl tələbəsi, sonra müəllimi oldum.

Özlərindən xəbərsiz tanışlığa başlamışdılar. Dayandur özünü qarşısındakının güzgüsündə göstərə bildiyini başa düşüb növbəni ona ötürmək istədi.

-Sizi, sonuncu qardaşımızın saldığı uzanıb Qaf dağlarının ətəklərinə çatan bu gülüstanda heç görməmişdim.

-Göre də bilməzdiniz. Anam həkim olmayı, insanların düyun düşmüş azarbezarlarını açmayı istəmişdi. Mən də illərdi İbn Sina ocağında təhsil alırdım. Hazırda oraların xocalarındanam. Axır ki, ömürdən möhlət alıb ürəyimin bələdçiliyi ilə buralara yüyürüb çatdım...

-İxtisasınızı, hansı sahəni seçmisiniz?

-İlahi yaradılışına kənar müdaxiləsiz müalicə, yeni insan organizminin ruhi və təbii müalicəsi. Ruhi enerji əllər vasitəsiylə olur. Həkimin gözləri xəstəni ovsunlayıb ağrısını unutdurur. Bu sənətə seçilənlərin əvvəl-əvvəl gözlərinə, sonra da əllərinə baxıb, onları sınاقlara buraxmaq lazımdır. Hər kəsə enerjini çəkə biləcək əl, ağrını keyidə biləcək göz verilmir. Qaldı təbii müalicəyə, bu bir növ ilahinin həkimlərlə sual-cavab sınığıdır və illər, qərinələrcə davam edir. Bəşərin qarşısına dərmanı ətrafda olan dəndlər çıxır. Həkimlər onu caduda -

pitidə yox, otlar, güllər arasında axtarib tapmalıdı. Həyatda heç nə mənasız yaranmayıb. Qaratikan gülünün, qanqalın özünün də içində dərd dərməni gizlənə bilər.

Yadlarına düşdü ki, illərlə bir-birlərinə doğru yüyürsələr də, hələ adlarını bilmirlər.

-Adım Dayandurdu, uşaqları çox olduğundan valideynlər mənim yolumu dayandırıblar.

- Gözəllər gözəli anamın adı Sonaxanım olub. Ozündən də gözəl bir qız dünyaya ucuracağına inanıb. Adımı Sonsona qoyub...

Ayrılıq vaxtlarının yetişdiyini bir-birlərinin gözlərindən oxudular.

- Mənə Dərəçiçək arıcılarından Ballı Namaz vərəmumu, sarıcıçək tozu, arı südü gətirməlidim.

- Mən də gələcək diplomatlarla görüşməliyəm.

Onların kəlmələrinin vida mehi əvvəl ətrafdakı gülləri, çıçəkləri jalələndirdi, sonra kəpənəkləri, quşları ləpələndirdi.

- Sabah...

- Günortadan sonra...

- Maşınla gələcəyəm, şəhər kənarında ömrümüzə baxmağa gedərik.

- Özümüzə də nəzər salarıq.

İç-içə, yan-yana, bir-birini görməyən və eşitməyən iki dünya yaşamagında idi. Onların birində valideynləri tərəfindən dünyalarına buyurulmuş, onların zövqünə uyğun adları qeydlərini yaşayırdı. Sonsuzluğu öncələrində öz sınaq dövürlərini keçirirdi. İçinə düşdükləri öz oxu ətrafında fırlanan dünyalarını heç ölüm kamerası da hesab etmirdilər. Öz yumru fırıncaqlarında atın, eşşəyin, filin, meymunun üstə ləzzətlə fırlanır, oynaşır, hırıldışırlar.

Ata-ana tərəfindən yolları kəsilmişlərin birbaşa sonsuzluğununa düşənlərin həmin hərələnbaba oyunundan canları qurtarmışdı. Onların həyatı sonsuzluğun rəngləri və səsləriylə idarə olunurdu. Yalnız özlərinin görə, eşidə bildikləri həmin rənglər və ahəndlər qonşuluqlarındakı dünyalarından geri qalmırdı. Mərhum olduqları məhəbbətdən mirasvari qazana bildikləri adət-ənənələrlə qonşu dünya adamlarından da üstün yaşaya bilirdilər. Onların dünyasında təbiətlə cəmiyyətin zəncirvari, qırılmaz vəhdəti vardı. Yəni, təbiətin nəyi varsa adamların, onların da hər şeyi təbiətinkı idi. O, məlum və məchul bəndələrin ən kəmhövsələləri cinlərinin tutduqları zamanlar zəncirlərini qırmağa çalışan köpəklərin səsini çıxarırdı. Sevinclərinin zirvəsinə çatanların ürək telleri üstə alabəzək quşlar cəhcəh vururdu. Axır ki, dörd həndəvərləri öz bəndələrinin əməlliyyəti cılalanır, ətraflarının selləri, yelləri də dünyadaşlarının gücünə, qüvvəsinə çevrilirdi. Dünya içindəki dünya adamlarının uzun zaman ərzində yaranmış adət-ənənələri də vardi. Həmin ənənələrdə onları il ərzində bir neçə dəfə bir araya yığırırdı. Bunların da ən təntənəlisi (az qala hamının iştirak etdiyi) doğmamışların rəmzi doğum günləri idi. Öz adlarını özləri qoymuş bəndələr "həmin əlamətdar günlərini" - "adsızların ad günləri" adlandırmışdı. Həmin tədbirdə iştirakın şərtləri hamisə bəlli idi. Onda, il boyu ən böyük nailiyyətləri olanlar iştirak edə bilərdi. İştirakçılar bir kimsə tərəfindən seçilmir, əməllərinə görə özlərini həmin ali məclisə layiq görürdülər. Qonşu dönyanın bir zamanlarındakı kimi (Qatırçı Murad, fanarçı Yabloçkin, şuagöz Rentgen və b.) bu adamlar da adlarını yalancı fərmanlarla deyil, əməlliyyətiyle qazanırdı.

Ən hüznülü tədbirləri qara bayramları idi. Həmin mərasimləri insanların ən çox qırıldığı Ovsensiumvari yerde keçirirdilər. Tədbir iştirakçıları qara rəngli pavilyonların sərgi salonlarından keçib, tədbirin əvvəlindən axırına kimi cincirini çıxarmırdı. Hər salonda dönyanın əvvəlindən indisinə kimi yaranmış matəmnidaları, ağıllar, elegiyalar sonsuzluğun ahənginə uyğunlaşmış şəkildə səslənirdi. Əlinde silah - daş yarımvəhşi bəndədən, əlimdə tamam - kamal vəhşi bəndəyə kimi fani sayıla bilecək adamlar salonlarda, müxtəlif janrlarda sərgilənirdi. Daşla

ilk başıdaşını öldürən adsız canidən buynuzlu İsgəndərə, ötən əsrlərin buynuzlu-buynuzsuz batılarına, barbaroslarına, napoleonlara, hitlərlərə qədər hamıyla görüşmək, lənətləmək mümkün idi.

Üc qara pavliyondan keçənlər işıqlı bir zaldə nəfəs dərirdi. Həmin zalın özünün də vəzifəsi vardi. Bu beşguşəli zalın divarlarının hərəsində bir qitənin ən qəddar övlad qatillərinin portretləri sərgilənirdi (divarların birində Sonsonanın atası Allahyarın onun həmkəndlisi Qaytan arvadın da şəkli var idi ki, bir ölkədən onun da Kürqıraqı bir kəndindən iki sakının iştirakı nadir hadisə sayılırdı). Məmləkətlərinin daxil olduğu qitə sərgisinin hazırlanmasında yerliləri rəssam Elcan Selcan da iştirakçı idi. Son zamanlarda onun mətbuataya verdiyi müsahibə aydın səmada ildirim kimi çaxıb, üzü Kəsəməndən bütün ölkə adamını heyrətə salmışdı.

-Nümayəndələrimiz növbəti səfərlərində canilər sərgisində Kəsəmənli Qaytan arvadın şəklini görməyəcək. Biçarə ananın indiyə kimi günahsızcasına lənətləndiyi danılmaz sübut olunmuşdu.

Həmən vaxta kimi Qaytan arvadın öz altı aylıq balasının ömrünü Qarayazı meşəsində qaraya gətirdiyi ən ağır günah sayılırdı.

-Uşağıın ölü düşməsinin səbəbkər nə Qaytan, nə əri Xeytan olmuşdu. Çörəyini kömürlə qazanan Qarayığval Xeytanın həmin gün Qarayazı meşəsində başının üstünü Qıldıgsız Abdulla alıbmış. Qarayazida qurumuş ağacları, budaqları kəsib arıtlayan, basdırıb, kömür bişirib ruzusunu üzünən hisi-pasiyla qazanan Xeytan həmin gün dəli şeytanın fitvasıyla meşəbəyi Abdullanın qəzəbinə tuş gəlmişdi. Başqa vaxtlar meşəni qırnlara parılılı gözlərini tamah qoşaluləsi kimi tuşlayan Abdulla bu dəfə Xeytanın üstünə həqiqi qoşaluləsini tuşlamışdı.

-Abdulla, kömür satılonda payın çatacaq. Bir az hövsələni qamçila.

-Ayə, təmiz adımı kösövün, kömürünləmi qaralamaq isteyirsən? Mənim pay-püş aldığımı görüsənmi, a qara tula?

Xeytan arvadı Qaytanın gözü qabağında ləyaqətinin Qıldıgsız Abdullanın yorğa atının ayaqları altda tapdalanmasını istəməmişdi.

-O təfəngi gedib tülküyə, dovşana tuşla! Kişisən atdan düş, adam kimi qurşaqtut!

Abdulla atdan düşmüşdü. Üstünə şığıyan Xeytanın başına təfənginin küpüyle hirsini həkleyib canını qurtarmaq istəmişdi. Həm də qabağındakını yerə sərəndən sonra bir şey ummayıb, çıxıb getməyi qərarlaşdırılmışdı. Ağlına gəlməmişdi ki, Xeytanın qarnı burnunda arvadı Qaytan əli dəyənəkli üstünə cuma bilər. Bax, hər şey də ondan sonra başlamışdı. Abdulla arvadı təfəngiyle təntidib, qarnına yağlı bir təpik iliştirmişdi. Hamilə qadının uşaq salacağını görüb, ordan atüstü uzaqlaşmağa çalışmışdı.

Elə bil Tatlı Bayramı tale özü ora gətirib çıxarmışdı (sonralar sinəsini deşən sirri açıb, Bayram kişi, Qaytan arvadı övlad qatiliyindən xilas eləmişdi). Tatlı Bayram əvvəl-əvvəl qarnını tutub ağrıdan zingildəyən arvada ürək-dirək verməyə çalışmışdı.

-Birtəhər döz, anam, sonam, ağrin sinəcək. Vaxtsız balalayacaqsan.

Sonrakı gördükərəki kişini dəhşətə gətirmişdi. Qaytanın uşağı düşmüş, o da qanlı balasını Kürə tullamışdı.

-Murazımızı gözümüzzdə qoyanın görüm, murazı gözündə qalsın! Heç olmamış kimi ax get, su ömrü yaşa!

Bax, burda Bayram kişi öz divanını qurmağa (tutmağa da demək olar) başlamışdı. Sarısını udmuş Abdullanın yaxasından yapışmışdı:

-Ayə, qıldıgsız köpəyoğlu, sən bu dünyadan özündən də kəmfürsətmışsən... Sənin kimi qansızlara bu qara torpaqlarda yer olmamalıdı.

Onun əlini-qolunu bağlayıb, Kürə atıb, çıxıb getmişdi. Bir müddətliyə Qıldıgsız Abdulla yoxa çıxmış, Qaytan da doğma balasının qatili sayılmışdı. Uşağıının

ölümündən sonra (özündən getdiyinə görə Xeytan əsl səbəbini bilməmişdi). Qaytandan boşanan Xeytan ağızgöyçəklərin çırın uydurmalara inanmışdı. Kəsəmənlilər də xeyli müddət Qaytanın usağına qəsd elədiyini düşünmüşdül.

Bayramın, axır ki, həqiqət sinəsini deşib çıxmış, Qaytan arvadın şəklini övlad caniləri sərgisindən çıxarmışdı.

* * *

Dayandurla Sonsona ömürlerində ilk dəfə dünyanın bütün rənglərinə boyana bildilər. Cahanın cümlə xoş ahəngləri birləşib, gurlaşib qulaqlarında nəğmə kimi səsləndi. Bütün xoş rayihələri öz görünməz yağışlarıyla varlıqlarına çiləndi. Bu hissələri görüşüb ayrıldıqdan sonra keçirdilər. Hər ikisinin gözləri yol çəkməyə başladı. İnsanların gözlərindən də yollar çəkilir. Həmin yollar bər-bəzəyini onların ovqatlarından alır. Xoşagəlməz adamlar üçün yolların üstünün közlər şüşə qırıntıları doldurur, gelişlərinin qabağını almaq istəyir.

Dayandurla Sonsonanın yol çəkən gözləri məhəbbət axtarışlarının sona çatdığı Gülüştana dikildi. Həmin yollar hər iki gəncin yaz ovqatının çicəkləri ilə bəzənirdi.

Gülüştana onlar bir gün içində dəyişmiş, içərisinə dünyalarını göyqurşağı rənglərini yiğmiş gözlərini gətirdilər.

Hər iki gözdə sonsuzluq rəmzi mavilik bütün çalarları ilə bərq vururdu. Qız ürəyinin bələdçiliyiyle qovuşa bildiyi oğlana gözlərində dənizlərin, deryaların masmaviliyini gətirmişdi. Və gözlərində ürəyi bax beləcə çicəkləyə bilməşdi.

Dayandur da buludsuz səmaların gömgöylüyünü gözlərinə yiğə bilib, sonsuz məhəbbətinin rəmzinə çevirmək istəmişdi.

Dünyanın dörd yana, insana ziyansız od-alovu məhəbbət yanğınlarıdı. Onlar bele bir yanğına ilk düşdüklərində təşviş keçirdi. Elə bil sözləri həmin təşnədən qurtarmaq naminə yarandı.

Sonsona: Dəniz sahilində olmaq istərdim. Həm də insan ayağı dəyməmiş qayısında.

Dayandur: Dənizkənarında əsrənən gizlənib ibtidasında qala bilmış yer tanıyıram. Orda adamlar yox, dalğalar, küləklər, qarlar, yağışlar izlərini qoymaq istəyib, qayaları, daşları cilalayıb, naxışlayıb, mamont, dəvə, təpəgöz, adam timsəlli etmişlər. Çox vaxt adamların tünlüyündə təntiyəndə özümü ora verib, ötən əsrərə baxmağa çalışmışam.

-Onda gedib əvvəl dünənlərə, daşlaşmış ibtidalara, sonra da bu günlərə şəhərdə qalmış özümüzə tamaşa eyləyək...

İnsanların cəsarətlərinin biri də gözlərə şax baxa bilmələridi. Qarşılardan gözlərini uğurlayanlar içərilərində günah toxumu əkilənlərdi. Həmin toxumlardan ilanlar, çayanlar, əqrəblər yaranır. Bircə məhəbbətdə gözlərin gizlənməsi günah tərəfə yazılmamalıdır. Onların bəraəti yanaqlarda açıqları qızılıgüllər olur.

Bu dəfə cavanların yanaqlarının qızartısı sonsuz dənizlərin və səmaların maviliyindən doğdu. Çünkü sevənlərin çoxundan fərqli bir-birinin gözünə baxa bilməşdilər. Tamaşa edib də bir-birinin yanaqlarından cümlə bahar lalələrinin rəngi ilə qarşılaşmışdır.

Sonsona: Gedək masnavi dənizimizə...

Dayandur: Qoynuna düşüb dünyanın bütün rənglərinə çekilek...

Bircə gözlərin fəsilləri təbiətinkiyilə uyğunlaşmışdır. Təbiət ildə sırasıyla özünün dörd fəslini geyir. Gözlər gündə neçə dəfə həmin fəsilləre boyanır. Adamların ovqatlarından yaranır həmin fəsillər, hətta bəzən bir saat içində gözlərində onların dördünü də yaşadanlar olur.

... Daş-kəsek əsrin yolunu kəsdiyindən maşını sahildən xeyli aralı saxlamalı oldular. Sal daşların üzəriylə el-elə verib mavi yatağa doğru addımladılar.

Həmin an qonşuluqdakı dünyada onun da ağıl telləri dolaşiq düşənlərin bir şəfaxanasında bir ana gözlərinə qar yağırdı. Oturduğu yer dərd ağrılığından dünyanın həmin küncünü əymışdı. O ağrının rəmzi kimi iki gözdə qar, əvən tüğyan edirdi.

Xəstəxana həyətində ağaclar altındakı oturacaqda Alhäuseyn başını əllərinin arasına alıb elə bil həm Sonaxanımdan, həm də dünyasından gizlənmək istəyirdi. Sonaxanımının gözünə görünmədən onu ziyarət eləmək Alhäuseynin hər səfəri sonrası vərdişinə çevrilmişdi. Onun da gizlətdiyi gözlərdə son bahar hökmünü sürürdü. Başının üstəkilərdən tutmuş dünyanın bütün ağacları yarpaq tökümünü yaşayırı.

Sonsuna da, Dayandur da dayanmalı oldu. Bu dəfə yollarını yol işarələri deyil, gözəllik qanunları kəsdi. Qızın heyrət nidaları daşlara, qayalara çırpına-çırpına dənizə doğru uçmağa başladı:

-Sənin tərifindən də artıq imiş buranın möcüzəsi.

Doğrudan da əsrin dəmir caynağı buralara dəyə bilməmişdi. Dənizin bir kənarında torpağın bir parçası nəhəng balıqqulağında gizlənə bilib, öz inciliyində qalmışdı. Təbiət dəniz və quru əliylə daşları, qayaları bənzərsiz əsərlərə çevirib, adsız, soyadsız, ən adlı-sanlı sərgisini açmışdı. Mamontlardan, dinozavrlardan tutmuş xərcənglərə, çomçəquyuqlara qədər olmuş, ölmüş canlılılar daş-qaya abidələrinə çevrilmişdi. Dənizin bu sahilini torpaq, su, səma qovuşan adlandırmaq olardı. Torpaq, insan və heyvan heykəllərini daş balaları kimi qoynuna alıb öz daş dövrünü yaşayırı. Həmin gözdən, könüldən iraq daş abidələr də ancaq dənizə özlərini göstərib, onda güzgülənə bilirdi. Səma dənizin bir parçası üzərində ucsuz-bucaqsız sonsuzluğun nəhəng, masmavi qu quşuna bənzəyirdi. Onda çimməyə hazırlaşırdı.

Bütün bunlar dalğa-dalğa içindən keçdiyindəmi, ya dünəndən başlayan yanğısını səngitmək istəyindənmi Sonsuna tezcə dənizin qoynuna atılmaq istədi. Həmin an dəniz həm Sonsuna, həm Dayandur üçün mavi cazibə yatağına çevrilmişdi. Dayandur həmin qüvvədən birtəhər özünü saxlaya bilib, qızın qərarını gözləyirdi. İllərlə yüyürüb dünən görüşünə yetişə bildiyi Sonsonası onun qarşısında soyunub dənizə girəcəkmi. Dənizi unudub gözünü Sonsonasından çəkə bilmirdi.

Qızın əlləri yaxasının düymələrinə doğru getdi. Açıllı olmamış təbiətin bir gözəllik sərgisi qoynunda bakirə bir gözəlliyyin açılışı başladı. Sonrasa Dayandur masmavi dəniz rənginə çəkildi. Cünki qız təbiətin bir parçasının doğulduğu kimi qaldığı yerdə özünün doğulduğu vəziyyətinə qayıtdı. Yəni, tamamilə çılpayılanıb, illərin qazandırdığı gözəlliklərinin açılışını etdi. Qızın məmələrinin gilələri dirilik suyu mənbəyi şanılara bənzəyirdi. Belə şanıların bənzərini bətnlər bətni torpaq bənzərsizini varlıqlar vəhdəti ilahi yarada bilərdi.

Dayandur Sonsonasının dənizə tərəf addımladığının, yüyürdüyünün şahidi ola bilmədi. Bir göz qırpmında dənizin qoynunda gördüyündən mavi gözəllik tərəfindən cəzb olunduğunu düşündü. Mavi bir vəhdət bir vücudu özünə çəkib ağılı, ruhunu təmizləmək, dənizləşdirmək istəyirdi.

Dənizin mavi əlləri sahildəki daş heykəllərə çevriləməyə başlayan Dayandura da çatdı. Bəlkə də, bütün bunları dəniz etdiyindən oğlanın özü özünün necə çılpayılandığından, necə dənizə atıldıqından xəbəri olmadı.

Suları mavi paltar kimi geyinəndən sonra özüne gələ, etrafını görə bildi. Həmin an gözü qarşısında səmadan enmiş bir mələk, dənizdən çıxmış bir pəri vardi. Həmin pərini göylər ona endirmiş, ləpələr onun qarşısına çıxarmışdı. Gördüklerinin bir yuxu olmadığına inanmaq üçün var səsiylə hayqırdı:

-Sonsona!!!

Sonsuna ona baxıb gülüməsədi. O da, görünür, yuxudamı, gerçəkdəmi olduğunu müəyyənləşdirməyə çalışdı:

-Dayandur!!!

Baxışlar birləşdi, qığılçımları dənizə töküldü.

Bir yayının ilk günlərini yaşayan suların sərinliyi də onların atəşini söndürə bilmədi. Həmin atəş iki gənci məhəbbətin kam nöqtəsində birləşdirdi. Ətraflarında ləpələr dalğalanmır, sanki sular qaynamağa başlayırdı. Mavi alovlar gucağında cavanlar bir-birine sarlaşmış atəşlərini söndürməyə çalışırdı. Həmin əməliyyatlar da şüurlarının deyil, hissələrinin müşayiəti ilə baş tuturdu. Həyatda ilk dəfə məhəbbətin ləzzətini dədirildi. Həmin an döşlərin gilələri bir-biriyle birləşib varlıqlarındaki bütün hissələrinin zəngini çalırdı. Dodaqlar dodaqlara, gözlər gözlərə qovuşub, varlıqlarını bir-birinə calamağa başlayırdı. Bunların öz razılıqları ilə, onlardan asılı olmadan davam etməsi gəncləri arxayınlasdırıldı. Təbiət qoynunda təbii hissələrlə hərəkətlərində bir günah görmürdülər.

Gec-tez məhəbbətlərinin vəhdətinə çatacaqlarını anlayan iki yetkin gənc bunun nikah öncəsi və ya sonrası baş tutacağının fərqi nə varmırdı. Belə bir gözəlliklər məskənidə baş tutmasını da, bir növ, ilahi fürsət bilib, öz vüsal bayramı hesab edirdi.

Mavi bir qubbə altında, mavi sular qoynunda bir məhəbbət yanğısı baş tutdu. İlahi bir eşq Sonsonaya Dayanduru bir-birinə sarlaşdırıldı.

Onlar sahile doğru irəlilədilər. Bu dəfə tamam başqa addımlarla. Biri bir sevginin dirəyi, o biri bir ocağın anası kimi...

(Həmin vaxt qonşuluqdakı dünyada, zaman ata dirəyini vaxtsız kəsmiş bir ocaq sözümüz, kösəv qarasına boyanmışdı. Bu dəfə həmin ocağın nə müddətdi həm dirəyi, həm ürəyi olan bir ana gözlərini yummuşdu. Madar oğluna bir dünyanın ağırlığını, qara-quralarını qoyub getmişdi).

Dayandurla Sonsona mavi məhəbbət yataqlarından ayrılib sal daşların - nikah şahidlərinin hüzuruna döndü. Özlərini günəşə çəkmək üçün bir qum talası tapdilar. Uzanıb mavi gözlərini mavi səmalara dikdilər. Belə anlarda gözlərin açıq, yumlu qalmasının fərqi olmur. Qapalı gözlərlə də sonsuzluğun maviliyini görmək olur. Belə zamanlarda səadətlərindən məst olanlar bir-biriyle səssiz-səmirsiz də danışa, bir-birlərini eşidə bilir.

Sonsona: İndi bildim bu balıqlar niyə eşidə bilmirmiş, axı, balıqqulaqlarını dənizlər sahile atır.

Dayandur: Mənə elə gəlir ki, bu qum dənəleri ölmüş damılardı. Onlar dənizlərinin qonşuluğunda yaşayır. Kəndlərin, şəhərlərin qonşuluğundakı məzarlıqlara bənzəyir.

Cavanlar bir müddət hərəkətsiz, səssiz-səmirsiz təbiətin bir parçası olmağa çalışırdılar. Həmin müddət həyatla bütün tellərini kəsib əsəblərini dincə qoymaq istədilər. Həmin azacıq vaxtda içlərindən çayları axan, bulaqları qaynayan, çıçəkləri açan, quşları uçan dünyaya dönmək istədilər. Az-maz bacardılar və özleri üçün dərixb, özlərinə qayitmağa hazırlaşdılar. Əvvəlcə gözləri bir-birlərini tapdı. Sonra da əlləri, sonra da dilləri...

Dayandur: Görünür, sevgimiz dəryalar qədərmiş.

Sonsona: Bəlkə də, ona görə ilk nikahımız dəniz qoynunda kəsildi.

Sonsona, Dayandur kimi ata-anaları tərəfindən dünyaya yolu kəsilənlər başqa bir aləmdə göz açıb yaşamaqlarını bacarırdı. Onlar da tale labirintlərində keçə-keçə layiq olduqları sır-sifətə, boy-buxuna qovuşur, həyatlarında ilham, zəka dərrakələrinə görə yerlərini alırdı. İşıqlı dünyadan onları məhrum etmiş ata-analarını öz aləmlərində qazandıqlarından məhrum edirdilər.

Beleçə, bir-birinin qonşuluğunda iki dünyayı-aləm ömrünü sürdürdü. Dünyada varlıqları peşimanlılıqla mumiyalanmış ata-analar qətlinə hökm verdikləri balalarının yerini hər ayları, illərində, qapqara ocaq yeri kimi görürdü. Qonşu aləmdəsə Sonsonalar, Dayandurlar üçün həmin varlıqlar qara çərçivə içərisində kömüre bənzeyirdi.

Dayandur: Sabahdan qurudakı nikahımızın hazırlığına başlayaqq?

Sonsona: Quruda şahidlərimiz, yəqin ki, bu daş varlıqlar olmayıacaq.

-Sizə sağdışım, soldışımıla elçiliyə gələcəm.

-Mən də bacılıqlarımla yol gözləyəcəm.

Bir-birlərinə baxıb gülümsədilər. Bir-birlərinin ürəyini oxumağa çalışdır. Bunu bacardılar da: axı, heç nişan üzüklerimizi almamışq.

Sonsona: Zərgərpalan mağazasından xoşlanıram. Hər ətrafindan keçəndə özümü saxlaya bilməyib içəri girir, daş-qasılarına tamaşa etməli oluram. Elə bilirom ki, zümrüdləri, yaqtıları şöləsindən üzümə, gözümə pay verir.

Öz ayarlarına zəmanət vaxtında qiymətini verməsə də, insanlar, canına daraşdıqları dünyyanın zərini, incisini də ayarlamışdır. Təmiz ayarlı üzükler də barmaqlarda məhəbbətin ayarlarına çevirilir, çətin anlarında sevgililərə barmaq dişlətməli olurdu.

Sonsonanın mağaza seçimi Dayandurun üzünü və gözünün nurundan uçuran kimi oldu.

-Mümkünsə ondan yan keçək.

Sonsonanın həmin mağazada Dayandurun əkiz qardaşı Bayandurun işlədiyindən xəbəri yox idi. Onu da bilmirdi ki, ataları Məşədi Əbdüləzimə görə onların yolu haçalanıb. Dayandurun evində Məşədi Əbdüləzimin şəkli çərçivəyə salınıb, övlad qatilləri sırasına keçirilmişdi. Bayandur bir müddətdən sonra atasına bəraət verib, qara çərçivəsindən onu azadlığa buraxmışdı.

İç-içə yaşayan dünya sakinlərinin bir-biriylə mümkün olan və olmayan yeganə sonsuzluğundan vasitəylə ünsiyyətləri var idi - yuxarılarla. Hər iki aləmdə də hələlik möcüzə kimi yaşayan, sırrı açılmayan yuxular onları darıxdırır, duruxdurur, hərdənbirse gerçək mətləblərdən hali edirdi. Görünməz dünyyanın, görünməz bəndələrinin evlərindəki, qara çərçivələrdəki ata-analarının-eşidilməz harayları gəlirdi. Kəsile bilməyən həmən uğultular "övladlarına" yetişə bilmirdi. Düzdü, bəziləri şəkillərin dodaqlarının tərpəndiyinin şahidi olmuşdu. Onlardan biri də, bəlkə birincisi də Bayandur idi. Həmin zamanlar ekiz qardaşlar bərabər yaşayırdı. Bayandur qəlbini deşen sırrı ilk dəfə Dayandura açmışdı:

-Tez-tez atamızın dodaqlarının tərpəndiyinin şahidi oluram. Elə bil nəsə demək istəyir.

-Bibioğlu Qororxanla baş-başa verib o qədər başa çəkirsən ki, gözün alacalanır.

Sonralar atası Bayandurun yuxusuna girməyə başlamışdı. Gündüzlər deyə bilmədiklərini yuxuda bəyan etməyə çalışmışdı. Ata deyilən varlığı şəkildə görə bilmış cavan ilk dəfə yuxusunda onu canlı şəkildə seyr edə bilmışdı. Səliqəsəhmanla geyinmiş (zərgər incəliyi ilə bəzənmişdi də demək olardı) Məşədi Əbdüləzimin qoltuğunda qara cildli bir kitab da var idi. O, həmin kitabı qarşısına, əlini də onun üstünə qoyandan sonra hər iki və ya heç bir aləmdə görünməyən atalıq andı içmişdi:

-Bu Quran mənim o dünyamı da kəssin, əgər yalan söyləyirəmsə...

Övladlarının həyata yollarını kəsdiyini boynuna almışdı. Bunun əsl səbəbini söyləmişdi:

-Qonşumuz Markaryanın arvadı müştərimiz idi. Özü də nə alsa məccani verirdim. Əri də erməni, üstəlik də, NKVD-i olanda nə olar, həmin haqqı bir-iki misqal itirməyibmiş. Əlaltılarından bibini bic doğuzdurən Çəmbərəkəndlə Səlim vasitəsiylə sımarıcıını göndərmişdi: zövcəsinin yaşamasını isteyirəsə, abort elətdirsin. Bir həftəyə ikisini də mal-qara vaqonunda Sibirə göndərəcəyik. Yolda arvad özü də oləcək, qarnındakı da. Ananız Zəhrabəyimin yaşaması üçün sizləri qurban verdim.

Bunu sonralar bibisi Sonanın oğlu, öz ömrü də külə dönmüş Qororxan da təsdiqləmişdi:

-Sizi bilmirəm, mən yuxulara inanıram. Mənə öz taleyimi anam hali etmişdi. Saqqızını oğurlayandan, məni boynuna salandan sonra Səlim köpəyoğlu vəzifədə qalmaq üçün anamı hədələmişdi: Uşağın məndən olduğunu bildirsən,

mən qulluqdan, sən yurd-yuvandan ayrılaçaqsan. Sibirə, qardaşın Məşədi Əbdüləzimin yanına cəhənnəm olacaqsan. Bax, anam yuxularının birində sizin qara gününüzdən söz açmışdı. Atanızın ananızı qurtarmaq üçün bu yola əl atlığıni söyləmişdi.

Atası dəfələrlə yuxusuna girib, eyni təmkinlə sözlərini təkrarlayandan sonra Bayandur inanmış, onun haqqında düşünməyə-dاشınmağa başlamışdı. Nəhayət, əvvəl Sibir, sonra qəbir çərçivəsinə düşmüş atasını otağındakı qara çərçivədən çıxarıb, öz adını qardaşının qara dəftərinə salmışdı.

Sonsona həmin acı hekayətdən xeyli dumanlandı və buludlandı. Üstəlik, mağazada gördüyü, üzündən təbəssüm əksik olmayan cavanın Dayandura bənzərliyinin fərqinə vardi. Üstəlik öz şübhələrini uçurmağın vaxtının çatdığını da hiss elədi. Çünkü, əvvəllər də qara çərçivədəki ata şəklinin bir-iki dəfə dodaqlarının tərpəndiyinin şahidi olmuşdu, amma həmin müddət bunu yorğunluğunun bəhrəsi, - gözalacalanması hesab eləmişdi.

Sonsonasını da bir ömür bahası düşdüyü ömürdə ən ağır günləri (daha doğrusu, kösöv qaralı sürməli gecələri) anasını yuxuda gördüyü zamanlar idi. Qəribədir ki, hər dəfə də anasını, üzünü görmədiyi dədə-baba kəndi Kəsəmənin ağı deyən qarılıları arasında görürdü. Həmin ağı xorunun solisti də anası olurdu.

Doqquz ay qoynumda saxlaya bilmədiyim

Anam, Sonam, Sonsona balam, vay...

İməklədin, yüyürdün, saçına lent bağlaya bilmədim,

Anam, Sonam, Sonsonam, lay-lay, a lay-lay ...

Qarılıar da bir ağız olub, ağıyla dünyani qaraya çekəndən sonra lənətlərinin ağını açırdı:

Ömrünü ilan kimi çalan Alhäuseyn bavanın,

Görüm qızıl ilan kimi başı əzilsin!

Qulağı Quran səsi eşitməsin!

Düzdə qalsın, leşinə qarğalar düzülsün...

Sonsonaya elə gəlməşdi ki, atasının dodaqları yüz dəfə, min dəfə tərpənsə də, sinəsindəkiləri açıb töksə də, heç bir bəraeti ola bilməz. Onun günahının hökmünü müqəddəslər müqəddəsi bir ana verir. Amma necə olursa olsun qəlbində bir maraq hissi baş qaldırmışdı. Həm də başa düşürdü ki, dünyanın hər yanında ən qatı cinayətkarların da son sözünü dinləyirlər.

Atasının dodaqlarının yenidən tərpənməsini gözləmədən, deyəcəklərini ölçüb-biçməkdən önce alma parasına bənzər əkiz qardaşların münaqışəsinin nəticələnməsini gözledi.

-Amma biz heç rastlaşmamışdan, sizlərin qanlı bıçaq olduğunu bilməmişdən, nişan üzüyümüz Zərgərpalandan almağı niyyət etmişdim.

Dayandur, həmin kəlmələri söylərkən özü dünyanın ən canlı zərgərlik əsərinə dönen Sonsonasına baxdı: Murazının gözündə qalmasını heç istərəmmi? Bəlkə tək gedib üzüyü sən ordan, mən də başqa dükandan...

-Bizim eşqimizin rəmzlərini məncə bərabər seçmeliyik. Üstəlik də, hara qaçsan da qardaşlığından çıxa bilməyəcəksən...

Qızı baxa-baxa Dayandur elə bil bir dağın güneyindən quzeyinə düşdü. Həmin quzeydə də atasının qara çərçivədəki şəkiliylə üz-üzə dayandı: bu dəfə hər gün eşitdiyi bir hüzn acısını ona bu dəfə quzeyin siziltili selləri, suları dumanlana-dumanlana, çıskınlənə-çıskınlənə çıldırıdı. Qara çərçivədəki şəkil oğlan üçün dağların quzey səmtinin tükənib bitməyən üzüntüsü kimi bir şey idi. Üstəlik, axşamlar selini, suyunu artırıb onu qəm dəryasında qərq edirdi. Hər axşam evində matəm mahnısı səslənir və gündən-günə də qəmlı avazını artırırdı.

Sonsonasının gözləri önündə quzeyin kölgələrinə təpədən dırnağa batmaq istəmədi. Onun güneşlənmiş üzünün, gözünün, özünün köməyiylə günaşağıya çıxmaga tələsdi.

-Onda hələlik xınabaş Təyyarın dükənə, toyqabağı qoşa qumru şəklimizi çəkdirməyə qaçaq.

Təyyarın dükəni önündəcə ayaq saxlayıb Sonsonasından soruşdu:

-Səmaya bax, orda quş topası görə bilirsənmi?

Qız mat-məəttəl əvvəl ona, sonra bu tərəfin quş sarıdan cinqırı çıxmayan səmasına baxdı.

-Görlə bilmirəm, bu səmtdə adamların hay-küyü əlindən quş bazarı açılmağına da inana bilmirəm.

-Mənsə görürəm. Bilmirsən onlar hansı quşlardı? Təyyarın şəkil çəkməmiş aparatından ucurduğu quşlar.

Həmin gün qoşa qumruların şərəfinə xınabaş adam səmadakı topanın sayını bir az da artırdı.

-Aparata baxın, bu dəfə oradan cüt alabaxta uçacaq.

Ayrıldıqları zaman Sonsonasının gözlədiyi cavabı, gözlərini bu dəfə səmaya deyil, şəhərdən çıxməq istəyən yolların birinə tutub verdi:

-Ömrüm boyu Sonsonam qədəmlərini qoyduğu yerə başımı qoymağə hazır olacağam...

İç çətinliklərinə düşər olduğu zamanlar Dayandur gözünü dikdiyi yollarla şəhərdən uzaqlaşmaq istəyirdi. Özü də qirovdan gümüşlənən yamaclardan birinə - ordan da dağlara baxa-baxa qubarlanmaq istəyirdi. Həmişə də qirovla gümüşlənən düzün üzütməsiylə ürəyindən eyni fikri keçirirdi: Sənələrcə adamlara, - ahın dağlara, dağlara, deyirlər. Əsrlərdi bu cirdən və nəhəng bəndələrin ahları, amanları buludlanıb qəm çalağanları kimi dağlara uçur və zirvələrə qar kimi yağmağa başlayır. Və dağların başı əbədən qarlı qalır ki, qarlı qalır...

... Həmin axşam tərəddüdlər içində evinə dönen Dayandur yaşadığı dünyada ömrünün ilk möcüzəsini gördü. Hüznünün içine düşməyin vaxtı çatanda matəm marşı calınmadı. Ha gözlədisə eşidə bilmədi. Heç vaxt gozlərini qaldırıb baxmadığı qara çərgivədəki şəkər baxışlarını qara kəpənək kimi ucurdu. Bax, həmin zaman həmin möcüzə baş verdi. Ata şəkli canlanıb yaziq görkəm aldı. Sifəti həmin an dünyanın bütün qürublarının ən sarımtılina boyanmışdı. Gözlərini sildi, özünü də silkələyən kimi oldu. Amma yox, qürub içindəki dodaqlar bir cüt avara benzəyirdi. Elə bil onlar bir ata ad-sanını rüsva dəryasında əbədi qərqindən xilasına çalışırdı. Bütün varlığı nəhəng gözə çevrilib dodaqlara dikildi və ata sözlərini (bəraətini) necə var elə eşidə, həm də onlara inana bildi.

Səhərisi Sonsona Zərgərpalanə onun gözləmədiyi ovqatla gedən oğlana mat və məəttəl kəsildi.

Pəncərədən qoşa qumruları Qororxan gördü. Təəccübü sözlərini qırıbtökəməyə başladı. Bayandur kəkələyən qohumuna su içirdib, sözlərini yapışdırmağa çalışdı.

-Qardaşın Dayandur gəlir!!!

Beş-on addımlıq yol illər sonrası keçilirdi. Özünü itirmiş Bayandur da qoşa pəncərəni gözüne nəhəng sevinc çeşməyi kimi taxıb qardaşını seyr edirdi.

Sonsona Dayandurun son hərəkətindən donub, ləl-cəvahırat dükənində gözəllik abidəsinə çevrildi. Dayandur donub qalmış qardaşına doğru qollarını qaranquş qanadları kimi açıb barışqlarının bahar müjdəsini verdi. Onları qanları çəkib, alma paraları kimi birləşdirdi. Və inci dükənə həmin gün insan hissələrinin ən şəffaf inciləri səpələnməyə başladı. Gözlərin, sonradan çiçəklərə çevrilə bilən yaz yağışları.

Dükəndəkələr bir müddət özlərinə gələ bilmədilər. Həmin an onların özləri də insan daş-qaslıları kimi sevinclərdən alışib-yanırdılar.

Bayandur qardaşının Sonsona ilə nişan üzüyü almağa geldiyini biləndə yenidən özünü və gözünü saxlaya bilmədi. Dükəninin inci sayını göz yaşları hesabına bir az da artırası oldu.

Qoşa qumrovları qısa bir müddətə dükanda qoyub Bayandurla Qororxan müdir otağına keçdi. Seyfi açıb, ən layiqli hədiyyələri seçdilər. Nişan üzüklərini hər ikisi taxib sözlərini dinməzcə-söyləməzcə çatdırıldılar. Bayandur cibindən iri bir qutu çıxardı:

-Qardaşımın Sonsonasına, mənim də anam, sonam bu gözəl qızı, onun gözəlliyinə tay ola bilməyən boyunbağı da bir qayın hədiyyəsi.

...Toy hazırlığı başladı, tanışlar-bilişlər xəbərdar edildi. Dünya qonşuluğu dünyada belə mərasimlər ora toplaşanların, əslində, hamısının ən şad, həm də bir növ ad gününə çevrilirdi. Şənlik əhli bir-birləriylə yaxından ünsiyyətdə olur, qaynayıb-qarişırıdı.

Bircə toyun keçiriləcəyi yer qalmışdı. Toy xərclərini bütübütün üzərinə götürmüş Bayandur "Gülüstan" sarayını deyib dururdu:

-Hər guşəsinə adınızı güllə, çiçəklə yazdırıb, oranı əsl gülüstana çevirəcəyəm. Yalandan fışenglər atdırıb qonaqların yeməyinə kağız-kuğuz qarışdırımayacağam.

Son sözü Sonsona deməliydi. İlk gördüyündə ürəyinə yatan qızı da Bayandur dilə tuturdu:

-Heç bir şeydən çəkinmə, Dayandura da qulaq vermə...

Qız nişanlısına açılışa bildi. Həmin an dodağı da, yanağı da qönçələri xatırladırdı. Yazqabağı sözlərindən gül piçiltiləri eşidildi:

-Biz əslən Ceyrançölliyük, oranın Kürqıraqı Kəsəmən kəndindən. Arzum, sözüm bəlkə də sənə qəribə geləcək. Anamın toyu həmin kənddə, Kür qıraqının ən mənzərəli yerində olmuşdu (qızın nəyə görə atasının adını çəkmədiyini Dayandur başa düşürdü). İstəyirəm, mümkün olsa, biz də toyumuzu orda edərik. Bayandur da avtobuslar tutar, qonaqları həm bizim, həm də təbiətin toybayramına apararıq.

Həmin sözlər Dayandurun üzünü yenə şəhərdən çıxan yolların birinə çevirdi. Amma həmin yol bu dəfə onu qırovla gümüşlənmiş bir düzə, ordan ahlarla ahillanmış dağlara aparmırdı. Baş-başa vermiş ardıcıları Kürün zümrüd qasına, sayrısan çiçəkləri incisine bənzəyən Qarayazıya aparırdı.

-Çox gözəl olar, yolunmuş çiçəklərlə nə Gülüstanı, nə də adlarımızı bəzərik. Təbiət özü qaygımıza qalar.

-Bayandurun ürəyinə dəyməzmi?

-Bayandur üçün bu bir muştuluq, bir müjdə ola bilər. Niyə, məlumunuz olsun ki, əslində, biz yerliyik. Özü də Kürün ən yuxarı başında, Ehraamla onun birləşdiyi yerdə dədə-babamız köçünü salıb. Şıxlıdan Hacı Mansırın nəslindən. O vaxt bizləri də hökumət qurdalayanda atam Məşədi Əbdüləzimlə dostları Orta Asiyaya köçməyi məsləhət görüb. Ara sakitleşəndən sonra Bakıya yerləşib Məşədi Səttarla şərīkli Zərgərpalandakı dükanları açıblar. Bizim Şıxlıyla sizin Kəsəmən Kürün boyunbağısı kimi şeydi. Adamlarının da hamısı bir-biriylə simsar, qohum-eqrabadi.

Toyun Kür qıraqı, Qarayazı meşəsində keçirilməsi hamının ürəyindən oldu. Üstəlik tale də toyqabağı Sonsonaya bir müjdəvari xəber verib ürəyini yüngülləşdirdi. Onun, gecələrinin qara ekranında anasıyla növbəti görüşü oldu (hər dəfəsindəki kimi, anası yenə zümrüd rəngli palтарında idi. Sonsona özünə zümrüd daşı seçmişdi. Anasının da daşının zümrüd olduğunu fikirləşirdi). Bu dəfə qadının əlbisəsinə elə bil hər iki cahan zümrüdlərinin parlaqlıqları da düşmüdü: Qızım, bu günlərdə xəstəxanada ziyarətimə ahil bir adam gəldi.

İllərin qarları, yağışları həyatının sevincli, əzablı naxışlarıyla varlığı tamamilə dəyişmiş adam. Bir tek həmən-həmən qalmış çeşməyindən tanıdım. Bu, hamiləliyimin ilk zamanlarında atanın üstümə gətirdiyi yəhudi həkim idi. O zaman çeşməyinə baxıb, gözlüklü ilana oxşatmışdım. Demə, çox elə yanılmamışdım. Sözlərindən sonra onu çeşməkli ilanlıqdan çıxarıb, çeşməkli kərtənkələ hesab eyledim. Sən demə, məndən bala calmaq zəhərini ömrüm boyu övlad qatılı bildiyim Alhüseynə o veribmiş. Öz dilindən eşitdim:

-Bu günahla o dünyama səfər etmək istəmirəm. Bu ağrını ilk gündən ürəyimə salmışam, indi bütün varlığıma rişəsini atıb. Ərin Al Hüseynin qarşısında seçimi mən qoydum. Doğumunuz təhlükəli idi. Ana-baladan tək biri yaşaya bilərdi. Al Hüseyn də sizi seçdi. Bəlkə, bura qədər günahım çox da ağır sayılmaz. Amma uşağınızı salmağınızı da, bir növ, kömək elədim. Ona bir ara həkiminin ünvanını verdim. Həmin ünvanda çox bəbələrin dünya yolunu kəsmiş bir sonsuz arvad yaşıyirdi. O da ilan dillərinə bənzəyən otlardan ərinə verib çayına, xörəyinə qarışdırmağı öyrətdi. Mən qara dünyama onsuz da günahkar kimi gedirəm, sizdən heç əfv də dileməriəm. Bircə ərinizin sizi seçdiyini bildirmək isteyirəm. Onun sizin yox, balası qarşısında günahı var...

Bu sözlərdən sonra anası bir müddət qaranlıqlara qarışdı. Həmin zülmətdən hicqırıq səsi eşidilirdi. Bu da Sonsonaya yuxusunun bitmədiyini, ümid zümrüdüünə bürünmüş anasının yenidən zühr edəcəyini anladırdı. Elə də oldu: Mən öz payına Al Hüseyni bağışladım. İndi onun bircə hakimi qalır - Sonsonası. İndi düşünüb-dəşinib öz hökmünü sən verməlisən. Saçına lent bağlaya bilmədiyim quzu balam...

Toyuna bir həftə qalmış Sonsona axşamlar hər gün qara çərçivədəki ata şəklində göz qoymağa başladı. O da atasının dodaqlarının tərpənməsini gözlədi. Amma bu baş vermədi. Hər dəfə onun başı sinəsinə əyildi. Bu da bir atanın, ölüm hökmünü verdiyi balası qarşısında bərəətinin olmaması demək idi. Ata başları övladlar qarşısında xəcalət bayraqları kimi əyilir. Həmin baş əyilsə də piçiltilərini gizlədə bilmirdi: Seçim qarşısında qaldığını öyrəndin. İndi hökmünü bu saridan çıxar. Mən səni seçsəydim, ana ölümünə razı olardınmı? Əslində, mənim üçün Sonsona balam anasına ömür qurban etmiş bir fədakardı.

Toy səferinə bir gün qalana kimi Sonsona düşünməli və daşınmalı oldu: mən anama ömür qurban vermişəm. Yəqin ki, yaşasayıdım da yeri gələrsə ona ömrümü fəda edərdim. Amma həmin qərarı mən yox, atam verib. Anamın da, mənim də əvəzimdən. Xəbəri olmadan belə ana üçün ömür qurban verməkmi üstün olar, ya ana ömrü hesabına möhlət alıb yaşamaqmı? Nəhayət, anasına fəda olmağı gərəkli saymışdı. Əvvəl-əvvəl varlığından bütün gümanları, şübhələri ələmiş, sonra da əlini şəklə uzadıb onun qara çərçivələrini sökmüşdü.


... Qarayazı meşəsinin zümrüd bir talasında Kür maviliyi ilə sahil zümrüdüünə qonşuluğunda gözəl bir şenlik oldu. Dayandurla Sonsonanın bəyliyi, gəlinliyi ilə qonşuluqdakı adsız dönyanın adsızları özlərinin rəmzi adlarını hayqırıb ümumi yaş günlərini keçirdilər. Təbiətin otu, gülü, yarpağı kimi onların da həmin gün hər hərəkəti Kür suyundan içib, Qarayazı torpağından cürcərib təbii oldu. Kimi öz yeni bəstəsini çaldı, kimi öz yeni keşfından danışdı, kimi öz ürəyini deşən arzusunu çıçəklətdi. İçki payı çox düşmüş ariq, qaraşın şair və rəssam Rəsul Üsulsə iki sənətiylə qanad çılbı, nəhəng kəpənəyə dönəmək istədi. Əvvəlcə, elə ordaca çəkdiyi bir rəsmi göstərdi.

-Bilirsiniz, mən məşhur bir şairin gizli sevgilisinin qonşu dünyaya yolu kəsilmiş övladıyam. Abortumu atam istəyib, anam da onun ənamına şirnikib razı olub. Evimdə hər ikisi qara çərçivədədi. Şəkillərindən abırlı adamlara oxşayırlar. Geri dönen kimi rəsmlərinin yanından bunu da asacağam...

Şəkildə ata yerini gözlüklü bir ilan tutmuşdu. Ana ilana zəhər verən kərtənkələ görkəmi almışdı.

* * *

-Amma bu gün bu gözəl təbiətin qoynunda o cür dünyaya gəlməməyim də sevindim. Buranın gülünə, koluna, ağacına baxıb düşündüm ki, əsl ana, ana torpaq kimi olar. Kaş, biz də ondan Qarayazı meşəsinin ağacları kimi doğula biləydik. Bu barədə yeni bir şeir də yazdım:



*Sahili iki yadlı
Guya məhəbbət adlı, -
Çox zaman işrət dadlı
Min ayıblı dünyaya
Bir ayıbdan gəlirik.
Ömür, o yanı qaya,
Ömür bu yanı qaya,
İki zülmətdən maya,-
Min qayıblı dünyaya
Bir qayıbdan gəlirik.*

*Bu ağıl kəm ağıldı,
Bu nağıl nəm nağıldı
Ömür gəldi, dağıldı, -
Kaş ki, ölümsüz boyda
Bir dastandan gələydi.
Gültək açıb da gözü,
Yarpaq bitirib sözü,
Ağac yetirib özü -
Hamımız torpaq boyda
Bir bostandan gələydi.*

... Demə, Bayandur qardaş toyunu göy qurşağından da rəngbərəng etmək üçün sonluğunda bir atəşfəşanlıq təşkil edibmiş. Yerdəki güllərin əksi bir müddətliyə göy üzünə düşdü. Həmin gün Kür qırığı, Qarayazı meşəsinin çiçəkləri sayrısan bir talasında bir məhəbbət bayramı qonşu dünya üçün adsızların ad gününə çevrildi. Gözlərin, könüllərin atəsi atəşfəşanlıqla dönüb göy üzünü bəzədi.

Bəlkə, həmin gün bir qara atəşfəşanlıq da baş tuta bildi. Həmin biçarələrin evlərində qara çərçivədəki ata-anaların goru od tutub yandı...

(Ardı var)



OXULARIN NƏZƏRİNƏ!

2016-cı İL ÜÇÜN

“AZƏRBAYCAN”


jurnalına abunə yazılışı başlamışdır.


“AZƏRBAYCAN”

jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,

illik abunə qiyməti 18 manatdır.

İNDEKS: 76300





◆ P o e z i y a



Ağamir CAVAD

GÖR NƏ QƏDƏR...


Tərəddüdlər aşib-daşır ürək-beyin arası,
Əvəz edir bir-birini arzuların sırası.
Qəlbimizə xal salıbdır məhəbbətin yarası,
Kədər dolu həsrət axır ürəklərin çatından.


Eşqimizlə daşıtmışiq yolumuzun dumanın,
Öz-özünə inanmasan, kimə çatar gümanın?
Yedəyində əyləşmişik bu cilovsuz zamanın,
Yol ölçürük ömrün-günün bu yəhərsiz atında.

Əməlimiz yarib keçir bu cahanın imkanın,
Məhəbbətlə dinən gəlsin, bu haqq, bu söz meydani.
Davam edir kainatın Adəm-Həvva dastanı
Ulduzların sıralanmış bu yer adlı qatında.

Kamilləşən imanımız qan görəndə güləmmir,
Ayrı düşən ilqarımız sevgimizlə bələnmir.
Min illərdir arıtlayıüb ələyirik, ələnmir,
Xeyir şərə qarışbdır insanların zatında.

Bilməyirik nə ad verək yalnız özün güdənə,
Başa qulluq eyləməyən baş əyəcək gödənə.
Qəm şərbəti içirirsən sənə qurban gedənə,
Gör nə qədər sevgi olüb ayağının altında.





İLANI YUVADAN ÇIXARAN ADAM

İlanı yuvadan çıxaran adam,
Şirin dilin qədər başın ucadır.
Görmüşük haçadır ilanın dili,
Söylə, sənin dilin niyə haçadır?

Əlin də ilantək sərindi elə,
Sevincin içində qəhər gizlənib.
İlanın dili də şirindi elə,
Amma dili altda zəhər gizlənib.

İlan köynəyitək dil dəyişirsən,
Min rəngə boyanıb qəlbiniñ səsi.
Fitnə dəyişirsən, fel dəyişirsən,
Elə zəhər saçır soyuq nəfəsin.

Tutub ahəngini hər bəmin, zilin,
Bilinmir içində necə siğmışan.
İlan quyrugütək tərpənir dilin,
Qəlbiniñ bir ürək zəhər yiğmişan.

Daim pusqudadır o şirin dilin,
Eldən uzaq olsun zəhərli xətan.
Belə istedadın başına dəysin,
İlanı yuvadan çıxaran adam.

HEÇ NƏ OLA BİLMƏDİN


Sənə torpaq desəm, torpağım yanar,
Su desəm, sellərim çağlamaz, coşmaz.
Sənə od söyləsəm, od da odlanar,
Sənə hava desəm, havam çatışmaz.


Yanğı yatırmağa olammadın su,
Ocaq olammadın qızınsın ürək.
Havani çəkmədin ürək dolusu,
Torpaq da olmadın çiçək bitirək.

Soyuq duyğularla boşaldın, doldun,
Qoynunu açmışan çovguna, qara.
Nə od, nə su oldun, nə torpaq oldun,
Nə də hava oldun havasızlara.

BƏNÖVŞƏ ÖMRÜ

Çiçəyi butadan təzə çırtlayan
Qönçə yaz ömrüdü bənövşə ömrü.
Cahana siğmayan, qəlbə siğmayan
İşvə, naz ömrüdü bənövşə ömrü.





Ətri, rayihəsi məlhəmdi cana,
Eşqindən dünyanın ruhu oyanar.
Bir sözlə əriyib sovrulan cana
Şəkər, duz ömrüdü bənövşə ömrü.

Həniri ürəyə olacaq həyan,
Gözellik eşqindən varmidir doyan?
Qəlblərə od salıb ocaq qalayan
Yanar köz ömrüdü bənövşə ömrü.

Unudub qədrini bilmirik bəzən,
Gələr ağırlığı bu dünyaya tən.
Ömrün baharında bəxtini gəzən
Ərgən qız ömrüdü bənövşə ömrü.

Gözlər eşq nuruyla boşalıb-dolan,
Baxsa varlığımı edəcək talan.
Deyilə bilməyib dodaqda qalan
Sirli söz ömrüdü bənövşə ömrü.

Üzü, təbəssümü nur, işiq saçar,
Xəyalı quş kimi göylərdə uçar.
Ürəkdə əbədi bir cığır açar,
Bəxtin iz ömrüdü bənövşə ömrü.

Həmişə saf gəzən, təmiz dolanan,
Hiyləyə rast gəlsə, könlü bulanan,
Həqiqət axtarar, dözməz yalana,
Haqqın düz ömrüdü bənövşə ömrü.


YUXARI


Həyadı üzün işığı,
Həya üzündən yuxarı.
İz var izindən aşağı,
İz qoy izindən yuxarı.

Dünya güldü söz deyənə,
Sözdən ümid gözləyənə.
Dağ çəkdirdi düz deyənə,
Dağı düzündən yuxarı.

Haqqa açdın qol-qanadın,
Göylərə yazılıdı adın.
Nə söz dedin, çıxammadın
Tanrı sözündən yuxarı.

Oduna yandın dünyanın,
Daşına döndün dünyanın.
Təkinə endin dünyanın,
Qalxdın özündən yuxarı.





YOL AÇ GEDİM

Sağım divar, solum divar,
Görünmeyir öndə nə var.
Qaranlığın bağrını yar,
Çıraq, mənə yol aç gedim.

Əl-ələ ver qələmimlə,
Sevincimlə, ələmimlə.
Heyran edən aləmimlə,
Varaq, mənə yol aç gedim.

Dünyanın hər vari mənim,
Göyü mənim, yeri mənim.
Naməndlərdən qoru məni,
Yaraq, mənə yol aç gedim.

Saf eşqimdən bəhər verən,
Dizlərimə təpər verən,
Sabahımdan soraq verən,
Soraq, mənə yol aç gedim.

Səmalarda uçmaq üçün,
Yurduma nur saçmaq üçün,
Min bir sırrı açmaq üçün,
Maraq, mənə yol aç gedim.

Canə doyduq bunca şerdən,
Qan bağlayaq hər zəfərdən.
Keç alovlu cəbhələrdən,
Bayraq, mənə yol aç gedim.


Uğur dilə pənahıma,
İşıq çı�ə sabahıma.
Tanrıının haqq dərgahına,
Burax, mənə yol aç gedim.


OXU

Haqqı dərk etməkçün təbini öyrən,
Həyatın min illik dəbini öyrən.
Qəvvəs ol, dəryanın dibini öyrən,
Dünyanın sahilin ümmantək oxu.

Çalış günah etmə, yuya bilməzsən,
Səhvlerin çoxalsa, həya bilməzsən.
Gül olub bülbülü duya bilməzsən,
Bülbülün naləsin zindantək oxu.

Şan-şöhrət eşqinə çox salma meyil,
Ucalmaq istəsən Allaha əyil.





Həyatda heç bir şey əbədi deyil,
Vüsəl gününü də hicrantək oxu.

Qoyma yalan sözlər gəlsin dilinə,
Dar gündə yaxın ol doğma elinə.
Müqəddəs qopuzu alıb əlinə,
Bu həyat dastanın ozantək oxu.

Aşıqə bac verən dünyani tanı,
Soyuq baxışlardan hifz elə canı.
Arif ol, yaxına qoyma şeytanı,
Bir mələkmisallı insantək oxu.

Yazan nə yazıbdır, yerini öyrən,
Gövhər tapmaq üçün dərini öyrən.
Qəlblərin ən gizli sərrini öyrən,
Ustad ol, eşqini dastantək oxu.


Hər əsən küləyə çıxma özündən,
Ad, ünvan götürsün tarix izindən.
Qəlbində ocaq çat Tanrı sözündən,
Haqqı şürə eylə, Qurantək oxu.

* * *

Bu səhnə

nə gözəl səhnəcik;
Dünyaya açılıb pəncərə,
pəncərə önündə
oturub sərçəcik.
Düşüb min xəyalı.
Bu dünya eşqinə siğmayan
ən kiçik qəfəscik.
Boylanır dünyaya,
Pəncərə - Allaha açılan
ən böyük nəfəslək.
Oxuyur sərçəcik...
Hər nəğmə
Sərçənin bir Tanrı ünvanlı duası.
Oxuyur sərçəcik,
bu kiçik pəncərədən
dünyaya yayılır sədasi.
Oxuyur sərçəcik...
Cik...cik... cik...





Nazim ƏHMƏDLİ

DÜNYA DONACAQ ELƏ BİL

ulduzlar yaman irilib,
göylər yanacaq elə bil.
buludlar yaxına gəlib
yerə qonacaq elə bil.

hara çekilib səs-səmir,
göyüyü gecəni əmir;
min ildi dönmək istəmir
ruhum dönəcək elə bil.


ömür əzabdan asılıb,
haqq var-hesabdan asılıb;
ürəyim sapdan asılıb.
düşüb sinacaq elə bil.


həsrətim köz kimi olub,
dərd acı söz kimi olub;
adamlar buz kimi olub,
dünya donacaq elə bil.

DƏLİ KÖNÜL, NƏ DERSƏN DE

Dəli könül nə dersən de,
dardı həsrətin yolları.
gədikləri duman basıb,
qardı həsrətin yolları.

yol yürüdüm döşə kimi,
tor qurulub meşə kimi
ürəyimi şüşə kimi
qırkı həsrətin yolları.





zaman nə gec axır zalım,
fələk baxır zalım-zalım,
canımda qalmadı halım,
yordu həsrətin yolları.

oba köçür, talan qalır,
fani dünya yalan qalır,
gedən gedir, qalan qalır
gordu həsrətin yolları.

SEVGİ

sevgidən uzaq həyat yox,
dərddən uzaq göz yaşı;
bəzən gül-çiçəkli yaz gətirir
bir çiçəyin yaddaşı.

qarşı dağlar kimi
duman çəkilir başımdan,
min illərin sevgisi
çəkilmir yaddaşımdan.

çəkilmir yaddaşımdan
min illərin yuxusu.

mən yaz yağışından,
qız baxışından,
sellərin- suların axışından
ıldırımin çaxışından yarandım.


bir Allahdan savayı
qorxdugum bir kimsə yox,
çığırsam, yıxılar dağlar,
yıxılar buludlar...


saçlarımın ağından,
ürəyimin istisindən,
dizimin təpərindən
gəlir sevgim;

hayqırsam sınar göyüzü,
sınar, buz tutmuş sular...
mən dəli bir sevginin oğluyam,
könlümdə həsrət quzular.

KİM NƏ DERSƏ, DESİN

kim nə dersə desin,
haqqə üz tut, könül
olanlar dönməz daha,
unut, unut, könül.





daha yollar uzun, uzun
ömür böyləcə qısa,
daha umud da qalmır,
qalmır bu gələn yaza.

həsrət soyuq qış kimi,
ağrılar isti-isti
daha dərddən danışma,
danışma, daha bəsdi.

dərd istəmirəm daha,
neynirəm onu...
bahara yaraşmır
payızın donu.

neynirəm, neynirəm
ağrı-acını,
mənə çox gördün Allah
bircə bacımı.

MƏN DƏ YOLA ÇIXMIŞAM

mən də yola çıxmışam
gedirəm, vevil-veyil,
dünya bir təhər olub,
ağlim başımda deyil;


gedirəm vevil-veyil,
gözümdən yuxu qaçıb,
gecə alaqaranlıq,
yolun yarısı uçub;


gözümdən yuxu qaçıb,
halım qalmayıb daha;
uçuрумун кənarından
duam çatır Allaha.

baxıram Goy üzünə,
Göyüüzü bom- boş qalıb
uçuрумдан o yana
hələ bir yoxuş qalıb.

Goy üzü bom-boş qalıb,
ulduzlar hara düşüb...
Allahın səsi gəlir,
Allah da dara düşüb.

ulduzlar hara düşüb,
Göyüüzü nə gündədi?
Yer üzü də çat verib
dağlar kündə-kündədi;





mən də yola çıxmışam,
gedirəm, veyil-veyil,
bu yol hara aparır,
ağlim başımda deyil.

ELƏ QAR YAĞIR KÖNLÜMƏ

elə qar yağır könlümə,
min illərdi yağırmış ki.
baxıram düzü-dünyaya,
hər yan dərə-dağımış ki.

hər şey, hər şey ağ yalandı,
Vətən niyə loxmalandı;
ata yurdum yağmalandı
elə bil heç yoxuymuş ki.

göydə uçan quş qicanır,
yay qicanır, qış qicanır;
dörd tərəfdən diş qicanır,
hər tərəfim yağıymış ki.

dünya bir yazı kimidi,
gələcək arzu kimidi;
ömür axar su kimidi,
gördüyüümüz yuxuymuş ki.

KÖNLÜM


yenə bulud-bulud olub,
yenə yağır, yağır könlüm.
ürəyim yumruq boydadi,
bu dünyadan ağır könlüm.


ah, çatışmir havam, bir az
ürəyimi ovun, bir az;
özüm dəlisovam bir az,
neyləsin bu fağır könlüm.

qış gəlib, bozax gedibdi,
qar gəlib sazaq gedibdi.
həsrətim uzaq gedibdi,
həsrətimi çağır, könlüm.

əsən dağların yelidi,
içimdə ruhum ləlidi;
dərd var saçın bir telidi,
dərd var naxır-naxır, könlüm.

bışdim, əridim içimdə,
daşdım, kiridim içimdə.





sel kimi dərdin içində
yağır oldu yağır könlüm.

deyilən nə varsa nağıl,
elə hər yandan dərd yağır.
əlimdən nə gəlir axır,
Allah göydən baxır könlüm.

İNDİ BİLMİRƏM NƏ YAZIM


indi bilmirəm nə yazım
bu ağ varağın içində.
qara qələmim fırlanır,
fırlanır ağıñ içində.


dünya bir quşun üstündə,
yaz, payız qışın üstündə;
adım bir daşın üstündə
daş da torpağın içində.

bilmirəm nə düzümdü, bu,
daşa dönmüş üzümdü bu.
odum sönüb, közümdü bu,
qalib ocağın içində.

nə cilədi, nə yağdı ki,
boz buludlar oyaqdı ki.
o dağın başı ağıñ ki,
qarın, sazağın içində.

yol-yolaq bürkülü qalib,
ürəyim bükülü qalib.
dərdimin şəkili qalib
yaşıl yarpağın içində.





◆ Səyavuş Məmmədzadənin 80 yaşı ◆

Sahmat gedislərindən savayı




Səyavuş Məmmədzadə, mənim nəzərimdə etə bir ədəbiyyat ensiklopediyasıdır ki, oxuyub başa çıxmak mümkün süzdür. Ən qəribəsi odur ki, ləp erkən yaşlarında oxuduğu əsərlər hafızasından silinməyib; obrazları, hadisələri aydınlıqla xatırlayır. Belə bir yaddaşla, ədəbi zövqlə o, daha uzaqlara gedə bilərdi. Bəs, nə mane oldu?


Mənə, xasiyyətlindəki qeyri-adı saflıq və hamiya inam hissi. Bu günlərdə Səyavuşun səksən yaşı tamam olur. Səyavuş Məmmədzadə səksən yaşında da səkkiz yaşı uşaq qədər munisdi. Fez-tez görüşməyimizə səbəb sahmat deyil, aramızdakı iinsiyətdi. Həmisə deyir ki, yalnız ünsiyyətə möhtacdır. O, insanlara fərqli qoymur, qarşısındaki ya böyük alım olsun, ya təzəcə tanış olduğu bir süpürgəci, ikisünə də eyni dərəcədə ürək qızdırır.

Və mənə bir də qəribə gələn onun yazmaqdan, tərcümə etməkdən doymamasıdır. Füzulinin "Leyli və Məcnun"unu rus dilinə çevirməsini böyük sənət uğuru sayır. Və 80 yaşından astasında etə bilir ki, on böyük sənət əsərini yazacaq. Bu, xosbəxtlikdir.

Aramızdakı yaş fərqi ünsiyyətimizə mane olmur və mən hər görüşəndə ondan nəsə öyrənirəm; sahmat gedislərindən savayı.

Məmməd ORUC







Konstantin SİMONOV

BERNARD ŞOU İLƏ GÖRÜŞ


Deyəsən, yormuşduq ev yiyesini.
 Buxarı üstəki kəfkirli saat
 Qalxıb ayrılmaga verdi səsini;
 Yolcu yolda gərək! Yaşıl bağ - bağat
 Yolboyu bürümüş İngiltərəni,
 Qarşilar burada gələn - gedəni.
 Əvvəl görüşümüz müsgül iş idi,
 Belə burcumalar bir vərdiş idi.
 Cavab makinada taqqıldanmışdı,-
 "Mister Şou yatur... soyuqlamışdı"
 Sonra gözləmədən məktub aldıq biz,
 Qələmlə cizgilənmiş rahat yol - iriz,
 Ünlü qocalardan fərqli olaraq,
 Rəsmi ədaları gözdən salaraq,
 Ağsaqqal yazıçı, öz adətincə,
 Yolu da göstərmiş bize, beləcə,
 Dumanlı Londonda minib maşını,
 Çatdıq üç saata mənzil başına.
 Rəflərdə yaprıxmış əski kitablar,
 Munis dostlarından qalmış yadigar.
 Ötən yüzilliyin ruhu ahəstə
 Gəzirdi ocağı xalılar üstə.
 Gülməsər sıfəti, mavi gözləri
 Naxışlamış narın qırış izləri.
 Bəs acı istehza oxları hanı?
 Təbəssüm tərpədir cod biglərini.
 Bizə zillənmişdir bayaqdan bəri,
 Bizim ölkəmizi görmüş gözləri.
 Baxışı yumşalır, yuxalır, dinir,
 Xatırə mehrilə qoca isinir.
 Siz deyin, burada, öz diyarında,
 Tikanlı gülüşlər yağdırıldığındə
 Onu belə görən tapılardımı?
 Varsa da, bu, həmin ixtiyardımı?
 Moskva səfərini yadına salır,-
 Orada keçirmiş "yetmişbeşini",
 Müxbirlər o zaman məəttəl qalır,
 Bəlkə də danırlar bu gedişini...
 -Ömür vəfa etsə, haqlasam yüzü,






Sizə bilet alıb gələrəm, düzü...
 Sovetlər Birliyindən elə həvəslə
 Danışır yenə də sinə dolusu,
 İstehza ustası, şaka yolşusu.
 Haçandı bir qonaq gəlməmiş evə,
 Söz əhlindən kimsə qədəm qoymamış,
 Yazı-pozumuzla tanış olmamış.
 Ustadı tərpədən niyyət bu dəfə
 Yonəlmiş bambasqa, geniş hədəfə:
 Ömrünün sonunun astanasında,
 Mənfəət, çapqınlıq, şər dünyasında
 Bir ayrı aləmin elçilərini,
 Bir ayrı aləmin yolçularını
 Görmək istəyirmiş qocaman ədib.
 İkicə elçini bütöv el bilib,
 Bütöv məmləkəti, bütöv bir xalqı
 Qucurdu bizlərə olan marağı...
 Yağışlı havada qalxır ayağa,
 Çıxır başıaçıq, yola salmağa.
 Yalvar - yaxara da baxmayır, gedir,
 İrland adətinə istinad edir.
 Çəkməsi batsa da palçığa, suya,
 Kimdir indi onu tuya, saxlaya?!
 Darvaza ağızında, aman vermədən,
 İki tiri çəkir qulaq yerindən,
 Qapıya söykənən daşı ayaqla
 Yana itələyir; aralı qala.
 Bizi düşündürən bir fikri yəqin;
 Tez çıxaq, qocaya soyuq dəyməsin...
 Nə yağış, nə külək deyil vecinə
 Çıxır xiyabana, yoluñ üstünə.
 Gözləri yol çəkir, başı da açıq,
 Sanki söhbətimiz qalıb yarımcıq,
 Sanki yenə nəsə demək istəyir,
 Yağış da bir ucdnan hey çisələyir...
 O uzun xiyaban, mərhüm xiyaban
 Yadıma düşəcək zamanbazaman.
 Yola üz qoyanda, maşın dönəndə,
 Darvaza ağızında durmuş hələ də,
 Sağ əli asılı qalmış havada,
 Sanki uğurlayır bizi: "Əlvida...""

Çevirəni:
Səyavuş MƏMMƏDZADƏ






◆ Y e n i t ə r c ü m ə l ə r ◆

Çağdaş Türkiyə poeziyasından seçmələr

Yolçuluq, özləm, cəsarət və qovğa şairi



Müasir türk şeirinin görkəmli simalarından olan Ataoğlu 1942-ci ildə Çatalcada doğulub. Azərbaycan kökənlidir. Ankara Universitetinin rus dili və ədəbiyatı bölümünü bitirib. Tələbə ikən "Bir erməni general" adlı ilk şeir kitabı işığa çıxıb və gənclik şeirlərində Orxan Veli Kanık, Atilla İlhan və İkinci Yeniçilərin təsiri hiss olunur. 70-ci illərdə "Papirus", "Şeir sənəti", "Yeni gerçək", "Xalq dostları" adlı nəşrlərdə dərc edilən şeirləriylə özünəməxsus poetik konsepsiyası formalaşır və yaradıcılığında ictimai mövqə ön plana çıxır. Realist və ictimai şeir prinsiplərini gözə almaqla şeirlərini yeni mövzu və formalarla zənginləşdirir. Söyügedən dövrə işığa çıxan "Bir Gün mütləq" adlı kitabında da 60-ci illər cəmiyyətinin manifesti sayılı biləcək bu qəbil şeirlər yer alır.

Siyasi baxışlarına görə sol qanadı təmsil edən, Türkiye İşçi Partiyasının qurucularından olan (1962) Ataoğlu bəy siyasi səbəblərdən bir neçə dəfə ölkəni tərk etmiş (1970-1980-ci illər arasında) və iki il Londonda, Parisdə, iki il də Moskvada yaşamışdır. Avropadakı mühacir həyatı, Luis Araçon və Pablo Neruda ilə yaxın münasibətlər, Sovet İttifaqında rus ədəbiyyatı ilə dərin tanışlıq şairin bioqrafiyasında "Yolçuluq, özləm, cəsarət və qovğa şeirləri" adlı bir kitabla öz əksini tapmışdır.

Ümumən baxdıqda, siyasi mücadilə, mühacirət və digər çeşidli qayğılarla uğraşlığı 70-80-ci illər Ataoğlu üçün həm də yaradıcılıq baxımından çox parlaq dönəmlərdəndir. Bir-birinin ardınca işığa çıxan "Nə yağmur...nə şeirlər", "Mühasirədə", "Mustafa Subhi dastarı", "Dördlüklər", "Yaxşı bir yurdaş aranır" adlı şeir kitabları da məhz həmin illərin məhsuludur. O kitablar ki, müəllifə şöhrət qazandırmaqla yanaşı, həm də böyük cılə gətirir və ölkəsində dissident kimi tanıdır. 1980-ci il hərbi çevrilişinin ardınca bir çox siyasi şeirlərin yer aldığı "Nə yağmur... nə şeirlər" kitabının ikinci nəşri məhkəmə qərarıyla toplanıb ləğv edilir, müəllif özü isə göz hebsinə alınır.

Şairin siyasi kabareleri (meyxana səpkili siyasi həcv - red.) də məşhurdur. Türkiyədə kabare janrında ilk örnəklərdən olan bu şeirlər "Yaxşı bir yurdaş aranır" adlı kitabda toplanaraq təkrar-təkrar yayımlanmışdır.

Cəsarətli vətəndaş mövqeyi və modernist düşüncə tərzi ilə seçilən Ataoğlu şeiri aşırı yüksəlmədən - ritorika, təşbeh və pafosdan təmizləyərək adı xalq danışq dilində yazır, formadan daha çox məzmunə önem verir. Hətta bəzən məzmun o qədər öne çıxır ki (məsələn, "Yaşadıqlarımızdan öyrəndiyim bir şey var" şeirləndə olduğu kimi), şairin şeir söylədiyini deyil, yaşantı və duyğularını, sadəcə, ipəsapa düzgün düşündürsən. Onu geniş kütlələrə sevdirən faktorlardan biri də məhz bu cür aydın və sadə ifadə tərzidir.

Dünya 60-cıları sırasında imzası görünən cəsarətli və özgür türk şairi ölkəsindən kənarda da sevilir. Şeirləri bir çox dillərə çevrilmiş və Türkiyə PEN Yazarlar Klubunun

"Dünya şeir günü büyük ödülü"nə, Rusiya Federasiyasının beynəlxalq Puşkin nişanına, Asiya-Afrika Yazarlar Birliyinin "Lotus" mükafatına layiq görülmüşdür.

Söhbət həm də istedadlı dramaturq və professional tərcüməcidiən gedir. Ataol bəyin ssenariləri əsasında İstanbul Bələdiyyə teatrlarında bir çox tamaşalar qoyulmuşdur. Puşkinin, şeiri və nəşri daxil, bütün yaradıcılığını, Çexovun pyeslərini, həmçinin, bir çox dünya şairlərini rus, ingilis, fransız dillərindən türkcəyə çevirib kitab halında nəşr etdirmişdir. Ədəbiyyata xidmətləri bununla da bitmir. "Son yüzil böyük türk şeir ontolojisi", "Dünya şeir ontolojisi" (Özdemir İncə ilə birlikdə), "Çağdaş rus şeir ontolojisi" kimi qiymətli nəşrlər də məhz onun tərtibatında işığa çıxaraq bütün türk oxucularının malına çevrilmişdir.

Yazarların təşkilatlanması üçün də əmək vermiş, 1979-cu ildə Türkiyə Yazarlar Sendikasının baş katibi olmuş, 1995-1999-cu illərdə isə iki seçki həmin quruma rəhbərlik etmişdir.

Hazırda 73 yaşında olan və yaradıcılığının müdrik pilləsinə yetişən Ataol Bəhramoğlu İstanbul Aydin Universitetində müəllim və "Cumhuriyyət" qəzetində köşə yazarı kimi fəaliyyətini davam etdirir.

Şairin poeziyasından dərлeyib çevirdiyimiz nəfis bir şeir çələngini Azərbaycan oxucularına təqdim edirik.


Bəsti Əlibəyli

ESQ İKİ NƏFƏRLİKDİR

Dəyişər səmti rüzgarın,
Qəfil solar yarpaqlar.
İtirər yolunu dənizdə gəmi,
Boşuna bir liman arar:
Bir yabançı təbəssüm
Oğurlamış səndən sevdiyini;
İçində yiğilan zəhər
Sadəcə, özünü öldürəcəkdir;
Ölümdür yaşıanan təkbaşına,
Eşq iki nəfərlikdir.

Bircə xatirə qalmamış
Gecələr boyu sevişlərdən.
Min illərcə uzaqda
Min kərə sıgalladığın tən.
Yazacağın şeirlər
Coxdan yazılıb bitmişdir,
Ölümdür yaşıanan təkbaşına,
Eşq iki nəfərlikdir.

Ovuda bilməz artıq
Səni bildiyin mahnilər.
Qurtular kədər zəncirindən
Sular tərsinə axar.
Bir xəncərtək çəksən də sevgini,
Onuancaq öldürməyə yarar.
Sevdanın uçan quşu
Baş götürüb getmişdir,
Ölümdür yaşıanan təkbaşına,
Eşq iki nəfərlikdir.



Çağrılmış bayatisan, ancaq
Köhnəlib gözdən düşmüş.
Pəncərəyə söykənib gecələr,
Bir cocuq hıçqırar xəyallarında.
Çünki heç bir kəpənək
Təkbaşına yaşamaz sevdasını.
Sevərkən heç bir böcək,
Heç bir quş yalnız deyildir.
Ölümdür yaşıanan təkbaşına,
Eşq iki nəfərlikdir.

1993

AYRILAN YOLLAR

Eşqi doğuran nədir,
O yaxınlığı iki canda?
Ayrılıq nə zaman başlar,
Nə zaman bitər sevda?

Qurdtek içindən gəmirər,
Çürüyər sevgi ağacı.
An gələr ki, eyni məkandasız,
Ayri duyğusal zamanlarda...

BU YANGIN YERİNDƏ

Yaşamaq, bu yanğın yerində
Hər gün yenidən ölərək.

Zalımin əlində dustaq
Cahilə qurban olaraq.

Yalanla kirli havada
Güclə nəfəs alaraq.

Qorumaq gerçəyi, çox zaman
Təkləndiyini bilərək.


Qorxağı, dönüyü, dinməzi
Görüb də qəzəblə dolaraq.


Toplaşır ölən dostlar
Torpaqdan dikələrək.

Kiminin boynunda ilməyi,
Kimi qanını silərək.

Qucaqlayır məni Mətin Altıok,*
Alma vecinə,- deyərək.

* - Mətin Altıok - şair, 1993-cü ildə Sivasda kütləvi terror zamanı həlak olan aydınlarından biri.





"Yaşamaq vəzifədir bu yanğın yerində;
Yaşamaq, insan qalaraq."

DÜŞMƏK

"Təyyarə indi düşəcək" -
Belə dedi yanimdakı.
Bilməsəydim əgər azəricədə
Düşməyin enmək olduğunu,
Yəqin ki, o anda
Ürəyim düşəcəkdi.

İNSANLAR


İnsanlar da ölkələrə bənzeyir;
Sərhədləri, bəlli əraziləri,
Bayraqları,
Qanunları,
Prinsipləri var.
Kimi dağlıq bir ərazidir,
Kimi quraq,
Kimi bərəkətli,
Kimi darısqaldır,
Kimi əngin, göz işlədikcə.
Kiminin sərhədlərindən
ciddi pasport yoxlamasıyla keçilə bilər,
Əl-qolunu yelləyərək girərsən kimidən içəri.
Demək istədiyim bu, qızım:
Nə olduğundan kiçik gör insanları,
Nə də önəm ver gərəyindən çox,
Amma anlamağa çalış;
Nədir
və nə qədər genişlənə bilər əraziləri.


QIRX YAŞIN ASTANASINDAKI ŞEİR

Xırda həyəcanlara son verdim,
Çünki rüzgarla eyni yaşdayam,
Çünki günəş qardaşım,
Bir irmaqla sevişməkdəyəm.

Mənə artıq təmkinli olmaq,
Mənə sadəlik yaraşır.
İçimdə şeirin gözəlliyi
Yaşamaq sevinciyə yarışır.

Gözəllər gözəli ömrüm,
Günbəgün sənə sevdalanmaqdadayam.
Çox böyük zəhmətlə toxunmuş
Bir zərif, bir nazlı naxışdayam.





Xırda qayğılara, ehtiraslara son verdim,
Çünki kainatla eyni yaşdayam.
Əzəli- axırı olmayan, sonsuz
Baş gicəllədən axışdayam.

SEVGİNİN ÖNÜNDƏ

Bütün insanları dost bil, qardaş bil, qızım!
Cevginin meyvəsidir insan, nifrətin deyil.
Zalimin önungdə şax tut qamətini,
Sevginin önungdə əyil, qızım.

TÜRKİYƏ, ÜZGÜN YURDUM, GÖZƏL YURDUM

Türkiyə, üzgün yurdum, gözəl yurdum!
Boynubükük günəbaxan çiçəyi,
Şeirin və eşqin gələcəyi.

Türkiyə, üzgün yurdum, gözəl yurdum!
Dağ havası, portağal balı,
Alcaqkönülli, hünərli, sevdalı.

Türkiyə, üzgün yurdum, gözəl yurdum!
Yazısı qara yazılmış gəlin,
Qurumuş südü məmələrinin.

Turkiyə, üzgün yurdum, gözəl yurdum!
Nəhəng bir vulkantək dərində yanın,
Həramilərin əlində qalan.

Türkiyə, üzgün yurdum, gözəl yurdum!
Güngörmüş, Bilgə torpağım,
Yunus, Pirsultan və Nazım.

Türkiyə, üzgün yurdum, gözəl yurdum!
Bozlak*, ağrı, halay və zeybək**
Sac üstündə isti çörək.


Türkiyə, üzgün yurdum, gözəl yurdum!
Üzü qırış-qırış olmuş anam,
Ağlayan narım, gülən heyvam.


Türkiyə, üzgün yurdum, gözəl yurdum!
Üzüm çardağında günəş işığı,
Ən gözəl gələcəyin yarasığı.

Türkiyə, üzgün yurdum, gözəl yurdum!
Altdan-altdan zənciri qımäßigən,
Bitmiş sanıldığını yerdə başlayan.

May 1980

* - Bozlak - Orta və Şərqi Anadoluya xas olan bir türkü havası
** - Zeybek - oyun havası





ÖLKƏ NƏDİR?

Ölkə nədir, deyə sual verdim
xəyalpərvər birinə.
Xülyalardır dedi ölkə,
sonrasından mənə nə?!

Ölkə nədir, deyə sual verdim
çöldə açan çicəyə.
Qoxumdur dedi ölkə,
sonrasından mənə nə?!

Ölkə nədir deyə sual verdim
göydə uçan şahinə.
Ovumdur dedi ölkə,
sonrasından mənə nə?!

Ölkə nədir deyə sual verdim
yerdə sürünen ilana.
Yuvamdır dedi ölkə,
sonrasından mənə nə?!

Ölkə nədir deyə sual verdim
cibi dolu birinə.
Pulumdur dedi ölkə,
sonrasından mənə nə?!


Ölkə nədir deyə sual verdim
cibi dəlik birinə.
Bir tərs-tərs süzdü məni,
Dedi ki, get işinə.


1983

MOTSART, MAYAKOVSKI, PENDİR, ÇÖRƏK, QƏRƏNFİL və s.

Çağdaş insan Motsartı dinləyər
pendir-çörək yeyə-yeyə,
şaqqlıtiyla örtər
dolabın qapısını.
Zədələnərmi bundan
xarüqəladə musiqi?-
On səkkizinci əsrin
bəkarəti.

Sevgilim,
sevgiyim Motsart
həyatımıza daxil olar
əl üz yuyanda,
ağriyan boğazımızı
qarqara edərkən.





Çağımız - pendir, çörək, Mayakovski,
Qan, göz yaşı, ümid, sancı.
Bu qaçaraqda belə sənə
bir qərənfil almağı unutmaram.
Axşamüstü, avtobusda
bir akrobat fəndiyə
qoruyaram əzilməkdən
cibimdəki qəpik-quruşla
aldığım qərənfili,
və səni
qan-tər içində qucaqlaram.

1973

SƏNİN ƏLİNDƏN TUTMUŞDUM

Sənin əlindən tutmuşdum - yaz keçib gedirdi...
Yaz keçib gedirdi, biz keçib gedirdik...
Yazın əlindən tutmuşduq.

Bir azdan gələcəksən, baxışacağıq,
Baxışacağıq həm var, həm yox kimi...
Həm var, həm yox kimi öpüşəcəyik.

Aramızda söylənməmiş sözlərin uzaqlığı,
Aramızda yaşanmamış şeylərin uzaqlığı,
Yaxınlaşan ayrılığın sevgizi tənimizdə.

Həyat keçib gedir, biz keçib gedirdik,
Bir dənizin üzgün sahilində.
Bir xəstəlik kimi irəliləyirdi payız.


Dolğun işıqlı payız...
Və yaxınlaşan ayrılıqlar öündə biz
Qış duyğularına bürünmüşük.
Bayırdan ağlamaq səsi gəlir cocuğumuzun.


YAŞADIQLARIMDAN ÖYRƏNDİYİM BİR ŞEY VAR

Yaşadıqlarından öyrəndiyim bir şey var:
Yaşadınmı, dolu-dolu yaşayacaqsan hər şeyi;
Sevgilin bayığın düşməli öpülməkdən;
Sən bayığın düşməlisən qoxulamaqdan çıçayı.

İnsan saatlarca baxa bilər göyün üzünə,
Baxa bilər saatlarca dənizə, quşa, cocuğa.
Yaşamaq yer üzündə, onunla qaynayıb-qarışmaqdır,
Qırılmaz köklər atmaqdır oraya.

Qucaqladınmı, bərk-bərk qucaqlayacaqsan dostunu,
Bütün əzələlərin, bədənin, ehtirasınla girəcəksən davaya.





Və bir kərə uzandınmı ipisti qumluğa,
Bir qum dənəsi, bir yarpaq, bir daş kimi dincələcəksən.

İnsan bütün gözəl musiqiləri dinləməli, dinləyə bildikcə,
Həm də bütün varlığı səslərlə, melodiyalarla dola-dola.

İnsan balıq kimi atılmalı həyatın içində,
Bir qayadan zümrüt dənizə atılmış kimi.
Uzaq ölkələr, tanımadiğın insanlar çəkməli səni,
Bütün kitabları oxumaq, bütün həyatları
öyrənmək arzusuya yanmalısan.
Dəyişməməlisən heç bir şeylə
bir dolça su içməyin xoşbəxtliyini,
Nə qədər sevinc varsa həyatda,
onu yaşamaq istəyiylə dolmalısan.

Və kədəri də yaşamalısan, bütün varlığınla, namusla,
Çünki sevinc qədər möhnət də kamilləşdirir insanı.
Qanın qarışmalı, birgə dövr etməlidir həyatla,
Damarlarında dövr etməli həyatın tükənməz, təzə qanı.

Yaşadıqlarından öyrəndiyim bir şey var:
Yaşayanda bişkin yaşayacaqsan;
İrməğə, göyə, bütün kainata qarışacaqsan.
Çünki ömür dediyimiz bir fürsətdir həyatı tanımaq üçün
Və həyat lütf edilmiş bir ərmağandır insana.

DÖRLÜKLƏR

Oyandı yatağında cəllad bir gecə,
"Tanrım", - dedi, - "bu nə çətin bilməcə:
Öldürdükcə çıxalır adamlar;
Mən tükənirəm öldürdükcə..."


1974


Burjuylar hündür divarlarla
Hasarlamışlar həyət-bacalarını.
Amma bir gilas ağacı gördüm ötən gün,
Bayırda uzatmışdı ən çiçəkli budağını.

1972

Dilənçilərin akkordeonları
Bir romantizm qatır Avropa həyatına.
Kütləvi qətlər törədən faşistlərin
Klassik musiqi dinləməsini xatırladır bu mənə.

1972





◆ H e k a y ə

XURAMAN

Dağılan dünya



Tələbəliyin ilk günündən Farizin qaragöz, dilli-dilavər Gülaya quşu qonmuşdu. Hazircavab, od-alov Gülaysa, sakit, utancaq kəndçi balasına məhəl qoymur, bütün dərs boyu onu izləyən oğrun baxışları görmürdü. Oğlanların çoxunun Gülaydan xoş gəlmirdi. Çox dilli idi, heç bir sözü, atmacanı cavabsız qoymurdu. Qrupda oğlanlı-qızlı hamiya dov gəlirdi.

Farizsə təmiz, saf qəlbini bəllur kimi gözlərindən oxuyurdu Gülayın. Sözü üzə deyən, bu qızın həm də mərhəmətli olduğunu qəlbən duyur, bu dəlisov qızə günü-gündən daha çox bağlanırdı.

Bir gün dərsdən çıxıb evə gedirdilər. Gülay adəti üzrə hamidan qabaqda pilləkənləri düşürdü. Birdən qız “oyy” deyib dayandı, əyilib yerdən tuflisinin dabanını götürüb ağlamsındı:

- Zəhrimara qalmış, sınağa vaxt tapdı da.

Yoldaşları Gülayın yanından gülüşə-gülüşə ötüb keçilər. Farizsə dayanıb canıyananlıqla:

- Gülay, düşük həyətdə otur, mən tuflinin dabanını düzəltdirib gətirim, - deyəndə Gülay təəccübələ soruşdu:

- Doğrudan?

Yalandan ayaqqabı düzəldən hələ görməmişəm, - dedi.

Hər ikisi şirin-şirin güldü. Fariz Gülayın qolundan tutub həyətə düşürtdü. Qız oturacaqda oturub onu gözlədi. Oğlan yaxınlıqdakı ayaqqabını təmirçisinə ayaqqabının dabanını vurdurub qayıtdı. Gülay sevincək tuflisini geyindi. Söhbətləşə-söhbətləşə dayanacağa gəldilər. Elə o gündən də Gülayın Farizə diqqəti və münasibəti dəyişdi. Aylar, illər ötdü, gənclər bir-birini böyük məhəbbətlə sevdilər. Amma hər ikisinin qəlbində bir əndişə vardı. Oğlan düşünürdü ki, bu ərköyün şəhərli qızı uzaq dağ kəndində yaşamağa razı olacaqmı? Qızsa fikirləşirdi ki, dünya dağılsa da ata-anası onu uzaq rayona əre verməyəcəklər. Sonuncu kursda hər ikisi təyinatlarını Farizgilin rayonuna almağı qərarlaşdırıldılar. Gülay valideynlərindən xəbərsiz təyinatını aldı, onlara vida məktubu yazaraq Farizə qoşulub rayona getdi.

Farizin valideynləri qızı çox böyük hörmət və məhəbbətlə qarşıladılar. El adətiyən bir neçə ağbircək, ağısaqqal götürüb qızın valideynlərinə minnətçi düşdülər. Onların razılığı ilə gözəl bir toy elədilər. Rayona gələn

ata-ana qızlarının üz-gözündən yağan xoşbəxtliyi görüb talein qismətilə barışdılar.

Rayon mərkəzindən xeyli aralıda, qalın sıx meşəliklə örtülmüş dağın ətəyində, çayın kənarındaki bu gözəl kənd də, kənd camaatı da Gülayın ürəyincə idi. Qonşu uşaqları şəhərli gəlinin hər hərəkətini izləyir, gördüklərini bütün kəndə duy vururdular:

- Şəhərli gəlin bilirsiz dolmanı necə bükür? Bizimkilər kimi əti əliyle yox, qaşıqla götürüb yarpağın üstünə qoyur.

Bir gün də bulaqdan su gətirəndə səhəngin ağızını yaxşı baglamadığından ciyninə alanda su üstünə dağıldı. Gəlin cumculuq suyun içində evə qaçanda uşaqların gülüş fədəfinə çevrildi. Böyükər uşaqlara təpinib, gəlinə ürək-dirək verdilər:

- Darihma, qızım, hər şeyi yavaş-yavaş öyrənəcəksən. Bizimkilər də analarının qarnında öyrənməyiblər, böyüklərdən görüb - götürüb'lər.

Beləcə insanları da özü kimi təmiz, saf olan bu dağ kəndinə necə alışdığını, doğmalaşdığını özü də bilmədi. Ən çox sevdiyi yer isə Farizlə hər gün baş çəkdiyi, unudulmaz, şirin anlar yaşadığı, sevgi guşəsi adlandırdıqları qoca bir palid ağaçının altı idi. Elə kəndə gəldikləri gün Fariz onu bura gətirmiş, ağaçın gövdəsinə bıçaqla həkk etdiyi yazının tarixçəsini danişmişdi. Heç demə, hər yay tətilində Gülayın həsrətini ovutmaq üçün yaradıb bu guşəni. Evlərinin üst tərəfində, meşənin qalınlığında tapdıgı bu qoca palidin gövdəsinə özünün və Gülayın adını bıçaqla qazıb: Fariz + Gülay = Dünya. Gülay ilk dəfə bu yazını oxuyanda təəccübəldəndi:

- İlk dəfədir bərabərdən sonra Dünya yazılığını görürəm, adətən sevgi, eşq, məhəbbət yazırlar. Sən niyə Dünya yazmışan?

- Çünkü, ikimiz bir dünyayıq. Ancaq ikimizin bildiyi, ikimizə məxsus dünya, bu adı dünya deyil, sonsuz, nəhayətsiz, bizdən sonra da yaşayacaq bir dünya. Hansımız tez olsek, ruhumuz bu dünyada, yəni bu ağacda qalacaq, təsəllimizi bu ağaçdan, bu ruhdan alacaqıq.

Hər gün gözdən oğurlanıb qaçırdılar bura. Bəzən aylı gecələrdə pəncərədən düşüb üz tuturdular meşəyə. Farizin təsvir etdiyi həqiqi dünyalarını yaşayırdılar.

Bir il sonra Farizə oxşayan bir oğulları oldu. Sanki dünya dünyaya qovuşdu, sevgi sevgiyə qarışdı.

Bir gün... Gülayın dünyası dağıldı, dövrəni döndü, çarxi çevrildi, Farizi erməni gülləsinə tuş gəldi. Demək olar ki, kənd hər gün vay-şivən, ağlaşma səsinə durdu. Kəndin say-seçmə oğulları düşmən snayperləri tərəfindən bir-bir dənlənirdi. Artıq kəndə qrad mərmiləri də düşür, evləri dağdırır, insanları öldürürdü. Kənndən çıxmak lazımlı olduğunu bilsələr də, heç kəs çıxmak istəmir, bunu dillərinə gətirmirdilər. Gülayın valideynləri qızlarını dönə-dönə çağırsalar da, bütün cəhdələri boşça çıxmışdı. Gülay kənndən çıxmak istəmirdi. Qəribə idi ki, Gülay Farizin bir dəfə də olsun qəbrinin üstünə getməmişdi. Bu hamını təəccübəldəndirsə də, heç kəs üstünü vurmur, söz belə salmırıdı. Bir gün Farizin anası Sona ərini yanladı:

- Ay Saleh, bu gəlin hər gün arada harasa qeyb olur, bir- iki saatdan sonra qayıdır. Qayıdanda da o qədər rahat, sakit, xoşbəxt görünür ki, yoxsa...

Saleh kişi arvadının sözünü ağızında kəsdi:

- Ay arvad, dünyasında elə şey olmaz. Ağlını başına topla, gic-gic danışma.

Arvadının dediklərinə əhəmiyyət vermək istəməsə də, ürəyinə qurd düşmüştü; bu gəlin hara gedə bilər. Bir gün Gülay evdən çıxbıb meşəyə üz

tutanda ürəyi gizildədi, sümükləri eyməndi. Tez də “ürəyimə gələn düşmən başına gəlsin, ilahi” deyib özünü toxtatdı. Gizlincə gəlinin ardınca getdi və gördüyü mənzərədən dəhsətə gəldi. Gülay qoca palıda sarılıb fəryad çəkirdi:

- Fariz, sən niyə burda qalırsan, axı, mən sənsiz çox darıxıram. Heç olmasa gecələr gəl evimizə, biz ki, belə danışmamışdım.

Sanki kimsə danışmış kimi dinşədi. Sonra ağacın dibinə çöküb diz üstə dayandı. Əlini xərif-xərif palıdin gövdəsinə çəkib gülümsədi. Az sonra barmaqlarının ucuna qalxıb əli ilə sığalladığı yerdən öpdü dönüb arxasına baxa-baxa uzaqlaşdı.

O gedəndən sonra Saleh kişi ağaca yaxınlaşanda gördüklərindən sinəsində dərin bir inilti fəryada çevrildi:

- Dünyanızı dağıdanın tifağı dağılışın, ocağı sönsün, bala!

Dağ boyda kişi ikiqat oldu, papağını dizinə çırpıb dəli hökürtüylə doyunca ağladı. Birtəhər özünü ələ alıb evə qayıdanda Gülayın öz otağında körpəsiyle danışdığını eşitdi:

- Mənim şirin balam, mən ata ilə görüşməyə gedəndə sən ağlama, o sənin ağladığını bilir. Ona görə də məni qoymur yanında çox qalam, göndərir sənin yanına. Qurban olum, bir də ağlama, yaxşı?

Uşaq şirin-şirin qığıldadı, Gülay bunu razılıq kimi anlayıb körpəsinə bağırına basdı:

- Ay sağ ol, ağıllı oğlum mənim, atasının bircəsi, anasının nəfəsi.

Saleh kişi ciyininə yüklənmiş dərdin ağırlığına dözməyib yerə çökdü. İçəri girən Sona ərinin avazımış sıfətini, gilələnmiş gözlərini görüb qorxdu:

- Ay kişi, nə oldu sənə? Sən Allah, özünü ələ al, bu darmacalda bizi başsız qoyma, gəlinlə tifili fikirləş, heç olmasa onları bir yana çıxar.

Saleh kişi gördüklerini arvadına danışmadı. Dərdinin üstünə dərd yüklemek istəmədi, onsuz da Sona oğlundan sonra ruh kimi gəzib dolaşındı. Onu da ayaq üstə saxlayan talesiz gəlinlə qara qundaq idi.

Artıq veziyət elə həddə çatmışdı ki, uşaqları, qadınları bir gün də kənddə saxlamaq olmazdı. Yük maşınları məhəllə-məhəllə gəzib arvad-uşağı yiğirdi. Hər kəs götürə bilecəyi qədər boğça bağlayıb maşınlara atır, uşaqları anaları ilə birgə üstüaçıq kuzova yerləşdirirdilər. Saleh kişi ailəsini maşına mindirəndə Gülayı görmədi. Sona ərinin döyükdüyünü görüb:


- Saleh, Gülay uşağı mənə verib harasa qeyb oldu, gör hardadır? Bəlkə, evə qayıdır, nəsə unudub, - deyəndə nə baş verdiyini anladı. Gözdən yayınıb kənddə qalmaq istəyirdi gəlin. İki-üç gündür kənddən çıxməq haqqında söhbət gedirdi və bir dəfə də olsun Gülay söhbətə qoşulmadı, getmək istəyib istəmədiyini dilinə gətirmədi. Amma Saleh onun qırımdından nə düşündüyünü anlayırdı. İndi də harda olduğunu dəqiq bilirdi və Sonaya:

- Sən uşağı saxla, mən bu saat anasını gətirəcəm, maşını qoyma kənddən çıxa, kəndin ayağında özümü size çatdıracam, - tapşırıb atını mahmızladı. Gülay yenə ağaca sarılıb ağlayırdı. Qoca palıdin yarpaqları titrəşir, budaqları əyilib qalxır, sanki gəlini özündən aralamağa çalışırdı. Gülaysa ürəkparçalayan səslə inləyirdi:

- Yox, Fariz, mən səni qoyub heç yerə getməyəcəyəm.

Saleh kişi birtəhər gücünü toplayıb atını irəli sürdü, əl atıb artıq huşunu itirməkdə olan gəlini yerdən qaldırdı və içi qan ağlaya-ağlaya kənddən çıxməqdə olan axırıcı maşına çatdırmağa tələsdi.





◆ P o e z i y a



Fəridə HACIYEVA

NƏ YAXŞI Kİ, VARAM

Yollara yağış yağır,
Yağır apara məni.
Qəmə batıb qalmışam,
Gəlir qopara məni.


Hər günüm düyun-düyun,
Tilsimə düşən mənəm.
Yerdən bezar düşmüşəm,
Göylə görüşən mənəm.


Dünyama üz tutmuşam,
Gəzirəm öz-özümü.
Nə yaxşı ki, varam, var,
Ondan gelir dözümüm.

QISMƏTİMI YAZANDI

Baş açmadım xeyir hanı, şər hanı?
Bu dünyanın yalanında dolandım.
İllər ötdü, bircə bunu bilirəm,
Gördüklərim hər nə varsa, yalandı.

Vaz keçmədim bu dünyanın şərindən,
Əl uzadıb salam verdim hamiya.
İnsanları gözəlliyyə səslədim,
Səslədim ki, yeri-göyü tanıya.





Göz gəzdirib kömək oldum gələnə,
Bu günümün savabını qazandım.
Başım üstə yaradanın əli var,
Addım-addım qismətimi yazandı

VARLIĞIMA QALANIR

Ürəyimə od düşüb,
Nədən düşüb bilmirəm.
Sığınib öz-özümə,
Dərdlərimlə dilbirəm.

Nə gecəm, nə gündüzüm,
Nə baharım, qışım var.
Tarazlığım yox daha,
Bilməm neçə yaşım var.

Ağrılarım baş alıb,
Göz önündə dolanır.
Qəmim bir dəvə yükü,
Varlığıma qalanır.

İLAHİ SƏDASINDA

Ürəyim gizildəyir
Bu havanın səsindən.
Nələr duyulur, Allah,
Nağməli nəfəsindən.

Dolanıram büsbütün
Bu ahəngin içində.
Baxıram yerə-göyə,
Könlüm yaman seçimdə.


Bu nə səs, nə gözəllik,
Qanad açıb uçuram.
İlahi sədasında
Dünyamdan söz açıram.


QƏMƏ YOLDAŞ OLURAM

Hava tutulub yaman,
Ruhumun həmdəmidi.
Göy üzü duman, çıskın,
Könlümün öz dəmidi.

Dünyama nur çiləyir
Doğulan nəğmələrim.
Tanrıma üz tuturam,
Ona sarı əllərim.

Qəmə yoldaş oluram
Gözəlliyyin içində.





Hər sözüm, hər söhbətim
Mələk donlu biçimdə.

DOLANMAĞIN DÜZÜNÜ

İçimdə bir eşq sevdası coşquda,
Ümman mənəm, dalgalara dönmüşəm.
Yer də, göy də mənə əlin uzadır,
Bu dünyada eh.., nələri görmüşəm.

İstədiyim gözəlliyin özüdür,
İnsanlığa könül verib dolandım.
Kim deyir ki, şeytan yoldan çıxarır,
Nəfsin düzə, bu söz-söhbət yalandı.

Tərsə düşmək naxələflik, nadanlıq,
Mən sevirləm bu dünyadan üzünü.
İçimdə bir eşq sevdası coşquda,
O öyrədir dolanmağın düzünü.

MƏNI QORXUDAN

Gəl incik ayrılaq bir-birimizdən,
Ayrılıq yükünü daşıya bilək.
Nə sən dərd çəkəsən, nə mən, əzizim.
Tək-tənha, səssizcə yaşaya bilək.

O ötən günləri bir yuxu biliq,
Ayrılaq bal dadan ilk sevgimizdən.
Bir dünya bilirdim öz yuvamızı,
Şirinlik çəkildi gül evimizdən.

Bir də açan deyil o güllü bağça,
Daha yadlaşmışlıq, hər şey arxada.
Nə sən dönəcəksən, nə mən, bilirom,
Neyləyim, bax budu məni qorxudan.


GÖZƏLLİYƏ BÜRÜNÜR

Hava dolub, göyün üzü buludlu,
Tutulmuşam, qəlbim yaman çırpınır.
Sirlə dolu bir aləmə düşmüşəm,
Varlığımıda bir təlatüm çırpınır.

Hey..., baxıram bu dünyaya gözücü,
Haldan-hala salır məni qoşğalar.
Arzularım sığan deyil dörd yana,
Allah, məni yer üzündən al, apar.

Hava dolub, göyün üzü buludlu,
Nəğmələrim narın-narın süzülür.
Yağış yağır göydən yerə nur kimi,
Yerlər bu an gözəlliyyə bürünür.





TƏK QALMIŞAM

Dəstə-dəstə güller idik,
Solduq, töküldük.
Ləçək-ləçək açılmamış,
Allah, büküldük.

Dünya boyda sevincimiz
Hara yox oldu?
Dönbür gördüm tək qalmışam,
Sındım, ovuldum.

Bu ömrümün dadi gedib,
Yavanlığı yox.
Çıxdaş olub doğmalarım,
Toxdamıram, yox!

ŞÜKÜR BU GÜNƏ

Ömrümün gözəl çağdı,
Bəxtəvərəm, bəxtəvər.
Nəvələrim gül parçası,
Qədəmləri təzə-tər.

Danışırlar şirin-şirin,
Xoş sözlərə heyranam.
Könül coşub, pərvazlanır,
Nəvələrə qurbanam.


Hər birisi varım, mülküm,
Şükür, ilahi, şükür.
Arzuların qanadında
Mən olmaram naşükür.


QƏM BADƏSİN DADA-DADA

Qanım qaradı yenə də,
Bu dünya məni çasdırır.
Ömrümə bir payız düşür,
Hər nə varsa qarışdırır.

Yerə-göyə əl qatıram,
Ürəyimi atıb oda.
Mən ümməna baş vururam,
Qəm badəsin dada-dada.

Xeyiri şərdən ayırib,
Üz tuturam aydınlığa.
Əlim tanrıya sarıldı,
Son qoyuram qaranlığa.





ULDUZ DOLU GECƏDƏ

İlahilər bu könlümün məlhəmi,
Yaşayıram, dünyam mənim içimdə.
Dörd bir yanım gözəllikdir, gözəllik,
Aman-allah, seçimdəyəm, seçimdə.

Bu torpağa, bu havaya, bu suya,
Üz tuturam, şükür edirəm min dəfə.
Hara baxsam, üzə gülür ilahi,
Tuş gəlmışəm istədiyim hədəfə.

Yeri-göyü dənələdim ruhumla,
Tanım mənə kömək oldu necə də.
Ulduzlara əl uzatdım nur saçam,
Hey fırıldam ulduz dolu gecədə.





Adil SAMİL OĞLU ÜFÜQ-ÜFÜQ SÖKÜLÜRƏM

Vərəqdə sözümün yağı,
Qaralır üzümün ağı.
Qızarır gözümün ağı,
Üfüq-üfüq sökülürəm.

Tüstülənir çölüm, içim,
Bu bərəni necə keçim?
Əriyirəm için-için,
sətir-sətir sökülürəm.

Gün əriyir, duman qalır,
Yaxşı gedir, yaman qalır.
Vüsalına güman qalır,
Yarpaq-yarpaq tökülrəm.





Küləyində sovrulmuşam,
Alovunda qovrulmuşam.
Bu torpaqdan mən olmuşam,
Öz mənimə çəkilirəm.

MƏNƏ

Büdrədim eşqimin dumanlığında,
Andı, dayaq oldu o gözlər mənə.
Azdım saçlarımın qaranlığında,
Yandı, mayak oldu o gözlər mənə.

Xəyalım göylərin ənginliyində,
Alişdim gecənin sərinliyində.
Batdım gözlərinin dərinliyində,
Topuqdan göründü dənizlər mənə.

Ay günü üzündə itdi bir anlıq,
Sökülməkdə idi alatoranlıq.
Dan yeri qızardı, köcdü toranlıq,
Açıq qollarını gündüzlər mənə.

PAYIZ LÖVHƏLƏRİ

Aldı bu dağları qoynuna sis, çən,
Günəş buludlara büründü getdi.
Galağan tərəfdən yeriyən duman,
Qaşın ətəyindən süründü getdi.

Araz ürəyində qara xal oldu,
Ceyirçay qurudu, dərddən lal oldu.
Vüsali səslədim bir xəyal oldu,
Uzaq üfüqlərdə göründü, getdi.


Durnalar səmaya alay çəkdilər,
Cənuba boylanıb haray çəkdilər.
Yarısı başıma halay çəkdilər,
Yarısı Təbrizə bölündü getdi.


HƏSRƏT

Bu həsrətdən göyə çıxdı harayım,
Necə gəzim, səni necə arayım?
Bir əsrdir sənsiz keçən hər ayım,
Günlərim var, uzun olub ilimdən.

Ayrılıqdan külə döndü bənizim,
Məhəbbətim, coşub daşan dənizim.
Vüsaliна qurban olum, Təbrizim,
Ayrılığın betər imiş ölümən.

Savalanın qucağında yatım qoy,
Bir hicranın axırına çatım qoy.





Xan Arazın sularında yatım qoy,
Bu sevinci alma mənim əlimdən.

SƏNİNLƏ GETDİ

Yatır ürəyimdə daş xatirələr,
Gözümdən nəm tutan yaş xatirələr.
Mənə nə qaldı ki... boş xatirələr,
Çoxusu, çoxusu səninlə getdi.

Yaz günü yağışlar sətirlənərdi,
Şah tutun altında çətirlənərdi.
O şehdən, çisəkdən ətirlənərdi,
Dünyanın qoxusu səninlə getdi.

Ulduzlar göylərdə düzüm-düzümdür,
Gözümdən od alıb yanan gözümdür.
Bilmirəm gecəmdir, ya gündüzümdür?
Gözümün yuxusu səninlə getdi.

ƏYALƏT ŞAIRLƏRİ

Hərdən ağ kağızlara boşalarlar, dolarlar,
Uzaqlaşış dünyadan xəyallara dalarlar.
Könül rübəblərini həzin-həzin çalarlar
Əyalət şairləri.

Özünə, həm sözünə bir az diqqət istəyər,
Bu tərsməzhəb dünyada düz, həqiqət istəyər.
Bir az sevgi, şəfəqqət, saf məhəbbət istəyər
Əyalət şairləri.


Qapıdan qovulsalar, atılmazlar bacadan,
Cavan şair olarmı əlli yaşılı qocadan?
Onsuz da eşidilməz, danışmazlar ucadan
Əyalət şairləri.


Mərkəzdən uzaqsa da uzaq deyil özündən,
Mərkəz çap etməsə də el danışar sözündən.
Bezikib bu dünyanın yalanından, düzündən
Əyalət şairləri.

Bu yerləri unutmaq, atmaq ona ar gələr,
Geniş şəhər ruhuna, ovqatına dar gələr.
Üç gün, beş gün, bir həftə...dönər, qayıdar, gələr
Əyalət şairləri.

Şamiloğlu, sözlərin çox da dürlü-dürlüdür,
Bu dağlarsız ölüdür, bu dağlarla diridir.
Bir az qəribanədir, təbiətən sirlidir
Əyalət şairləri.

Şəmkir





◆ Ə d ə b i y y a t ş ü n a s l i q ◆

Gülşən ƏLİYEVƏ-KƏNGƏRLİ

“Şeyx Sənan”: sufizmdən romantizmə



Şəxsiyyətin qidası tarix, nəfəsi müasirlikdir. Müasirliklə nəfəs almayan sənətkar tarixə müraciət edib, onu öz zəmanəsinə getirə bilməz. Tarixe ən düzgün münasibət məhz tarixlikdir. İnsan torpaq və səma arasında bir vasitə olduğu kimi, sənətkar da tarix və müasirlik arasında canlı bir körpüdür.

Ədəbiyyatın təcrübəsi göstərir: yazıçı tarixi müasirliklə qızdırıa bilməyəndə tarixibədii əser yarana bilməz. Tarixə sənətkar münasibətinin əsulları müxtəlif, mahiyyəti birdir: tarixin təcrübəsinə - tarixilik prinsipinə əsaslanıb tarixin faktlarını və ruhunu müasirlik müstəvəsinə çıxarmaq! Azərbaycan ədəbiyyatında ilk tarixi dram - Nəriman Nərimanovun “Nadir şah” pyesi 1899-cu ildə yazılb. Bu minvalla dramaturgiyamızda tarixiliyin tarixi XX əsr hadisəsidir.

Tarixə müraciətin ən çətin forması romantik münasibətdir. Buna baxmayaraq, tarix bir ədəbi-bədii cərəyan kimi həmişə romantizmə qida verib, onun estetik konsepsiyasının formallaşmasını sürətləndirib.

Ədəbiyyatımızda ilk romantik tarixi dram milli romantizmin banisi Hüseyin Cavidin “Şeyx Sənan” (1914) faciəsidir. Öncədən qeyd edək ki, “Şeyx Sənan”ın tarixi faciə olması mübahisəlidir. Eləcə də onun sufizm nümunəsi, yaxud əfsanə olması fikrini mütləqləşdirmək çətindir. Bəlli olani budur ki, Şeyx Sənan tarixi bir rəvayət, sufi bir hekayət əsasında yazılmış mənzum romantik faciədir. Məhz bu əsərlə ədəbiyyatımızda yeni bir janrıñ mənzum tarixi dramaturgiyanın əsası qoyulmuşdur.

Hüseyin Cavid zamanın fővündə duran, fikrin və xəyalın romantik uçuşunu kosmik ənginliklərə yüksəltməyi bacaran qüdrəti sənətkardır. Onun romantikasında fikrin qanadlarını ən uzaq fəzalara uçuşlar üçün tükənməz enerji ilə təmin edən yüksək tarixilik duyğusu var. Fəqət H.Cavidi dünyanın böyük romantik sənətkarlarından fərqləndiren qüvvətli bir cəhət var: Hüseyin Cavidin romantizmi Şərqiñ və bütün dünyanın ən kamil fəlsəfi cərəyanı olan sufizm bulağından dirilik suyu içib. Onun qəhrəmanları Haqqın dərgahına gözəllik və sevgi qanadlarında gedib çata bilərlər. “Mən fəqət hüsnü-xuda şairiyəm // Yerə enməm də səma şairiyəm” - misraları H.Cavidin bütün çərçivələri söküb-dağıdan, əngin səmalara qapı açan romantik fəlsəfəsidir. Xudanın hələ heç kimin görmədiyi hüsnü ən kamil hüsndür. H.Cavid bu məchul, fəqət əbədi gözəllik mənbəyi olan ilahi hüsnü tərənnüm edir.

Füzuli Leylini yaratdığı kimi, Cavid də ülvı bəşər övladı olan Xumarı ilahi hüsnün, ilahi eşqin daşıyıcısı kimi yaradır və onun Şeyx Sənanla əl-ələ tutub haqqı doğru uçuşunu mayasında ilahi səadət olan nurlu faciə kimi yaradır. Sənan və Xumar öz anlayışları ilə insanları bir-birindən ayıran uçurum dərələri ölümləri ilə birləşdirərək,

insanlığın Tanrıya yetməsi üçün körpü rolü oynaya bilirlər. Beləliklə, də H.Cavid öz yaradıcılığında yerləri və göyləri birləşdirməyə nail olur.

20-ci illərin siyasiləşmiş vulqar-sosiooloji tənqidçi "Şeyx Sənan"ı din əleyhinə yazılmış əsər kimi qiymətləndirirdi. Dövrün teatr tənqidçisi Xəlil İbrahim Cəfər Cabbarlıya cavab təriqi ilə yazdığı "Möhtərəm "Cim"ə cavab" məqaləsində ("Kommunist" qəzeti, 23.XI.1921) "Şeyx Sənan" "mövhumata qarşı inqilab və təcəddüb" kimi dəyərləndirilirdi. Cəfər Cabbarlı "Ədəbi mübahisələr" ("Zəhmət" qəzeti, iyun 1922) məqaləsində Hüseyn Cavid yaradıcılığını geniş təhlil etmiş, həm müsbət, həm də mənfi cəhətlərini göstərmişdir. M.N. imzalı müəllif "bədnam şairimiz Hüseyn Cavidin yazdığı əsərləri get-gedə həyatdan uzaq olmağa başlamışdır" ("Zəhmət" qəzeti, 05.VI.1922) qənaətini irəli sürür. 20-ci illərdə artıq bir dramaturq kimi nüfuz qazanmış Cəfər Cabbarlının ümumən "Şeyx Sənan" a münasibəti müsbət idi: "Şeyx Sənan"ın bütün vaqidləri arasında sıxı bir irtibat vardır. Həm də əsərdə gözəl tiplər və bir çox həyəcanı-bədiyyəyə səbəbiyyət verici mənzərələr vardır ki, bunun üzərinə möhtərəm ədibimizin iş bu müvəffəqiyəti üçün səmimi qəlbdən alqışlamaqla bərabər, əsərin bir nöqtəsinə şairimizin nəzər-diqqətini cəlb etmək istiyoruz." 1924-cü ilin sonunda Əli Bayramov klubunda "Şeyx Sənan"ın ədəbi məhkəməsi başlayır. (O zaman belə məhkəmələr dəb idi!) Həbib Cəbiyev sədr, C. Cabbarlı prokuror qismində çıxış edir. Məhkəmənin qərarında deyilir: "“Şeyx Sənan” hazırlı ictimai-tərbiyə nöqteyi nəzərindən zərərlidir." ("Kommunist" qəzeti, 16.01.1925). Vaxt keçəcək, belə qərarlar 1937-ci ildə ədəbi-siyasi ittihamlara çevriləcək...

Mürşidi Şeyx Kəbirin əsərdəki-

Səni alçaldan ehtiras olacaq

Hansı şeydir səbəb fəlakətimə?!

Ah o yalnız qadındır, iştə qadın!

sözlərini əsas tutaraq C. Cabbarlı Şeyx Sənanı "ağılı, fəqət öz cinsiyyət duyğularına adı, bayağı bir erkək, şəhvət və ehtiraslarına tapınan eyni zamanda gözəl və xoşsima bir tələbə" kimi xarakterizə edir. 20-ci illər tənqidçi Sənanın mürşidi Şeyx Kəbirə dediyi:

Mən otuz il dünyada zahidvar

Bilmədim qız-qadın nədir, zinhar?

Nə qədər bəndə varsa hissü həyat

Ehtirasatə düşmənəm, heyhat.

sözlərini yalan, qeyri-səmimi münasibət kimi yanlış dəyərləndirir. Əlbəttə, C.Cabbarlının yaşadığı ictimai həyat - siyasi mühit üçün Şeyx Sənan həqiqətən yararsız idi. Çünkü, Şeyx Sənan böyük romantik Hüseyn Cavidin

Mən fəqət hüsni-xuda şairiyəm

Yerə enməm də səma şairiyəm

deyən ilhamından - derin xəyalından doğulmuşdu. Yer adamları səma ülviyətini nəinki ifrat siyasiləşmiş bir rejimdə, heç indi də başa düşməyə qadir deyillər...

20-ci illərdə H. Cavidin əksər əsərləri, xüsusən "Şeyx Sənan" faciası ilə bağlı ən maraqlı fikirlər Azərbaycan cavidşünaslığının banisi Hənəfi Zeynallıya məxsusdur. O az qala bir kitab həcmində olan "Şeyx Sənan" haqqında mülahizələrim" silsilə məqalələrində ("Maarif və mədəniyyət" jurn., 1926-ci il, № 12, s. 47-49, 1927-ci il, № 1-2, s. 50-53. № 3, s. 44-46, № 4-5, s. 68-69) bəzən dövrün vulqar-sosiooloji sapıntılarını hiss etdirse də, "Şeyx Sənan" əsərinin ədəbi-bədii dəyərini doğru müəyyənəşdirir. H. Zeynallıya görə "Şeyx Sənan" "xalqın ruhunda yaranmış, xalqın duyğuları ilə bəslənmiş... tamaşaçılarında bir intibah oyadan" əsərdir. O, "Şeyx Sənan"ı sufi yolunun yolcusu "Salik" təxəllüsü ilə şeirlər yanan H. Cavidin taleyi ilə bağlı əsər hesab edirdi.

Görkəmli alim Yaşar Qarayev "Salik" ləqəbini "Hüseyn Cavid sənət məbədinə dəvət edən bədii məram" ("Ədəbi üfüqlər", Bakı, Gənclik, 1985, s.112) adlandırır. Sufizmə meyl H. Caviddə, hələ 1905-ci ildə İstanbulda oxuyarkən, müəllimi sufi-filosof Rza Tofiqin təsiri ilə yaranmışdı. "Şeyx Sənan"ı yazmasında isə Ü.Hacıbəylinin "Şeyx Sənan" operasının (1908) müəyyən təsiri də olmuşdur. Üstəlik H.Cavid, yəqin ki, o dövrün böyük ziyalısı Mehdiyə Hacinskinin rus dilində "Şeyx Sənan əfsanəsi" kitabçası ilə də tanış olmuşdur. On nəhayət, zənnimizcə, Hüseyn Cavidin romantik

faciəsinin əsasında böyük sufi Fəriddədin Əttarın "Məntiqüt-teyr" əsərindəki "Zikri Həzrəti-Şeyx Sənan əleyhissəlam" adlı iyirminci hekayəsi dayanmışdır. Xalq artisti Rza Təhmasibin mədəniyyət və sənət adamlarına yaxşı məlum bir xatirəsi bu baxımdan xüsusi maraq doğurur: "Cavid özünün ilk mənzum dram əsəri "Şeyx Sənan" in ayrı-ayrı səhifələrini hələ 1912-1913-cü illərdə mənə oxumuşdu. Yadımdadır, Cavid "Şeytanbazar"da bir mənzil tutmuşdu. Oradan Şeyx Sənan dağı aydın görünürdü. Cavid, Əziz Şərif və mən bir neçə dəfə həmin dağa gəzməyə getmişdik. Cavid burada Şeyx Sənana istinad edilən qəbrin yanında xeyli dayanar, riqqətlə ona baxardı. Sonra başa düşdüm ki, o ruhən və fikrən bu yerdə yaxın olmağa bir ehtiyac duyurmuş." ("Ədəbiyyat və incəsənət", 2 mart 1963) "Şeyx Sənan"ı yazanda H.Cavidin 32 yaşı var idi və o dövrün böyük tənqidçisi H. Zeynallı onu "Türk ədəbiyyatında görünməmiş hadisə" kimi qiymətləndirirdi.

H.Cavidin "Şeyx Sənan" faciəsinin konfiliktini eşq və etiqad arasında əbədi ziddiyət kimi müəyyənləşdirmək olar. Bu əsərdən bəhs etmiş bir sıra ədəbiyyatşunaslar da bu fikirdə olmuşlar. "H. Cavid Şeyx Əttardan ziyadə yazılı əfsanələrə əsaslanmışdır" qənaətinə gələn böyük ədəbiyyatşunas Əli Sultanlı "Şeyx Sənan"ı "XX əsr ədəbiyyatımızın ən qüvvətli obrazı" hesab edir və əsərin kofiliktini belə müəyyən edir: "qəlbə və insani duyğuları Şeyx Sənani ibadətmi, məhəbbətmi məsələsini həll etməyə çağırır" ("Hüseyn Cavidin faciələri", "Azərbaycan", № 7). Azərbaycan ədəbiyyatşunaslığında "Hüseyn Cavid" (1960) monoqrafiyası ilə Cavidə ilk dəfə ədəbi-tarixi bərəət qazandıran akademik Məmməd Cəfər yazır: "Şeyx Sənan" faciədir. Burada qəhrəmanın taleyi felakətlə nəticələnir. "Şeyx Sənan" fəlsəfi dram olmaqla bərabər, daha çox məhəbbət dramıdır." (Seçilmiş əsərləri, II c. B., 1974, 2014) Fikrimizcə, bu adı məhəbbət deyil, məxludan başlayıb xalıqə qədər yüksələn ilahi məhəbbətdir. Əks halda Şeyx Sənan və Xumar uçaraq uçuruma atılmazdı. Qədim türk düşüncəsində uçmaq-cənnət deməkdir... "Hüseyn Cavidin romantizmi" (1975) monoqrafiyasının müəllifi, tənqidçi Məsud Əlioğlu belə qənaətə gəlir ki, "Sənan sufilik məzhəbinə öz xoşu ilə bağlanmamışdır; əqlinə, daxili mənəvi tələbatına uyğun saylığı bu fikri cərəyanı könülli surətdə qəbul etmişdir". O, Xumarı "ideal eşqin təzahürü" hesab edir. Əsərdə Şeyx Sənan özü də bu eşqi "nuri-həqq" adlandırır:

*Gediniz, arqadaşlarım, gediniz,
Başqa bir şeyxə iqtida etdiniz.
İştə bən maili-vüsəl oldum
Aradım nuri-həqqi, ta bulduk.
Seyr edib kainatı həp yorulun
Arayın, siz də nuri-həqqi bulun
Unutun həp zavallı Sənanı
Unutun siz bu sərsəm insanı.*

"Faciə və qəhrəman" (1965) adlı dəyerli monoqrafiyada mütəfəkkir tənqidçi Y. Qarayev yazır: "Şeyx Sənan" eşqin qüdsiyəti haqqında mahni, lirik, şairanə bir nəğmə idi, "Şeyx Sənan" eşqin dini etiqad üzərində təntənəsi idi, mövhumat və xurafatda, əqidə və zehniyyətdə olan puçluğun, quruluğun və saxtalığın üzərində qələbəsi idi."

"Şeyx Sənan" haqqında ən geniş və müstəqil tədqiqatın müəllifi ədəbiyyatşunas Zahid Əkbərov "Hüseyn Cavidin "Şeyx Sənan" faciəsi" (1977) kitabında Şeyx Sənanın şəxsiyyəti ilə bağlı müxtəlif versiyaları araşdırır: Şeyx Sənan əfsanəvi şəxsiyyət olub; Fəriddədin Əttarın müridi olub (Hüseyn Bayqara); Şamda şəhər adı olub; yeddi yüz müridi olan məşhur şeyxin adıdır və s.

Hüseyn Cavidə görə, Şeyx Sənan İslami ürəkdən qəbul etmiş ilk türk ziyalılardan biridir.

*Səni annən doğurdu Turanda,
Yaşadın bir zaman da İranda,
Kəsbi-İrfan için, fəzilət için,
Sonra İranı tərk edib gəldin,
Ərəbistanı ixtiyar etdin.
Gənc ikən kəsbi-iştihar etdin.
Lakin ən son yerin, zəki Sənan!*

*Olacaq son nəfəsdə Gürcüstan.
Qapılıb hissə olmasan gümrəh,
Olacaq məqbərin ziyanətgah.*

Mürşidi Şeyx Kəbirin söylədiyi bu sözlərdə Şeyx Sənanın təkcə zəki bir türk olması deyil, həm də taleyi öz əksini tapır.

Hüseyn Cavid Şeyx Sənanın eşqini böyütmək üçün etiqadını da böyük verir:

*Bana biganə, zevqi-nəfsani,
Sevdiyim yalnız eşqi-ruhani...
Daha gönüldündə qeyri eşqə, inan,
Yer bulunmaz, xayır... xayır...*

deyən qüdrətli islam şeyxi Sənan Xumara vurulandan sonra -

*Vətənim, cümlə niyyətim, Kəbəm,
Şimdi yalnız odur, o, vaz keçməm. - deyir*

Müəllifin "hüsni-müstəsna" kimi təqdim etdiyi Xumar Şeyx Sənan haqqında belə deyir:

*Hələ dursun kəmali, mərifəti,
Onda var sanki evliya sifəti.*

"Şeyx Sənan" faciəsində sufi dünyagörüşü, sufizm ideyaları daha çox Dərviş obrazında təcəssüm olunmuşdur. Əsərin tamaşalarından birində bu obrazı canlandıran görkəmli aktyor Sidqi Ruhulla xatirələrində yazır: "H.Cavidin "Şeyx Sənan" faciəsinin tamaşasında mən həmişə dərviş rolunu ifa edirdim. Mərhum Cavid mənə deyərdi: "Qardaşım Sidqi! Bu əsərdəki Dərviş mən özüməm. Unutmayın ki, siz məni oynayırsınız". Bu sözler məni "Şeyx Sənan"dakı Dərviş rolü üzərində daha dərindən, ciddi və diqqətə işləməyimə və müvəffəqiyət qazanmağımı səbəb oldu". Beləliklə, əsərdəki sufi təməyülli əks etdirən Dərviş həm də müəllifin estetik idealını ifadə edir.

H. Cavidin qəhremanı etiqadı-təriqəti məhəbbətə qurban vermiş, eşq yolunda boynundan xaç asmış, donuz otaran Şeyx Sənan Dərvişə "Aman ey piri-mürşid, mərhəmət qıl" deyir, onu "ruhi-müstəsna" adlandırır. Dərviş özünü belə təqdim edir:

*Saqın, hiç sorma! Bir divanəyim bən,
Dəmadəm cırpinır pərvanəyim bən.
Babam heyret, anamdır şübhə... Əsla
Bilinməz bən kimim, ey şeyxi-vala!
Fəqət pəjmürdə bir səyyahi-zarım,
Şəriətdən, təriqətdən kənarım,
Həqiqət istərim, yalnız həqiqət!
Yetər artıq şəriət, ya təriqət.
Qulaq verməm bən əsla bir xitabə,
Pərəstiş eyləməm hiç bir kitabə.
Əvət, Quran, Zəbur, İncilü Tevrat
Birər röya ki, zor təfsiri, heyhat!
Birər röya bütün əlvahi-aləm,
Birər əfsanə, cənnət, ya cəhənnəm.
Əgər fövqəlbəşər olmaq dilərsən,
Kənar ol daima cinsi-bəşərdən!..*

Və həqiqətən Şeyx Sənan bu sözləri eşidəndən sonra fövqəlbəşərlik mərtəbəsinə yüksəlir. Buna isə səbəb onun "hüsni-müstəsna"ya, Tanrı sıfəti Xumara olan məhəbbətidir. Şeyx Sənanı "Sən böyük bir şeyx, o dəli dərviş" -deyə Dərvişlə ünsiyyətdən çəkindirmək istərkən Şeyx Sənan ətrafdakı şeyxlərə ibrətli bir cavab verir:

*Dəlilik başqa bir fəzilətdir,
Dinsiz olmaq da bir təriqətdir.
Dəlidir, sözlərində məna var,
Sərsəridir, başında sevda var.
O deyil gərçi zahirən Mənsur,
Həp "ənəlhəq" diyor da, cırpınıyor.*

Burada sufizmin banilərindən olmuş Mensur Hellacın xatırlanması əsərin sufi təməyüldən xəber verir. "Şeyx Sənan" H.Cavidin yaradıcılıq təkamülünün sufizmdən

romantizme doğru getdiyini eks etdirən əsərdir. Şeyx Sənanı "müəyyən dərəcədə şərti bir obraz" (Z.Əkbərov) adlandıran sovet alimi ona sufi-romantik obraz deməyə cəsarət etməmişdi.

Sufizmde bir qadına olan məhəbbət tanrıya qovuşmaq yollarından biridir. Burada ibadət, poeziya, musiqi, rəqs kimi vasitələr mövcuddur. Filosof alim, AMEA-nın müxbir üzvü, professor S.Xəlilov yazır: "Konkret bir qadına olan məhəbbətin ilahi eşqə aparan yolda bir vasitə kimi dəyərləndirilməsi sufi poeziyasının heç də bütün klassik formalarına aid olmayıb, "məhəbbət dini"nin tərənnümçülərinə xasdır ki, bunların da ən böyük nümayəndələri İbn Ərəbi və Mövlana nadır.

İbn Ərəbi qadına həsr olunmuş şeirlərdə həddindən artıq açıq-saçıqlılığa yol verdiyinə görə lənətlərə məruz qalmış... Mehz bu xəttin nümayəndəsi olan F.Əttarı isə "Şeyx Sənan" hekayətində belə deyir: "Həqiqi aşiq heç bir dini tanıya bilməz, belə ki, onun imanı məhəbbət özüdür. Onu cəmiyyətdə tutduğu mövqe də maraqlandırırmır, çünki aşiqlikdən daha yüksək mövqe yoxdur." (Cavid və Əttar. "Ədəbiyyat qəzeti", 1 may 2009) H.Cavidin də bu konuda qənaətləri, güman edirik ki, bütün oxuculara bəllidir: "Mənim tanrıım gözəllikdir, sevgidir!", "məhəbbətdir ən böyük din" və s.

M.Füzuli yaradıcılığına həsr olunmuş yazılarımızda göstərmişdik ki, sufi poeziyada məşuqə rolunu əvvəlcə gözəl qadın oynayır, aşiqin sevgisinin ilahi gücү ilə o tədricən Allah səviyyesinə yüksəlir - allahaşır. Məşuqə, əslində, Allahdır.


H.Cavidin "Şeyx Sənan" faciəsində də belədir. Artıq qeyd etdiyimiz kimi, Sənan ilahi aşiqin faciəsini yaşayır və o, əslində, bu faciənin qəhrəmanı kimi, ucalır. Cavidin cəsarəti və, əslində, əserin sufi gücü bundadır ki, o, məşuqə olaraq xristian qızı Xumarı seçir. Şeyx Sənanın mürşidi Şeyx Kəbirin qızı ülviiyyət rəmzi olan Zəhrəni da seçə bilərdi.

Və daha bir fakt maraqlıdır: Xumar Şeyx Sənanın aləminə röyada, xəyalda daxil olur. Amma Cavid onu röyada saxlamır, yerə endirir, Sənana real şəkildə təqdim edir. Sənan öz qeyri-adı, ilahi məhəbbəti ilə onu yerdən göyə - səmalara qaldırır, ona mələk kimi uçmaq qüdrəti bəxş edir. Şeyx Mərvan Şeyx Sənanı bir qadından ötrü dini-imanı atmaqda qınayanda Sənan - Xumar "qadın deyil, mələkdir" deyir, onu "üluhiyyət heykəli" adlandırır.

Fikrimizcə, H. Cavidin "Şeyx Sənan" faciəsinin üç planı var: tarixilik, sufizm və romantizm. Cox güman ki, Şərq - Azərbaycan şeirində aşiqlik simvolu Məcnun kimi, Şeyx Sənan tarixi şəxsiyyət olmuşdur. Şübə yox ki, "Şeyx Sənan" dünya və Şərq, o cümlədən ümumtürk-Azərbaycan ədəbiyyatında intibahdan sonra ən böyük ədəbi-fəlsəfi cərəyan olan sufizm kontekstində yazılmış tarixi faciədir. Bunu təkcə H. Cavidin "Salik"- sufizm yolçusu mənasını verən təxəllüsü yox, həm də "əsərdəki sufi Dərvish mənəm" deməsi və "Şeyx Sənan"ın sonuncu qeyri-real, yalnız sufi dərvişin görə biləcəyi uçurum səhnesi də sübut edir.

Nəhayət, H.Cavidin ilk mənzum tarixi dramı olan "Şeyx Sənan" Azərbaycan romantizminin əsasını qoymuş şah əsərlərdən biridir. H. Cavid yaradıcılığını, ilk növbədə, "Şeyx Sənan"ı dahi Füzulinin həm sufizmindən, həm də romantikasından ayırmak olmaz. Sufi ideya və romantik pafos "Şeyx Sənan" faciəsində bədii-fəlsəfi konsepsiyanı müəyyənləşdirir. Bu əsərdə müəyyən ziddiyətlər də var: bəzən sufizm dinə qarşı qoyulur, zahidlik dövründə bu müəyyən qədər mövcud idi. Zahidlik-tərkidünyalıq-asketizm üçüncü xəlifənin nəfs nümayiş etdirməsinə, sərvət toplamasına etiraz əlaməti olaraq yayılmışdı. Bununla bərabər, sufizmi dini təməldən məhrum etmək olmaz. "Şeyx Sənan" sufizmi romantik pafosla təcəssüm etdirən mənzum dramatik faciədir. Bu əsər eyni zamanda Azərbaycan mədəniyyəti tarixində poetik teatri yaradan ilk mənzum dram kimi də dəyərləndirilə bilər.





◆ İ s t i - i s t i ◆

VÜSAL NURUNUN KEÇMİŞƏ «SƏYAHƏTİ»



«Azərbaycan» jurnalının sentyabr sayında gənc yazıçı Vüsal Nurunun «Dorantağ» romanını oxudum. Roman haqqında ilkin olaraq qısaca təəssüratımı bildirməyə ehtiyac duyдум. Bəri başdan deym ki, bu roman oxucuların da maraq dairəsindən kəndə qalmayacaq, bugünkü roman bolluğunda (mənim fikrimcə, son illərdə bu janrin inkişafında yeni bir mərhələ başlayıb, amma, təəssüf ki, ROMAN adına layiq nümunələrin sayı o qədər də çox deyil), Vüsalın bu əsəri, heç şübhəsiz, özünün malik olduğu dəyəri təsdiqlədə biləcək.

Vüsalın bundan əvvəl də üç romanı ilə tanış olmuşam («Eybəcərlər adası», «999», «Prezidentin qızı»). Çox təəssüf ki, bu romanların heç biri ədəbi aləmdə və oxucularda elə bir reaksiya doğurmadı.

Süjet qurmaq, hadisəleri o süjet ətrafında cəmləşdirmək, obrazların hər birinin taleyini izləmək, dil və təhkiyə mədəniyyətinə yiylənmək, romanda qoyduğu problemi müasir həyatın tələbi kimi mənalandırma bilmək... Həqiqəti etiraf etmək lazımdır: bu sadaladığımız keyfiyyətlərin heç də hamısı o üç romanda öz əksini tapmamışdı. Vüsal normal bir süjet qura bilirdi, bir də göründün, bilərkən ya bilməyərkən uzunçuluğa, təfsilat bolluğuna yol verir, ya da oxucuları «şirnikləndirmək» üçün ucuz melodramaya qaçırdı. Özü də Vüsal həyatın qaranlıq lövhələrinə meyl edir, kriminal aləmdən lövhələr canlandırır və onun təqdim etdiyi obrazlar işıqsızlıq içində boğulurdular. Amma bu üç romanın Vüsalə xeyri dəydi. Hər halda, müəyyən təcrübə əldə etdi və artıq dördüncü romanda bu təcrübə adına sözün həqiqi mənasında ROMAN deyə biləcəyimiz bir əsərin meydana çıxmasına səbəb oldu.

Məni kimsə, yəqin ki, dahi Belinskidən sitat gətirdiyimə görə qınayacaq, amma yene bundan çəkimmirəm. Vissarion müəllim deyirdi ki, roman dram qədər lovğa və şıltaq bir forma deyildir; çünkü roman bizi ayrı-ayrı hissələri və xırda parçaları ilə valeh etməkdən daha çox, bütünlükdə məftun edir. Vüsalın yeni romanında da ayrı-ayrı parçalar var ki, son dərəcə təsirlidir, onları oxuyanda müəllifin uğuruna sevinirsən. Ümumiyyətlə, «Dorantağ» bütövlükdə bir roman kimi maraqlıdır.

Dünya ədəbiyyatında utopiya və antiutopiya ənənəsini əks etdirən xeyli sayda əsərlər qələmə alınıb və bunun Azərbaycan ədəbiyyatında ən

sonuncu nümunəsi Anarın «Ağ qoç, qara qoç» romanıdır. Vüsəl Nuru yeni romanında gələcəyə yox, keçmişə səyahət edir və onun antiutopik səciyyə daşıyan təsvirləri bizi VII əsrə aparıb çıxarıır. Romanın məzmununu təfsilata varıb şərh eləmək fikrində deyiləm, amma ləp müxtəsər də olsa, buna ehtiyac var. Romanın qəhrəmanı - tarixi roman yazmaq iddiasında olan Yazıçı çox uzaq bir ölkəyə yox, təyyarə ilə bizim Naxçıvana uçur. Məqsədi budur ki, Əshabi-kəhf haqqında araştırma aparsın. Bu niyyətlə o, deputat tanışının ona bələdçi kimi qoşduğu Hüseyn kişi ilə Əshabi-kəhfə gəlir, bu çoxəsrlik inanc məskəninin hər bir guşəsinə baş vurur, hətta bura ziyarətə gələn adamların avamlığına da ürəyində gülür. Eşidir ki, burada tədqiqat aparan bir alim olub, indi Babək rayonunda yaşayır və o, Əshabi-kəhf mağarasının sırrını bilir; vaxtilə burada hansı qədim xalqlar yaşayib - bu haqda da məlumatı var. Amma Qərib kişi - indi dəli təsiri bağışlayan bu tədqiqatçı ona «nağılı» danışır və beləliklə, Yazıçı ondan heç bir şey öyrənməyəcəyini güman edir, qayıdır Əshabi-kəhfə və axtarışlarını davam etdirərkən bir tunelə girir. Sən demə, bu, zaman tuneliymiş və bizim Yazıçı tunel boyunca hərəkət edir, geri qayida bilmir və gözünü açanda bir daxmada olduğunu anlayır. Gələcəkdən keçmişə səyahət belə başlanır və bundan sonra Yazıçının başına gələn əhvalatlarla tanış oluruz. «Demək, Ulu Ağ Ananın quyusu həqiqət imiş, zaman qapısını üzümə açmışdı. Mən zaman tunelinə düşmüştüm. Mən... Mən keçmişdə idim! Kinolarda gördüğüm, kitablardan oxuduğum və fantaziya hesab edib ələ saldığım yolculuq başıma gəlmİŞdi! Buna inanmaq ağılsızlıqdı! Bunu anladıqca havalanırdım... Təəssüf ki, ağsaqqal düz deyirdi. Bu geridə qalmış, bu bellərində qılınc, çıyılnerində ox gəzdirib at minən, çadırlarda yaşayan, çıy kərpicdən daxmaları, dəridən paltarları olan adamların arasındayam».

Təbii ki, bu antiutopik macəralar bizim üçün maraqlı görünməlidir. Görək, müəllif bizdən on üç-on dörd əsr uzaq dövrləri, o dövrlərdə yaşayan insanları necə təsvir edir və ora gəlib çıxmış müasir bir insanı hansı hadisələrlə qarşılaşdırır. Roman müəllifinin İslamın yenicə zühur etdiyi bir dövr haqqında təsəvvürləri, bilgi və məlumatları bizi qane edirmi? Və keçmiş müasir insanın mənəvi aləmində, psixologiyasında hansı təbəddülatlar yaradır?

Vüsəl Nurunun eşiret dövrü haqqında müəyyən bilgilərinə qətiyyən şəkk eləmirik. Oxuyub, hansı materiallarlaşa tanış olub, nə bilirsə, onları romanda əks etdirə bilib. Ancaq onun əsəri sırf realistik planda deyil; romanda fantasmaqoriya, mistik, irreal ünsürlər bir-birinə qovuşub və Yazıçının başına gələn əhvalatların bir çoxu real məntiqə sığmır. Məsələn, ilk sakınlaşdıyi ailədə ərəblərin öldürdüyü Boldurqanın ruhu ona keçir. Boldurqanın arvadı Tumar duldur və ruhu Yazıçıya keçdiyi üçün Tumarı sevir. Ruhlara inanmaq Yazıçının sakın olduğu ailədə və o ailənin mənsub olduğu qəbilədə inanca çevrilib, Omay qız deyir ki, onun atası əsl ərən olub, yadlara qul olmayıb. Onun ruhu babaların ruhuyla birlikdə çölləri dolaşır, onları qoruyur. Yaxud, ağaca, heyvana, quşlara sitayış eləyib onları simvol dərəcəsinə qaldırmaq əlamətləri də öz əksini tapır. «Qadın hələ də deyinirdi. Əllərini göye qaldırıb, qartal axtarırkı ki, məndən şikayət eləsin». Bir başqa təsvir: «Yəhərdə qorxunc bir varlıq oturmuşdu. Başı nəhəng qarğı başydı, qulaqlarından uzun caynaqlı qarğı ayabı asmışdı. Uzun və qırvıçıq saçlarını yel üfürürdü». Yenə bir başqa təsvir: «Üstündə əbədilik, bütün aləmlerin sahibi, qüdrətli ruh, qanadlı ölüm və yeni doğmuş Ay simvollu naxışları olan örtük yəhərə salınmışdı. İri buynuzlu qoç kəlləsi dəbilqə kimi atın başına

qoyulmuşdu. Yalınınından üstü yazılı sümükler asılmışdı ve at boynunu tərəfdikcə onlar şaqqlıdayırı. Quyruguna başı üstündə olan ilan dəriləri hörülmüşdü».

Romanda hələ xalq kimi formalaşmamış, ancaq müəyyən toplum halında mövcud olan qəbilələrin bir-birinə qənim kəsildiyi, elə buna görə birləşə bilməyib ərəblərin - yadellilərin hücumlarına məruz qaldığı səhnələr də diqqətdən yayınmir. Bu qəbilələrin sakinləri hələ islami qəbul etməmişlər. Özlərinin nəyə isə dini inamları, baxışları var. Onların sitaş etdikləri Tanrı Ulu Şanqaydır ki, bütün bələlərdən qoruyur insanları.

Romanın qəhrəmanı - Yazıçı bütün əsər boyu amansız vəhşiliklərin, vəhşətlərin şahidi olur. Həm özü bu dəhşətlərin, əzab və işgəncələrin obyektiinə çevrilir, həm də bir-birilə vuruşan tayfaların, yadellilərin hücumlarını seyr edir. Ölümlər, qətllər, meytılrlə dolu səhnələr bir-birini əvəz edir və bəzən müəllifin bunları necə soyuqqanlıqla təsvir etdiyinə heyrətlənirsən, hətta elə səhnələr var ki, ürək bulandırır və müəllifə qətiyyən haqq qazandırmırsan. Amma sonra fikirləşirsən ki, burası əşirət dövrüdür. Romanda ayrı-ayrı türk qəbile başçılarının obrazları ilə də qarşılaşıraq və onların simasında qədim türk cəngavərliyinin, sözü bütövlüyüün, bahadırılıq missiyasının təcəssümünü görürük. Bayqurt xanla İbn Bazz və Xambalın dialoqunda Türk yenilməzliyinin şahidi oluruq. İbn Bazz Bayqurt xana təklif edir ki, gəlin, müsəlmanlığı qəbul edin, sizin cahillər savad öyrənər, Qurani-kərim oxuyar, xütbə dinləyər, namaz qılar, yasin əzbərləyər, kafir xristianlardan, lənətlənmiş yəhudilərdən ayrılib cənnət qazanan mömün olarlar. Dul qadınlar da, qızlar da əre gedərlər. Allah xofu bütün bəndələrdə olmalıdır, onun qəzəbindən qorxun və bizim müsəlmanlığı qəbul etmiş adamları qırıb-çatmayıñ. Özlüyündə bu məntiq inandırıcıdır. Amma ərəblərin din yaymaq adı altında işğal siyaseti də məlum.

«-Bayqurt xan, bu din sonuncu peyğəmbərin yoludur.

-İnsanı haqqa aparan peyğəmbər ağıldı. Mənə babalarım bunu öyrətdi.

-Babalarından xəbərim var. Kərincik qoca, Salur Qazan, Bolu xan, yüzlərle igidləriniz sonuncu peyğəmbərin hüzurunda səcdə qılıb, iman gətirib. Sən də haqqa gəl, Bayqurt xan. Tövbə et.

Bayqurt xanla Ərsunqay qəhqəhə çəkib güldülər.

-Budurmu sizin həqiqətiniz? Bizim analar ər doğur, sizin analar o ərlərdən nağıl düzəldib danışır. Əli qopuzlu, ağ saqqallı, meydana girib qan yatırdan, sözü söz, ad verdiyi oğlan ər olan qoca Kərincik dədəm insana olan eşqindən dönüb, yoxluğa səcdə qıldı?...Sənin dediyin Allah döyüş meydanına girib qılıncları göydə saxlaya bilərmi? Oxları havada quşa çevirə bilərmi? Öldürmək istəyən adamın biləyindən tuta bilərmi?»

Bu məntiq də inandırıcıdır, ancaq belə bir mukalimə romanda konkret halda kimin haqlı olduğunu sübuta yetirmir. İslamın müqəddəs bir din olduğu sonralar təsdiq və etiraf olundu.

Yedinci əsrə gəlib çıxmış Yazıçının başına çox əhvalatlar gəlir -o , gah eşşək arabasına mixlanmış halda uzun-uzadı yol gedir, gah ona ilahi varlıq kimi baxılır, gah maqlarla rastlaşır, gah da xristianların arasına düşür. Hər halda, bu, romandakı dinamikanı bir an belə zəiflətmir. Oxucu da müasir insanın-sivilizasiya əsrinə məxsus Yazıçının yarı fantastik, yarı irreal, yarı real «nağıllarının» təəssürati ilə yaşıyır və roman başa çatanda əşirət dövrü haqqında müəyyən təsəvvürə malik olur. Vüsal Nurunun təsvir etdiyi o aləm, hər halda, onun bədii təxəyyülünün məhsuludur.

Yazıçı sonda məqsədinə nail olur. «Mən Dorantağın hara olduğunu soruştum, o da uzaqdan bizə boyلانan nəhəng dağı göstərdi. Yerimdən

sıçrayıb ayağa durdum. Nədənsə fikir verməmişdim, gözümün qarşısında pərdə olub elə bil, o dağı, həmin mağaranı görməmişəm. Əshabi-kəhf idi.

Və Boldurqanın ruhunu daşıyan Yaziçi sevdiyi Tumara da qovuşur.

Və sonda...fantastika, irreallıq bitir. Yaziçi bu aləmə qayıdır. Təbii ki, heç kəs onun VII əsrdən qayıtması əfsanəsinə inanmayacaq. O isə, tarix romanını yazmağa başlayır.

«Dorantağ» əsəri haqqında bu ilkin yazıcıda, təbii ki, hər şeyi əhatə etmək mümkün deyil. Amma onu deyə bilərəm ki, V.Nuru artıq roman texnikasına yiyələndiyini sübut edə bilib.

Bəs müasir oxucu, bu günün reallıqları ilə yaşayan oxucu əsərdən nə əxz edə bilər? Keçmiş, artıq bizim üçün tarix olan dövrü - yarı real, yarı irreal bir aləmi əks etdirən bu əsərdən özü üçün hansı həqiqətləri, hansı məntiqi qəbul edər? Fikrimizcə, keçmiş öyrənən, şahların, sərkərdələrin, müharibələrin tarixini əks etdirən romanlarımız kifayət qədərdir. Xalqın keçdiyi yolun bütün mənzərəsi tarixi romanlarda tam əks olunmur və xalqın tarixinin daha qədim qatlarına, «ruhlar dövrünə» də qayıtmışın zəruriliyi ortaya çıxır. Bu yöndə yazılan neçə əsərimiz var? Bir Yusif Vəzirin «Qızlar bulağı»ndan və Mövlud Süleymanlıının «Köç»ündən başqa nə var? İkincisi, bizdə belə bir müdrik fikir formalaşır ki, keçmişə boyylan ki, gələcəyi görə biləsən.

Biz romanın qüsurlarından da yan keçməməliyik. İlk növbədə, qeyd etməliyik ki, müasir roman psixoloji qata biganə qalmamalıdır. Yalnız əhvalatlar düzümü, hadisələr silsiləsi ilə məhdudlaşmamalıdır yazıçı. Vüsal Nurunun romanında məhz psixoloji təhlillər azdır. Hadisələrin dinamikası səni cəlb edir, amma düşünmək, baş verən hadisələrin mənasına varmaq məsələsində bunu zəif hiss edirik. Yazıçının yenidən bu aləmə qayıtması versiyası da tam inandırıcı verilməliydi. Daha bir iradımızı da bildirək. Romanın qəhrəmanı -Yaziçi yarı mistik, yarı real bir aləmə düşür. Təbii ki, o, yazıçı olduğu üçün intellektual səviyyəsi də mütləq özünü biruze verməlidir. Arabır biz bunun şahidi oluruq, amma şahidi olduğu, hər gün dəhşətli olaylarla rastlaşlığı məqamlarda onun intellekti nəzərə çarpmır, ya da zəif nəzərə çarpir.

«Dorantağ», hər halda, maraqlı romandır və Vüsal Nurunun bu çağacan yazdığı əsərlərin içərisində seçilir, fərqlənir və biz bu cavan müəllifə uğurlar diləməklə sözümüzü bitiririk.

Vaqif YUSİFLİ

◆ K i t a b l a r , r ə y l ə r ◆

Adəm övladlarını qardaşlığa çağırın roman

Səxavət Taliblinin ötən il "Azərbaycan" jurnalında çap olunmuş "Adəmin övladları" romanı bu yaxınlarda "Yazıcı" nəşriyyatında işıq üzü görüb. Əsər elə ilk sehifelərindən oxucunu təsiri altına alır, onu düşündürür, duyğulandırır. Əsəri oxuyub qurtardıqdan sonra da ordakı qəhrəmanlar, onların taleləri oxucunun gözü qarşısından çekilmir, orda təsvir olunan həyat və gedışat barədə çoxlu suallar doğurur.

Roman maraqlı quruluşa malikdir. O, iki hissədən ibarətdir. Birinci hissə "Birinci rükət", ikinci hissə isə "İkinci rükət" adlanır. Beləliklə, roman bütövlükdə əsas qəhrəmanın iki rükət namaz üstündə öz həyatını daxilən saf-çürük etməsi, dəyərləndirməsi kimi anlaşılır. Burdan bir qənaət hasil olur - ən böyük ibadət insanın həqiqəti dərkindən ibarətdir. Bu isə romana müəyyən qədər dini-fəlsəfi məzmun verir.

Lakin əsərlə yaxından tanışlıq göstərir ki, bu, romanın sadəcə bir xəttidir, onun ikinci (əsas!) xətti isə real, həyati hadisələrlə bağlıdır. Bu baxımdan romanın adı xüsusi açıqlama tələb edir. "Adəm" adı həm ümumbəşəri addır - ilk peyğəmbərin, ilk insan-atanın adıdır, həm də konkret bir insanın - bizim müasirimiz olan İmişli rayon sakini, azərbaycanlı Adəm kişinin adıdır. Beləliklə, "Adəmin övladları" sərlövhəsi həm geniş mənada, həm də konkret, məhdud mənada işlədir. Geniş mənada ilk insanın - Adəm peyğəmbərin övladları olan insanlar - azərbaycanlılar, ruslar, əfqanlar, ermənilər, taciklər və s. xalqlar nəzərdə tutulur. Məhdud mənada isə Adəm kişinin övladları olan Yaqub, Əhməd, onun nəvələri Səməd, Dilarə... göz önünə gelir.

Adəm kişi sovet dövründə yaşasa da, islam dininə bağlı insan olub. Bu mömin, müdrik el ağsaqqalı öz əxlaq və davranışçı ilə camaatın dərin hörmətini qazanıb. Bir ağsaqqal kimi onun bir sözünü iki eləyən yoxdur. Romanda deyildiyi kimi, "bu, Qaradonlu kəndinin yazılmamış qanunu idi." Bu cür kişinin ailəsində böyüyən oğlanları Yaqub, Əhməd, nəvəsi Səməd də dini ayılərə həmişə hörmətle yanaşır, həmçinin ümumbəşəri mənəvi-əxlaqi keyfiyyətlərə malik övladlar kimi yetişirler.

Romanın əsas qəhrəmanı Adəmin nəvəsi Səməddir. Bütün hadisələr onun həyatı, taleyi ilə bağlıdır. Sovet ordusı sıralarında Əfqanistana gedən, sonra Volqoqrada qayıdan, daha sonra isə Azərbaycana gəlib könüllü olaraq Qarabağ uğrunda döyüşlərə qoşulan Səməd saysız-hesabsız təhlükəli, qəribə, qeyri-adi hadisələrlə üzləşir. O, öz mərdiliyi, qorxmazlığı ilə nağıl və macəra qəhrəmanlarına bənzəsə də, real və həyati bir obrazdır. Oxucu ayrı-ayrı döyük səhnələrində onun şücaətinə heyran qalır.

Səmədin döyük həyatı kimi, ailə həyatı da qəribə, qeyri-adi hadisələrlə zəngindir. Səməd anadan olanda əmisi Yaqubun da Dilarə adlı qızı olur. Adəm kişi nəvələrini göbəkkəsdi eləyir. Lakin ... onlar yalnız bir sıra ağlagəlməz hadisələrdən sonra bir-birinə qovuşa bilirlər. Romanın əsas məzmununu da məhz bu hadisələr təşkil edir.

Səmədin xarakterinin başlıca xüsusiyyəti onun Allaha olan böyük imanında təzahür edir. Bir hadisə bu baxımdan diqqəti xüsusişə cəlb edir. Üç sovet əsgəri - azərbaycanlı Səməd, rus Sergey və erməni Şamo hərbi keşfiyyat zamanı beş-altı talibançının qayaların kölgəsində namaz qıldıqlarını görürərlər. Sergey və Şamo "yaxşı məqamdı" deyə atəş açmaq istəyirlər. Lakin birdən-birə Səməd babası Adəm kişinin, atası Əhməd kişinin namaz qılmalarını xatırlayır. Anası Züleyxanın sözləri yadına düşür: "Səməd, atan namaz qılır. Namaz qılan adama ilan da toxunmaz." Və... Səməd Sergeyə də, Şamoya da mane olur, onları namaz qılan müsəlmanları öldürməyə qoymur. Sonra iş elə getirir ki, əfqanlar onları əsir tutur. Erməni Şamo əfqanlar tərəfə

keçir. Rus Sergey öldürülür. Səmədi isə namaz qılan əfqanları xilas etdiyinə görə öldürmür, əksinə, sərbəst buraxıb sovet tərəfə keçirirlər.

Romandakı əsas obrazlardan biri də Səmədin əmisi qızı Dilarədir. O, Azərbaycan qızlarına məxsus olan vəfa, sədaqət, təmiz əxlaq, mərhəmət, fədakarlıq və sair yüksək insani keyfiyyətlərin canlı təcəssümü kimi verilib. Nişanlısı Səməd əsgəri xidmətdən sonra Volqoqradda qalıb, rus qızı Darayla evlənse də Dilarə onu bağışlayır, hətta onun Daradan doğulan uşaqlarına analıq etməye bele razi olur.

Romanda əfqan Məhəmməd, rus Valya və Dara, yəhudi Yakup, erməni Şamo hər biri özünün xarakterik milli və fərdi xüsusiyyətləri ilə canlandırılıb. Bunların arasında erməni Şamo özünün məkrli xarakteri, satqınlığı, qəddarlığı ilə diqqəti xüsusi çəkir.

Ümumbəşəri ideya ilə aşılanmış romandakı hadisələr əsasən üç məkanda cərəyan edir - Əfqanistanda, Rusiya və Qarabağda. Taleyin hökmü ilə bu yerlərdən keçən qəhrəmanın ardınca oxucu sanki bütün planeti dolaşır, dünyanın fərqli millətlərinin nümayəndələri ilə tanış olur və, ən nehayətdə, bütün qarşıdurmalara baxmayaraq, insanlığın eyni kökdən yaranması qənaətinə gelir.

Romandakı əsas konflikt azərbaycanlı Səməd və erməni Şamo arasındadır. Səməd təkcə xarici düşmən olan erməni hərbçilərinə qarşı deyil, həmçinin azərbaycanlılar içərisinə soxulub təxribatlar törədən erməni Şamoya qarşı da mübarizə aparmalı olur. Bele ki, Şamo Əfqanistanda satqın kimi fəaliyyət göstərdikdən sonra özü kimi quldur əfqanları başına yiğib sovet tərəfə keçə bilir. Qarabağa gəlib Şamil adı ilə azərbaycanlılara qoşulur, gizli qətl-qarətlər töretməyə başlayır. Səmədə həmişə nifret bəsləyən Şamo ona zərbə vurmaq üçün Səmədin balaca oğlunu oğurlayıb Volqoqrada qaçırr, vaxtilə Səmədin evləndiyi Dara ilə evlənir. Bu izdivac Daranın anasının ölümünə, evinin əlindən çıxmamasına, özünün dəli olub həyatla vidalaşmasına, Səməddən doğulan uşaqlarının küçələrdə qalmasına səbəb olur...

Roman müharibə eleyhinə, milli və dini ayri-seçkilik eleyhine yazılıb. Məlumdur ki, bu, bədii ədəbiyyatımızda ən çox işlənən mövzulardandır. İnsanların kütləvi surətdə bir-birini öldürməsi məsəlesi yazıçıları həmişə düşündürüb. Bunun səbəbi nədir? Bu "sərsəm gedisi (H. Cavid) dayandırmaq mümkündürmü?". Şair M. Hadi bu suala "yox" cavabı verir, "bəşər" sözündə "şər" sözü var" deyir, ölümlərin səbəbini insanın xisletində, təbiətində görür. H. Cavid də "İblis" əsərində müharibələrin, qırğınların səbəbi kimi insanların öz içindeki iblisi - xainliyi göstərir. S. Vurğunun "İnsan" pyesində "Qalib gələcəkmi cahanda kamal?" - sualına cavab axtarılır.


"Adəmin övladları" romanının müəllifi də öz əsərində insanın insana qənim kəsilməsini göstərir və bu "sərsəm gedisi"n dayanılmaz olmasına təəccüb edir. O, insanlara xatırladır ki, ey insanlar, siz qardaşınız. Hamınız Adəm atanın övladlarınız. Nə üçün bir-birinizi qırırsınız?

Bütün bu təqdirəlayiq cəhətləri ilə yanaşı, roman haqqında bəzi irad və tənqidimizi də bildirmək istərdik. Romanda çoxlu döyük səhnələri var. Bu cür hərbi əməliyyatların həddindən artıq çoxluğu və həm də dəqiq tarixi ilə verilməsi romana publisistik məzmun verir. Nəticədə roman bəzən sənədli-publisistik əsərə bənzəməyə başlayır, "cəhbə gündəliklərini" xatırladır. Yaxşı olardı ki, bəzən bir-birilə bağlılığı çətin təsvir olunan, çoxlu döyük hadisələrinin sayını azaltmaqla bədii təsvirə, surətlərin daxili aləminin açılmasına xüsusi diqqət yetirilə idi.


Əsərin əvvələrində Səməd həyat yoldaşı Dara ilə öz evlərinə - İmishliyə gelir. Atası Əhməd kişi onları qəbul etmir. Həmin hissədə Səməd atası ilə bir kəlmə də danışmır. Halbuki onların dialoqu çox maraqlı olardı. Hərbi hissədə çox aktiv olan, komandir kimi yüksək vəzifə daşıyan, hər şeyi yoluna qoymağın bacaran Səməd burda passiv, aciz bir surət kimi verilir, hətta bu epizodda onun varlığı belə hiss olunmur. Həm onun, həm də xristian qızı Daranın bu məqamlarda psixoloji-ruhi təhlilinə yer verilməsinə ehtiyac duyulur.

Bütün bu tənqidli iradlara baxmayaraq, "Adəmin övladları" aktual mövzuda yazılmış maraqlı bir romandır.

Sərvər ƏLİOĞLU



◆ K i t a b r ə f i ◆




**VƏLİ OSMANLI
AZƏRBAYCAN ROMANTİZMİ. II CİLD
BAKİ, «ELM» NƏŞRİYYATI, 2015**

Birinci cilddə XX əsr Azərbaycan romantizm ədəbi cərəyanının nümayəndələrinin hər birinin irsi ədəbi portret şəklində araşdırılmışdı.

İkinci cilddə bütünlükdə XX əsr romantizm ədəbiyyatının bədii təsvir sahələri müəyyənləşdirilib, tipoloji tədqiqata cəlb olunub. Zəngin bədii təcrübənin təhlili əsasında Azərbaycan romantizminin bədii-estetik özünəməxsusluğu dünya ədəbiyyatı kontekstində nəzərdən keçirilib.

Kitabın redaktoru professor Şirindil Alışanlıdır.



**ARİF MEHDİYEV
BİBLİOQRAFIYA
BAKİ, 2015**

Filologiya elmləri doktoru Aybəniz Əliyeva - Kəngərlinin tərtibçi-müəllifi olduğu biblioqrafik göstərici Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, Amerika Aeronavtika və Astronavtika İnstytutunun üzvü, akademik Arif Mehdiyevin 50 il ərzində - 1960-2010-cu illərdə Azərbaycan və xarici dillərdə nəşr olunmuş monoqrafiya, həmçinin elmi sessiya, simpozium və konfranslar münasibətile yazdığı məqalələri əhatə edir.

Biblioqrafiyada alimin ixtiraları, həyatı, elmi-pedaqoji və təşkilatçılıq fəaliyyətindən bəhs edən qısa ocerk, habelə həyatının əsas tarixləri verilib.



**NİZAMƏDDİN ŞƏMSİZADƏ
MƏN KİMƏM (MÜXTƏSƏR HƏYATNAMƏ)
BAKİ, «YAZICI» NƏŞRİYYATI, 2015**

Azərbaycan Respublikasının Dövlət Mükafatı laureati, professor Nizaməddin Şəmsizadənin bu kitabı onun əcdadı, həyatı, mühiti, taleyi, müasirləri və yaşadığı zaman haqqında müşahidə və mülahizələrini əks etdirən, öz dili ilə desək, müxtəsər həyatnamədir.


N.Şəmsizadə bu əsərində XX əsrin 70-ci illərindən XXI əsrin ilk onilliklərinə qədər müxtəlif ictimai formasiyaları çevrələyən yarımla əşrlik bir dövrün ədəbi-tarixi olaylarına şəxsi həyat prizmasından qiymət verməyə çalışır. Fəlsəfi-publisist üslubda yazılmış əsər vətənini, millətini və dövlətini sevən, elm və mədəniyyətlə nəfəs alan insanlar üçün nəzərdə tutulub.



**LEYLA İMAMƏLİYEVA
RUS VƏ AZƏRBAYCAN ƏDƏBİYYATLARINDA
HEKAYƏ JANRI
BAKİ, «MÜTƏRCİM» NƏŞRİYYATI, 2015**

Bədii nəsrədə ən çox müraciət olunan hekayə janrına həsr edilmiş bu monoqrafiya filologiya üzrə fəlsəfə doktoru Leyla İmaməliyevanın çoxillik araşdırımlarının uğurlu nəticəsidir. Kitabda rus və Azərbaycan ədəbiyyatlarında hekayə janrıının təşəkkülü, inkişafi və formallaşması mərhələləri apasdırılıb, XIX əsrin sonu - XX əsrin əvvəllerində rus və Azərbaycan ədəbiyyatlarında yazılan hekayələrin mövzu baxımından təsnifatı verilib, rus və Azərbaycan hekayələrindəki satirik hədəflərdən geniş bəhs edilib.


Bakı Slavyan Universiteti Elmi Şurasının qərarı ilə çap olunmuş monoqrafiyanın elmi redaktoru professor Sahibə Qafarovadır.



**ƏLİSƏFTƏR HÜSEYNOV
KİNOMUZDA ANAR FENOMENİ
BAKİ, «ELM VƏ TƏHSİL» NƏŞRİYYATI, 2015**

Kitabda görkəmli yazıçı və kino xadimi Anarın Azərbaycan ekran sənətindəki fəaliyyəti, sənətin bu sahəsində onun istedadının özünəməxsusluğunu, ekran dili xüsusiyyətləri araşdırılıb. Onun həm ssenarist, həm də bir rejissor kimi Azərbaycan kino tarixində yeri müəyyənləşdirilib.

Kitaba sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov və Xalq artisti, kinorejissor Oqtay Mirqasimov «Ön söz» yazmışlar.



**TEYYUB QURBAN
DÜŞMƏNİNĐƏN GÜCLÜ ŞƏXSİYYƏT
BAKİ, «OL» MMC, 2015**

Kitab Xalq yazarı Qılman İlkinin və Xalq şairi Qabilin «Ön söz»ü ilə açılır.

Topluda Mir Cəfər Bağırovun çoxcəhətli siyasi və dövlət fəaliyyəti haqqında tədqiqatçı-şair Teyyub Qurbanın 1996-ci ildən üzü bəri arxiv sənədləri əsasında apardığı tədqiqatlar nəticəsində yazdığı məqalələr («Mir Cəfər Bağırov və Kremlin məkrli planları», «Mir Cəfər Bağırov və Cəmşid Naxçıvanski», «Mir Cəfər Bağırov və Hüseyn Cavid», «Mir Cəfər Bağırov və Səməd Vurğun», «Mir Cəfər Bağırov və Niyazi» və b.) toplanmışdır.

Kitabın redaktoru filologiya elmləri doktoru, professor Qorxmaz Quliyevdir.




**FÜYUZAT
№3 (83), 2015**

Ədəbi, fənni, siyasi, ictimai, müsəvvər, həftəlik türkçə məcmuəyi-islamiyyə «Füyuzat»ın yeni sayı «Bakı-2015» ilk Avropa Oyunları ilə bağlı professor Teymur Əhmədovun məqaləsi ilə açılır. BDU-nun dosenti Akif Rüstəmovun «Jurnalistikanın funksiyaları», İradə Tuncayın Cümhuriyyət


bayramına həsr olunmuş yazıları və Fransada təhsil alan azərbaycanlı tələbələrin ağır güzərənindən və faciəli həyatından bəhs edən «Onlar 100 nəfər idi...», sənətşünaslıq üzrə felsəfə doktoru Məsməxanım Qubadovanın milli teatrımızın inkişafında əvəzsiz xidmətləri olan siyasetçi və turançı ideoloq Əli bəy Hüseynzadənin həyat və fəaliyyətindən söhbət açan məqalələri sayın maraqlı yazılarındandır.

Bundan əlavə, Ağa Hacıbəylinin «Vətənin şərəf simvolu əsgər», İsmayıllı Tanrıverdinin «Başibələli İrəvan qala» «Füyuzat»ın yeni sayında işıq üzü görüb.



**MAHİR QƏRİBOV
BİR ƏSR BOYUNCA ERMƏNİSTAN-AZƏRBAYCAN
MÜNASİBƏTLƏRİ (Birinci Dünya müharibəsi
sonlarından günümüzədək)
BAKİ, 2015**

Tarix elmləri üzrə felsəfə doktoru Mahir Qəribovun «Bir əsr boyunca Ermənistən-Azərbaycan münasibətləri (Birinci Dünya müharibəsi sonlarından günümüzədək)» kitabında Birinci Dünya müharibəsinin sonlarından günümüzədək olan dövr ərzində Ermənistən-Azərbaycan münasibətlərindən bəhs edilir. Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salınır və Sovetlər Birliyi dövründə hər iki ölkə arasında olan sosial-iqtisadi əlaqələr elmi-statistik göstəricilərlə əks olunur.



**VÜQAR ƏSGƏROV
SAVAŞ ÜÇÜN DOĞULANLAR
SUMQAYIT, «AZƏRLİ» NƏŞRİYYATI, 2015**

Kitabda Azərbaycanın ərazi bütövlüyü uğrunda mərdlik və igidlik göstərmiş, Azərbaycanın ilk Milli qəhrəmanlarından biri Maşallah Babakışi oğlu Allahverdiyevin həyat və fəaliyyətindən, keçdiyi şərəflə mübarizə yolundan söhbət açılır. Kitab yeniyetmə və gənclərimizin milli ruhda, əsl vətənpərvər kimi böyüməsində çox faydalıdır.



**ZEMFİRA MƏHƏRRƏMLİ
OYUNCAQ
BAKİ, «RS POLİQRAF» MMC-NİN MƏTBƏESİ, 2015**

Tanınmış yazıçı-publisist Zemfira Məhərrəmli «Döyüşə qızlar gedir», «Qarabağda savaş var» (İstanbul), «Turan yayın evi», «Qırıq qız dastanı», «Карабахская война: спражалис и женшины» (ingilis və rus dillərində) kitablarının müəllifidir. Bu kitablarda müəllif düçər olduğumuz qanlı savaşın dəhşətlərini, uğurlu-uğursuz hərbi əməliyyatların, habelə torpaqlarımızın bölünməzliyi uğrunda çarpışan oğul və qızlarımızın hünərindən bəhs edən sənədlə hekayələri, portret ocerkləri toplanmışdır.

«Oyuncaq» kitabına isə müəllif povest və hekayələrini, mənsur şeirlərini, esselərini daxil etmişdir. Öz yaradıcılıq ənənəsinə sadiq qalan Zemfira xanım bu yazılarında da gerçək dünyamızın əzəli və əbədi dəyərlərindən söz açır.

